

ƏLABBAS MÜZNİB

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Bu kitab "İslam Ağayev. Əlabbas Müznib: hayatı, yaradıcılığı, əsərlərindən seçmələr" (Bakı, Elm, 2003) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni, ön sözün
və lügətin müəllifi:

İslam Ağayev

894.361-de22

AZE

Əlabbas Müznib. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qorb", 2006, 256 səh.

Kitabda XX əsrin evvəlləri və sovet hakimiyyəti illərində lirik və satirik şair, publisist, naşır, tərcüməçi, din tarixçisi və ədəbiyyatşunas alim kimi fəaliyyət göstərmiş və hər iki rejimin siyasi repressiyalarına məruz qalmış Əlabbas Müznibin əsərləri 1907-1936-cı illərin dövrü mətbuatından və ədəbi-tarixi menbələrindən toplanmış, ərəb və kiril əlifbasından müasir əlifbaya transliterasiya edilmişdir.

Bu topluya Ə.Müznibin ictimai-siyasi, satirik şeirləri, qəzəlləri, məqalələri, xatirələri, "Yusif və Züleyxa" romanı və "Müxtosər enbiya və İslam tarixi" əsəri daxil edilmişdir.

ISBN10 9952-34-052-4
ISBN13 978-9952-34-052-5


© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

XX əsrin əvvelləri Azərbaycan ədəbi-ictimai fikir tarixində şair, publisist, ədəbiyyatşunas alim, din tarixçisi ve tərcüməçi kimi tanınan Əhmədov Əlabbas Mütəllib oğlu Müznibüñ facieli həyatı olmuşdur. Yaradıcılığı XX əsrin əvvelləri Azərbaycan milli-azadlıq hərəkatı ilə sıx bağlı olması sebəbindən o həm çar, həm də sovet hakimiyəti illerinde hemişə amansız təqiblərə məruz qalmışdır. O, hələ 1912-ci ildə çar məhkəməsi tərəfindən öz azadlıq əqidəsinə görə Sibirə sürgün edilmiş,¹ il yarımla sonra əfiyümumiyyət düşüb, həbsdən buraxılsa da, 1937-ci ildə belə təqibə bir daha düber olub, burjua millətçisi kimi mühakimo edilmişdir.

Ə.Müznibüñ texminən 30 illik fəal yaradıcılıq yolu keçmişdir. Bu iller içerisinde o qırx adda kitab çap etdirmiş, yüzlərce müxtəlif üslublu poetik və publisist əsərlər qələmə almışdır. Texminən on adda qəzet və jurnal redaktor və naşir olmuş, tərcüməçilik sahəsində çalışmış, Azərbaycan xalq ədəbiyyatını toplayıb nəşr etmiş, mədəni-maarif işlərində böyük xidmətlər göstərmiş, nəhayət, XIX-XX əsrlər Azərbaycan klassik ədəbiyyatının bir sıra görkəmli nümayəndesinin ədəbi irtsini ilk dəfə olaraq toplayıb, haqlarında bu gün belə əhəmiyyətini itirməmiş diqqətəlayiq tədqiqatlar yazmışdır. Nə zaman ne işlə məşğul olmasından asılı olmayaraq Ə.Müznibüñ bütün fealiyyətində özünü hemişə bir məqsədə – vətənin və xalqın milli-azadlığı mübarizəsinə həsr etmişdir.

Ə.Müznibüñ özü 1883-cü ildə Bakıda Mütəllib adlı bir yoxsul daşıyanon kişinin ailəsində dünyaya gəldiyini yazar². Əsərlərindəki müxtəlif məlumatlardan görünür ki, o Bakının sonuncu xanı Hüseynqulu xanın nəslindəndir. Ə.Müznibüñ ilk təhsilini mollaxanada almış, əvveller bəqqal dükənində, sonralar xarrat, dəmirçi və arabadüzəldən usta yanında şagird olmuş, bedii ədəbiyyata həves göstərib, fitri istedadı sayəsində klassik poeziyanın təsiri altında özünün ilk şeirlərini yazmışdır.

Gənc Əlabbasın dünyagörüşü 1902-ci ildə Bakıda Məhəmmədəmin Rəsulzadə tərəfindən yaradılmış “Müsəlman gənclik təşkilatı”nın, sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nın, bu cəmiyyətin əsa-

sında meydana çıxmış “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatının siyasi fealiyyətlərile³, habelə 1903-cü ilin ortalarından Tiflisdə çıxan “Şərqi-Rus” qəzetiñin böyük maarifçilik ideyalarının təsiri altında formalasılmışdır. Ə.Müznibüñ 1905-ci il inqilabından sonra “xalqlar hebsxanası” və “Avropa jandarmeriyası” adı ilə tanınan çar imperiyasının çürüməsi siyasi quruluşuna qarşı müasir demokratik fikrin başlamış olduğu ölüm-dirim mübarizəsinə açıq şəkilde rəğbet besləyir.

Bu dövrə görkəmli publisist, alim və ictimai xadim Əlimərdan bəy Topçubaşovun “İttifaqı-müslimin”, Əhməd bəy Ağayevin (Ağa oğlu), “Defai” və az sonra onu əvəz edən “Fədai” partiyalarının, Əli bəy Hüseynzadənin Əhməd bəy Ağayevlə birlikdə, xalq aqsaqqalı Hacı Zeynalabdin Tağıyevin sərmayəsilə Bakıda nəşre başlayan “Həyat” (1905-1906) qəzetiñin Azərbaycan xalqının milli müstəqilliyi yolunda apardıqları mübarizə ilə tanış olur. Bu ictimai xadimlərin “Türkləşmək, islamlaşmaq və müasirləşmək” fikri onda böyük intibah yaradır. O artıq bu dövrə çarizmin müstəmləkəciliğin siyaseti nəticəsində öz milli tələyindən uzaq salınmış türkmənşəli xalqların acınacaqlı taleyi barede düşünməyə başlayır. 1908-ci ilin sonlarından Hacı Zeynalabdin Tağıyevin himayəsi və Əli bəy Hüseynzadənin rəhbərliyi ilə çıxan “Füyuzat” jurnalı, bu jurnal qapandıqdan sonra Azərbaycanda milli-azadlıq ideyalarının himayəcisi kimi tanınan görkəmli publisist Haşim bəy Vəzirovun redaktorluğu ilə çıxan “Təzə həyat” (1907-1908) və “İttifaq” (1908-1909) kimi milli qəzəllerle yaxınlaşdır. Mohz bu dövrden başlayaraq, gənc Əlabbas öz şair qələmini sınayır. O, Azərbaycan romantik şerinin böyük nümayəndəsi Məhəmməd Hadinin və Azərbaycan satirasının banisi M.Ə.Sabirin poeziyasının çağrılarını cavab verməyə çalışır. Əlbette, romantik şerinin milli zülmə və ədalətsizliyə qarşı çevrilmiş çağrıları ona daha dərindən təsir göstərir. Bu təsirler ilə gənc Müznibüñ vətəne və xalqa qenim kəsilməş çar müstəmləkə zülmənү ifşa edən şeirlər yazımağa başlayır. O, 1907-ci ilin ortalarından Haşim bəy Vəzirovun nəşr etdirdiyi “Təzə həyat” qəzetiñə özünün ilk milli tələdən şikayət poeziyasını çap etdirir.

Ə.Müznibüñ bu üsul ilə xalqda milli özünüdərk hissi yaradır, çarizmin zülm siyasetini pisleyirdi. Onun lirik şeirlərində bu mübarizə konsepsiyası çox aydın idi. O, bu şeirlərində çarizmi adəten, “müstəbid”, “zalim”, “cəllad” kimi ifadələrlə xalqa tanıdır, şeirlərinin birində öz hədəfini bu cür nişan verirdi:

¹ “Işıq” jurnalı, 3 mart 1912.

² Ə.Müznibüñin arxiv. Qovluq 37(52).

³ Bax: Mövsüm Əliyev. “Məmməd Əmin Rəsulzadə. Azərbaycan Demokratik Respublikası”. Bakı, Azərnəşr, 1992, səh.152.

Artdırıb ol rütbədə zalim zülm-i istibdadını,
Kimsə dərk etməz fəqirin ahü sitemkarını.⁴

Ə.Müznibin 1907-1908-ci illər içərisində “Taze hayat” və “İttifaq” qəzetlərində vətənin və milletin taleyi ilə bağlı çıxmış şeirləri onu xalq içərisində tanıdır. Xüsusilə, Əli bəy Hüseynzadənin “Müsəlmanlar” rədifişli şerinə yazdığı

Nedir bu şeytanətkarane tügyanlar müsəlmanlar,
Dolub tügyanınızdan odla her yanlar müsəlmanlar? –

misraşı ilə başlanan bənzətməsi daha məşhur edir.⁵

Bu edəbi nailiyetlər onu daha fəal olmağa çağırır. Elə bu sebəddən Ə.Müznib 1908-ci ilin payızında ata-baba senetini – arababəndliyi buraxıb, “İttifaq” qozetine mürəttib sıfətiş işə girir. Ə.Müznib bu qəzetdə təkçə mürəttib işlənmir, burada onun poetik istedadı üçün geniş imkanlar açılır. O, bu qəzet sehifələrində milli azadlıq poeziyasını daha geniş şökildə davam etdirir. 1909-cu ilde onun bu idealları təbliğ edən “Hürriyəti-bəşəriyyə” adlı ilk şeirlər kitabı çapdan çıxır. Bu şeir kitabçasında Müznib yenə də çar istibdadının təqnidə məsələlərini ön plana çəkirdi. Kitabçadakı şeirlərdən birində xalqın ictimai zülmünün ağırlıqları barədə yazidı:

Necə ucalmasın ateşi-ahımız, –
Olub besteyi-zülm şehr ehlimiz.
Necə çıxmasın naləmiz göyləre,
Müsibət yağar dəmadəm yelrə.⁶

Ə.Müznib romantik ədəbiyyatın üsyankar çağırışlarının ardına getdiyi bir vaxtda, həm də satirik “Molla Nəsreddin” jurnalının sesinə səs verir. Xüsusən, böyük Sabirin poetik istedadı onu daha çox cəlb edir.

Ə.Müznib bu dövrde M.Ə.Sabirin satirik poeziyasının təsirilə qələmini sınayır. Sabirin 1907-ci ilde çıxmış “Fələ” şerinin təsiri altında:

Bihude nedir gəlmədəsən dədə, a fələ!
Qiymət nə verərlər belə fəryada, a fələ! –

⁴ “İttifaq” qəz., 28 dekabr 1908.

⁵ “Taze hayat” qəz., 21 avqust 1908.

⁶ Ə.Müznib. Hürriyəti bəşəriyyə. Bakı, 1909, seh.3.

misraları ilə başlayan satirasını nəşr etdirir. Elə həmin il M.Ə.Sabir ilə şəxsən tanış olur, onunla tez-tez görüşür.⁷

Ə.Müznib ilə Sabir arasında bu əlaqələr əsil əqidə dostluğunə çevrilir. Bu dostluğun köklərini Müznibin böyük şairə həsr etdiyi bir neçə ittihad şerində açıq görmək olar.

Ə.Müznibin “Molla Nəsreddin”in böyük şairi Sabir ilə olan dostluğu 1908-ci ilin sonlarında onun poetik yaradıcılığında həm ideya mövzu, həm də bir üslub baxımından aşkar bir inkişaf yaradır. Milli ictimai həyatın nöqsanlarına qarşı bəslədiyi lirik təqnid münasibətlər artıq indi satira ilə ifadə olunmağa başlayır. Bu dövrden Müznibin şeir dili mürəkkəb əreb-fars terkiblərindən təmizlənir. Üskübunda publisist aheng başlıca yer tutur. Təsadüfi deyil ki, 1909-cu ilin mart ayında Bakıda satirik “Zənbur” jurnalını nəşr edən ictimai xadim və həkim Mirzə Əbdülxalıq Axundov (1863-1950) Ə.Müznibin timsalında özüne çoxdan axtardığı münasib bir emekdaşı təpir. Ə.Müznib “Zənbur”a baş mühərrir kimi işə dəvət edilir. Cox çekmir ki, onun “Laqər”, “Ariq” və “Vaq-vaq cinani”, “Azer” imzası ilə çıxmış satirik şeirlərində zamanın ağır siyasi-ictimai təzyiqlərinə məruz qalmış hemvətənlərinin şikayətləri indi satirik şerin dililə belə ifadə edilir:

Vah, vah, nə yaman dövründür, nə möhnət, nə bəladır,
Eylər məni suzan.

Şüqlüm naləvü fəryadi-nəvadır,
Həm didəsi gityan.

Partılar üreyin, ah, bu nə zülm-i-sitəmdir,
Payane yetişmez.
Zənnimcə bu bir eyle cigərsuzi-ələmdir,
Əfkərə sığınmaz.⁸

Zamanın ağır siyasi rejimində şikayət edən Əlabbas Müznibin

Nə yaman əsrdir, nə dövrü fəna,
Zərrə möhrü vəfa tapılmazmı?⁹ –

misraları ilə başlayan digər bir şerində də öz ifadesini təpir.

“Zənbur”a baş mühərrir təyin edildikdən sonra Ə.Müznib XX əsr Azərbaycan ədəbi-ictimai həyatının bir sıra görkəmli xadimləri ilə ünsiy-

⁷ Bax: Ə.Müznibin arxiv. İnv.6273, sah.9.

⁸ “Zənbur” jur., 1909, soh.25.

⁹ Yenə orada, № 4.

yet yaratır. Bunlar içerisinde “Zenbur”un redaktörü, gelecekte büyük grafika ustası Əzim Əzizməzadə, görkəmli satirik şair Əli Nəzmi və b. var idi. Ə.Müznib “Zenbur”da işlədiyi vaxt M.Ə.Sabiri bu jurnalda yaxından iştirak etmeye çağırır. Bu dövrdən onların arasında yaradıcılıq əlaqələri daha da genişlənir. Bu yaxınlıq təkcə Ə.Müznibin deyil, həm də M.Ə.Sabirin bədii axtarışlarında müyyəyen rol oynayır, bele ki, Ə.Müznibin “Sabirdən bir xatirə” adlı memuarından məlum olur ki, böyük şair həmin illərdə Bakıda çar senzurası tərəfindən mətbuatın bağlanılmasını istehzaya qoyan “Ay can, ay can” rədifi satirasını böyük şair Ə.Müznibin iştirakı ilə qələmə almışdır. M.Ə.Sabirin “Dilənçi” adlı şerinin Ə.Müznibin eyni adlı satirastan sonra yazıldığı faktı da bu yaradıcılıq əlaqələrinin nəticəsi idi.

XX əsrin böyük satiriki M.Ə.Sabir ilə olan üzvü yaxınlıq Ə.Müznibin bir qədər əvvəl romantik lirikada bir inilti ve sızılı ilə eşidilen səsini gurlaşdırır, ən başlıcası o, öz ictimai tənqid hədəflərini daha ünvanlı şəkildə nişan alır. Ə.Müznibin “Zenbur” jurnalının 1910-cu ilə təsadüf eden dövrü onun satira yaradıcılığının yüksək zirvesini təşkil edir. Bu dövrdə Ə.Müznib daha məzmunlu və daha kəskin yazır. Əlbəttə, bu ədəbi nailiyyətlər təsadiyi deyildir. Əslində Ə.Müznib “Zenbur”da XX əsr Azərbaycan satirasının iki böyük nümayəndəsi ilə, necə deyərlər, rəqabətdə idi. M.Ə.Sabirin və Ə.Nəzminin parlaq satiraları Ə.Müznibin həmişə ədəbi axtarışlara çağırır. Ə.Müznibin bu dövr satiralarında çar istibdad zülmü, çarizmin Yaxın Şərqi müstəmləkəcilik siyasəti, ictimai bərabərsizliyin yaratdığı ürəksizci vəziyyətlər böyük bir cəsaretlə tənqid edilirdi. Ə.Müznib “Zenbur”dakı şicirlərinin birində çar istibdad zülmünü belə nişan verir:

Bir acizəm, zamanədə cəlladə tabeyəm,
Atəş saçan o xuxxarı-füladə tabeyəm,
Qol-qılımı ol rütbədə təqlid bağlayıb,
Həqdən gələn o sevgili imdadə bağlıyam.¹⁰

Bəzi şeirlərində isə Ə.Müznib öz milli düşməninə qarşı daha cəsarətli çıxış edir. Çar istibdadını:

Gədə ya, ibn əl-İvan! Dinc ol, dolaşma bunca İslame!
Yixar axır səni zülmün yeqinən odlu bir damə, –

deye hadəleyirdi.¹¹

¹⁰ “Zenbur” jur., 1910, № 20.

¹¹ Yenə orada, № 22.

Ə.Müznib “Zenbur” jurnalında təkcə milli esaret mövzusunda deyil, həm də ictimai bərabərsizlik mövzusunda da şeirlər dərc edir. Onun yoxsul xalq kütütlərinə biganə olan varlıların dilindən yazdığı “Varlılarıq” adlı satirası dilinin aydınlığı ve ince istehzası ilə seçilir:

Varlılarıq, keyf bizim keyfdır,
Kasıba bayram eləmək heykdir...
Göz yaşımi tök, füqərə ağla sən,
Boynuna salsañ da acıdan rəsən.
Görsən uşaqları acıdan əsən,
Eyləmerik rəhm, bizik başkəsən¹² –

misraları əslinde humanist şairin insanlar arasında yaranmış qeyri-əxlaqi münasibətlərə istehzası idi.

Ə.Müznibin tənqidçi-realist şeirlərində ictimai həyatın on müxtəlif sahələrinə toxunulur. Lakin hər yerdə nəticə etibarilə bir məsələyə xüsusi şəkildə diqqət yetirilir. Bu da müasirlərinin insanlıq hüquqlarını müdafiə etmək, onları alçaldan hərəkətlərə qarşı mübarizə aparmaqdır.

Ümumiyyətlə, 1910-cu illərdə Ə.Müznibin satira yaradıcılığı onun müasirlerində fərqli idi. Bu özünəməxsusluq onun din mövzusundan olan əsərlərdə özünü xüsusi göstərir. Bele ki, əgər bu dövrdə tənqidçi realistlər dini görüşlərə münasibətdə birtərəfli mövqə tuturdularsa, Ə.Müznib bu məsələdə ciddi müvazinə saxlayırdı. O cəmiyyətin avam dindarlarını, əxlaqsız, mədeniyətsiz zümrələrini amansız tənqid etdiyi bir vaxtda, bununla yanaşı həm də mensub olduğu islam mədəniyyəti dəyərlərini açıq şəkildə təbliğ edirdi. Müznib bu mövzulu əsərlərində islamın müqəddəs qanunlarını həmişə müdafiə edirdi. Satirik “Zenbur” jurnalında çıxmış “Məscid” adlı ciddi əsləblü bir şerində yazırı:

Ey məscid, aya, məcmeyi-erbabi həmiyyət,
Səndən doğulub şəmsi-elmü-mədeniyyət.¹³

“Aşura” şerində Kərbəla qəhrəmanlarını¹⁴, başqa bir şerində İmam Hüseynin faciəsini təsvir edirdi¹⁵.

¹² “Zenbur” jur., 1910, № 6.

¹³ Yenə orada, 1909, № 38.

¹⁴ “İttifaq” qəz., 19 yanvar 1909.

¹⁵ “Həqiqət” qəz., 8 yanvar 1910.

Sonralar onun Mehəmməd peyğəmberin tərcüməyi-halına aid məqale yazması¹⁶, Məhəmməd peyğəmberin həyatından bəhs edən məşhur "Muxtarnamə" romanını tərcümə etməsi¹⁷, ən nehayət, 1917-ci ilde "Müxtosər ənbiya və islam tarixi" adlı qiymətli bir tədqiqat əsəri yazıb dərc etdirməsi göstərir ki, Ə.Müznib dərin etiqadlı bir müsəlman olmuş, islam dininin ümumbehəşeri deyərini dərk etmişdir. Ə.Müznib islam dininin böyük mücahid olsa da, heç vaxt öz həmvətənlerini ancaq dini məsələlərə aluda olub, dünyəvi işlərdən uzaqlaşmağa çağırırdı. Əksinə, hətta o, bu cür hərəketlərə tənqid münasibət bəsləyirdi. Təsadüfi deyil ki, onun yaradıcılığında aşağıdakı məzmunlu şeirlərə də rast gəlmək olur:

Cümle millət çarpışın alt-üst olub çaxnaşdır,
Həm əməkdarlıq nefini məktəb içinde tapdılar.
Milləti-islam isə şanlı hüququn qanmayıb,
Yıxdılar məktəpleri, minlərce məscid yapdılar.¹⁸

XX əsrin evvəllerində Ə.Müznibin tutmuş olduğu bu diqqətəlayiq yol onu müəsirləri içərisində məşhur edir. O, Qafqazın "tanınmış şairi" adına layiq görülür. Bu dövrde Ə.Müznib tərcüməçilik fəaliyyətinə başlayır. Məşhur ərəb folklor nümunəsi "Əlif-leyla"nı və əfəqan əmiri Əmir Əbdül-rehman xanın əfqan xalqının XIX əsrdə ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə həsr edilmiş "Əfqan tarixi" romanını farscadan azərbaycana tərcümə edir. "Günəş" qəzetində verilmiş bir elanda isə onun Sedi Şirazının əsərlərini azərbaycancaya tərcümə etməsi bəredə xəber veriliirdi.¹⁹

1910-cu ilin sonlarında "Zənbur" jurnalı qapandıqdan sonra Ə.Müznib öz ədəbi-ictimai mübarizəsini aparmaq üçün yollar axtarır. Bu məqsədlə o, "Hilal" adlı həftəlik bir qəzetiçinin çıxarılması bəredə hökumətdən icazə ahr. 1910-cu ilin 18 dekabrında hemin qəzetiçin ilk nömrəsi çapdan çıxır. "Hilal"ın nəşri təkcə Ə.Müznibin deyil, o dövr bütün Azərbaycan siyasi-ictimai həyatında qeyri-adı bir hadisəyə çevirilir. Çünkü Ə.Müznib bu qəzetiçin icazəsindən keçirmədən çap etdirdiyi "Nə etməliyik?"

¹⁶ "İqbal" qez., 26 yanvar 1914.

¹⁷ Bax: Mirzə Rza Təbrizi. Muxtarnamə. Fars dilindən müərcimini Əlabbas Müznib. Bakı, Orucov qardaşlarının elektrik matbaəsi, 1912, 240 səh.

¹⁸ Bax: "Molla Nəsreddin" jur., 1910, № 5.

¹⁹ "Günəş" qez., 28 oktyabr 1910.

adlı publisist məqaləsində ve "Əkinçi" adlı şerində xalqı açıq-açığına çar istibdadına qarşı ölüm-dirim mübarizəsinə çağırırdı. "Nə etməliyik?" adlı məqaləsində yazırırdı: "Xəyalımız hüquqi-müizzəmizi geri almaq, zalimin çəngəli – qəddaresindən xilas olmaq isə müttəhid və müttəfiq-rəy olub ittifaq etməliyik. Zira ittifaq elə bir ali sıfətdir ki, beş aciz onunla mütəssif olar isə engüşnūmai-cahan olan bir cabbarı dəqiqlirlə bələ macəl verməyərək müzəməhil edəcəkləri şübhəsizdir", "Əkinçi" şerində isə Ə.Müznib çar hökumətini Azərbaycan xalqının on qəddar düşməni kimi tanırdı.

Əlbəttə, Ə.Müznibin "Hilal"ın ilk nömrəsindəki bu yazıları ona baha başa gelir. Bu yazılar meydana çıxınca dərhal qəzetiçin bağlanması bəredə əmr verilir. Ə.Müznib qarşı cinayət işi qaldırılır. Lakin Ə.Müznib çar senzurasının bu qərarına ehemiyət vermir. 1910-cu ilin 25 dekabrında icazəsiz olaraq "Hilal" qəzetiçinin 2-ci nömrəsini çıxarır. Bu nömrədə də o "İranlı mühacirlərə" müraciət adı altında xalqı milli-azadlıq mübarizəsinə çağırırdı:

Əhli-İran, uymayın əduların tox eydine
Arkadaşlar, qalxışın, həp onların təqibinə.²⁰

Ə.Müznib çar istibdadına qarşı mübarizəsinə qəzetiçin hemin nömrəsindəki başqa yazısında da davam etdirirdi.

Bələ keskin çıxışlarına görə Ə.Müznibin nəşr etdiyi "Hilal" qəzeti 1910-cu ilin 25 dekabrında ikinci nömrəden sonra polis gücü ilə qapadılır. Qəzetiçin bu nömrəsi də müsadiqə edilir. Lakin Ə.Müznib senzuranın bu cavabına da ehemiyət vermir. O, 1911-ci ilin 1 yanvarında "Hilal" qəzetiçini yeni programla, guya tamam yeni bir mətbuat orqanı kimi eyni adda birinci nömrədən nəşrə başlayır. O, "Hilal"ın 1911-ci ilde cəmi beş nömrəsini çıxara bilir. Müznib bu nömrələrdə də çar zülmünə qarşı eyni kəskinliklə vuruşur. Buna görə də çar senzurası Ə.Müznibin nəşr etdiyi "Hilal" qəzetiçinin bu nəşrini qapadır. Ə.Müznib çar senzurasının bu təqibinə də çare tapır. O, cəmi bir həftə sonra məsləki və mübarizə üsulları eynən "Hilal"ın davamı olan həftəlik "Şihabi-saqib" adlı səkkizşəhiflik bir jurnal nəşr edir. Onun bu jurnalda çıxmış "Müavinət lazımdır" adlı məqaləsi yenidən böyük ictimai çaxnaşmaya səbəb olur. Çünkü Ə.Müznib bu məqaləsində də xalqı milli oyanışa, öz azadlığı uğrunda mübarizəyə çağırırdı.

Ə.Müznibin apardığı bələ açıq ədəbi-ictimai mübarizə, təəssüf ki, çox davam etmir. Senzuranın teləbi ilə "Şihabi-saqib" jurnalı 1911-ci il mart

²⁰ "Hilal" qez., 25 dekabr 1910, № 2.

ayının 19-da 8-ci nömrədən sonra qapadılır. Ə.Müznib barədə ikinci məhkəmə işi qaldırılır. O, sonralar həyatının bu hadisəsini belə xatırlayırdı: “1911-ci ilin 19 martında “Şihabi-saqib” i qapadılar və həmin gecə evimə jandarma təkəlüb özümü də həbs etdirilər... Məhkəməyə verildim... 27 fevralda “Hilal” qəzətinin işi çıxdı. İstintaq şöbesinin Bakı şəbəsi tərəfindən işimə baxılıb Sibiriyyaya sürgün olunmağımı qərar verildi. 1912-ci il fevral ayının 27-də Sibiriyyaya sürgün olundum”.²¹

Ə.Müznibin çar məhkəməsi tərəfindən bu qədər amansız cəzalandırılması onu tutmuş olduğu yoldan döndərə bilmir. Şairin arxivindəki sənədlərindən məlum olur ki, o sürgün edilmiş olduğu Sibirin Lena çayı üzərindəki Vitim kəndində də, min kilometrlərə uzaqda qoyub gəldiyi doğma vətəni haqqında düşünür, yenə də onun azadlığı üçün yollar axtarırdı.

Ə.Müznibin bu dövrde Sibirdən anasına və arvadına nəzmə yazdığı məktublar Azərbaycan siyasi lirikasının ən parlaq nümunələri idi. O, 1912-ci il 24 iyulda “İrkutski həbsxanasında yazılmışdır” sərlövhəsilə anasına göndərdiyi şərində vətən və millet yolunda çekdiyi bələalan bu cür ifadə edirdi:

Getdi əldən vətən, həzar əfsus,
Yandı bu cismi-ten, həzar əfsus.
Moskva hırsızı vətəndə olub,
Qehrile hökm edən, həzar əfsus!
Füqəra ağlar, eğniya xəndan...
Yox hüququn bılən, həzar əfsus!
Vətən övladı büsbütün yatmış,
Yox bu zülmü görən, həzar əfsus!²²

Vətən və millet yolunda göstərdiyi böyük metanət və dözümlülüyü onun arvadı Səriyyə xanımı yazdığı məktubunda da görmək olar:

Men Vətən övladıym, həm də Vətən qurbanıym,
Büsbüttün hübbülvətən ərbəbinin dərbaniyəm,
Pəncəyi-qehri-qəzəbdə can verir nazlı vətən,
Qəhr edir cümlə vətən övladına hər bir yetən...
Payimal olmaqdadır şanlı Məhəmməd ümməti,

²¹ Bax: Ə.Müznibin arxivisi. Qovluq 37(52), vor.8.

²² Bax: Ə.Müznibin arxivisi. Fond 23, siyahı 1.

Bir deyildir dərdimiz, rahat yeyib, rahat yataq,
Arsız millət kimi torpağı ədayə sataq,
Min tərəfdən eyləyir düşmən təcavüz millətə,
Günbəgün düşmekdöyik dərdə, bələya, zillətə...²³

Ə.Müznib Sibir sürgünündə Azərbaycan xalqının milli müstəqilliyi barədə belə düşünürdü:

Milli hökumət dilərik sadəcə,
İsteməriz təntənoli təxtü tac.

Ə.Müznibin Sibir sürgünündə olarkən yazdığı siyasi lirikanın daha bariz bir nümunəsi – “Rusiya çarı II Nikolay təqdim olunur” sərlövhəli şeirdir.

Zühlm evi bərbad olar Kəbətullah olsa da,
Qan içən zatin içərlər qanın Allah olsa da –

mistraları ilə başlanan bu şeride Ə.Müznib II Nikolayın taxtdan salınması gününə böyük inam bəsləyirdi.²⁴

Ə.Müznibin Sibir faciəsi xoş bir sonluqla başa çatır. 1913-cü ilin ortalarında Romanovlar sülalesinin üç yüz illik şənlikləri münasibətilə Ə.Müznib əfi-ümumiyyə düşür. O, 1913-cü ilin 23 iyulunda Bakıya qayıdır.

Lakin “nə cür etmək, zamanın keləmini xalqa nə cür çatdırmaq” – suali onu yenə də düşündürür. O, Bakıya döndəcəyin “Müsavat” partiyası liderləri – Məhəmmədəmin Rəsulzadə, Kazımoglu (Seyid Hüseyn), Kərbəlayı Veli Mikayılov və başqaları ilə elbir işlər görmək tədbirlərinə qoşulur. O zaman müsavatçıların başlıca ideoloji təbliğat yeri olan “İqbəl” qəzetində iştirak etməyə başlayır. Ə.Müznib bu dövrə həm də müstəqil bir mətbuat orqanı çıxarmaq barədə düşünürdü. Lakin siyasi həbs cəzasından yenice dönmüş bir adamın mətbuat çap etmək işi qeyri-mümkün idi. Nəhayət, 1914-cü ilin sonlarında o, bu işin çəresini tapır. Fənd işlədi, özündən yaşıca böyük, savadsız, lakin “əməlisələh” qardaşı Əbülfəz Mütəllibzadənin adına “Dirilik”, 1915-ci ilin aprel ayından isə satirik “Babayı-Əmir” adlı jurnallarının nəşri üçün icazə alır. Xüsusilə “Dirilik”

²³ Ə.Müznibin arxivisi. Qovluq 37, fond 23, siyahı 1, sah.23 (1912).

²⁴ Bu şerin qeyd edilən rödəf mistralarını Ə.Müznib 1915-ci ilə “Dirilik” jurnalının 12-ci sayındakı “Zülmün cəzəsi” adlı bir yazıya epigraf kimi vermişdir.

jurnalının nəşri Ə.Müznibin XX əsrin əvvəlləri Azərbaycanda milli ədəbi-ictimai fikrin inkişafında böyük rolü olur. Ə.Müznib bu jurnal ile Azərbaycan milli siyasi-ictimai həyatında "İqbal" qəzeti ilə başlanan müsavatçılıq ideyalarını uğurla davam etdirir. "Dirilik" in ilk saylarında M.Ə.Rəsulzadənin məşhur "Milli dirilik" adlı silsile məqalelərini buraxır.²⁵

Əlbətə, "Dirilik" jurnalının ədəbi-ictimai mübarizəsinin başında Ə.Müznib özü dururdu. O, çar istibdad zülmünün hədə və təqiblərindən çəkinmədən

Milletimden çəkmərəm əl, xarız zar olsam da mən,
Dönmərəm ezmimden hərgiz tarimar olsam da mən –

deye yazırırdı.²⁶

Ə.Müznibin "Dirilik" jurnalı ilə apardığı keşkin ədəbi-ictimai mübarizə asanlıqla başa gəlmirdi. Bu mübarizə xüsusilə Ə.Müznibin "Dirilik" in 1915-ci il 16-cı nömrəsində rus çarı I Pyotrın dünyani istila etmek barədə öz xəlefərinə ctdiyi vesiyətnaməsinin neşrindən sonra daha da çətinləşir. Senzura jurnalın əsil redaktorunun Əbülfəz Mütelliboglu deyil, Ə.Müznib olduğunu bilincə xəfiyyələr onun hebsi üçün izinə düşürülər. Ə.Müznibin sonralar yazdığı kimi bu təqiblər 1917-ci ilin 27 fevralına – II Nikolayın taxtdan salınmasına kimi davam edir. Müznib çarizmin süqtundan sonra yenidən fəal ədəbi-ictimai işlərə başlayır. Çar imperiyasının dağılması hadisəsindən sonra "Türkün səsi" adlı bir qəzet çıxarmaq istəyir. 1913-cü ildə nəşr edilmiş "Tikan kolu" adlı tənqid-satirik şeirlər mecmuosunun geniş nəşrini buraxdırır. Bunun ardınca Əmir Əbdürəhman xanın XIX əsrde Əfqan xalqının ingilis müstəmlekəçilərinə qarşı milli-azadlıq mübarizəsində bəhs edən "Əfqan tarixi" adlı memuar-romanının tərcüməsini yenidən çap etdirir. Bu dövrə o, siyasi həyatın en vacib hadisələrinə cavab verən bir sıra şeir və məqalələr yazar.

Ə.Müznib 1919-cu ilin əvvəllerində Zülfüqar Hacı bəy ilə birlikdə "Övraqı-nəfisə" jurnalını redakta edir. Bu jurnalda Azərbaycan Demokratik Respublikasına həsr edilmiş en yaxşı şeirlər müsabiqəsində birinci yeri tutur.²⁷

²⁵ Bax: "Dirilik", 1914, № 1-8.

²⁶ Bax: "Dirilik", 1915, № 14.

²⁷ Ə.Müznibin yazmış olduğu bu şeir A.Şaiqin 1919-cu ildə nəşr edilmiş "Türk çələngi" kitabında çıxmışdır.

Azərbaycan Demokratik Respublikası dövründə Ə.Müznib xalqda milli özünüdərk hissələrini oyatmaq məqsədile "Azərbaycan" qəzeti səhifələrində vətənpərvərlik mövzusunda bir-birinin ardınca məqalələr çap etdirir. 1919-cu ilin 28 mayında Azərbaycan Demokratik Respublikasının birillik yubileyi münasibətlə "Azərbaycan" qəzeti M.Ə.Rəsulzadənin "Nə gözəl bayram" məqalesitə yanaşı, Ə.Müznibin "Azərbaycan istiqlali" adlı məqaləsini nəşr edir.

Ə.Müznib 1920-ci ilin 28 aprelində XI rus qızıl ordusunun Bakını işgal etməsinə və milli hökumətin qan tökməmək xatirine, dinc şəraitdə hakimiyyətdən əl çəkməsi hadisəsinə bir milli faciə kimi baxırırdı.

Bir çox müasirleri kimi Ə.Müznib de Azərbaycan xalqının yenice qurulmuş siyasi rejimin verdiyi imkanlar daxilində xalqa kömək üçün axtarışlara başlayır. Bədii yaradıcılıqdan və publisistikadan uzaqlaşır ədəbitarixi keçmişin tədqiqi ilə məşğul olur. Çox qısa tarixi zaman içerisinde XIX-XX əsrlər Azərbaycan klassik ədəbi ərsinin bir sıra hadisələrini tədqiq edib, haqlarında elmi əhəmiyyətini bu gün də saxlamaqda olan tədqiqatlar aparır. Bunlar içerisinde "Molla Nəsrəddin" mezhəkələri" (1927), "Aşıq Pəri və müasirleri" (1928), "Nakam" (1928), "Natevan" (1928), "Abbas Səhət" (1928, 1935), "M.Ə.Sabir" (1929), "S.Ə.Şirvani" (1930) kimi kitablar var idi.

Ə.Müznib bu illərdə M.P.Vaqifin, M.Hadinin, sonra isə C.Cabbarlinin əsərlərinin tərtibinə başlayırsa da, bunların nəşrinə nail ola bilmir. Hələ iyirminci illərin əvvəllerində qələmə aldığı "Bakıda millət müharibəsi" və "Qarabağ xatiratı" memuarlarını yazmaq üçün materiallar toplayır. Azərbaycan Dövlət Nəşriyyatı ilə səkkiz çap vərəqi həcmində olacaq "Ədəbi xatirələr" adlı kitab yazacaqı barədə müqavilə bağlayır²⁸ və s.

Ə.Müznibin nəzərincə klassik ərsin tədqiqi yaxınlaşmaqdə olan otuz yeddinci il təqiblərindən qurtarmaq üçün en münasib yol idi. Ə.Müznib zahirən müasir hadisələrə baş qoşmasa da, bir ictimai xadim kimi yeni quruluşun yaratmış olduğu son dərəcə ağır siyasi gərginlikləri aydın görürdü. Onun bu müşahidələri özünün arabir qələmə aldığı, lakin dərc etdirmədiyi dağınıq qeydlərində saxlanılmışdadır. Otuzuncu illərin ağır siyasi təzyiqlərini gördüyü üçündür ki, Ə.Müznib belə qeydlerinin birində yazırırdı: "İnsanlara qanuni-cebri lazımlı deyil, müəllim lazımdır. Bu sərlövhəni yazmaqdan muradımız bunu bildirməkdədir ki, insanların vəhşiliyinə səbəb nədir? Bu vəhşiliyin qabağını nə ilə almaq mümkündür?" Əlbətə,

²⁸ Bax: Ə.Müznibin arxiv. Fond 23, qovluq 1(19), saxlama vahidi 200.

elm, maarif, məktəb, müəllim ilə hasil olan insanlıyyet, zor ile, güc ile mümkün olmaz”²⁹.

Ə.Müznib yaxınlaşmaqdə olan fəlakətdən qurtara bilmir, o, 1937-ci ilin 27 avqustunda həbs edilib, bir millətçi kimi mühakimə olunub səkkiz il müddətinə Sibire göndərilir. Ə.Müznibin ailesine Azərbaycan SSR Dövlət Tehlükəsizliyi Komitəsi tərəfindən 1959-cu il 24 fevralda verilmiş arayışdan (arayış № 16.59) məlum olur ki, o, 1938-ci ilin 28 avqustunda Vladivostok şəhəri yaxınlığında xüsusi məntəqədə vafat etmişdir.³⁰

İslam Ağayev

İctimai - siyasi şeirlər

²⁹ Ə.Müznibin arxiv. Qovluq 10(225).

³⁰ Ə.Müznibin həbsi və ölümü ilə əlaqədar məlumatlar barədə bax: Cəfər Qasımov. Milli Tehlükəsizlik Nazirliyinin arxivindən. Milli Tehlükəsizlik Nazirliyinin orqanı – “Sərhəd” qəzeti, 7 iyun 1997.

HƏZAR ƏFSUS¹

Getdi əldən Vətən, həzar əfsus!
Yandı bu cismi-tən, həzar əfsus!
Həsrət ilə yanar dilim, ciyərim,
Dadıma yox yetən, həzar əfsus!
Nə yaman gündəyəm, mənə gülür
Hər yetən, hər ötən, həzar əfsus!
Moskva hırsızı vətəndə olub,
Qəhrilə hökm edən, həzar əfsus!
Füqəra ağlar, əgniya xəndan,
Yox hüququn bilən, həzar əfsus!
Qocalıb ixtiyardan düşdük,
Südəmer tifliken, həzar əfsus!
Vetən övladı büsbütün yatmış,
Yox bu zülmü görən, həzar əfsus!
Bir böyük zihəyata hiddetlə,
Şah olub qaniçən, həzar əfsus!
Ölürəm, qurban ölkədə, ana, gel,
Neşime et kəfən, həzar əfsus!
Canımı kesdi taxtaşar üstü,
Qollarımı rəsən, həzar əfsus!

24 iyul 1912

AĞLAMA, EY SEVGİLİ, EY NAZƏNİN ZÖVCƏM MƏNİM²

Ağlama, ey sevgili, ey nazənin zövcəm mənim,
Yandı odlu ah ilə qəlbim, dilim, ruhum, tənim.
Ağlama, kor oldu axır ağlamaqdan gözlerin,
Dağdar etdi ürəyim, odlu-odlu sözlərin.

¹ Irkutsk hebsxanasında yazılmışdır.

² Ə.Müznibin hebsxanadan zövcəsinə yazdığı məktub

Qəm yemə, mənfiyə getsəm, həp səadətdir,
 Böylə yolda zülmü zillət istirahətdir.
 Mən Vətən övladıyam, həm də Vətən nurbaniyəm,
 Büsbütün hübbülvətən erbabının dərbaniyəm.
 Pəncəyi-qəhri-qəzəbdə can verir nazlı Vətən,
 Qəhr edir cümle Vətən övladına hər bir yetən...
 Tapdayır zalim bu gün cövrün hüquqi-milləti,
 Payimal olmaqdadır şanlı Məhəmməd ümməti.
 Bir deyildir dərdimiz, rahat yeyib, rahat yataq,
 Arsız millet kimi toprağı ədayə sataq.
 Min tərəfdən eyləyir düşmən təcavüz millətə,
 Günbegün düşməkдəyik dərdə, bəlaya, zillətə.
 İzzət ilə ömr edən bilməz nədir millet, Vətən,
 Geyməyinca eyninə əlhəq-həqq üçün kafən.
 Həbsxanə görməyen qanmaz hüquqi-ixtiyar,
 Qolları bağlanmayan zəncirə olmaz bextiyar,
 Həbsdə torpaqlar üstə yatınasa əhli-hüməm,
 Zülm məhv olmaz Vətəndən, bəxtiyar olmaz ümam...
 Keçməmişsə hər kimin edam ipi hülqumuna,
 Doğruluqda etməsə xidmət Vətəni-qövmuna,
 Dardan asılmayan bilərmi heç Vəəsəf?
 Milleti, mülkü olur dəsti-məzalimlə tələf.
 Cisminə bir söz üçün yüz əlli qurşun dəyməmiş,
 Kimsənin əqvamı istirdadə edərmi yürüş?..
 Gər şirin meyvə verən danə ağac əksəydilər,
 İndi olmuşdu bütün islamiyan əhli-hünər.
 Haqq yolu bir yoldur, cümləni irşad edər,
 Salikin daim müzəffər, möhtərəm dilşad edər.
 Sanma, yalnız bir mənə yetmiş bu möhnət, bu mələl,
 Hər zaman mövcud olub hər bir məkanda mahü sal.
 Bax! Peygəmbər adlı çox əşxas gəlmış aləmə,
 Can verib, öz ixtiyarını verməmişdir zalimə.
 İntəhasız zülm çəkmişdir cahanda ənbiya,
 Parə-parə doğranıbdir asafyai-övliya.

EY DƏLİ KÖNLÜM

Ey dəli könlüm, Vətənə ver rəvac,
 Heç rəvadırmı verək qeyrə bac.
 Milli hökumət dilərik sadəcə,
 İstəməriz təntəneli təxtü tac.
 Nalə ilə gəlməz hökumət ələ,
 Dərdimizə hərbdir ümdə elac.
 Hərbə gərək hazır olaq hərb üçün.
 Əldə silah etməyə var ehtiyac,
 Hərbələ pərvərdə olan türkləriz,
 Xaki Vətəndir bəzəyim, təxtü tac,
 Qeyrət edib zülməti zülmə gərək,
 Şöleyi-şəmkirimiz olsun sırac!
 Qəmli Vətən qəlbine ərlər kimi,
 Bəxş ediriz süngü ilə ibtihac.
 Azəriyiz şiddotimiz bəllidir,
 Söyləyir aləm bizə atəş-izac.
 Keçmiş əhya edib Arbakstək,
 Düşməni-dindən alalım həm xərac.
 Əhli-hünər düşmənə eyməz başın,
 Müznib əgər min sənələr qalsa ac!

1912

1912

HEYKƏLİ-İSTİBDAD QARŞISINDA¹

Rusiya çarı II Nikolaya təqdim olunur

Ey içən məzlumların qanın zəruri-zülmkar,
Ey edən acızları cəngəli-qehrində şikar!
Ey qılan Şəddad zülmün şiddətilə aşikar!
Ey olan nakamiyi-insanla daim namkar,
Ey yışan ev, eyləyen ərbabi-həqqi dilfigar!
Böylədir qanuni-həqqi-həzrəti-pərvərdigar:

Zülm evi bərbad olar gər Kəbətullah olsa da,
Qan içən zatin içərlər qanın Allah olsa da.

Qafqasa yağıdırmağın od cümlə payladır hənuz,
Yıxdığın ev, yıxdığın məscid hüveydadır hənuz.
Neçə min məscid başında xaç-olisadır hənuz,
Bax, Dağıstan ölkəsi bərbadı rüsvadır hənuz,
Ol səbəbdəndir sənə məskən Sibiryadır hənuz.

Zülm evi bərbad olar gər Kəbətullah olsa da,
Qan içən zatin içərlər qanın Allah olsa da.

Türklüyü məhkum qıldın bisəmər efsanəyə,
Kəbəyi-islamı sənsən döndərən viranəyə.
Aşınanı-hiyələgər sənsən satan biganəyə,
Qəllü² zənciri-cəfa sənsən nurin fərzanəyə,

Şeyx İbrahim³ məzarı döndü gömrükxanəyə,
Qanlılıqda ey dönen Petro kimi divanəyə!

Zülm evi bərbad olar gər Kəbətullah olsa da,
Qan içən zatin içərlər qanın Allah olsa da.

¹ Bu şerî dövri motbuatda ilk dəfə edəbiyyatçunas Cəfər Remzi Cəfərov çap etdirmişdir (Bax : "Elm" qəzeti, 1 dekabr 1990). Lakin tədqiqatçı bu şerîn 1917-ci ilin fevralından sonra, yəni çar II Nikolayın taxtdan salınması münasibətilə yazıldığını göstirmişdir. Əslində, "Diriliş" jurnalının 1915-ci il 12-ci nömrəsində bu şerîn ilk məsələnin Ə.Abidin "Zülmün cəzası" adlı bir təbdil hekayesinə epigraf kimi verilməsi onun Sibir sürgünü vaxtı yazıldığını göstərir.

² Demir qapı

³ Tatar xanlarından

Nəslimizdən olmadı emri-xudaya iltifat,
Qalmadı tatar əlində zerre asarı-heyat,
Hebsi-zillətdə acıdan etdi İlham xan¹ vəfat,
Daima yağdı Qazan ümranına² nari-memət.
Qoymadı zalim Vasili kimsədə səbrü səbat
Yan, yixıl əkremlə, bağlanmış sənə rahi-nicat.

Zülm evi bərbad olar gər Kəbətullah olsa da,
Qan içən zatin içərlər qanın Allah olsa da.

OLSAM DA MƏN

Sibiryada yazılmışdır

Milletimdən çəkmərəm əl, xarü zar olsam da mən,
Dönəmərəm əzmimdən hərgiz tarimar olsam da mən.
Tərd edildimsə Vətəndən, məqsədim tərd olmadı,
Türki-məqsəd etmərəm məhkumi-dar olsam da mən,
Kainat ilə dəyişməm millətin en acizin,
Ac-susuz, miskin qalıb, biqəmküsər olsam da mən,
Sevdiyim bir şey var isə, ol da millet lefzidir,
Eylərəm ol lefzə secdə parə-parə olsam da mən.
Öylə məftunam ol ismi-pakə kim, Allah bilir,
Başımın tacı olar, gər hökmədar olsam da mən.
Baxmaram təni-rəqibə, xidmətimdən doymaram,
Sevgilimdir, sevgilimdir, şəhriyar olsam da mən.
Aşıqi-dildadeyəm, Leylayi-nami-millətə,
Dostlar, ondan bilin, məcnun mədar olsam da mən.
Zahidin təkfirini imanına saldı bu ad,
Gər mühəddisler ara, bietibar olsam da mən.
Çünki, ismi-əzəm Allahdır, ol ismi-pak,
Dini məzhəbdir mənə kaferşüar olsam da mən,
Öylə əzmimdə mətinəm, heç unutmam bir zaman,
Nami-pak milleti, zibi-məzar olsam da mən.

"Diriliş" jurnalı, 1 aprel 1915

¹ Tatar xanlarından

² Rus xanı

ƏDƏBİYYAT

Nə qədər söylədik meyden, qədəhdən, zülf-i-canandan,
Nə onlardan nəf gördük, nə də zövqi-səfa candan.
Sevdayı-zülf sövdasılə düşdük cəhl-i-cahile,
Həvai-məh cəmalilə əl uzatdıq mehri-tufandan.
Ləbi-ləl nigari vesfdə şöhrət qazanmaq üçün,
Qızartdıq qətlgahı cahanı qırmızı qandan.
Fəraqı-yarı zikr etdikcə olduq ruzi-şəb giryən,
Vüsal bilmədən, fəryad qıldıq dərdi-hicrandan.
“Gədaikən kişər eşqində sultaniq” – deyə daim,
Ucaltdıq ərşə tək beydaqi-duşan ahü əfgandan.
Cünuni-eşq sandıq, ağlıdan varəstə olduq, həm,
Buraxdıq cümlə tarixi, yapışdıq nəqli-dastandan,
Rzayı-birr-ül-elmi qisseyi-Yusif Züleyxa,
Bəyan qıldıqda şərh etdiq dəlinin nəсли-Qurandan,
Gəhi İskenderi peyğəmbər etdiq, gəhi loğmani,
Gəhi Xızır keçirtdik yol açıb dəryayı-ümməndan.
Hüseyni-kürdə aldırtdıq cahan bac-xəracın həp,
Dedik, artıq şücaəti-Rüstəmi-zalü-nərimandan,
Odi bağlandı qol-qıçıımız, alındı varımız yeksər,
Odi insan ikən fərq olmamıq dünyada heyvandan.

“Iqbəl” qəz., 2 oktyabr 1913

CİNSİ LƏTİFƏ

Ərbabi-cəhl ilə pozulmuş cəlalınız,
Girmiş hicabi-zülmətə parlaq camalınız,
Çün beyninizə soqdular, əbəs,
Qiymətsiz oldı səhbəti-hikmet məaliniz.
Təvil edildi haqqınız ayat eksine,
Sərmayə oldı müfsiduna məqalınız.
Dönmüş əzayı şadi-islamiyan tamam,
Təsdiq edər bu qövlimi dərdü məlalınız.
Məclüb olur hər anda sərdarı-rizamız,

24

İsbat edir bu mətləbi də infialınız.
Siz qüvvəyi-cəhan ikən olduqda darü hicab,
Qarşı durarmı düşmənə övladi-alınız?
Sülbə-silah aləm ikən həp vücuduniz,
Alçaqlara bəhane olub qılıq qalınız.
Ərlərlə işdə, fikirdə birləşməsəniz, əger,
Bu ümməti-biçarə zəvalə yetib gedər!

“Iqbəl” qəz., 22 dekabr 1913

ƏDƏBİYYAT¹

Vəten möhtac ikən ya Rəbb, bu gün qeyrəti imdadə,
Gəzir övladi sərgordan, zəlilü xar sehradə.
Kimi sərməst olub məcyənələr küncündə qalmış,
Kimi Məcnun kimi fəryad edir hicrəni-Leylada,
Kimi dindar olubsa dinin ancaq nə olduğun bilməz,
Kimi zinar asıb Sənan kimi eşqi-Ximərədə,
Kimi namus-arın, var-yoxun məsrəf eylər kim,
Rəis olsun fəqət beş-üç fəqirə, dari-dünyadə,
Nədir bu zahiri rəğbət, nadir ol batini bidət,
Nə hikmetdir xuda, bu surəti-bihissi-mənada,
Kimi olmuş şəriət xadimi, bərbad edir şəri,
Kimi öldürməyə dindası dönmüş qanlı cəlladə.
Hamı aludədir keyfə, qumara, içkiyə daim,
Hamı məşğul olub qətlə, cəfayə, zülmə bidadə,
Baxan yox, bir kərə tarixinə bunca müsəlmanın,
Salan yox bir zaman hübbülvətən fərmanını yadə.
Serasər Əndəlis getdi, Cəzair, həm Tunis getdi,
Olub Sinayı-izzətimiz məkani-Fironi-Şəddadə.
Müsəlman həm uyub bir müfsidin ağuşinə, Müznib,
Olub “qeydi-qəvaid”dən təcəhül üzrə azadə.

“Iqbəl” qəz., 17 yanvar 1914

¹ Bu şeir bəzi dəyişiklikle “Babayi-Əmir” jurnalının 1916-cı il 8-ci sayında çap edilmişdir.

25

ƏDƏBİYYAT

Əmri-xudaya küllən-ezel etdi ibtida,
Hübbülvetəndə qıldı bütün əmrin intiha.
Hər zərrə bir Vətən, bütün ələm mühbdir,
Əhli-səfaya hər yeri bir Kəbəyi-Xuda.
Hübbülvetəndir eyleyən imanı pürkəmal,
Oldur ki, çox müəzziz olub küll masiva.
Kimdə axtarsa hübbılvetən, şübhəsiz edər,
Musa kimi əsasını meydanda ejdaha.
İmanlı şəxsler Vətənin qarə torpağın,
Eylər müdam mərdüməki-çəsmə tutiya.
Verməz əlinə düşmənin əsla zimamini,
Rahi-Vetəndə hərdən edər canını fəda.
Hübbılvetəndə ömrünü qurtarmayan zəvat.
Bir ləkkeyi-bəşərdir o bəd əda,
Məbudumuz vətəndir, ona əbd olma!'
Vaiz! Amandır, etmə bizə vəzi-nabəca!
İman, din, izzü-şerəf həp Vətəndir!
Oldur bütün xələflərinə dövleti-bəqa,
Müznib səmim qəlbə eylər İlahidən,
Hübbılvetəndə etməyini daima rica.

"Dirilik" jur., 16 sentyabr 1914

SEVGİLİ ATAMIZ İSMAYIL BƏY

Mətanət, mərhəmət, himmet təcəssüm etsə, ey dahi,
Çıxar zatın kimi bir qəhrəman dünyaya vallahi!
Qopub türklük cahanında bu gün bir hövli-həşrasa.
Çəkilmiş sanki dara zülm əlide həzrəti-İsa.
Qoyub baş səcdəyi-xakə bu gün bir ümməti-naci,
Camali-həqqi torpaqda görübüş həzrəti-Musa.
Yanar bir narə ələm ki, o narnı nurdur zati,
Atıb Nəmrud oda guya Xəlilullahi-bipərva.
Qarışmış bir-birə erbabi-vicdan, xövfi-dehşətlə,

Deyərsən tazedən tufani-Nuh olmuş bu gün peyda.
Bəli! Bir mehri-tufan, nuri-vicdan, şöleyi-insan,
Sönüb qəhri-təbiətlə, cahan qəmdə vaveyla.
Sən ey pərvaz edən ruhi-müqəddəs! Bimisal edən,
Nə növi yanmasın hicrində bu ümmət sənin zira,
Mətanət, mərhəmət, himmet təcəssüm etsə, ey dahi!
Çıxar zatın kimi bir qəhrəman dünyaya vallahi.

Özün gətdinsə də getməz qulağımızdan gözel sövtün,
Silinməz qəlbimizdən xidmətin, həm möhnəti-fövtün.
Nəzərlərdən kəsilməz məğbərin, sənduqcyi-türbən,
Bütün bu, qübbeyi-fürüzərəngdir, çünki tabutun,
Əmin ol, fövtünə ərbəbi-nasut ağlamaz, yalnız,
Yanar, ağlar qəmində məncə həp erbəbi-lahutun.
Bu gün hüzni-ümmənidə əyandır öyle bir dəhşət
Ki, olmaz zəbtinə qadır, yeqin tarixi-Herodotun.
Hamı dirilik yolunda qətl olarkən sən üful etdin,
Demək, həşr ortasında, həşr bərpa eylədi mövtun.
Sevimli pederdin, can ilə övlad beslərdin,
Rəvamı? Matəmində yanmasın ərbəbi-nasutun.
Mətanət, mərhəmət, himmet təcəssüm etsən, ey dahi!
Çıxar zatın kimi bir qəhrəman dünyaya vallahi.
Yağardı nuri-rəhmət, zülmətə küllən bəyanından,
Axardi abi-himmet qurbətə cuyi-xisanından.
Sifatü zati-rəbbani əyandi rəngi-ruyində,
Alırdı feyzi hər kes nəhanından, əyanından,
Zamanlarla yatıb düşkün və talesiz qalan millət,
Səadət qüvvət exz etdi sənin əhdü zamanından.
Əsiri-qəhr olub dilsiz qalan biçarələr yeksər,
Dil açdı, tərcüman oldu, o canlı "Tərcüman"ından.
Əmni-millət idin sən, əminlik qədrinə bürhan,
Amansız qəlbər kesbi-aman etdi amanından,
Kamandaran ələm həp mozarıstan yapar daim,
Heyatisdan düzəldin sən bu gün tiri-kamanından.
Mətanət, mərhəmət, himmet təcəssüm etsə, ey dahi!
Çıxar zatın kimi bir qəhrəman dünyaya vallahi.

"Dirilik" jur., 16 sentyabr 1914

ƏDƏBİYYAT

Biz açmadayıq bu əsridə bir rayati-həyat,
Məhv eylədi ümuməmizi ləşkəri-həyat.
Təbidar bir zeif kimi titrərik müdam,
Yox ruhumuzda zərrə qədər qüdrəti-səbat.
Ayineyi-zamana baxıb ibret almadiq,
Olmuş səvab bizcə bütün qanlı siyaət.
Cövri-cəfani, zilleti, həm qətlü qarəti,
Ədd etmişik zamana ara şanlı mühəssənat.
Cahi-zülaflı çəşməmizə rahi haqq olub,
Yox eyleyen həqiqətinə əfti-iltifat?
Dünyanı müslümə dedi: "Zindan sariqlılar".
Etdik qəbul, getdi bütün qeyrə kainat,
Nuri-zəka sönür, boğulur, yox nəzər edən.
Zülməti-qəhrə həp sarılıb külli mümkünat,
İnsan qanıyla gülşən olub sinəyi-Vətən,
Bülbülf hezin, xalq qəmin, yox rahi-nicat,
Ta çıxmayınca gözləri əhli-şərəratın,
Yetməz təriqi-rahətə dünyada zihəyat.

"Dirilik" jur., 2 oktyabr 1914

SEVIN KÖNLÜM

Sevin, ey nari-qəmdən daima büryan olan könlüm,
Üzü heç gülməyib mehzun, həm giryan olan könlüm.
Gedən Leylisi əldən, qüvvəti-eğyari-bidinlə,
Fəraigində düşüb səhraya sərgərdan olan könlüm.
Qucağında kəsilmiş zülm ilə Yəhyasının başı,
Dəliték sinəsi, ağuşi bəhri-qan olan könlüm.
Cəhimi-qəhra düşdün, atəş-i-bidadilə yandın,
Əzildin cövrilə, ey xəzani-rizvan olan könlüm.
Atıldım nari-Nəmrudə, Xəlilullah kimi cəbrən,
Yazışq, ey var vücudi gülşəni busitan olan könlüm.

28

Dur, indi xələti-şadi geyib xəndanü şadan ol,
Oxutdur bülbüli, ey gül kimi xəndan olan könlüm.
Rəqibi-bədnihadın başını səngi-qəza əzdi,
Yürü kuyi-nigara, ey qədri bünyan olan könlüm.
Qədəm bas aləmi-bəlayə, sən Allahü əkbər de!
Cahana feyz ver, ey sahibi zəman olan könlüm!
Ələ al baydağı-ədli, cahani qərqi-chsan et,
Sən ey keçmiş zamanda aləmə sultan olan könlüm!

"Dirilik" jur., 1 noyabr 1914

İQRARI-İMAN

Açıldı mehrin ilə çeşmi-iman, ya Rəsulullah,
Silindi nurun ilə qəlb-i-əzan, ya Rəsulullah.
Bəşərsən, zahirən, lakin məqami-həqq məkanındır,
Lisanı-xalıq aləmi-həqiqətdə lisanındır.
Sən əvvəli-zati-məalisən ki, Quran mədhi-xanındır,
Bunu təsdiq edər Quranü Fürqan, ya Rəsulullah.
Qədəmi-pakin ilə izzəti-insan füzün oldı,
Yığıldı Kəbədən esnam, o saqı-sərnigun oldı.
Təcəlliyi-cəmalından ədular bağrı xun oldı,
Cahana beş qıldın feyzü elşan, ya Rəsulullah.
Qurtardı iqrarı-biismi-rəbbinə xəlqi cəhalətdən,
Sən əvvəlki zati-müəzzzəmsən, məlaikər ərş-i-izzətdən.
Enib oldı qapıda cümlə dərban, ya Rəsulullah,
Yədi-ecazkarında kim açdı xəlqə şəhərəhi,
Ləki-möcüz bəyanında buyurdun hikmətullahı.
Müsavi eylədin mərdü zənn, ey şahlar şahı!
Hüquqa, hökmə malik olan insan, ya Rəsulullah:
Təcəlliyi-cəmalın tirə ərzi-tabnak etdi,
Həqiqət hali parlatdı, xurafatı həlak etdi.
Sən əvvəli-insani-kamilən, səninlə iştirak etdi,
Qəzadə mərdü zən, eşyax, sibyan, ya Rəsulullah.
Zinani, sirqəti, xəmri, riyanı, qətli-ixvani,

29

Ümumən nəhy edib, etdin müəzzzəz şaki insani.
 Sexani, rəhmi, sidqi, himmeti, bicize-ətəki,
 Edib fərz, eylədin qüdrəti nümayan, ya Rəsulullah.
 Səni vəsf etməyə fövqəlbəşər bir qüvvə lazımdır.
 Nə hacət vəsfinə, vəsfində həqqi-bizzati nazımdır,
 Səni bilmək üçün ancaq bu mədəhətlər niyazımızdır.
 Vəlakin lazımlı olmaz şəmsə bürhan, ya Rəsulullah.
 Nədən ki, hökmüne baxdıq, cahangiri-zaman olduq,
 Ədalət kani olduq, həm də məşhuri-cahan olduq.
 O gün ki inhiraf etdiq, zəlili-insü can olduq,
 Əsir etdi bizi hər yerde üdvan, ya Rəsulullah.
 Oturdi məsnədində alim adlı bir para nadan,
 Şəriət söndi, din getdi, məmalik olan hem viran,
 O şövkət, ol səlabətdən qalib birce quru əfəgan,
 Fənaya uğramış iqrari-iman, ya Rəsulullah.

"Dirilik" jur., 16 yanvar 1915

DAD QILMA

Sibiryada yazılmışdır

Dad qılma, cy könül, yoxdi cəhanda dadrəs,
 Naqə ol, öylə yürüş, səslənmə çox misli cəres,
 Zülm edən şahi əgər mat etmək iso məqsədin,
 Hazır et fərzin, piyada rəzmə sür, qılı fərəs,
 Lövheyi-nerd ol, əbdi-nərradə qarşı sina aç!
 Zər kimi nahaq atılma, olma, daim pulhəvəs,
 Qalib olmaq isterisən hazır ol, bizzat özün,
 Başqanın imdadı ilə fəthdən ümid kəs!
 Qarğı ol, meydanda ol! Bülbül də çox məqbuldur,
 Qol-qanadı bağlanıb, daim yeri kunci-qəfəs,
 Zalimə qarşı durub, təslimi-can et, həqq üçün.
 Haqq sözü təkrar qıl, təndə qılınca bir nəfəs,
 Uğrama ənənə, əzəmə nabeca milləti,
 Göhər ol, dəryada ol, sahildə olma xarıx xəs.

30

Şiruş daim şikar et, tülükü qoy səndən yesin,
 Xanınə hər alçağın, qonma, çapıq misli-məkəs,
 Müzniba, azadə sözər söyləməkdən bir saqın,
 Məskənin oldu Sibiriya, aqibət olmazmı bəs?..

"Dirilik" jur., 1 mart 1915

MİLLƏT

Hər kəsde olsa izzü şərəf, qüdrətü kamal,
 Qoymaz hüquqi-milletini məhv edə zəval,
 Sevdayı-eşqi-mal ilə satmaz heqiqəti,
 Etməz özünü duni-rəzil əzməyə xəyal.
 Ey nazü izzile yaşayib keyf edən cənab,
 Bir dəm ayıl ki, etdi ədu həqqi payimal.
 Verməz səmər təməllüq ilə toplanan mənal,
 Mezlumi tapdayıb güc ilə yiğdiğin o pul,
 Qəmdir, ələmdir, dərdü bəla, nə var, dürrü bəla,
 Dəysin pulun başına sənin, ey yalaq, ləin,
 Ey nikbəti-təbiet aya ləngeyi-əməl.
 Barı, əlinde saxla bu milli lisanını,
 Hifz eyle milli adətini varikən macal,
 Bax, büsbütün çoluq-çocuğun ecnəbiləşib,
 Dil yox, libas yox, hünər az, vaxt purmahal.
 Her kim ki, öz dilini atıb, özgə dil tutar,
 Sanma o dillidir, yox, odur on birinci lal.
 Müznib, qılınc olmasa, bu qövm öz işin,
 Qanmaz, yer üzrə ensə də xəllaqi-zül-cəlal,
 Qanmaz, yer üzrə ensə də xəllaqi-zül-cəlal.

"Dirilik" jur., 16 mart 1915

31

CAMEÜL-ƏZHƏR

Bu görüş ilə aya, cameye-şerifi-lətif,
Qılıb məmunə açmaqdasan əbdi-şəhrah.
O rütbə milleti-islami etmişən təltif,
Sendə haqq edər ərzi-rəz ibadullah.

Sənin o ərşə ucalmış minarələrin,
Yer ilə gün arasında əmini-sadiqdir.
Günəş kimi görünen həp o mahi-parələrin,
Zəif əqidələrə bir həkimi-həziqdır.

O möhtəşəm, o müsənnə binai-bimislin,
Məhəmməd ümmətinə ərişi-haqqi-sitaişdir.
Bu cilvelər, o işıqlar, o nuri-ba əslin,
Sinfı-məşriki-təhzimə bir nümayışdır.

Səni sevən kişi də olsa qüvvəyi-iman,
Şəhidi-tığ olub əduyə eyleməz teslim.
Səni sevən kişi gər olsa sahibi-Quran,
Əlini qoymaz uzatsın turfana əhli-cəhim.

ÜMİD

Göyer, uca! fələkə baş çək, ey nihali-ümid!
Görünməsin bizi asan iken məhali-ümid,
Heyat qonçesi olmaz zəmanədə xəndan,
Ümid gülşənине axmasa zülali-ümid.
Zəvalı-hali görüb qan, dirilmək olmayıacaq,
Bu kirdarda olmazsa bir kemali-ümid.
Münevver olmayıacaq ümmətin qara qəlbı,
Görünmeyince gözə gün kimi cəmali-ümid,
Görüm ilahi! Pərişan ola o cəmiyyət,
İçində olmaya gər qal ilə məqali-ümid.
Yapış ümidi əgər fateh olmaq istərsən,
Hanı o qüvvə ki, kəskin ola misali-ümid.

Səmayi-izzəti ey seyr edən gözəl əcram.
Keçərsə ger yarım ay bedr ola halali-ümid,
Gül, ey işkari-əməl, çohreyi-bəşər gülsün,
Cahanda nur saç, cileyi-cəlali-ümid,
Yeqin məni əzə bilməz, güc ilə yəsü fəraq,
Əlimdədir əbodi-nameyi-vüsali-ümid.

"Dirilik" jur., 1 iyul 1915

AKAKİ SERETELİNİN YADIGARI-RUHİ

Qaranlıq bir gecə, asarı-yəldə rəngi-ruyindən,
Oxurdi fərqinə insanların ənbər kimi rizvan.
İçində görsələr qəmli ürkətək nəcmi-avizan,
Açılmış bir gülün zövqi gəlir hər dəmdə buyındən.

Bu şiddetdə təbii zülməti nurani etməkçün,
Təbii bir işiq istərdi olsun qəlbi-hüznavər.
Görünsün, asimanda zuqədəh, yəni məhi-xaver,
Olurdi qəlbi-məhzun sanki, ol taban ilə məmnun.

Nüfuzi-hakimi-mütləq kimi sakitlik hər yana,
Bir elə qalib olmuş ki, cahan heyran, zaman məbhut.
Nəzerlərdə sönüb guya bütün nasut ilə lahit,
Yetişməz, zənn edər hər kəs görə ol ləzi-payana.

Ürək tutqunluq ilə seyr edərdi dövri-dünyani,
Nəzerlər dönmək istərdi bütün ədnəvü əladan.
Göründi nagahan bir parlayış ərşi-məladan,
Haman dəm eylədi qəlbı, dili, enzari nurani.
O nurun nə olduğun piri-xiroddən əlbeəl sordum,
Dedi: Ol gürcü dahişi "Akaki" yadigarıdır.

"Dirilik" jur., 10 iyul 1915

YENƏ

Əxzi-nur eylər məhim, məhri-müçallədən yenə,
Saf olub mərati-dil ənki-kədərzadən yenə.
Dil çü eylərdi özi tarixi fəvci-dərdü qəm,
Lütfi-yəzdanla qurtarmış dəsti-yeğmadən yenə.
Bir təkellümlə yoxu var etdi yarım, keçdi kim,
Məğzi-xətmi-nəbi ecazi-İsadən yenə.
Taqi-əbrusin görüb düşdi turab üzrə hilal,
Əldə tağ olmaq üçün çərxi-müəllədən yenə.
Qara torpaqda yatan Darami təbşir etməyə,
Görsənir şəmi-hidayət Taqi-Kəsrədən yenə.
Kəsrəti-eda ilə nuranə düşmüş kuyi-yar,
Fərq olumzaz haliya firdövsi-əladən yenə,
Şahbazi-ovci-himmet kükri-qafində bu gün,
Qoymamış qalsın esər bi əsl ünqadən yenə.
Zahidi-biməğzə bax, peyğəmber əmrin nehy edib,
Bu ıslah əsrində el çəkməz müsəlladən yenə,
Müzniba, yox başqa mətəlb dildə, var isə,
Şağılı bir fəthü zəfərdir həqq-təaladən yenə.

"Dirilik" jur., 16 yanvar 1916

EYLƏR

Yolunda qəsdinin hər kəs fədayi-malü can eylər,
Bununla varlığın meydani-izzətde əyan eylər.
Mübariz surətli çırpinır cümlə yaranmışlar,
Bu çarpışmaqla əlhəq əslini xəlqə bəyan eylər.
Dişində parçalansa yırtıcının deməz uf əsla,
Hünər ərbaba durmaz, qanını sutək rəvan eylər.
Tökülsə başına ətrafdan dərdi-bela daşı,
Ainansız qalsa, ancaq qəsdi ərzi-aman eylər.
Rəqibin tərinə baxmaz, şərqiñin fikrinə uymaz,
Fədakarana iş işlər, işin zeybi-cəhan eylər.
Sərilməz rəhgüzəri-nokbətə gərgəs kimi şahin,

Həqiqət əhli yüksəklidə daim aşıyan eylər.
Atıb Leyliyi-həqqi, batılı hemdüş olan Qeysin,
Başında quş deyil, qəlbində ejdərlər məkan eylər.
Tənəzzül eyləməz zahid kimi telinə, təkfirə,
İbədullahə cünti hər zaman cəbrü zəban eylər.
Unutmuş büssütün tarixi milləti-vaiz, ar etməz,
Açınca ağızını, tərifi-əbvahül-cinan eylər.
Duani-rəhmət ilə hasil etmiş təcrübə, her kes,
Cahan fərtutesi nifrinlə kəndin imtahan eylər.

"Dirilik" jur., 6 may 1916

MƏNZUMƏ

Özünü hifzi-qadir olmayan cəng məlamətdir,
Utanmazmı vurər dəm səhm vüsulatdan, səlabətdən.
Quru lafü-güzaf ilə yaşarmı daimiyətlə.
O millət ki, olub məhrum sənətdən, ticarətdən?
Bu gün millətin ayrı, günü doğmuş məhəbbətlə,
Gər gedər feyziyab olmaq bu ənvari-hidayətdən.
Rəqabət ərsəsinə biz dexi qoyduq qədəm, lakin,
Təcəhille ezildin ortada şitomü şəmatatdan,
Dolub ayineyi-idarə kəmizjenki küdurətdə,
Girizanın hemişə boş yerə ədəbü adətdən,
Bu gün Şah məscidilə Xan evi, Qız qalası əlhoq,
Birər fəryadi-ibrətdir təvarixi-səadətdən,
Zəbuni-qəflət olmuş Qafqasiyanın xananü xaqanı.
Fənayə ugṛamış çoxlar etələtdən, bətalətdən,
Qiyamət hövlünü daim bizə vəz eyloyır vaiz,
Özü məhsus olmaz leyk bu müdhiş qiyamətdən,
Cahani zahidim çirkabi-küfrə qərq zənn eylər,
Özün qurtarmamış girdabi-qüsli-cinabətdən!

"Dirilik" jur., 15 iyul 1916

TƏƏSSÜRAT¹

Həqiqətən məni etmiş əhətə fövci-xəyal,
Nə vardır ölməyə qəsdim, nə də xilasa macal.

Gahi verər mənə həyəcan, gahi yaxar məni
halı-biməna,
Gözümüzdə sanki durubdur bir arzuyi-məhal.

O arzu nə qədər müşkül olsa da xoşdur,
Fəraqi-möhneti həm nisgil olsa da xoşdur.

Məni bu şanlı əməl daima edir tekdir,
Ara-sıra görünür, eyləyir də hələ təhqir.

Yoxundu qorxum, rəqib etsə də məni tənzir:
Yenə bununla edər xatirim nələr təxtir?!

İtirmişəm deyəsen, sevdiyim gözəl yarı,
Yerində saxlamışam nanəcib egyptarı.

Düşəndə yadına ol ləbü çohreyi gülgün,
Qopar başında mənim bir vaqeyi-həşrnümun.

O Leyliveləş eylər məni ikinci bir Məcnun,
Xəyal edir yenə əlhəq məni bir məmnun.

Gözümüzdə cilvelənir sanki qüdrəti-şövkət,
O cilvə xatirinə bəxş edir böyük əzəmət.

Fəraqi-yardə heyranı zarü nalənəm,
Misali bərgi xəzan xəlq içinde lərzanəm.

Qalib fəzayı-təhəyyürde matü heyranəm,
Xeyalılıq gülərəmsə, heqiqətdə giryanaqm.

¹ Şeir XIX osrin əvvəllərində Rusyanın Azərbaycanı istilası zamanı Bakının sonuncu xani Hüseynqulu xanın vətənini tərk etməsi hadisəsinə həsr olunub. Şeirin əlyazmasında Ə.Müznibin belə bir qeydi var: "Ulu babamı xatırlama". Bax: Azərbaycan Respublikası Əlyazmaları İnstitutu. Ə.Müznibin arxiv. Arx.37, fond 23, siyahı 1, saxlama vahidi 5, səh.24.

Bu küçə deyəsən var mənim böyük itgim,
Qərib ölkədəyəm, yoxdur kimsəyə yetgim.

Mənə bu halda şirinlilər deyir Fərhad,
Kimisi namimə firon, kimisi də Şəddad.

Dilimə saplanır hər dəmdə xəncəri-bidad,
Tapılmayırlı eşidən dadü zarımı fəryad!

Bu dərdimə sən özün eylə çarə, ya Rebbi!
Yetir, məni-kərəm et vəsl-i-yarə, ya Rebbi!

Yığılmamış bu sıniq əllərim təmənnadan,
Dilərkən istəyimi lütfi-həqqi-təaladan.

Ucaldı naləvü fəryad, ərş-i-əladan,
Nə gördüm, ah!.. Gəlir böylə səs o baladan:
Hani gözi vətənində qalan Hüseynqulu xan?
Sülalesini nezərdən salan Hüseynqulu xan!

"Dirilik" jur., 1 avqust 1916

AZƏRBAYCAN

Azərbaycan çelik güller bağçası,
Bakıxanlar gülzarıdır bu ölkə.
Məhəmməd xan, Əhməd xanlar məskəni,
Cavad xanlar məzarıdır bu ölkə.

Turan irqi bu ölkədə boy atmış,
İgidliyin sancağını ucałmış,
Dünyaları qeyrət ilə donatmış,
Qəhrəmanlar peykarıdır bu ölkə.

Medənləri fironları qudurdu,
İskəndəri uzaq yerdən gətirdi,
Nüşabəni, Sədanları böyüdü,
Sərkərdələr qəmxarıdır bu ölkə.

Turan boyu başqa soya qarışmaz,
Qul olmağa heç bir zaman alışmaz,
Qucağında yad tutmağa çalışmaz,
Düşmənlərin egyptarıdır bu ölkə.

Ərəblər də bir vəqtlər at səkirdi,
Müvəqqətən ölkemizi çeynədi.
Turanlılıq onlara da “çix” dedi,
Çix, türklüyün dildarıdır bu ölkə!

Moskovlular gözlerini yumdular,
Turanlıya “bar-bar” deyə cumdular,
Pozuldular, axır geri döndülər,
Xırsızların qəhharıdır bu ölkə.

Çokil, çəkil, ey alçaq əl, sən çəkil!
Tökül, tökül, ey xain göz, çıx, tökül!
Bükül, bükül, ey çak, artıq en, bükül!
Müəzzənələr dərbarıdır bu ölkə.

Məbudumuz üç boyalı bayraqı,
Kəbəmizdir hər bir ovuc torpağı.
Sevməz bu yer hər xaini, alçağı,
Doğruların asarıdır bu ölkə.

“Övraqı-nəfisə” jurnalı, 1919, №5

MÖVLUD

Doğmuş bu gün ami-cahan,
Bir tacdari-əzəmi,
Kim, haqq vicudile anın,
Etmiş müzoyyən aləmi.

Mehri-cəmali-çerxdə,
Xurşudi bitab eyləmiş.
Əymış hilali taq tek,
Şəmsiri əbruyi-xəmi.

Şəkli bəşərdə ibtidə,
Ərzi-cəmal etmiş həqqə.
Xəllaqi-haqq ol vəchilə,
Məhbub qılımış aləmi.

Oldur nəbiyi-mürsəlin,
Oldur şəfiye müznibin,
Səlavat ilə zikr eyləyək,
İmami-Rəsuli-əkrəmi.

“Milli nəğmələr” kitabı, 1919

ÖYÜD

Millətin ey ümidi-iqbali,
Birliyin ey birinci şəhbali.
Getdi seyri-səyahətin fəsli,
Daimi istirahətin fəsli,
Oxumaqlıq baharı gəlməşdir,
Xilqətin namidarı gəlməşdir.
Nuri-irfan yerə-göyə saçılıb,
Məktəb, elm, mərifət açılıb,
Oxuyun, nuri-didələr, oxuyun!
Yaşasın ta bizim də ümmətimiz,
Daim olsun cahanda millətimiz.

“Milli nəğmələr” kitabı, 1919

QAZİ ƏNVƏR PAŞA

Hürriyat qəhrəmanı, Ədirnə fatehi, Dardanel müdafiəsi

Ol dəm ki, bütün qanə boyanmış dəmir əllər,
Türk ölkəsinin sancmış idi bağrına xəncər,
Ol dəm ki, xilafət sönəcəkdi, batacaqdı,
Türk aləminin yoxluğu olmuşdu müqərrər.

Ol dəm ki, hilal arizinə yırtıcı qartal
 Salmışdı amansızlıq ilə bir qara şəhpər,
 Ol dəm ki, səlib əhli edib şiddətü tügyan
 İsterdi döne bütkədəyə Kəbəyi-əther,
 Ol dəm ki, Məhəmməd (s.) adı təkdir olunurdu
 Quran tutulurdu nə rəzaletlə məhqər,
 Doğdurdu böyük türk elinə fozli-ilahi
 Ənver paşatək fatehü qaziyü hünərvər;
 Güldü üzü Türk aləminin, oldu fərəhnak,
 Buldu qədəmi-pakı ilə türk eli zivər;
 Ənver paşa, ey çalisi-övrəngi-rəşadət,
 Ənver paşa, ey qahireyi-ədayı-sitəmger.
 Ey Şərqi münəvvər edən ənvari-zəfərlə,
 Ey türki edən qüdrəti qüvvətlə müzəffər,
 Tariximizi şanlatan, ey şanlı igit türk,
 Afaqımızı parlatan ey şöleyi-ezfor,
 Sərdin yere bir zərbə ilə heykəli-zülmə,
 Bir vaxtda ki, qalmış idi türk eli bisər.
 Kin ilə, cinayətlə dolan evləri yıldın,
 Yapdırın bize firdövs kimi ədlə kışvər.
 Bir qəhrələ xainları, caniləri boğdun,
 Bir lütfələ verdin Vətənə qüvvəti-digər.
 Azadəliyin nəmetinə dəstəs oldu
 Sayəndə bütün şahü gedə, xacəvü nöker...
 Barbarlara mal olmuş idi qərbi-Trablus,
 Şərq əhlini etmişdi bu iş zarü mükodđər.
 Əzmin orada eylədi izhəri-səlabət,
 Düşmən pozulub oldu tələf zabiti-əsgər
 Söyləndi Trablusda yenə kəlməyi-tövhid
 Türkün yürüdü hökmi yenə zahirü əzher
 Balkandakı vəhşət odu mehv oldu əlinlə,
 Bir od ki, Xəlil ömrünə saçmış idi Azer;
 Balkanlılara getmiş idi şanlı Ədirne,
 Düşmüştü çobanlar elinə daneyi-göhər,
 Sultani-Səlimin camei-göstərməsin Allah,
 Olmuşdu səlibin şərəfli eyşine məzher,
 Bir həmləyi-dəhşətver ilə düşməni pozdun
 Saldın sefi-ə dayə peyapey yanar əxkər.

Murdarları əzdin, o müqəddəs yeri aldıñ,
 Yıldın xaçı, xaç əhli ilə xake sərasər.
 Taxdın yerinə şan ilə şövkətli hilah,
 Xəm oldu ədu qameti, həm oldu diləfgər...
 Dehşətli cahan hərbinin, ey sahibi-seyfi!
 Təzim ediyor namına sultan ilə qeyşər.
 Zira bu böyük hərbde bir düşməni-dunə,
 Eşq eyləmisen seyli, tədibi-mükərrər.
 Ey türk elinin qüvvəti, biqayə səbatı,
 Zatinlə edər fəxr bu Şərq ələmi yeksər;
 Türkün qolu, türkün gücü, türkün qılincsan...
 Binlər yaşa bu şanılı, ey sevgili Ənver!
 Hansı yere düssədə sənin şöleyi-tığın,
 Qelbin kimi oldu başa-baş safi münəvvər.
 Türkün böyügi kimdi, sorulduqda tamamən:
 Ənver paşa, Ənver paşa, Ənver paşa derlər.
 Qazi əqəbi şəninə şayəstedir əlheq,
 Tanrı zəferin sabit, edə adəmi-mehşər.
 Haqqında budur Müznibin hər lehzə duası:
 Var ol yaşa binlər, yaşa binlər!
 Hilalı Süyüm biki qarşısında.¹

ƏMƏLPƏRVƏRANƏ BİR XATİRƏ

Ey türkliyin nişanəsi, yüksəl səmalərə
 Yüksəl, səninlə yüksələcəkdir əməllərim,
 Yüksəl, başın temas eləsin ərşि-əkbərə,
 Yüksəl, hüzuri-həqqə irişsin əməllərim,
 Zira nəbiyyi-məqsədimin Cəbrəilisən,
 Ülvî dileklərin ebədi bir delilisən.

Ey türkliyin bu ölkədə yüksək minarəsi,
 Ey heykəli-mövbüdü Allahü əkbərin,

¹ 1335 züthicosının 10-da (Qurban bayramı gündündə) şimal türkleri tərəfindən səlaboti-milliyi ilə Süyüm biki minaresinin başına taxılmış qartalın düşürüldüb, yerinə sevimli hilalın tikilmesi münasibetile.

Şərqiñ səmayi-izzdə parlaq sitarəsi,
Çırkıñ əserini əzmek üçün vəhşi bərberin
Girdi hilal şəklinə ruhi-Süyüm biki
Etdi başında qartalı min parça, min tike.

Oldu cahane türk elinin qüvvəti sübut,
Kinli, inadlı düşmənimiz eylər etiraf,
Dünya üzündə türk eli bir eldi layəmut,
Etmez zeif onları min hərb, min mesaf,
Dünya olunca hökm edəcək türk uluqları,
Dünya durunca hep duracaq türk uruqları.

YUĞ QIĞILCIMI

"Əmir Teymur" nişanlı
Məhəmməd Tofiq bəyə xatırı

Altun yurdum qalmış idi bir zaman
Qaniçici düşmənlərin əlində.
Yavruları boyun söyküb baxardı.
Qoca kibi gücsüz əli belində,
Azəriler hər bir yanda ağlardı,
Lalə kibi yürəkləri dağlardı.
Çırkıñ dilek, alçaq məqsədli düşmən
İstərdi ki, Quran, İslam yox olsun.
Həm Türklüyün bir şöbəsi Turanda
Solsun da, həm qanlı əllərlə solsun.
Şu zavalın amilləri kamilmı?
Şu məqsədi icra etmek qabilmi?
Haqq ağlayır, batıl gülür, sevinir,
Zülm ateşi alovlanır hər yanda.
Böylə solğun, böylə pozğun bir dəmdə,
Böylə düşkün, böylə yölgün bir anda
Ulu Tanrı Tofiqini göndərdi,
Gavurluğu İslamlığa döndərdi.

"Azərbaycan" qaz., 10 aprel 1919

Satirik seirlər

DİLƏNCİ

Etsən nə qədər nalevü əfqan, a dilənci,
Bir zərrə verilməz sənə ehsan, a dilənci!
Məxsus bu ay nazil olub biz üləmaya,
Əzbəs ki, bizi fatəhəxan ali-əbayə,
Həm mərsiyəxan, seyyidə, ərbabi-qinayə,
Layiq deyil, ölsən də sənə, gəlmə nəvaye!
Qismət ola bu naz, bu ehsana dilənci,
Lazımdı yesin, mollə və bəy, xan, a dilənci!
Ehsan, necə ehsan, demə, bir bəzmi-ziyafət,
Bu dadlı yeməklər buraxır ruhə nəzakət.
Kevsər kimi qarşısında durub kasəyi-şerbət,
Layiqdi belə məclisə əyan verə zinet.
Şən qapı-qapı seyr elə hər yan, a dilənci!
Endir üzünə göz yaşı, al-qan, a dilənci!
Yoxsa eşidib sən açılıb darülianə,
Göstərməsin heç vaxt ani xəllaqi-yeganə.
Vallah getirərsən bizi lap tengə, cəzanə,
Get, rədd ol, itil, evləri göz xanəbexanə,
Vur başına, et nalə və əfgan, a dilənci!
Şayəd tapasən dərdinə dərman, a dilənci!
Ümid ilə çox baxma, bizim məclisə sari,
Oysun sənin ol bəd gözünü xalıqi-barı,
Bərbad elədin ah... belə şanlı diyarı,
Nə gözləmədin nəng, həya, hörməti-ari,
Ey kaş, olasuz xakile yeksan, a dilənci!
Bəlkə işimiz kəsb edə saman, a dilənci!
Od tüstisi hər evdən olan vəqtidə zahir,
Aş zənn eyləyib olmadasan ordaca hazır,
Guya yaradıb haqq səni hər süfrəyə nazir,
Ar eyle! Utan! Bari bir ey mülhəddi-kafir!
Xəsmin ola ol xalıqi-sübhan, a dilənci!
Kəssin səni həm həzrəti-sübhan, a dilənci!

Lagər
"Zənbur", 1909

ƏDƏBİYYAT, YAXUD TƏSVİRAT

Nə yaman əsrdir, nə dövri fena,
Zərrə mehri-vəfa tapılmazmı?
Dağılib yoxsa Kəbəyi-alıyə?
Əhli-seni-səfa tapılmazmı?
Niyə yetməz bu kari-ğəmə əncam,
Niyə etməz bu dövr bədfərcam?
Qan ilə dolmada ləbaleb cam.
Söndü müşkülət, naz istığna,
Ah, bir qəmzədə tapılmazmı?
Əsilsiz bir təsvirə insan,
Niyə dildadədir aya vicdan?
Yoxsa ümidvar olub hər an.
Yaşayır min xəyal ilə, amma,
Dərk edən bir ziya tapılmazmı.
Cəhle təcrid edib təbiətdən.
Min xəyalət ilə həqiqətdən,
Nə olur belə məzlimətdən.
Bəhri-zihəyat niki-əda?
Doğrı bir müqtəda tapılmazmı?
Ey həqiqət, aya, əsiri-xəyal,
Ey kamal, ay zəbuni-zülmə-zəval,
Ey vücud, ey cinun əmri-məhal,
Düzəcksiz bu dərdə sübhi və məsa?
Buna bir intəha tapılmazmı?
Etme! Etme xəyal ilə merac,
Uçma! Uçma, sükut qıl möhtac,
Alma röya ilə cahandan baqi,
Çekmə, çəkmə nəvayı-vaveyla.
Şən kimi mübtəla tapılmazmı?
Toplaşın hər qədər davamı-səbat,
Dağlıar, göstərir kitabı-heyat,
Kəsilib cümle, verə bircə məmat,
Bu maməti bilməm aya,
Kəşf edən bir düha tapılmazmı?

Zahida, boşla bu xurafatı,
Açma artıq məta...
Etme təzvic huri-cənneti,
Hər qotur taziye cəfa,
Səndə arū həya tapılmazmı?

Lağər
"Zənbur", 1909

BƏHRI-TƏVİL

Şükr, səd şükr ola ol xalıqi-yektayə ki, icad eləmiş aləmi yoxdan, hərə bir nov yaşarlar, kimisi dərdü ələmə, kimisi şahü fərəhələ, kimisi hey çalışır, ta ki edə kəsbi-meşət, biri fele, biri bəenna, biri nökər, biri ağa, biri zalim, biri məzlam, biri hakim, biri məhkum, biri döyməkədə məharət qazanıb, duzəxi cəllad kimi lovğalanır, saymayır aləmdə nə Allah, nə peygəmbər, nə qiyamət, nə ədalət, nədir insan, nədir Quran. Birisi acizi-məztər, biri biyari-diləfgar, nə edən vardır ianət, vəli çox zülmə-ihanət, nə deyim, ah!.. Əzilməkdən olubdur bədəni qapqara qançur, tökürlər göz yaşı rəncur, burub boynuna məhcur, əlacı kəsilib çarəsi yeksər üzülübdür. Yenə bunlardan əlavə nə deyim? Vah, nə deyim? Yox, yox, ilahi, nədi fələ, nədi mələ, nədi ağa, nədi mata, bunların cümləsin əfsanə hesab eyleyirəm. Keyf sənindir nə isə, məsləhəti öylə edirən, yenə şükr eyleyirəm ki, meni-biçizi-dilənçi dil açıb başqaya sail kimi ilhah edən eyləmedin, həndü sənalar edirəm, kəsbi-fəvaid nə ki, ləzzət var isə ruhuma aid, pəh, atannan nə gözəl eyş-i-səfadır, nə əcəb mehri-vəfadır, bu qədər kefle şürək eyleməyim, bəs nə edim? Hansı ki, lütfi kəramətdən olu bir dahi-əsrəm, həm də qaziye-şəhrəm, hamı şəhr əhli qabağında nökərdir, kəsibi, varlısı heç məncə təfavüt eləməz, rüşvət külli alaram, həqqi əzib, nahaqqə imdad edərəm, müxtəser öz keyfimi sürərəm.

Hələlikdə bu qədər bəsdi kifayət eylər ancaq...

"Arıq"
"Zənbur", 1910

İRAN VƏ QONŞULAR

İran – Qonaqlar, qonşular zəhmət çəkibsiz, lütfünüz ali,
Qonaqlar – Nə zəhmət, yoldaşq, İranı hərgiz qoymarıq xali.
İran – Nə yoldaş, qardaşq, hər şey gərək ancaq məqamında,
Qonaqlar – Nə şey, hər bir kəsin qəsdi olur zahir kəlamında,
İran – Qurtarmış büsbütün evdən yeməklər, qalmamış vallah,
Qonaqlar – Gerəkməz belə sözler, bizlər ki, birçə ilxiyiq
kəllah.

İran – Balam, kəllahlara yem verməyə yox qüvvəmiz indi,
Qonaqlar – Satarsuz qab-qacaq, paltar-pelas, at-mal ile

İran – Bəli, satdıq pəlas, paltarı, siz de naqqa tek uduzu,
Qonaqlar – Bizim təqsirimiz yoxdur, bizi əzəldə siz tutduz.
İran – Qəlet etdim sizə qardaş dedim, təqsir olub məndən,
Qonaqlar – Qələtdir, bəs nədir, qardaş olarmı canı,

Necə, düşmən? Bəli, düşmən! Nə şərtile? Budur höcət?!
Kim vermiş onları? Atan?! Pəh, pəh, yerin cənnət!
İran – Nə yaxşı bəslədin övlad, evin abad, a rəhmətlik,
Tfu! Namusuna, minlər tfu, olsun lənətlik!

"Vaq-vaq cinani"
"Zənbur", 1910

ƏDƏBİYYAT

Bir acizəm, zəmanədə cəllada tabeyəm,
Atəş saçan o xuxxari-fülada tabeyəm.
Zənn etməyin bu xişmi görmədən zibəs,
Çırkin binah aləmi-icada tabeyəm.
Yerdən nümunə qanımıyaraq ərşə qalxıram,
Zira gülüvvi əzmi-icdada tabeyəm.
Qol-qılçamı o rütbədə təqlid bağlayıb,
Həqdon gelən o sevgili imdadə tabeyəm,
Xosrov miyəm ki, şəkerü Şirin deyir dilim,
Yox, tutiyəm, fenaca bir övrada tabeyəm,

Dırmaqlarında tişə, başım kuhi-Bisütun,
Bir zorlu, güclü, qüvvətli Fərhada tabeyəm.
Xalıq nədir, qadir nədir, mən də qadirəm,
Cənnet, cəhim, maliki-Şəddadə tabeyəm.
Vurram, uçurram aləmi, qırram cahani həm,
Yox bir ümidi-qeyri, bir quruca ada tabeyəm.
Dad ilə yox işim, vəli bidadi-fitrətəm,
Dünya yıxan şərərəli biddədə tabeyəm.
Namusnan qeyrət, himmət sözün demə,
Bunlardan özgə can ilə hər zadə tabeyəm.

"Vaq-vaq cinani"
"Zənbur", 1910

ƏDƏBİYYAT

Gədə, ya bin əl-İvan! Dinc ol, dolaşma bunca İslame,
Tixar axır səni zülmün yəqinən odlu bir damə!

Donuz tek burnunu bilmədiyin hər çamura soxma,
Tutub ayı kimi hər acizi pəncənle çox sixma.
Hamını gic qoyun sanma, tutub qurdalar kimi boğma,
Canım, ərkək-dişi gözlə, umumibir bilib sağma.
Gədə, ya bin əl-İvan, dinc ol, dolaşma bunca İslame,
Tixar axır səni zülmün yəqinən odlu bir damə.

Biyabani görüb bomboş çıurma, çəkmə çox nərə,
Qudurma, qızma, artıq gəzmə, meydan gözləmə bəhərə.
Soxulma kor-koranə, kişi hər xeyr ilə şərrə,
Tutarlar quyrugündən həm atalar cəmdəyini dışarə.
Gədə, ya bin əl-İvan, dinc ol, dolaşma bunca İslame,
Tixar axır səni zülmün yəqinən odlu bir damə.

Bu rütbə xuni-məzлumi tutub doldurma minayə,
Səni bir minaciq axır uçurdar çərxi-minayə.
Tfu, bir qeyrət et, məlun! Tfu, ey xırsı-pəspayə,

Üyubsan mollacıqlar tek aşa, bozbaşa, həlvayə.
Gədə, ya bin əl-İvan, dinc ol, dolaşma bunca İslame,
Tixar axır səni zülmün yeqinən odlu bir dama.

Usan, ar eyle, zülm etmə, hüququn gözle hər qismin,
Davam etmir, əmin ol böylə bir müstəkirrihi-rəsmin,
Müvərrixlər yazar bi şübhə lənətlər ilə ismin,
Görərsən textin üstə partladı bomba ilə cismin.
Gədə, ya bin əl-İvan, dinc ol, dolaşma bunca İslame,
Tixar axır səni zülmün yeqinən odlu bir dama.

"Vaq-vaq cinani"

"Zənbur", 1910

ƏKİNÇİ

Yazıçıq, ey bəxtsiz qalan əkinçi!
Könül ağlar sənə hər an əkinçi!
Edəndə qəmli halın doğru təsvir,
Qələmdə ah olmaz tabi-təhrir.
Qələm hansı qəmin yazsın, ay yazıçı?
Görünməz səndə bir dərdi-müvafiq.
Bütün ömründə düşdün min cəfaya,
Əlin qoynunda, boynun çiynin üstə,
Gözün ağlar, özün qəmgin, xəstə,
Nə eynində gözəl faxir libasın,
Nə bir rahət yerin, nə bir əsasın.
Evin darmadağın, yox istirahət,
Soyuq yağmur səni qoymazdı rahət,
O gün ki, qar-yağış göydən yağırdı,
Eyində qanlı bir tufan qopardı.
Yağışdan gahi razılıq edərdin,
Gahi bizar olub möhnət çəkərdin.
Əkində daimi yağmur dilərdin,
Biçində yaqmura nifrət qılardın.

Soyuq günlərdə tarla şumlardın,
Əkinçim! Şumladiqca şumlardın.
Gah at çəkməzdilər, gahi xış sinardı,
Gahi yorğun olub, canın yanardı.
Əsərdin, titrərdin, toxum əkərdin,
Uşaqtək əllərin hovkirərdin.
Xörəyin bir quru kifli çörəkdi,
Sənə qurdlu pendir, dadlı xörəkdi.
Dağarcıq balışın olmuşdu, fağır,
Cırıq bir kürk idi yorğanın axır.
Nə şəmin, nə çirağın, nə madarın,
Nə rahət yerin, nə xoş güzarın.
Bu qəmli, qanlı halətlə yaşardın,
Coşub dərya kimi qəmden daşardın.
Nə idi məqsədin ey piri-kamil?!
Nə bəhrə zəhmətindən oldu hasıl,
Cəfa çəkiməkmi, qan tökməkmi gözdən?
Üfunet iyələməkmi at, öküzdən?
Döyülməkmi, söyülməkni qazancın?
Və ya zülm yeməkmi, rəfi-rencin?
Qazandın sən, yedi birehm zalim.
Yedi, kef eylədi çox şad və salim.
Səni məhv eylədi qeyrət, əkinçi!
Çürütdü canını zəhmət, əkinçi!
Birinci çəkdiyin mərdanə zəhmət,
Nədən biqeyrətə bəxş etdi nifrət.
Dikib göz zəhmətinə çox sitəmkar,
Hökumət, egniya, ərbab, əhqar.
Hökumət! Ah, bir insan yeyən qurd.
Reiyyətdə nə pul qoymaz, nə bir yurd?
"Feqirəm, yazığam, rəhm et" – dinəndə,
"Səsin kəs", – söylər, – "ey nafəhm bənde!"
"Xudayı-aləməm, xalıqi-dəhrəm,
Mənə ağ olmayıñ celladi-əstəm".
Hüququn hansı məzəlum eylesə dərk,
Onu zəncirü höbs axır eder tərd.
Mürüvvət, rəhm, insafı ədalət.

Hökumetde tapılmaz, çekmə zəhmət,
 Bu nadan pullular, cahil böyükler.
 Yaltaq, biar, binamus bəyler.
 Sənin tək, doğru bir insani ezdı,
 Əsasi-zalimi diqqətlə düzdi.
 Behəqqi mülk olan torpağın, yazıq,
 Əlindən aldı bu ərbabi-fasiq,
 Behəd oldu sənə həqqi atanlar.
 Sağ ol, əta sənə, milət satanlar.
 Qazandın sən, yedi cəlladi-səffak,
 Əkib-biçdin, təməllük etdi Zöhhak.
 Çekən zəhmət sən oldun, ac-giryan,
 Yeyən zalimlər oldu, şad və xəndan.
 Soyuqda, istidə çəkdi nə zəhmət,
 Nəsibin zəhmətindən oldu möhnət.
 Çalışdın, bez geyindin zar və naçar,
 Geyindi qaniçən şahanə paltar.
 Cırıq bez içində çıxdı canın,
 Dağıldı cismi-zarin, axdı qanın.
 İpek xəz geydi sayəsində ərazil,
 Əyildi yay kimi qəddin büküldü,
 Qaraldı gözlərin, tori töküldü.
 Tükəndi, qalmadı bir zərrə zərun,
 Nə dizdə taqətin, nə gözdə nurun...
 Qabarlı əllərlə sən qazandın,
 Yedi zalim, baxıb həsrətlə yandın.
 Aman, zalim yedi, sürdü səfasın,
 Fəqət çəkdi o keyfin, sən cəfasın.
 Nəsibin böyləvü, ya hökmi-qəzami?
 Təecüb böylə zalimə, həqqi-rizamı?
 Bu zülmə hər gören ağlar, əkinçi!
 Cahani naledən dağlar, əkinçi!
 Nə halilə edim təsvir halin?
 Nə növi oxşayım dərdi-mələlin?
 Çalışdın, tab etdin min bəlaya,
 Nə çarə zəhmətin getdi fənaya.
 Yeyib, yatmaqlığa olmazdı vaxtin,

Bəşerlər şahi torpaq idi taxtin,
 Libasın cib-cırıq, şındır-şın olmuş.
 Papağın pambığı çıxmış, dağılmış,
 Əkinçi olmaq üçün şanlı namin,
 Yapıldı, yanılıqlı qan tərcümənin,
 Yuxun yox, yatmağın yox, yox tavanın,
 Qurū yer astarın, gün sayəbanın,
 Nə gəzmək, nə yemək, nə birçə bayram,
 Nə cümlə eylədin, nə oldun aram.
 Sənə bayram olardı, iş olanda,
 Sənə matəm olurdu qış olanda.
 Qış olanda möhnətin həddən aşardı,
 Demək, qəm dirnağı bağın qaşardı,
 Soyuqlu qış gündündə ac qalardin,
 Yanılıq yay günü xırman çalardin.
 Nə qış, ey vay! Qarlı, qanlı bir gün,
 Boranlı dalğalı, tufanlı bir gün.
 Nə yaz, ay vay, ən vulkanlı bir gün,
 Şərərlı, odlu, duzəx qanlı bir gün.
 Uzun bir aləm içrə gülməmişdi,
 Senin rahatlığın heç olmamışdı.
 Nə yayda, qışda, payızda, baharda,
 Nə gündüz, nə gecə, şübhü naharda.
 Qış ilə yay sənə bir ana idi,
 Həyatın cümlə matəmxana idi.
 Gurultular zəhur etsəydi göydən.
 Parılıtlar qopardarı ürəkdən.
 Səmada ildirim çarpar görərdin.
 O dəm ahnla istiqbal edərdin.
 Yerə endikcə yağmur, yəni rəhmət,
 Tökərdin qanlı yaş, bədərdi-möhnət,
 Susuz, ac, natevan, ətfalin ağlar,
 Sızıldardı bütün nazlı uşaqlar.
 Sarılıb qılçana pul istəyəndə,
 Yanılıq: "Ay ata, acam" – deyəndə,
 Nə eylərdin, necə sakit olardın?
 Güldərin, ağlar idin, ya döyərdin?

"Xeyir söylərdim, ey nazlı uşağım,
 Baharım, dırılıyım, sərsəbzi-bağım,
 Bu qədər qanlı göz yaşını axıtma,
 Yaralı qəlbimi yıxma, dağıtma,
 Bir az aram olub, dincel, dayan, dur,
 Dağlanmış sinəmə az yaralar vur.
 Hava bir az açılsın, qar dayansın,
 Qonum-qonşu yuxusundan oyansın.
 Gedib allam sənə yaxşı yeməklər,
 Çörək, pendir, doşab, dadlı xörəklər".
 Xeyr, bu sözlər etməz zərrə təsir,
 Bu gün allatmalar, ya tulı-təfsir,
 Bu dillərlə uşaq sakit olarmı?
 "Ana, acam" – deyən var-yox danarmı?
 Gözaltı hər yana göz gezdirərdi,
 Müjgəndə qanlı yaş çin-çin düzərdi.
 Baxardin gül kimi solmuş əyale.
 Ürekde başlardın ahu-nalı.
 Uşaqtək ağlamaq istərdin, amma,
 Vüqarın doğru yol verməzdi əsla.
 Özün əhli-əyalımla bərabər,
 Nə olardı ağlasaydın eyni-məşher,
 Yemek yox, əlbəse yox, dam-dam yox,
 Müsibət çox, cəfa çox, dərdi-qəm çox.
 Xülasə, çaresiz dışrə çıxardın,
 Gahi sağa, gahi sola baxardın.
 Evinde olmada göz yaşı giryən,
 Bayırda qar, yağış etmekdə tüğyan,
 Ümidin kimsəyə yox, bitəhəmmül,
 Edirdin doğrusu Allaha təvəkkül.
 Bütün bir dövlətlidən çare arardin.
 Cavabında fəqət "rədd ol" alardın.
 Gəzərdin hər yanı qəmgın, bihal,
 Tapardın ta ki, birəhm baqqal,
 Nəcə baqqal, bir şümri bəd-əxbər!..
 Bilirdi kim acından can verirsən,

Yanırsan, dağlanırsan, qəm yeyirsən.
 Birə-beş malına qiymət qoyardı,
 Səni yixmaqlığa min tor qurardı.
 Neçə saat səni dindirməz idi.
 Uşaq tək ağlasaydın dinməz idi.
 Daha bilməzdi xoş etmiş mələlin,
 Gözü ağlar qalıb əhli-əyalın.
 Durardin müntəzir beş-altı saat,
 Əsərdin, titrər idin, piri-xəcalat...

. "Hilat" və "Şəhabi-saqib"dan
 1910-1911-ci illər

DEYƏSƏN

Vay, bu yoldaş dediyim əhli-cəfadır deyəsən,
 Canımın düşməni, bimehri-vəfadır deyəsən.
 Görənirse gözüme Leyli kimi rahnümun,
 Zülfini istər edə boynuma zənciri-cünun,
 Vadəyi-esqdə ta edə məni zari-zəhun,
 Kəbəyi-seide məhrumi-səfadır deyəsən!

Dost adı ilə bu gün düşmənimə satdı məni,
 Göstərib mehri-əzəl, aqıbet aldatdı məni.
 Yar olub qeyrə, fəraq atəşinə atdı məni,
 Əsrə sultan ise də ibn gədadır deyəsən!

Əvvəl əldə mənə lütf etdişə bir cami-şərab,
 Zəhr imiş şərbəti, yaxdı dilimi, etdi kabab.
 Ney kimi hər nə qədər qılsa nəva, çalsala rübab,
 Girəməz guşiemə! Bihüsni-sədadır deyəsən.

Sarıyb payımı əfiləri manəndi-kəmənd,
 Etməyir ar, edir vah, yenə naseh kimi pənd.
 Başımı saldı bəlaya bu həpənd oğlu, həpənd,
 Xeyli bihörmət, bişərmi-həyadır deyəsən!

Ruyi-nəhsine o gündən ki, düşübdür nəzərim,
Var-yoxum bitdi, hədər oldu bütün simü zərim.
Bağlanıb sayeyi-məgrində əbədi rahgüzərim,
Zalim oğluna baxın, bəhri-bəladır deyəsen.

Əşgimi tökdü ruxi-zərdimə hali-jalə kimi,
Qan edib bağrımı dağlatdı dili-lalə kimi.
Məhveş tutdi mənim dövrəmi əmək halə kimi,
İndi afaqə düşen əksi-ziyadır deyəsen!

Verdim egyptə əlinə anlamadan ahü zimam,
Bu xəyal ilə ki, mən də oluram naili kam.
Əksinə, indi dutub bərk yaxamdan da zəkam,
İşimin aqibəti xeyli fənadır deyəsen.

Etmedi əhdə vəfa, yox mənə bir yarı-müin,
Döndü zeqquma damağımda mənim maiməin.
Yağdırır kəlləmə atəş bu lein, ibn-lein,
Eylə şiddətli ki, cəlladi-cəzadır deyəsen!

Bizim şəriətdə bu gün məclisi-matəm günüdür,
Düşmən əhvalımı bəzl etməyə hatəm günüdür.
Əlqərez: qətlü cidal, dərdi-dəmadəm görünür,
Menzilim qətlgahi Kərbibəfadır deyəsen.

Nasim
"Babayi-Əmir", 1915

VALLAHİ, BILLAHİ!

Ölkəde getdi cana, malü can vallahi, billahi!
Daralmış başıma bu gün cahan vallahi, billahi!
Fərağın şəninə pərvanə tek daldımsa da, lakin,
Vüsalından məhruməm inan vallahi, billahi!
Fədayı-eşqin oldu şövkətim, düşdüm şərafətdən,
Gülər düşmənlərim indi əyal vallahi, billahi!
Əlimdə mum olan acızər olmuş indi qüdrətile,
Böyük bir əsrdir atəşfəsan vallahi, billahi!

Gecə fikrin vüsalınlə qumari eylədim adət,
Uduzdum vari-yoxu, etdim fəğan vallahi, billahi!
Gəhi cövri-fəraigənla gedib meyxanə küçündə
Şərabi-nab içib oldum "piyan" vallahi, billahi!
Silahı-nəkbət, əldə ləşkəri-qəm, dəmbədəm eylər,
Vücudum qəlesin bombardman vallahi, billahi!
Suvardım göz yaşımla, bəslədim bir məqsəd,
Onu da soldurub badi-xəzan vallahi, billahi!
Gərək Leyla yolunda can verən Məcnuni-möhənətkeş,
Adımı eləsin virdi-zəban vallahi, billahi!
Mənəm bu alemin Fərhadi-biimdədi, ey Xosrov!
Ədudur çeşminə Şirin ləban vallahi, billahi!
O qədri düşmüsəm qurbü qərdən ki, görən söyler,
Həqaretlə mənə qılı qaban vallahi, billahi!
Rəqibin canı yansın, canımı şiddətlə aldırdı,
Məni etdi cahanda bağrı qan vallahi, billahi!
Usanmaz etdigindən, nalevü fəryadıma baxmaz,
O qədri yalvarıb çəksəm aman, vallahi, billahi!
Hər kimə bir qissə həqq yazsan, yəqin eyle,
Sənə aləm yazar min dastan, vallahi, billahi!

Nasim
"Babayi-Əmir", 1915

TEATRO VƏ MUSİQİ (ciddi)

Yanvarın 22-də Üzeyir bəy cənablarının "O olmasın, bu olsun" operettası mövqeyi-tamaşa qoyulmuşdu. Tağıyevin teatrosu başbaşa dolu idi. Kamalı-cəsarotla deye bilərəm ki, tamaşaçıların bu çıxılığuna ne qədər operetta bəis idisə də, on o qədər da sevimli artistimiz Mirzağa Əliyev cənablarının iştirak eləməyi bəis idi. Çünkü məzkrə operetta monayi-xas ilə müşarileyən Mirzağa Əliyevdən ibaret idi. Mirzağa cənabları üçüncü perdedə mühorririmiz və məşhur şairimiz Əlabbas Müznib efəndinin bir şerini segah havasılı oxudu. Şeir isə budur:

Getmiş cəfavü cövr ilə əldən qərarımız,
Qəhrü qəzəbə səlb olunub ixtiyarımız.

Səlb olmadı tramvay işi, artdı dərdü qəm,
Payı-piyada seyre çıxır gül üzərimiz.

Şollar suyuna qırıq neçə milyon gedib, yene,
Qan nuş edər fəğan ilə xurdü küberimiz.

Abad evin ey intelligent, saxla novı qod,
Qoy köhnə rəsmə od vura fəryadü zarımız.

Varlı qumara, şampana aludədir müdəm,
Yoxsul çoxaldı, badə gedib izzü aramız.

Arif danışmir öz dilini, rusca söyleşir,
Dilimiz kimi fənaya gedibdir vüqarımız.

İslam adı olubdu bize bir ləkeyi-cəmal,
Heç yerdə qalmamışdı bizim etibarımız.

Cəmiyyət her biri özünü bir yanə çekir,
Mövludi dörd yera bölüb ərbəbi-giramız.

Nazlı xanımlar evdə qalıb ax-uf ilə,
Qarınçınlar dalınca düşüb tacidarımız.

Palçıq içinde cümlə müsəlman möhəlləsi,
Harda qalıb çilenlər, piri-ixtiyarımız?

Müftə gelib teatra, ey qalmaqlal salan,
Versin min il ömr size pərvərdigərimiz.

Ariflərə dolaşma, həzər eylə, Müzəniba,
Tainki, boğmasın səni də iqtidarımız.

"Babayi-Əmir", 1916

SOLĞUN HƏDİYYƏLƏR

Keçənlərdə məşhur artist Mirzağa Əliyev cənabları tərəfindən teatroda uğunub sürəkli alqışlara məzhor olan bu şerî əhəmiyyətinə görə bir çox kim-sələr idarəmizə müraciət edib bizdən istəyirlər. Ona görə biz dəxi dərc edirik ki, arzusunda olan cənablar üçün əldə etmək asan vəchle mümkün olsun:

Ey dil, nə yatmışan? Gözün aç, bir cahanə bax!
Dünyanı yandıran sitəmli-biimanə bax!
Varlı evində "yolka" bəzər "Annalar" üçün,
Səkkiz yetimi ac yatan Mehribana bax!
Belde tapança bu qoçu adlı dənini gör,
Ədayə tülükü, qardaşına, arslana bax!
Dumada olan "çlenlərə", bərbad olan evə;
Ərş-i-xudaya övc edən ahü fəğano bax!
Ariflərin bu milləti biçareyə etdiyi,
Xidmetlərinə bir mən ölüm – arifanə bax!
Hər birinin yanında gəzər bir gavur qızı,
Evdə qalan o müsəlmani-bizəbanə bax!
Aclar qırıldı, yox olara bir kömək edən,
Ürəfanə bax, cəmiyyətə bax, kardanə bax!
Cəmiyyəti yeyib qurtarır qarnı zorbalar,
Meydan dolusu saili-xanımına bax!
Müzənib, uzatma mətləbi Allah eşqinə,
Başçı əlində xəncər, tirü kamana bax!

"Babayi-Əmir", 1916

QOÇAQ OLAN GƏLSİN

Açılmış bəzmi-işrət, talibi-infaq olan gəlsin,
Qurulmuş rəzmi-qüdrət, şəhreyi-afaq olan gəlsin.
Dağılmış mərdi-meydan, dəstəsi yaltaq olan gəlsin,
Pozulmuş xəlqi xoşlar, düşmən əlaq olan gəlsin,
Bu meydan əhriمان meydanidır, qoçaq olan gəlsin.
"Seadət" məktəbin yığmaqlığa müştaq olan gəlsin.
Bize lazımlı deyil məktəb, cəhalətxanə sağ olsun,

Gerekmez bayquşa abadlıq, viranə sağ olsun.
 Əlində “rüfeqa”nın lebriz meyi-peymənə sağ olsun,
 Həqiqət kara gelməz, dilsixan əfsanə sağ olsun.
 Bu meydan əhriman meydanıdır, müştaq olan gəlsin.
 Səfayi-hüsni-dilbər aşığı-şəbdalara bəsdir,
 Şərabi-ləli-canən, dəhridə rüsvalara bəsdir,
 Kitab eşqilə qeydi-cünün, danalərə bəsdir,
 Cəhalət dərsi, zindan künçü nabinlərə bəsdir.
 Bu meydan əhriman meydanıdır, qoçaq olan gəlsin!
 “Səadət” məktəbin yixmaqlığa müştaq olan gəlsin!

“Tikan kolu” kitabı, Bakı, 1917, səh.21

ODLARƏ MƏNİ

Çerxi-dun saldı Allah, yanar odlarə məni,
 Qoydi həsrət sarısaç, gözleri göy yarə məni.
 Həqq bilir mən o məhin aşığı-dildədəsiyəm,
 Aşıq ömrün uzadan zülfinin üftədəsiyəm.
 Maldan keçmişəm, indi ölüm əmədəsiyəm.
 Xeyli xoşbəxtəm edə tiğ ilə sədpare məni,
 Bənd qıldım dilimi türreyi-tərrarına mən.
 Etdim əmlaki fəda arizi-gülnarınə mən,
 Uydum ol Leyliveşin ləli-şəkər-barınə mən.
 Saldı Məcnun kimi axırda da kühsarə məni.
 Qıldım eşqində bütün dövlətü sərvətmi fəda,
 Qalmadı məndə daha qeyrəti namusü həya.
 Şahbəzi-fələkizzət idim aləm ara,
 Döndərib indi necə kərkəsi-mirdarə məni.
 Hər yetən tən edər oldı pozuq əhvaluma, ah!
 Buna biarlığimdır mənim aləmdə guah!
 Eylədim cümlə atamdan qalan əmlaki təbah,
 Yüz cəfa görəmən əger terkü qailə məram,
 Çin xaqanıdır ol, anə xəta eyləmərem,
 Tüfürərsə üzümə xəlq, həya eyləmərem,
 Etmərəm ar əger etsə də, avara məni.

“Tikan kolu”, səh.22

EDƏR, GEDƏR

Aqil olan səxa evin cümlə xərab edər, gedər.
 Qəlbi-fəqiri atəşi-qəmlə kabab edər, gedər.
 Rəhmü mürvəti atıb rahi-şəqavəti tutar,
 Mali-yetimi həm udub şəri-şərifəni atar,
 İzzəti-nəfsi tapdayıb, milleti düşmənə satar,
 Malü-manali-müslimi misli-turab edər, gedər.
 Salınaz ağılı şəxsler dərdi-bəlaya başını,
 Hərgiz eşitməz aləmin naleyi-xiraşını,
 Zülm ilə yoxsunun töker ruyinə qanlı yaşıı,
 Arizi-ale direyi-ahi hicab edər, gedər.
 Ərzü-semamı tutsa da, qüdərətilə silahi-fən,
 Əhli-cahan geyinse də, rahi-qəza üçün kəfən,
 Nari-cəfada yansa da, zülmə-ədu ilə vətən,
 Əhli-zekat onları bəhra hübab edər, gedər.
 Hər kimin ağlı var isə xəlqə edər əziyyət,
 Çal-çap edib bina qılar məclisi-eyşü-işrəti,
 Sonyalara fəda edər qeyrəti, ari, dövləti,
 Gördüyü işləri bütün eşq hesab edər, gedər.
 Aclar acıdan ölsə də, əhli-kamal işi deyil,
 Kim acınarsa bu işə, şübhəsiz, ol kişi deyil,
 Çünkü o ac ölen adam heç əcəllə olmuş deyil,
 Bunlara fəhm sahibi zənni-qurab edər, gedər.
 Sahibi-iqtidər olan qardaşım salar qəmə,
 Başına qardaşının vurar güllə ve qəddarə, qəmə.
 Məkkədə ya ki bol edər səyile çarə Zəmzəmə.
 Zövqi-səfai-həci həm gözlərə xab edər, gedər.
 Mərifət ehli cəhd edib düşmənə sari andıras.
 Dindaşının xəyalını külli cəhanə qandırar,
 Zülmilə xeyməgahını nari-fəsada yandırar.
 Min evi payimal edib çoxlu səvab edər, gedər.
 Zati-nəcib olan gerək gözləməsin rahi-ədəb,
 Qatlılə ömrünü süre, çəkməyə möhnətü-təəb.
 Fisqü fücurə olmasa kim ki, zəmanədə səbəb,
 Qövmini, əqrəbasını xanəxərab edər, gedər.

“Tikan kolu”, səh.23-24

FƏRYADÜ VAVEYLA

Baxma, ey dil, milletin fəryadü vaveylasına,
Cəhd qıl milçək kimi qon süfreyi-halvasına,
Aşıqi-firdövs qıl, düssün bəla-səhrasına,
Etina etmə esir olmuş Vətən leylasına.
Mübtələyi-dərdi-eşq et, sal cünum sehtasına,
Molla ol, heyzü nifasi elli il təhsil qıl,
Fenni-istibrani yetmiş dörd il təhmil qıl...
Çıx xurafati-cəhanın ərseyi-balasına,
Zahida, nə qəsdilə zülfə-nigarə bənd ol,
Tut nəzərdə hurini vaiz kimi xursəndə ol.
Düş havayı-nəfes ilə allahlıq xülyasına,
Minbərə çıxdıqda vəz et qisseyi-tilavətdən,
Məscidi doldur qəmi-harudən, marudən.
Təxtü tacı boşla, nəfs et rütbəyi-tabutdən.
Hər nə gəlsə et bəyan, lahudən, nasudən,
Baxma Qurani-kərimin hikməti-əlasına,
Fatehi-mülk olduğu şani-vəla əfzasınə...

"Tikan kolu", sah.24

VARLILAR DEYİR

Varlılarıq, keyf bizim keyfdır,
Kasıba bayram eləmək heyfdır.

Novruz olub gəldi bahar, ötdü qış,
Ha yiğisib Kəblə Xudi, hac Məmiş.
Almadayıq püstə, badam, yer-yemiş,
Adə, açıl, ay loti, qoyma qomış.
Varlılarıq keyf bizim keyfdır,
Kasıba bayram eləmək heyfdır.

Göz yaşını tök füqəra, ağla sən,
Boynuna salsañ da acıdan rəsən,
Görsən uşaqları acıdan əson,
Eyləmerik rəhm, bizik başkosən,

Varlılarıq keyf bizim keyfdır,
Kasıba bayram eləmək heyfdır.

Siz üzə tökdükcə tehesürlə qan,
Xonçamı yan-yana düzərik şadiman.
Sızla ürek yanğısı ilə fəğan,
Biz də deyək şövqilə, urra, a can!
Varlılarıq, keyf bizim keyfdır,
Kasıba bayram eləmək heyfdır.

"Tikan kolu", sah.29

HANSI CƏMAƏTDƏ VAR?

Pəh, belə himmət, belə qeyrətlə ar,
Söylə görüm hansı cəmaətdə var?

Ərseyi-qövgədə igid canlıyıq,
Şanü şərəf, sahibi türkqanlıyıq.
Elmlı, sənətli və ürfənləyiq,
Çalğılı, oynaqlı və cananlıyıq.
Pəh, belə himmət, belə qeyrətlə ar,
Söylə görüm, hansı cəmaətdə var?

Annaların quş kimi süzməkləri,
Dil-dodağın gül kimi büzməkləri.
Sonyaların naz ilə gəzməkləri,
Aldı müsəlmandakı simü zəri,
Pəh, belə himmət, belə qeyrətlə ar,
Söylə görüm hansı cəmaətdə var?

Aclar acıdan qırılır sərbəsər,
Çılpaq uşaqlar hamı çöldə əsər.
Tİği-cəfa xürdi büzürgi kəsər,
Açmasa bostandə gelin külbəsər,
Baxmayacaq onlara heç bir neşər.
Çünki olub baş bizi Molla Səfər,
Pəh, belə himmət, belə qeyrətlə ar,
Söylə görüm, hansı cəmaətdə var?!

"Tikan kolu", sah.26-27

DOLMAZ CİBİŞDANIN SƏNİN

Bilmişəm, canım, nədir fəryadü əfşanın sənin,
Boş qalıb çoxdan bəri dolmaz cibışdanın sonin.
Dinü məzhebdən danışma, pərdə çəkmə gözlərə,
Mələnət mərhuni olmuş dinü imanın sənin.
Hər zaman şeytana kim, lənət oxursan boş yerə,
Bəlkə naməlumdur ən doğru sübhənin sənin.
Coşma, nari-nəfsini abi-təbiət xak edər,
Şübhəsiz, bədə gedər şiddətli tügyanın sənin.
Etme çox nəmmamlıq, uydurma xəlqi fisqinə,
Lodkaçı olma, davam etməz bu yelkənin sənin.
Bir vəbai-müfsidsən büsbütün mikrob dolu,
Kimsəyi iğfal edər zənn etmə həyəcanın sənin.
Cahiliyyət dövrü idi dövran, ey məlun, yəqin,
Keçdi getdi, rahət ol, gəlməz o dövranın sənin.
Bir zibil boçkasıdır başdan ayağa peykərin,
Çalma çox kəsgir kimi bomboşdu qazanın sənin.

"Tikan kolu", səh.94

İBARƏTDİR

"Bizim yerlərdə hürriyət əsərətdən ibaretdir",
Çalışqanlıq, hünərvərlik ətalətdən ibaretdir.
Qəlemlə alındıqda boş fəryad ilə kağız dolar daim,
İşə geldikde iş ancaq şəmatətdən ibaretdir.
Həmişə boşboğazlıq, xudpəsəndlik hökm edər bizdə,
Bu viran ölkədə izzət rəzalətdən ibaretdir.
Sabah get vaizə ərz et, çəkilsin bizim zindandan,
Bu bəzmin əqli ərbabi-məharətdən ibaretdir.
Əsiri-zülfü-Sonyayıq, uzun ömr istərik həqdən,
Cünuni-esqimiz eqlü rəqabətdən ibaretdir.
Tərəqqi namine kəsb etdiyimiz şanü ülviyət,
Qumar, içgi, müfsidlik, qəbahətdən ibaretdir...

"Tikan kolu", səh.98

Qəzəllər

* * *

Düşdü dil bir dilbərin eşqində qəm zindanına,
Razi olmuş öylə ki, baxmaz qəmin payanına.
Rahi-cananında kim ki, canfəza olmazsa,
Nail olmaz məqsədinə, vüsləti-cananına.
Kəbeyi-kuyi məhəbbət aşiqin minasıdır,
Müftəxirdir eşqidə kim, boyanmış qanına.
Ruzi-şəb Fərhad çapdı Bisütuna tişəsin,
Baxmadı Şirin üçün Xosrovların əfqanına.
Get-get ey zahid! Mənə eylər kifayət dilbərim,
Sən kimi mən uymaram hərgiz cinan qılmanına.
Tapmaz heç kimse cahanda, gənc, ya abadlıq,
Girməsə evvəlcə dəhrin bayqulu viranına.
Mahrular vedinə aldanma Müznib, kizbdır,
Lənət et daim mükorrər onların ehsanına.

* * *

Düşdüm fəraqi-möhnetü qəmi ahü zarına,
Oldum nişani-xədəngi-bəla bərqi-barına.
Canan yolunda canımı verdimsə yetmədim,
Dilbərlərin zəmanədə bir cansiparına.
Dağlarda bağırı dağlı olan lalələr, gözüm,
Rəhm eylöyir baxarsa, dilim dağıdarına.
Əbri-bahar kimi gözüm ağlayır müdəm,
Əsrin yetməmiş o səfali baharına.
Hicrana kim davam qılarsa qoy eylesin.
Ey vah! Yox davamım o hicrin modarına.
Lənət o eşqə kim, yaşayır dünyayı-cismide.
Səbr eylər, davamı-üni-qəmi-əğbarına,
Müznib siyahi-zülfü-nigare ümid edib,
Olmuş düçarı-cövrü cəfa şahmarına.

* * *

Tutdum nigar zülfini həblülmətin deyə,
İçdim şərab-ləlini maülməin deyə.

Atdıqca lövhi-sinəmə müjganları oxun,
Dözdüm ki, yar qıla, ya piri-ahənin deyə.

Etdim davam fəhşinə ərş-i-aşıyanımın,
Ayə gətirmiş həzrəti-ruhüləmin dayə.

Faş eylədim İskəndər, Dara xətaların,
Ey dil! Sənə bu mülkdə fəqfuri-Çin deyə.

Qorxdum görəndə kim, gözi-qəşə olub yaxın,
Əldə kaman düşmən edibdir kəmin deyə.

Qurani xətbəxət edərəm xətm mədd ilə,
Xətti-nigar şode, çin-cəbin deyə.

Zahid görünce Müznibi, zari-əminini-eşq,
Təkfirə başladı onu duni-ləin deyə.

"İqbal", 6 fevral 1914

* * *

Tari-zülfündən nigarım, boynuma vurdun rəsən,
Ol səbəbdəndir deyirsən adıma divanə sən.
Zəxmdarə zəxmdən erzi-hikayət eyləmə,
Ey həyati-aləmi bir təni-naz ilə kəsən.
Ləli-nabunda ürək pabənd olmuş daim,
Sayeyi-zülfündə tutmuş dərdli könlüm Vətən,
Qaşların tağına mehrabi-ibadət eylərəm.
Kim, edir bu qəddimi qəmdən kaman əsa edən,
Şadnakəm yadi-ruyinla bələyi-hicridə.

Vəslin əlhəqq vüsulundur məni məhzum edən,
Ləzzəti-dünyayı-übənə fəraqı-yarda,
Kəlmə-kəlmə şərh edlb yazmışdı piri-mümtəhən,
Badənuşan anlamaz, Müznib, yeqin ol nəşəni,
Ani ki, anlıar nigarım, ləli-nabını əmən.

* * *

Rahi-canana fəda etdimsə nazlı canımı,
Gözlədim, sindürmadım mən əhdimi, peymanımı.
Allah, Allah, her qədər yarım cəfa etsə, fəqət,
Dinləsin əfganım ilə dideyi-giryənim,
Bağban açmasa gər dərvishə bəbi-gülşəni,
Axır ol bağım nəsimi oyadır dərbanəmi.
Zəhmetim doğru olarsa, zaye olmaz heç zaman,
Aqibət tədib eylər düşməni-nadanımı,
Od içinde yandığın gördüm bütün əgyarımı,
Ol səbəbdən açmışam mən sineyi-suzanımı.
Zahida, təkfir etdiyin təkfir ilə,
Etmərəm qaib yeqinan bir zaman inamımı.
Müzniba, minayı-həqq qurbaniyəm, erbəbi-həqq,
Aqibət, təmir edərlər bəqeyyi-viranımı.

* * *

Dilbəra, mehri-dilin hicrana salmışdır məni,
İntizarın naləvü əfəganə salmışdır məni.
Aldı aramım əlimdən bu bələyi-hicrətin,
Bir kiçik zəvrəqçətək tufana salmışdır məni.
Leyliveş rüxsərin dəryadı, ey gülgün camal,
Çöllərə Mecnun kimi divanə salmışdır məni.
Arzuyi-vəslətin şövqü gözüm pərvanəvar,
Yanmaq üçün atəşi-suzana salmışdır məni.
Cənnəti-rüxsərinə baxdım, günah etdim, bəli,
Ol səbəblə qüdrətin niranə salmışdır məni.

Həmdəm oldum zahidə imanımı səlb eylədi,
Söhbəti gör, pəncəyi-şeytana salmışdır meni.
Müzniba, məhrülərin eşqi cahanda eşqidə,
Büsbütün azad ikən zindana salmışdır meni.

* * *

Feğan, dövran bu dünyanın əlhəzar olduğun bilməz.
Təbii suslu əcnasın həp ezzad olduğun bilməz.
Şəfəq zənn eyləyir hər kəs səmada qırmızı eksisi,
Dəhanımdan uçan bir odlu fəryad olduğun bilməz.
Gözündən axdırır qanlı ürəyimin qanını mahim,
Nədən bu hökmün axır qanlı bidad olduğun bilməz.
Atar bir anda minlərcə ox, ol bivefa dilber!
Dağılmış qəlbimin əfsus bərbad olduğun bilməz.
Məni qəmgin görüb də, gül kimi hərdən olur xəndan,
Nədən bu şad olan axırda naşad olduğun bilməz.
Həmişə guşeyi-ziliətdə zahid-vird edər, əfsus!
O zilletinə sebəb dünyada əfrad olduğun bilməz.
Məlamət eyləyirsə, Müznibi əhdi-fəna, zira,
Cahanın eşq üçün ancaq bir icad olduğun bilməz.¹



¹ Qozoller Ə.Müznibin arxivində "Divan" adı altında saxlanılan əlyazma dəstərindən seçilmişdir. Bax: Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Respublika Əlyazmalar İnstitutu. Ə.Müznibin arxiv, fond 23, siyahı I, saxlama vahidi 5.

YUSİF VƏ ZÜLEYXA

Mündəricat: Hozroti-Yusifin yuxu görməsi və qardaşlarının həsəd edib atalarını aldatmaları, Yusifi quyuya salmaları. Bir tacirə qul satılıb Misirə aparılması və Misirdə satılması, Misirin hökmədəri Əzizin onu alması və Züleyxanın ona aşiq olması və on axırda Misirə hakim olub qardaşları ilə görüşməsi və atası Yequb əleyhissəsləmlə mülaqat etməsi.

BƏRADƏRİM TÜRK OĞLUNA

Cahan Musayı-eşq üçün həmişə dəşt-i-Sinadır,
Qalan Sina, gedən Musa, qəribe bir müəmmədir.
Tocella etso hor yerdən həqiqət nuri, vallahi,
Yəqinən həsrətü cansuzu Senanü xummaradır.
Ənel-həq qölyəyi bərdar olan Mansurdur, amma,
Örümçəktek yazılıq Vamiq əsiri-zülfü-Əzradır.
Yixiq damlılar, sökük evlər, batan adlar, yanmış canlar,
Tamamen qüdrətli eşqü qəmü Məcnunü Leyladır.
Düşünsün eşqi, hiddətlə durub tərif edən aşiq
Ki, görsün aləmi bərbad edən həp eşqü sevdadır.
Həqiqətlə çıxan canlar, ədalətlə axan qanlar,
Səfayi-hüsni Yusifdir, mücəssəm bir Züleyxadır.
Bugünkü elmi-hikmət, aləmi-qüdrot ara Müznib,
Xeyalü fikri-Adəmdir, behiştü hicri-Həvvadır.

BİRİNCİ FƏSİL

Yequb əleyhissəlam ərzi-Kənanə gəldi. Özüne yer və yurd bina edib sakın oldu. Müşarileyhin iki arvadı var idi. Birinin adı Rəhile, o birinin isə Ləya idi. Ləyadən on, Rəhilədən isə iki övladı olmuşdur.

Ərzi-Kənan bu gün Beyrut vilayətinə tabe Nablis sancağıdır, yeri dənizdən çox hündürdədir, havası lətif və mötədil, bağlılıq, bağçalıq və məmər bir yer olduğuna görə cənab Yequb orda vətən tutub, qalmağı çox münasib bildi.

Yusif əleyhissəlam o zaman iki yaşında idi. Kiçik qardaşı Benyamin isə hənüz qundaqda idi. Anaları da vəfat etmişdi. Həzrəti-Yusif fəvqələdə gözəl və nəhayət dərəcədə zəkavətli bir uşaq olduğu cəhə-

tile atası hamı övladlarından onu çox sevərdi. Həç bir vaxt yanından ayırmazdı. Müşarileyh dörd-beş yaşlarında olduğu halda böyük adamlar kimi ağıl və bacarıq əsərləri göstərirdi. Və ziyadəsilə atasının məhəbbət və məveddetini qazanmağa müvəffəq olurdu.

Bir gün Həzreti-Yusif əleyhissəlam səhər yuxudan durunca atasının yanına gəlib dedi: "Ata! Bu gecə çox qəribə bir yuxu görmüşəm. Gördüm ki, mən bir kürsi üstündə oturmuşam. Goydən on bir ulduz ilə ay və günəş yerə enib yanımı gəldilər və bərabərimdə səcdə edib yerə yixildilər".

Yəqub əleyhissəlam oğlunun bu yuxusuna böyük əhəmiyyət verib təqdir etdi. Dərhal cənab Yusifi qucaqlayıb dedi: "Oğlum, saqın bu yuxunu bir kəsə və qardaşlarına söyləmə. Qorxuram ki, paxıllıq edib səni tələf etməyə çalışılar, çünki şeytan insanların düşmənidir. Onların qəlbinə bir ədavət, bir həsəd yerləşdirərsə, sənin biehtiram olmasına səbəb olarlar. Gördüyün yuxunun işə təbiri belədir: Cənab həqq səni qardaşlarının hamisindən ali edəcək və onlar sənin hüzurunda baş əyəcəklərdir".

Yusif atasının bu əmr və tövsiyəsinə görə yuxusunu heç bir kəsə söyləmedisə də, atasına söylədiyi zamanda qardaşlarından biri eşidib Yusifin yuxusunu, atasının tövsiyəsini tamam-kamal qardaşlarına xəbər verdi. Onlar onsuz da atalarının Yusifi onlardan çox sevdiyini bilirdilərsə də, bu iş həsədlərini daha da artırırdı. Ona görə Yusifin haqqında cürbəcüre tədbirler etməye başladılar. Axırda bu məsələni müzakirə etdilər. O halda onlardan biri dedi:

– Bizim hər birimiz bir güclü igid və pahlevan deyiləcək dərəcədə qüvvətli, kəsbi-kar sahibi və son dərəcədə iş görən oldugumuz halda atamız Yusif kimi kiçik və heç bir işə yaramayan bir uşağı bizdən çox sevir, hər vaxt da bizdən artıq tutub yanından əsla ayırmayırlar. Bu işə şübhəsiz atamızda böyük sehv etmək əsəridir. Buna görə Yusif nə qədər qalırsa, atamızın əsla bize məhəbbəti olmayacaqdır, olsa da layiq olduğumuz vəchlə rəğbat etməsi mümkün deyildir. Buna bir çarə tapmaq lazımdır.

Bundan sonra o birisi:

– Onu ortadan götürmək lazımdır. Yusifi öldürməliyik.

Üçüncüüsü:

– Xeyr, öldürməyək, onu götürüb yalqız bir yerə atmalıyıq. Belə edərsək, canımız ondan xilas olar. O olmadıqda atamız bizə meyil

və məhəbbət edər, sonra cümləmiz tövbə edib, asudəliklə ömrədərik. Atamızın hər bir əmrinə itaət edib onu özümüzdən xoşnud etməyə çalışarıq.

Bunun bir təklifindən sonra böyük qardaşları və ziyadə ağıllı, bacarıqlı olan Yəhuda söz alıb dedi:

– Yusifi öldürmək heç yaxşı deyildir, çünki qətli-nəfs böyük günahdır. Ancaq onu götürüb yoluñ kenarında bir quyuya salmaq, bəlkə oradan keçən karvanlardan biri tapar, alıb özü ilə bəraber aparar. Bu surətlə onun qanı üstümüzdən və bələsi başımızdan ref olub gedər.

Bu təklifə hamısı razı oldular. Fəqət bu işi əmələ gətirmək lazımdı. Bu işə çox müşkül idi. Çünkü cənab Yusifi atasının yanından ayrımaq mümkün olmayan kimi idi. Ələlxüsüs, Yəqub əleyhissəlam cənab Yusifi gördüyü yuxudan sonra bir dəqiqə yanından kənara buraxmırıdı. Həmişə kamali-ehtiyatlı yanında saxlayırdı.

Artıq məsləhət və moşvəretdən sonra qərar verdilər ki, atalarının yanına gedib Yusifin onlarla bərabər səhraya getməsi üçün izn istəsinlər. Yəhuda onların qabağına düşüb atalarının yanına getdilər. Aralarında verdikləri qərar mövcübince Yəhuda Həzreti-Yəquba söylədi:

– Sevgili atamız, biz qəsəbə kənarına gəzməyə gedirik. Orada bir qədər oynayıb, təzə hava alacaqıq. Belə halda sevgili qardaşımız Yusif belə seyri-səfadən bütün-bütüne məhrum qalır, ona olan məhəbbətinin çoxluğu cəhatindən həmişə həbs edirson. O da insandır, yazıqdır. Nə üçün onu bizimlə bərabər gəzməkdən, dolanmaqdan, oynamamaqdan mən edirsən. Biz o biçarənin uşaq olduğu halda, hər şeydən məhrum olmasına artıq təəssüf edirik. İzn verin, onu da özümüzle bərabər səhraya aparaq, o dəxi göylükdə, çəmənlilikdə gəzib oynasın. Saf havalarda səhralarda dolanıb bir az yubansın.

Həzret Yəqub əleyhissəlam oğlanlarının bu ricalarını eşidincə dedi:

– Bəli, övladlarım, haqqınız vardır. Yusif hər cürə uşaq oyularından məhrum olur. Ancaq onu sizinlə göndərməyə qorxuram. Çünkü siz oyuna məşğul olarsınız, biri-birinizi qovub keçməyə çalışıdıkda o yalqız qalar, kiçik uşaq olduğu cəhətilə özünü mühafizə və müdafiə edə bilməz. Qurd işə gelib onu tələf edər.

Atalarının bu dediklərinə cavabən dedilər:

– Baba! Bizim hər birimiz qüvvətli bir ığidik, biz olan yerdə qurdun həddi nədir ona zərər yetirə bilsin? On nəfər adam bir nəfər uşağı saxlaya bilməzlərə, daha neyə lazımdırlar. Siz xatircən olunuz, biz Yusifi artıq dərəcədə mühafizə edərik, yanımızdan bi dəqiqli də olsa ayırmarıq. Halbuki, qardaşımızı mühafizə etmək ərəbirinci vəzifəmizdir. Siz böylə boş endişələrlə biçarə uşağı gəzit oynamaqdan məhrum etməyiniz; bizim kimi güclü, qüvvətli qardaşları olduğu halda onun evdə məhabus kimi qalması caiz deyildir.

Bu kimi çox sözlər söyləyib atasını razi etməyə çalışırdılar. Cənab Yusif uşaq olduğuna görə qardaşlarının bu ricasından şad olurdu. Çünkü o dəxi həmişə evdə qalmaqdan həddən artıq incimişdi. Gəzmək və dolanmaq arzu edirdi.

Yəqub əleyhissəlam oğlanlarının bu sözlərindən və Yusifin məsumanə baxışından mütəəssir olub, sabahı günü qardaşlarılıq səhərə gəzməyə getməyə rıza verdi:

Gelsə hamiya bəla qəzadan,
Yequba gəlib bəla rizadan.
Giryanalığına bina qoyuldu,
Səbrin evi qəhr ilə soyuldu,
Cəlladi-qəza boğub vəfani,
Hakim eylədi ona cəfani.

Hamısı bu müvəffəqiyyətdən şad oldular, qardaşları üçün qurduqları hiylənin qüvvət tapmağından məmənun və məsrur oldular. O gecə rahatlıq ilə yatdılar. Cənab Yusif dəxi gəzməyə getməyini nəzərdə tutub o cəhətlə özünü bəxtiyar hesab edirdi. Sabah olunca Həzrəti-Yəqubun övladları atalarının hüzuruna gəldilər. Yusifi özərlərə sehraya aparmaqlarını bildirdilər. Cənab Yəqub, nəhayət, təhəs-sürə sevgili oğlu Yusifin gözlərindən öpüb:

– Oğlum! Səni Allaha əmanət tapşırdım, – dedikdən sonra o biri oğlanlarına dəxi Yusifi mühafizə etməyi tövsiyə eyledi.

Cənab Yusif qardaşları birgə məmənun və məsrur qəriyənin kənarına çıxdılar. Gülo-gülə, oynaya-oynaya Qüdsi-şərif yol ilə bir saat gedtilər. Orada qayət derin və çox sulu bir quyu var idi. O quyunun yanına goldilər. Yusif əleyhissəlamın köynəyini çıxardıb çıl-çılpaq etdilər. Sonra belinə ip bağlayıb haman quyu saldılar:

Camalı-Yusifi gülçöhre ol cahi-qəmə girdi
Ki, guya şəmsi-taban meğrîbe yetdi, qürub etdi.

Yusif qardaşlarının bu rəftarından nəhayət dərəcədə sıxlıdı. Onların bu bəd müamilələrində ağlamaga başlayıb yalvardı:

– Qardaşlarım, heç olmazsa mənim köynəyimi mənə verin, mənim üçün quyu içində çılpaq qalmaq həddən artıq çətin olar. Bu, insaf deyildir.

O vəqtde Yusifin bu yalvarmağına ən böyük qardaşı Yəhuda istehza ilə bu cavabı verdi:

– Qorxma! Səni öldürməyəcəyik. Ancaq bu quyu salacağıq. Burada yuxuda gördiyyün ulduzlar ilə ay və gün gəlib sənə yemek verərlər. Onlar sən burada yalnız qoymazlar.

Cənab Yusif gördü ki, qardaşlarının həsəd və ədavəti həddən artıq aşılıb, inadlarından gözləri qaralmışdır. Heç bir vəch ilə yalvarmaq onlara əsər etməyəcək və razi-niyazına qulaq asmayacaqlardır. O cəhətlə yalvarmağı tərk edib, səmimi qəlb ilə cənab Həqqə dua etməye başladı:

Zavalsız, həzrəti-Həqqin kəmalinə pənah etmək,
Gözəldir min nebiyə ərzi-istimdad etməkdən.

Quyu düşdükdə gördü suyun ortasında hündür bir daş vardır. Haman daşın üstündə oturub cənab Həqqin lütfi-inayətinə müntəzir oldu:

Bir afəm mərhəmet heç bir həbibə eyleməz memnun,
Fəqət məmənun edər anı gözəl mehbubinin lütfi.

O halda Allah-teala həzrətləri tərəfindən cənab Yusifə vəhynazıl oldu. O vəhynin nüzuli ilə Yusifə təsəlli verdi. Qorxu və əndişəsini büsbüütün zayıflı etdi. Çünkü nazıl olan o vəhyn Yusifin qorxmasını və tez bir zamanda xilas olacağını və axırda ali bir şan və şərəfə nail olacağını və qardaşlarının ona möhtac olacağını buyururdu.

Qardaşları Yusifi bu surətdə quyu atıldıqdan sonra süründən bir quyon tutub kəsdilər. Yusifin əynindən çıxartdıqları köynəyi quyunun qanına bulaşdırırlar. Bu köynəyi qana bulaşdırmaqdə məqsədləri atalarını aldatmaq idi. Bu tədbirdə olduqları halda köynəyi qana bulaşdırılsalar da, yırtmağı unutdular. Parçalamaq əsla xeyallarına

gelmədi. Haman qanlı köynəyi getirib evlərinə gəldilər, hamısı bir riyyi-tövrə məhzun və mükəddər idilər. Guya, doğrudan-doğruya Yusif tələf olmuş, eñiz qardaşları əllərindən getmişdir. Yalnız bu iş özlerinin hiyləsile əmələ gəlməmişdir.

Yequb əleyhissəlam oğlu Yusifi qardaşlarla görmədikdə qayət çəşqin və hövələnmış bir hal ilə onlardan:

– Yusif harda qaldı? – deyə soruşduqda, hamısı birdən ağlaşış dedilər:

– Mehriban atamız, səhraya getdik, bir az oturduqdan sonra soyunduq, yüyürüşüb keçişməyə başladıq. Yusifi palitarlarımıza qaravul qoyduq. Oradan uzaqlaşıb, çox uzaq bir məhleyə qəder getdik, oradan qayıtdıqda gördük qardaşımızı bir qurd gəlib yemişdir. Vəqiqən böyük bir əskik iş gördük. Amma Yusif getdi. İndi əlimizdən nə gelir. Onu orada yalnız qoyub getməyimizə peşman olsaq da, indi peşmançılıq nə fayda verər. Və bu vəqiqənin də sizə ən heq-qətinə söyleyirik. Lakin biz elə xəyal etdik ki, belkə inanmadınız, o cəhətə biçare qardaşımızın köynəyini gətirdik.

Bu sözləri deyince qoyun qanına bulaşan köynəyi atalarına təqdim etdilər. Həzrəti-Yequb qanlı köynəyi əline alıb baxdı, köynəyin heç bir tərəfində yırtıq və cırıq görmədi. Halbuki Yusifi qurd parçalamış olsa idi, köynəyi yırtılmış ve parçalanmış olardı. Bunların hamısının yalan söylədiklərini və hiylə qurduqlarını anlayıb dedi:

– Yusifi qurd yeməmiş, canavar parçalamamışdır. Onu sizin həsədiniz, paxılığınız felakətə düşər etmişdir. Hamınız yalan deyirsiniz. Onlar atalarından bu sözü eşidincə hamısı birdən ağlayıb dedilər:

– Əmin olunuz, biz yalan demirik, qurd qardaşımızı yediyini gözüümüz ilə gördük.

Yequb:

– Xeyr! Dediklərinizin esli yoxdur. Əger dediyiniz kimi qurd yemiş olsa idi, hökmən bu köynəkdə bir yırtıq əlaməti görünərdi. Halbuki bu köynəkdə heç elə əser yoxdur. Qurd dəxi insan deyil ki, əvvəlcə onun köynəyini çıxardıb, sonra tələf etsin. Kaş ki, Yusifi sizinlə göndərməyəydim. Lakin nə çare, şeytan sizi böyük günaha mürtəkib etdi. İndi olan oldu, mənim üçün səbr etməkdən başqa bir çare yolu qalmamışdır.

Bu sözü dedikdən sonra yalnız bir məhellə çəkilib öz-özüne:

– Vay, Yusifim, vay! – deyib həzin-həzin ağlamağa məşğul oldu.

İKİNCİ FƏSİL

Cənab Yusif qardaşlarının bu müəamiləsindən çox sıxıldı və onu həlak etmək məqsədilə quyuya atmaqlarından nehayət dərəcədə mütəəssir oldu. Və quyu içinde yalnız qalmasından qorxuya düşüb ağladı. Lakin sonra cənab Həqđen vəhy və ilham olduğu cəhətələ sakit oldu. Qorxu ondan rəf oldu; o, qaya parçasının üstündə oturdu. Və onu xilas edəcək bir qüvvənin vürudinə müntəzir oldu.

Məzkur quyu Şamdan Qüdsi-Şerife gedən yoluñ üstündə idi. O cəhətələ bütün karvanlar oradan keçirdilər. Və o quyudan su çəkib özlərinə və heyvanlarına sərf edirdilər.

Həzrəti-Yusifin quyuya atıldığıñ üçüncü günü oraya böyük bir qafılə gəldi. O quyunun yaxınlığında düşdü. Bu karvan Misir tacirindən Malik adlı bir zatın idi. Şamdan Qüds, Qezze və Ariş yolu ilə Misirə gedirdi. Müşarileyhin qulamları haman quyudan su çəkməyə getdilər. Yetişib çəlleyi quyuya saldırlar. Cənab Yusif filfövr ipdən tutdu. Qulamlar çəlleyi çəkdikdə gördülər çox ağırdır. Artıq dərəcədə heyrete düşdülər. Axırda qafılədən bir-iki adam çağırıb onların köməkliyilə çəlleyi çəkdilər. Lakin quyudan su yerinə bir uşaqın ipdən tutub çıxmamasını görünçə təəccüb etdilər. Dərhal qayırdıb qafılə böyüyüne ərz etdilər:

– Quyudan su çəkməyə getmişdik. Çəlleyi quyuya salıb yuxarıya çıxardıqda gördük ipə bir uşaq sanılıb çıxdı. Uşaq isə gözəl bir uşaqdır. Zati-alinize müjdə veririk.

Bu sözü dedikdən sonra gedib Yusifi müşarileyhin yanına getirdilər. Malik dərhal bir köynök çıxardıb Yusifə geydirdi. Və fikrə düşdü ki, özü ilə beraber Misirə aparıb orada qul kimi satsın. Çünkü o vəqtde vəcahət sahibi artıq qiymətə gedirdi. Və Yusifdən böyük mənfəət etmək ümidiñde idi.

Yusifin qardaşları Yequbun yalnız bir məhellə çəkilib, ağlamağa başladığından son dərəcədə mütəəssir oldular. Tutduqları işdən peşman oldular və öz aralarında qərar verdilər ki, gedib quyuya baxsınlar. Əger Yusif o vaxta qəder diri isə diriliyindən xəbər bilsinlər, ya bir karvan çıxarmış isə ondan da müttəle olsunlar.

Məzkur vəqiqənin üçüncü gününü, yəni qafilenin quyu başına yetişən günü hamısı Yusifdən xəbər bilməyə getdilər. Oraya yetişəndə gördülər böyük bir qafılə gəlib orada düşmüşdür. Yusifi dəxi quyudan çıxarmışlar, qafılə reisinin yanında dayanmışdır.

Cənab Yusif qardaşlarının eziyyət etməsindən qorxub əslə danışmadı. Özünü tanumamazlığa vurdu. Guya əsla onları tanımır.

Qardaşları Malikin yanına gedib görüşdüler ve ona dedilər:

– Bu uşaq bizim qulamımızdır. Üç gün bundan iрeli qaçmışdır. Biz onu axtarırdıq və indi tapdıq. Götürüb aparmalıyıq.

Qafılə rəisi Yusifi çox bəyənmiş idi. Və Misirdə fəvqələdə qiymətə satmaq ümidində idi. Ona görə qaytarmaq istəmirdi. Binaənəleyh qardaşlarılıq danışmağa girişib dedi:

– Sizin dediklərinizdən belə anlaşıılır ki, bu uşaq iрelidə qulamınız olmuşdur. Nə bais olmuşsa qaçmışdır. Lakin indi onu tapıb aparmaq istəyirsiniz. Elə isə bu uşağı indi götürüb aparacaqsınız, yenə qaçacaqdır. Çünkü o, qaçmaqlığı adət eylədi. Daha bundan sonra onu saxlaya bilməzsiniz. Sizə fayda verməz. Amma mən bunun kimi qulama möhtacam, bunu mənə satınız. Qiyməti nə qədərse verim, mənə təslim ediniz.

Bəzən olur ki, yaman bir adət,
İnsanlara bəxş edir, səadət.

Həzroti-Yequbun oğulları satmaq təklifini eşitdikdə bir qədər fikrə getdilər. Nə etsinlər, satsınları? Yoxmu? Əger satmazsalar alıb evlərinə apararsalar, atalarına söylədikləri sözler yalana çıxar. Axırüləmr satıb, bədəlini almağı münasib gördülər. Qəblərindəki vəsəvəsi-şeytaniyyə dəxi onları təhrik edib alverə məşğul oldular. Və ucuz, dəyərsiz bir qiymətə satdırılar. Pulunu alıb qayıtdılar. Malik Yusif əleyhissəlamı aldı və qafılə əhlinə tapşırdı ki, ona yaxşı baxsunlar. Yollarda hər şey istəsə, onun üçün hazır etsinlər, müşarıleyhə əsla zəhmət verməsinlər.

Olur gülçöhrədən hər bir kəsin min-min təmənnası,
Odur hər yerdə gün tək olmur hər gün təcəllası.

Qafılə Qüdsi-Şerifə yetişdi. Orada iki gün istirahət etdilər. Sonra yola düşüb Misirə yetişdilər. Yolda yorulduğularına görə bir neçə gün yorğunluqlarını almağa qərar verdilər. Çünkü yolda çəkdikləri zəhmətdən Həzroti-Yusifin cöhresində böyük bir solğunluq müşahidə olunurdu, o səbəblə o solğunluğu zail etmək üçün bir müddət dincəldikdən sonra cənab Yusifi əsirlər bazarına apardı.

O zaman Misirdə Firon hökm süründü. O gün onun veziri və xəzinədarı bazarda qulam almağa gəlmışdı. Yusif əleyhissəlamı görünce camalı-cazibədarı onun nəzər diqqətini cəlb edib, valeh və heyran oldu. Dərhal qiymətini soruşub yüz qızılı aldı. Filfövr pullarını saydı. Yusif kimi fəvqəlxəyal gözəl olan bir uşağı elə ucuz qiymətə aldıqda çox şad oldu. Yusifi getirib öz evinə geldi və sevinə-sevinə arvadına gösterib dedi:

– Bu gün bu uşağı bazardan satın aldım. Bunu yaxşı saxlayıb mühafizə etməliyik. Özümüzə övlad qərar verərik. Bəlkə böyüdükdə bize bir mənfəət vermiş olar.

Müşarıleyhin bu dediklərinə görə Züleyxa Yusifi qayda ilə övlad kimi bəsləməyə başladı.

Əzizi-Misir, yəni iрelidə zikr olunan vezir və xəzinədarın arvadı Züleyxa Misir iqlimində misli olmayan gözəllərdən idi. Ancaq əri qüsurlu olduğuna görə övladı olmayırdı. Övladdan məhrum olduğu cəhətdən Yusifə hüsni-təvəccöh ilə baxırdı. Bu növle neçə illər keçdi. Yusif əleyhissəlam böyüyüb cavan həddinə yetişdi. Və camalda son dərəcə vəcih və fəvqələdə gözəl və misli tapılmayan bir vəcəhətə malik olmuşdu. Züleyxanın dəxi get-gedə ürəyindəki məhəbbəti dönüb eşq oldu. Demək ehtiram və izzət ilə bəslənib hər yerde təmiz bir ad ilə zikr olunan Züleyxa eşq sevdasına düşməkə özü üçün bir rüsvayçılıq binası qoymağa başladı.

Əri hökumət idarəsinə gedib Yusif ilə evdə yalnız qalmaqdə müşarıleyhə lətifələr (atma sözlər) deyərdi. Və həzrətin o misilsiz hüsni-camalını vəsf edib deyirdi:

– Hər arvad sənin bu hüsni-camalını görse, şübhəsiz, məftun olacaqdır.

Bu kimi sözlər deməklə cənab Yusifdə bir müəşiqə hissi oyan-dırmışa qədər, lakin həzrət əsla onun sözlerinə əhəmiyyət verməyirdi. Və özünü bilməməzliyə qoyurdu. Binaənəleyh Züleyxa belə işaretlərlə məqsədini Yusifə anlatmağa müvəffəq ola bilməyinçə başqa bir çarə axtarmağa qərar verdi. Və cavan bir şəxsin əsla rədd etməsi mümkün olmayan bir fırsat tapmağa qəsd etdi.

Bir gün cənab Yusif bir otaqda yatmışdı. Züleyxa onu görünce əsil fırsat hesab edib otağa gəldi. Qapısını bağladı. Və Yusif əleyhissəlamı oyadıb dedi:

– Mən səndən ötrü (yəni eşqində) yanırıam. Bax gör nə dərəcədə gözəlem. Hüsni-camal baresində birinciliyi qazanıb şöhreyi-

afaq olmuşam. İndi sən mənimlə birləş. Mən dəxi hər arzunu əməle getirərəm.

Cənab Yusif bu təklifdən dilgir olub dedi:

— Allah göstərməsin, mən nəməkbehramlıq edə bilmərəm. Cörəyini yeyib, lütfini gördüğüm və özünü ata bildiyim bir zatın namusuna təcavüz edə bilmərəm. Bu mümkün olan iş deyildir. Belə əməm mürtəkib ola bilmərəm.

Həzret Yusif bu eşqin səməresi olan rüsvayçılığı və eql və kamalın ziddi olan bu qəbih işi tamamilə rədd etdikcə Züleyxa tekrar və təkid elədi.

Cənab Yusif o vaxt iyirmi yaşında idi. Züleyxa kimi misilsiz və gözəl bir arvadla bir otaqda olduğu halda əsla ona yaxınlıq etməyə tənəzzül etmədi, bir tərəfdən Züleyxa özü yalvarırdı, o biri tərəfdən de şeytanın belə işə köməklik edəcəyi şübhəsizdir. Gözəllikdən əlavə ağıl və kamal sahibi olan Həzrəti-Yusif cavan olsa da başdan çıxmadı. Ağlı sayəsində eşqə yol vermedi. O, bu kimi qəbih əməldən ictinab etdi. Lakin Yusifi bu felden saxlayan səbəblər haqqında böyük ixtilaf vardır. Bezileri deyirlər ki, cənab Həqdən vəhynazıl olub onu mən elədi. Bezisi də deyir ki, o halda Yusif görür ki, atası gözü qabağında dayanmış və heyrat barmağını ağızına tutub deyir: “Oğul, hezər et! Həzər et!”

Yusif əleyhissəlam bu bürhanları gördüyüne görə son dərəcədə metanət göstərib Züleyxanın təklifini rədd elədi və dərhal onun əlindən qurtarmaq üçün otaqdan bayırı çıxməq istədi. Qapıya tərəf yürüdü. Züleyxa gördü ki, Yusif əsla ona yaxınlaşmir və toklifi qəbul etmeyir.

Əger Yusif asudəliklə buradan qurtararsa, fürsət əldən gedər, daha Yusifi heç bir vəch ilə özünə ram edə bilməz. O cəhətə nə olacaq olsun deyə Yusifi əldən buraxmayıb, xahişi məcburən əmələ gətirməyə qəsd eylədi. O məqsədlə Yusifin dalınca yürüdü və daldan köyneyindən möhkəm tutdu.

Cənab Yusif qaçıb qurtarmaq istəyirdi. Züleyxasa əldən buraxmamaq və arzusuna yetişmək üçün ətəyindən bərk çekdi. Həzrəti-Yusif işə qapını açmışdı. Var qüvvəsile bayırı atıldıqda köynəyi başdan-başa parçaladı. Bir parçası Züleyxanın əlinde qaldı. Həzrəti-Yusif qapıdan bayırı atıldıqda Züleyxa onu düberə tutub içəri gətirmək məqsədilə bayırda çalışdıqda Əziz gəlib çıxdı.

Müşarileyh Yusifin elə təlaş ilə çıxdığını və onun dalınca arvadının yürümesini görünce mat və məbhut qaldı. Və elə zənn etdi ki, evin içində qırğu və təlaşa səbəb olacaq bir qəza vüquə gelmişdir. O zənn ilə bayırı yürüməklərinin səbəbini soruşdu.

Yusif əleyhissəlam Əzizi-Misirin gəlməyini görünce çox qorxdu. Çaşlığından başqa bir cavab vere bilmədi. Fəqət işin doğrusunu söyləməkdən qeyri bir çərəsi olmadı. O səbəbə dərhal əhvalatı nəql etməyə başladıqda, Züleyxa macal verməyib ərinə xitabən dedi:

— Arvadına xəyanət etməyə qəsd edən və namusuna təcavüz etməyə qalxışan adamın cezası nədir?

Əzizi-Misir Züleyxanın bu sözlerindən mütəğəyyir oldu. Çünkü onun zənnince Züleyxanın dedikləri sehihdir, daha həqiqəti-haldan xəbərdar deyil idi.

Binaənəleyh cənab Yusifi böyük bir günah etmeye iqdam edən zənn edib həzrətin üstünə yüyürdü. Züleyxa ərinin qəzebli halda Yusifi qətl etməsindən qorxub dərhal sürətli orını qabaqladı və dedi:

— Belə adamı həbsə atmalı, ya zərb kimi böyük bir ezaba salmalıdır.

Züleyxa bu sözləri deməklə əri üçün nə Yusifi qətl etməyə, nə de töhmət altından çıxmaga yol buraxdı.

Cənab Yusif Züleyxanın bu qəbahətli töhmetini özündən rədd etməyə borclu olduğundan kamali-mətanətlə danışmağa başlayıb dedi:

— Əmin olunuz, o mənə iftira edir, mən haşa elə bir iqdamatda, hotta o kimi qəbahətin fikrində də olmamışam. Mən otaqda yatmışdım, özü yanımı gəldi, məni oyatdı və min məhəbbətimiz hərəkətli mənə izhari-təəşşüb və özü ilə yaxınlaşmağa dəvət etdi. Mən əlindən qaçıb qurtarmaq istədiyimə görə qapını açdım, o dəxi dalmca gəldi. Ütəyimdən tutub köynəyimi parçaladı. Üstümə atılan bu eşq çirkabına əsla mən müstəhəq deyiləm, belkə bu qəbahət onun özündəndir.

Cənab Yusif vüquə gələn əhvali lazıminca bəyan etdiə də, Züleyxa etmiş olduğu iftiranı təkrar və təkid edirdi. Bu vaqımanın əsil həqiqətini zühura çatdırmaq üçün bir şahid lazım idi. O haqda Əzizi-Misirin yanında olan bir zat bu müşkül məsələni həll etmək üçün münaziəyə qarışır dedi:

— Baxınız, əger Yusifin köynəyi qabaq tərəfdən cirilmişsa, Züleyxa doğru deyir, Yusif yalan deyir. Əger arxa tərəfdən ciril-

mışsa, Yusif doğru deyir, Züleyxa yalan deyir. Çünkü Yusif ona müsəllət olmuş olsa, köynəyi qabaqdan cirilər. Biləks, Züleyxa onu qovub tutmuşsa, arxadan parçalanar.

O vəqt Əzizi-Misir Yusifin köynəyinə baxdı, gördü arxa tərəfdən yırtılmışdır. Arvadının iftira etdiyini anlayıb Züleyxaya dedi:

— Mən bu məsələdə sənin qəbahətli olduğunu anladım. Bu qəbahət kifayət etməyirmiş, bir də iftira etməyə çalışırsan? Get tövbə və istığfar et, bir daha belə işe iqdam etmə!

Ondan sonra bu məsələnin aşikar olmasına istəmədiyinə görə Yusifdən rica etdi:

— Ey Yusif, rica edirəm, sən dəxi bunun qəbahətini əfv et. Bunu şeytan aldatmışdır. Bundan sonra bir də belə iş görməz, amandır, bu qəbahəti bir kimse bilməsin. Məmləkət içində mənim namus və şərəfim payimal olar.

Çünki cənab Yusifdə əsla təqsir olmadığı müşarıleyhə sübut oldu. Vaqiən yox idi də!

Dünyada heç bir sərr gizli qalmamışdır və mümkün deyildir. O cəhotlə bu keyfiyyət bir neçə günün içində Misirin hər bir tərefinə yayıldı. Hər kəs bildi və bu vaqiədən xəberdar oldu. Ələlxüsus arvadlar arasında bu məsələ böyük qılıq qala səbəb oldu. O cümlədən Misirin kübar ailələrinə mənsub olan kübar xanımlarda belə bir danışq əmələ gəlmİŞdi:

— Əzizin arvadı quluna aşiq olmuş və təəşşüqünü izhar edib, qulunu yatağına dəvət etməyə qədər cəsarət etmişdir. Bir qula aşiq olmaq və onu vüsala çağırmaq nə qədər özünü itirmək, nə qədər eyib, nə qədər böyük ardır. Züleyxanın nə dərəcədə rüsvayçılığa qədəm qoymasına təəssüf edirik.

Əlhasıl bu işe görə bütün Misirdəki arvadlar Züleyxaya tənə edirdiler. Bu arvadlardan Züleyxanı ən artıq məzəmmət və biabır edenlər beş nəfər məməkət böyüklerinin arvadları idi. Züleyxa onların bu vaqiə haqqında söylədiklərini tamamilə eşitmİŞdi. Cənab Yusifə olan eşqində haqlı olduğunu sübuta yetirmək üçün onları məxsusi bir evə dəvət etdi. Onlar gelmədən irəli cənab Yusifi gözəlcə geyindirib bir otaqda oturdu və dedi:

— Son burada otur, əsla başqa bir tərəfə getmə, nə vaxt gelməyə əmr edər isəm, o vaxt qapını açıb içəri girərsən və kəmali-ədəblə müqabilimizdə durarsan.

Bir saatdan sonra dəvət edilən xanımlar gelib otaqda oturdular. Züleyxa onların hal və əhvalını soruşduqdan sonra bu yandan-o yan-dan söhbət etməyə başladı. Guya Misirdə gün kimi aşikar olmuş bu vaqiədən əsla xəbəri yoxdur. O halda verdiyi əmr mövcübincə təam və şərab ilə cürbəcür yemişlər hazır edildi. Yeyib içdilər. Növbət yemiş yeməyə yetişəndə hər birinə bir biçaq, bir də bir alma verdi. Bunlar almanın soymağla başladıqda əmr etdi, o biri otaqda gözləməkdə olan cənab Yusif bu otağa girdi. Müşarıleyh otağın qapısını açıb içəri girince dəvət olunmuş xanımlar onun fövqələdə olan hüsni-camalına heyran oldular. Ele çasdılar ki, gözlori o simayı-pürnur və şəsədən qamaşdı, hamısı biixtiyar:

— Aman Allah, bu insan deyil. Belə insan olmaz. Bu zat mütləq böyük və kərim bir melekdir, — deyib soymağda olduqları almanın unudub evəzində əllerini kəsdilər.

Barmaqlarından qan axırdı. Onlar əsla bilmirdilər, hətta heyrlərinin çoxluğundan əllerinin sizləsini da duymayırdılar. Züleyxa kəmali-vüqar ilə oturmuşdu. Bunların halına gülə-gülə tamaşa edirdi. Müşarıleyh o xanımların bu hala düşdükərini görünce dedi:

— Mənim üçün deyirdiniz ki, Züleyxa bir qula aşiq olmuşdur. Cürbəcür mene tenələr cdirdiz. İndi qul dədiyiniz zati necə görürsünüz? Mən haqlyammi?

Xanımlar bu sözü eşidincə hamısı birdən dedilər:

— Beli, aşiq olmağa haqqınız var. Sizi eyibsiz və haqlı görürük. Çünki dünyada belə mükemmel hüsni-camal sahibi bir vücad nə görünüb, nə də eşidilmişdir.

Cənab Züleyxa xanımların təsdiqini görüb və haqlı olduğunu etiraf etdiklərini biləndən sonra daha da ürəklənib onlara dedi:

— Mən bu qulu sevdim və onun eşqi məni dəli-divano etdi. Hər bir hali-şövgimi, şərofi-heysiyyətimi unudub onu vüsala dəvət etdim. O isə təklifimi qobul etməyib redd etdi. O, redd etsə də mən arzum-dönməyəcəyəm. Və döñə də bilməyəcəyəm. Çünki qəlbimi dolduran eşqi nə qədər şəhid, nə dərəcədə böyük olduğunu ancaq mən özüm bilirəm. Nə tövr olsa da özümə tabe etdirməyə çalışacağam. Əmrimə itaet edərsə xilas, biləks inad eylər isə onu qaranlıq zindanlara atdırıb xar və zelil edəcəyəm.

Oradakı xanımlar dəxi cənab Yusifə inad etməməyi, Züleyxanın əmri-arzusuna tabe olmayı tövsiyə eylədilər. Və zindanlarda qalıb

böyük eziyyətlər ilə ölməkdən isə Züleyxa kimi misilsiz bir xanımın vüsələna yetməyi əqlə mütabiq bir tədbir hesab edib ziyadə nəsihətər etdilər. Lakin cənab Yusif üzünü həzrəti-Həqqin dərgahına tutub ərz cyledi:

– İlahi, bu xanımların təklif etdikləri günaha mürtəkib olmaqdansa mənim üçün zindanda çürüyüb ölmək əfzəldir. İlahi, əger sən məni bu arvadların şor ve məkrindən mühafizə buyurmaz isən, təşviq etdikləri nalayıq əmrəndən qurtarmaz isən, mən öz tədbirimlə buların hiyləsindən xilas ola bilmərəm. O vaxt məhv olub gedərəm.

Bu sözləri dedikdən sonra haman xanımlara dedi:

– Mən Züleyxanın arzusunu qətiyyən əmələ getirməyəcəyəm.

Qonaqlar getdilər. Züleyxa elə dolanırdı ki, guya heç Yusifi ərzi-vüsal etməmiş, müşarileh dəxi ikinci dəfə bunun təklifini rədd etmişdir. Züleyxa yenə Yusifi fürsət düşdükde xoş sözərək yumşaq dil ilə özlünə ram etmək istəyirdi. Bu haldan çox zaman keçdi, nə Züleyxa arzusundan el çəkirdi, nə də Yusif ona meyli-aşıqanə göstərirdi. Axırələmr Züleyxa Yusifi bu suretlə yumşaldıb arzusuna ram etməməkdən məyus oldu. Qəti-ümid etdi. O cəhətələ onu bir müddət həbsə saldırmaya qərar verdi ki, bəlkə həbsin əziyyəti sayəsində arzusuna əməl etsin. Binaonəleyh bir gün ərinə dedi:

– Mötəbər yerlərdən aldığım xəbərlərə görə bu qul hər yerdə mənim şərəfi naimusuma toxunan sözərək söyləyir: “Əzizin arvadı məni vəslinə dəvət edib yatağına çağırırdı. Fəqət, mən qəbul etmədim” kimi sözərək danişir. Bunun bu dediklərindən mən xalq arasında biabır olmuşam. Heç bir yerdə adam arasına çıxa bilmirəm. Hər halda bu fənalığın qabağını almaq lazımdır.

Əzizi-Misir bu sözləri eşidincə cavabən dedi:

– Mən qulun belə mənasız iş görməyinə əsla inanmaram. Ancaq keçən vaqıə xalq arasında yayılıb, hər bir tərəfdə danışılır. Büyükdən kiçiyə qədər bilən bir məsələnin qabağını necə almaq olar?

Züleyxa əsil münasib vaxtin əle düşdüyüünü görünce kəmali-cəsarətlə dedi:

– Sən onu bir müddət zindana salsañ, hər kəs bu məsələdə onun töqsirli olduğuna hökm edər. Mən dillərindən qurtararam.

Əziz bu rəyi bəyənib cənab Yusifi zindana saldı. Amma Yusif bu zindana düşmeyini özü üçün böyük bir nemət hesab eylədi. Cünki bu zindana düşməklə Züleyxanın bələyi-təəşşüqündən, təkid və

tekrarından xilas olurdu. Zindanda isə vaxtını gah ibadət və dua ilə keçirirdi, gah məhbuslara vəzü-nəsihət edib təsəlli verirdi. Hər bir xəstenin başı üstdə hazır olurdu. Müşarileyhin baxmağı ya hifzü-səhhəyyə dair göstərdiyi qaidələr ilə sağalırdılar. Mehbuslardan hər kəs bir yuxu görmüş olsa idi, derhal yürüürüb Həzrəti-Yusifə bayan və təbir etdirirdilər.

Yuxunu təbir etmək elmini cənab Həqq ona kamalınca ehsan buyurmuş idi. Hər yuxunu necə təbir etsə idi, eyle de olardı. Əsla bir hərf bu yan-o yan olmazdı. Bu xüsusda o qədər şöhrət etdi ki, yalnız Misir məmləkətində yox, hətta xaricdən belə müşarilehə müraciət edirdilər.

Yusif əleyhissəlam zindana düşmədən bir az əvvəl Misir hökm-darı eşitmışdı ki, xidmətçilərindən biri ona zəher verəcəkdir. Və təhqiq edəndən sonra bu sui-qəsдин ya şərabçı və ya süfrəçi tərefindən icra edildiyini anlaşmış isə də, lakin hansı edəcəyini qəti surətdə bile bilməmişdi. O cəhətələ Fironun hər ikisini zindana saldırmışdı. Və zəher vermək xüsusunda isə təhqiqat davam edirdi.

Cənab Yusifin yuxu təbirində olan məharətini məzκur şərabçı ilə süfrəçi təcrübə etmək fikrinə düşdülər. Öz aralarında yalandan bir yuxu düzəldib cənab Yusifə müraciət etdilər. Və yuxu gördükərini bildirib müşarileyhdən təbirini istidə etdilər.

Cənab Yusif onlardan, gördükərini yuxunu soruşdu.

Onlardan ən əvvəl şərabçı dedi:

– Mən yuxuda gördüm, Firona şərab hazırlamaq üçün üzüm sıxıram.

Sonra süfrəçi dedi:

– Mən də gördüm ki, başımda bir tabaq dolmuş çörək aparıram. Quşlar gəlib o çörəyi yeyirlər.

Yusif əleyhissəlam gördü ki, bunlardan birisinin yuxusu yaxşı yuxu deyildir. Təbiri çox yaman olacaqdır. Onları qəmnak etməmək üçün onlara Allahın birliyinə və sair xüsusə dair səhbət açıb vəz və nəsihət etməyə başladı. Ancaq hər ikisi yuxularının təbirini cənab Yusifdən təkid ilə tələb etdiklərinə görə müşariley dəxi yuxularını təbire məcbur olub şərabçıya dedi:

– Sən yenə Fironun şərabçısı olacaqsan, əvvəlki qulluğuna yetişib ağana müqərrəb olacaqsan. O zaman məni unutma və Fironun yanında əhvalatimdən söyle.

Sonra süfrəciye dedi:

– Seni asacaqlar. Sən asılı olduğun halda quşlar gəlib başının etini və beynini yeyəcəklər.

Bu iki məhbəs cənab Yusifin yozusuna gülüşdülər və dedilər:

– Biz belə yuxu görməmişik. Öz aramızda düzəldib sən imtahan etmək üçün gəlib söylədik. Lakin bu yuxuların yalan olduğunu əsla anlamadın.

Bunların cavabında cənab Yusif dedi:

– Madam ki, siz özünüz dediniz ki, biz belə yuxu görmüşük və təbir etdirdiniz yuxunu öz nəfsinizi isnad etdiyiniz kimi, hökmünü də qəbul etdiniz. O vaxt dediklərim eynilə əmələ geləcəkdir. Haman təbir mövcibinə qəza hökmünü icra eylədi.

Məzκur cavanlar gülüb oradan getdilər. Lakin bir vaxt keçmədi ki, Firona zəhər vermək məsələsində süfrəçinin müqəssir olduğu sübut olunub onu edam etdilər. Şərabçı da əvvəlki məqamına təyin edilib, böyük əzar və ikrama nail oldu. Həzrəti-Yusifin buyurduqları nöqtəbenöqtə düz oldu.

Cənab Yusif “o vaxt məni unutma, hökmərin yanında yada sal” demişdəsə də, bəzi səbəblərə görə şərabçının yadından tətəmiz çıxdı: o, izzət və hörmətlə naz-nemətə nail, Yusif isə unudulub zindan içində böyük əziyyətlərə mahkum oldu. Bu hal ilə yeddi il keçdi. Bu müddətin zərində Züleyxa dəfəatla xəber göndərdi. Onun arzusuna əməl etməyi təklif etdirdisə də, hər dəfəsində redd cavabı aldı.

ÜÇÜNCÜ FƏSİL

Bir gün Misir hökmdarı yatıb yuxuda gördü ki, Nil nəhrindən yeddi kök öküz çıxdı. Onların dalınca yeddi də ariq öküz çıxıb o kök öküzleri yedilər. Yenə yeddi yaşlı buğda başağı (sünbüll) yeddi quru sünbüllün arasında itib getdi. Onlardan əsla bir əsər qalmadı. Sabah olunca hökmdar bu yuxusunu vəzirlerine və nədimlərinə söylədi. Onlardan təbirini tələb etdişə də, heç bir kəs mənə verə bilmədi. Hökmdarı bu yuxu fövqələde maraqlandırırdı. Ona görə şəhərdə olan təbirçi və münəccimlərin hamisini, üləmanı dəxi bitəmməm ehzər edib onlardan bu yuxunun təbirini istədi. Hazır yal başına yiğışan üləma və münəccimlər neçə saat düşünüb fikirləşdilərse də, öz aralarında müşavirə etdilərsə də, bu qəribə yuxunun mənasını və nə təbirdə olduğunu anlaya bilmədilər, axıruləmr dedilər:

– Bu yuxu boş xəyalatdır, mənasız və etibarsız xəyallardandır. Biz belə şeyi təbir edə bilmərik.

Hökmdar üləmanın bu cavabından çox sıxıldı, bu qəribə yuxunun qəti surətdə bir mənası olduğunu düşünürdü. Düşündükcə maraqlanıb əndişələnirdi. Get-gedə zövqü səfasını, yeyib və içməyini tərk edib xəsteləşirdi. Yeddi il bundan irəli zindandan çıxmış olan şərabçı bu hali görünçə zindandakı Həzrəti-Yusifi yadına salıb hökmədarın hüzuruna gəldi və dedi:

– Həşəmetli padşahım! Bu əcibə yuxunu ancaq bir adam təbir edər, onu mən tanıymam. Əmr buyursanız, gedib ondan soruşaram.

Padşah bu sözdən məminin olub dedi:

– Tez ol, nə durmusan, yeyin get soruş, məni bu düşüncədən xilas et.

Şərabçı bu əmri padşahdan eşidince bir dəqiqə dayanmayıb zindana getdi. Yusif əleyhissələminin hüzuruna yetişib dedi:

– Ey sözü doğru olan zat! Hökmdarımız belə bir yuxu görmüşdür. Heç kəs onu təbir edə bilməyir. Təvəqqə edirəm bunun mənasını mən söyləsən, mən dəxi gedib padşaha söyləyim və onu düşünmek və əndişədən qurtarım.

Cənab Yusif bu ricadan xilas olmağının zamanı geldiyini anlayıb dedi:

– Yeddi il əkdiyiniz əkinlər fövqəladə bərəkətli olacaqdır. Bu illərdə hasılə gələn buğdaların başaqlarını ayırmayınız. Ancaq xır-

manda o qədər döyüñüz ki, yemeyinize kifayət etsin. Qalanını haman sapları ilə saxlayınız. Çünkü başağın içində qalan buğda nə qədər qalırsa nə çürüyər, nə qurd salar. Bu feyz-bərəkətli illərdən sonra yeddi il acliq olacaqdır. O yeddi illərdə yiğdiğiniz buğdalar bu yeddi illərdə sərf olunacaqdır. Yeddi kök öküz, yeddi bərəkətli, yeddi ariq öküz, yeddi acliq illərinə işaretdir. Yeddi yaşıl başaq (sünbül) yeddi il boyluğa, yeddi quru başaq yeddi il yerdən heç bir şey bitməyəcəyini anladır. Bu on dörd ildən sonra bir il dəxi gələcəkdir ki, o il fövqələde bərəkətli olacaq. Hər bir məhsulat və meyvelər həddən ziyadə əmələ gelecek. Hər kəsin üzü güləcəkdir, hökm-darın yuxusunun təbiri budur!

Şərabçı qayıdır Yusifin sözlerini padşaha bəyan etdi. Hökmədar bu təbiri eşidincə hökm elədi. Bu yuxunu təbir edən şexsi mənim hüzuruma gətiriniz. Şərabçı dərhal zindana getdi. Bu şad xəberi cənab Yusifə verdi. Və müşarileyhi zindandan çıxardıb padşahın hüzuruna gətirdikdə həzret qəbul etmədi. Ən evvel tutulub həbsə düşdüyü səbəbi təmizə çıxartmaq və padşahın yanında təqsirkar olmadığını isbat etmek isteyib dedi:

– Sən hökmədarın hüzuruna get və ondan rica et ki, almanı soyan xanımlar nə üçün əllerini kəsdi? O məclisdəki əhvalat nə növlə keçmişdir. Məni nə üçün zindana saldılar. Əzizin arvadı o gün arvad-lara nə söyledi. Bunların hamısını soruşun. Əhvalatın həqiqətindən xəberdar olsun və mənim təqsirli olmadığım anlaşılsın. O vaxt mən oradan çıxıb padşahın hüzuruna gedərem.

Şərabçı cənab Yusifin ricasını padşaha ərz elədi. Padşah dərhal qəbul edib Züleyxanı və alma yerinə əllerini kəsən beş xanımı hüzuruna izhar etdi və onlardan soruştu:

– Sən Züleyxanın evində Yusifi məclisə çağırıldıqda nə vüquə geldi. Orı siza əl uzunluq etdi? Sizmi ona müqarınəti təklif etdiniz? Bu mətləbin əsil həqiqətini mənə bəyan ediniz.

Hamısı birdən cavab verdilər:

– Haşa, biz Yusifdə bir biehtiramlıq görmədik. Qəbahətin hamısı bizzədərdir. Züleyxa ona aşiq olmuş və onun hüsn-camalına məftun olduğundan təklifi vüsal etmiş, fəqət cənab Yusif onun təklifini qəbul etməyib rədd etmişdir. Bu növlə surəti-vaqieni Züleyxa özü bize bəyan eyledi.

Tutsa bütün alemi şərərat,
Sönməz yenə neyyiri-heqiqət.
Bəyani hiylə edə əgər Züleyxa,
Bəyani min cəhrə aça o ruhi-rəna.
Cəm etsə də hədsiz müzevvir,
Haşa edə Yusifi müqəssir.
Həqq əhlinə yardım ilahi,
İmdad eylər ona kəməhi.

Onlar şohadət verəndən sonra Züleyxa dəxi öz cürməne etiraf edib dedi:

– İndi haqq zahir oldu. Bu xanımların dedikləri tamamilə doğrudur. Mən Yusifə naili-vüsal olmayı təklif etdim. O isə qəbul etmədi. Rədd elədi. Onda əsla təqsir yox idi. Mən ancaq özümü xəlqin dilindən qurtarmaq üçün onu zindana saldım. Həqsiz cəzaya düşər etdirdim.

Oldu cahanda nazlı gülüm xar eşqdən,
Yağdırı riyazi-izzətimə nar eşqdən.
Kəsdim cəfayi-tığılı hebləlmətinə men,
Oldum əsiri-türreyi-tərrar eşqdən.
Baxdım hilalli-qasılarına ol qemər rüxun,
Yay tok büküldi sərv qoddim bari-eşqdən.
Məşhur idim zəmanədə oqlu kamal ilə,
Leylavaş oldum, indi cünunvar eşqdən.
Misirin Əzizi, maliki-mülkü vüqar idim,
Yusif yolunda oldum əcəb xar eşqdən.
Etdikcə yad çöhreyi-gülgünü-dilberi,
Çəşmim olur üzərimə xunbar eşqdən.
Darı-fənədə vermə könül eşqə Müzniba,
Olmuş cənab Həqq özü bizar eşqdən.

Bu etiraflar cəhətli cənab Yusifin təqsirli olmamağı sübut oldu. Gərək padşab yanında, gərək xəlqin nəzərində günahsızlığı zühura çıxdı.

Hökmədar dərhal hökm eyledi ki, Yusifi zindandan çıxardıb onun yanına gətirsinlər və orada Yusifi öz xidmətinə qəbul edəcəyini dəxi söylədi.

Haman saat bir neçə nəfər əşxas zindana getdilər. Yusif əleyhissəlamı zindandan çıxardıb padşahın hüzuruna gətirdikdə cənab Yusif oradakı məhbusların hamısı ilə vidalaşdı. Hamisina xeyir-dua oxudu. Və onlar ilə yeddi il etmiş olduğu yoldaşlığı unutmayacağını dəxi bəyan etdi. Yazıq məhbuslar müşarileyhin ayrılığından fəvqələdə məhzun olub ağlaşdırılar. Həzrəti-Yusif padşahın hüzuruna yetişdi. Hökmdar ona çox iltifat edib, nəvaziş eylədi. Və onunla bir qədər danışdı və nə dərəcədə əqi, kamal və fəzl sahibi olduğunu biləndən sonra dedi:

— Bundan sonra sən mənim yanında olacaqsan, səni özümə əmin, nadim və naseh qərar vermişəm. Mənə hər nə söyləyib rəy verərsən onu əmələ getirəcəyəm.

Bunları dedikdən sonra cənab Yusifi Əzizi-Misirdən satın aldı və qət etdikləri qiyməti verib redd etədi. Bundan sonra müşarileyhi azad edib özüne müqərrəb eylədi:

Eşqin həmişə bəhrəsi rüsvayı-namdır,
Əqlin nəticəsi bəşərə ehtiramdır.
Eşq, adamı zəlil, zəbun, xar dun edər,
Əql, aləmi-məharetə bir ehtışamdır.
Eşq-afət həyat nəbiə məmatdır,
Əql-səlim hər kəse eksi-məramdır,
Hər yerde eşq olsa da binizam olar,
Əql-iqtidar xilqətə möhkəm nizamdır.
Eşqin əsiri vadisi-qəmdə səfildir,
Əqlin həbibə müvəccidi-üluvvi-məqamdır.
Aşıq müdəm dünə açar dəsti-iltica,
Aqıl müdəm məhvəri-lütfi-ənamdır.
Dana elində eql silahı-salahdır,
Nadan başında eşq demir bir licamdır.
Aşıq müdəm məhvi-səfalətdi, Müzniba,
Aqıl həmişə dürri-gövhər tek binamdır.

Misir hökmdarı Yusif əleyhissəlamı öz müqərrəbi edəndən sonra müşarileyhdən soruşdu:

— Ey Yusif, bu gördüyüm yuxunun yaman nəticə verəcəyi məlum oldu. İndi bu nəticənin qabağını almaq üçün lazımlı olan tədbirləri

söylə. Mən dəxi əmr edim o çarələri əmələ gətirsinlər ki, qəhet və belə zühur etdikdə bəlasından məhfuz qalaq.

Cənab Yusif dedi:

— Ey şəhriyar! Əmr ediniz bu bərəketli illərdə çoxlu danə əksinlər və tamam məhsulatı sapi və başaq(sünbüllərləri) ilə anbara yiğinlər. Ancaq o məhsullardan lazım olan qədər də xırmana töksünlər. Çünkü yeddi il qəhetlik olduqda bu yiğilan məhsulat həm Misir xəlqinin məişətinə kifayət edər, həm xaricdən istəyənlərə satılıb çoxlu əməval hasil olar.

Padşah:

— Çox gözəl, sənin bu tədbirin böyük bir bilik sahibinin bacarığına bağlıdır. Bilmirəm bu işi kimə verim, bu xüsusda çox fikir-ləşirem.

Cənab Yusif:

— Bu işə məni memur et, necə ki lazımdır, eyləcə de əmələ getirərəm. Məni yerden hasil olan məhsulata və bütün anbarların üstüne nazir et. Mən dəxi biəun-Allah¹ o məhsulatı tələf və israf etmə-məklə gələcəkdəki qəhetlik illərində sərf etmək üçün saxlaram.

Padşah dəxi bu fikirdə olduğuna görə Həzrəti-Yusif əleyhissəlamı həmin əmrə memur eylədi. Cənab Yusif dərhal Misir xittəsinin hər tərəfinə adamlar və məmur göndərib hökumətə aid olan yerlerin hamisini əkdirdi. Və əhaliyə tapşırı ki, çox tum əksinlər. Hasili, Misirdə bir qarış əkilməmiş yer qoymadı. Bu növ ilə yeddi il davam edəcək qəhetliyin çəresinə lazım olan tədbirləri əmələ gətirdi. O il yuxunun edifən təbiri kimi əkinə çaq-çuq yaxşı oldu. Ele ki, o ilə qədər heç bir ilə elə hasilat görünməmişdi. Çox feyz və bərəketli idi. Cənab Yusif xalqın hasılatından kifayət edəcək qədər xırmanda döydürdü. Qalanını sapları və başaqları ilə anbarlara yiğdirib ağını möhürlədi.

Yusif əleyhissəlam ikinci il idi ki, zindandan çıxmışdı. O il Züleyxanın əri Əzizi-Misir vəfat etdi. Züleyxa dul qaldı. Müşarileyh padşahın hüzuruna gəlib onu nə növ ilə olsa da həzrət-Yusifə təzvici etməyə kömək etməsini təmənna etdi. O səbəbələ padşah bir gün cənab Yusifə dedi:

¹ Allahın köməkləyi ilə

— Sənin zindana düşmeyinə Züleyxanın sənə olan şiddəti-eşqi səbəb idi. İndiyə qədər yeddi-səkkiz il keçmiş isə də haman eşq və sevdanın odu sönməmiş, bəlkə daha da artmışdır. Bununla bərabər Əzizi-Misir dəxi vəfat etmişdir. Səninlə Züleyxanın arasında heç bir mümaniet qalmamışdır. Züleyxa isə Misir xittasında misli olmayan, qayet gözəl bir xanımdır. Onu təzvici etməyi hər kəs canu dil-dən arzu eder. Mənim zənnimcə sən dəxi onu istəməz deyilsən. Binaənəleyh mən dəxi Züleyxanı sənə almaq və bu surətlə hər iki-nizin xoşbəxt və rahat olmağınızı təmin etmək arzusunda olanlardanam. Ümidvaram ki, bu röyimi rədd etməyib qəbul edərsiniz.

Zətən cənab Yusif onu sevirdi. Ancaq evində olub, çörəyini yedi-yine və xacəsinin kəbinində olduğuna görə ona yavuq düşməyirdi. Çünkü o əmrə mürtəkib olmaq xəyanət olduğundan əlavə, din cəhətilə də haram idi. Lakin Əzizi-Misirin vəfat etdiyinə görə o dəxi Züleyxanı almaq arzusuna düşmüştü.

Cənab Yusif bu təklifi qəbul eylədi. Züleyxanın nikahi əqd edildi. Padşah öz xərci ilə yeddi gün, yeddi gecə toy eylədi. Bütün Misir xəlqinə böyük bir ziyafət verdi. Bir çox hədiyyə və ehsanlar əta buyurdu. Padşahın əmri ilə toy vo ziyafət olandan sonra zıraf zamanı yetişdi. Züleyxa sultan sarayından göndərilən xanım və xidmətkarların köməkliyilə elə bezənmişdi ki, zaten bimisl olan gözəlliyi tamam gözleri qamaşdırırdı. Bütün tamaşaçıları valeh, heyran etmişdi.

Cənab Yusif hicləgahə girib adətce cənab Həqqə dua və niyaz eylədi. Sonra Züleyxanın əlini tutmaq istədikdə Züleyxa əlini çəkdi. Hətta bir-iki addım da geri çəkilib dedi:

— İzn veriniz sizə ən əvvəl bir şey ərz edim.

Cənab Yusif:

— İstədiyini söyle, məzunsan.

Züleyxa:

— Bundan səkkiz-doqquz il qabaq sənin eşqinə düçardım. Zül-fünə giriftar oldum. Səbrim zimami-ixtiyarım əlimdən getmişdi. Və ərimə xəyanət etməyi qəbul edib sənə ərzi-vüsəl etmişdim. Ehtimal mənim o halimdən sən şübhəyə düşdün. Guya son ele bildin ki, mən namus və şərefin nə olduğunu bilməyirəm. Və hər gördüyüüm kişidən vüsaliyi müzayiqə etməyirəm. Və bəlkə məni o vaxtdan bəri bir çox kişilər ilə görüşmüş zənn edirsən? Yox elə deyil, əmin

ol ki, mən cəmi ömründə səndən qeyriyə ərzi-vüsəl etməmişem və yaviqlaşlığı təklif etməmişəm. Sənə göstərdiyim zəiflik eşqin şiddətindən idi. Zətən eşqin ali xanimanlar dağıtmagımı, hətta vətən və məmləkəti düşmən əlinə verməyini eşitmışdım və, gözümə görəməmişdim. İndi onu da gördüm. Mən neinki mülk, dövlət və vətənim, hətta şərəf və heysiyyətimi, namus və izzetimi bu eşqə fəda etdim. Bu cəhətlə eşq bəşəriyyət cəmalının silinməyən bir ləkəsidir. Yoxsa mən hər kişiye könül verən arvadlardan deyiləm. Bundan əlavə, mərhum ərim kişilik qüvvəsindən məhrum olduğuna görə mən anadan olduğum kimi bakirə qız qalmışam. Hiclegahda sizə nəfsimi teslim etmədən əvvəl ərz etmək istədiyim əhval bu idi. Əgər mənim haqqımda xatırınızə bir şəkk-şübə gəlirse, onu zail ediniz. İnanız ki, mənim əvvəlinci ərim sizsiniz.

Cənab Yusif bu sözdən böht və heyrətə düşdü. Çünkü Züleyxanın bu sözləri eyni həqiqət idi. Gərək Yusif və gərək Züleyxa üçün illərlə çəkdikləri məşəqqət və möhnətlərin, bir çox bələlərə etdikləri səbrü təhəmmülün mükafatı bu oldu ki, ömürlerinin axırında bəxtiyar olub birgə ömür elədi. Cənab Həqq onlara iki oğlan əta buyurdu. Birinin adı Əfrayim, o birinin adı Minşa idi. Toydan bir müddət sonra Yusif padşahın vəziri-əzəmi və adətən vəkili-xası oldu. Bütün Misir xittəsini istədiyi kimi idarə etdi. Heç bir kimsənin ondan hesab istəməyə ixtiyarı yox idi.

Bir rəvayətə görə, Yusif zindanda olanda Əzizi-Misir vəfat etdi. Züleyxa Yusifin eşqi ile nalan və giryan o şədidi-ateşin təsirile suzan idi. Gecə və gündüz ağlamaqdan gözünün nuri zail oldu. Dünyada heç bir şeyi görmürdü. Özünün sərvət və samanını, erindən qalan mal və dövlətinin hamısını füqəraya təsəddüq verdi. Özü son dərəcədə fəqirliyə düşdü. Eşq bələsinin və ehtiyac zərurətinin ağır yükü altında beli bükülmüş, gül camalı solmuş, saçları ağarmış qarlı bir arvad halına düşmüştü. Hər gün Misir kənarına çıxardı. Orada yalnız oturub qanlı göz yaşları töker idi.

Cənab Yusif zindandan çıxıb padşahın müqərrəbi olandan sonra hər gün hökumət işlərini qurtarıb məmləkətə nezər yetirmək üçün atlanıb şəhəri dolanırdı və hər şeyə bizzat özü diqqət edirdi.

Bir gün bu vəchlə atlanıb Misiri dolandığı halda Züleyxa bir guşədə oturub ağlayırdı. Yanında olanlar ise Yusif əleyhissəlamın gəlmeyin ona söylədi. Züleyxa Yusif adını eşiincə dedi:

DÖRDÜNCÜ FƏSİL

– Rica edirəm, məni onun yolu üstünə aparın. Bəlkə səsini eşi-dib təselli tapın.

Onlar dəxi Züleyxanın ricasını qəbul edib müşarileyhi cənab Yusifin yolu üstünə gətirdilər.

Yusif əleyhissəlam oradan keçdikdə gördü yolu üstündə bir əlil oturub, ona dua edir. Dərhal atının cilovunu çəkib dayandı. Əmr eylədi Züleyxanı onun yanına gətirdilər. Cənab Yusif onu tanıya bilmədi. Çünkü tanımalışı qalmamışdı. Kəmali-müləyimətlə ondan soruşdu:

– Ey arvad, sən kimsen? Mənim yolumun üstündə durub dua etməkdən məqsədin nədir?

Züleyxa:

– Mən sənə vaxtilə ərzi-vüsəl etmiş olan Züleyxayam!

Cənab Yusif bu haldan son dorecə mütəhəyyir olub dedi:

– Belə nə üçün olmusan? Əgər özünü nişan verməseydin, əsla sənə tanımayacaq idim.

Bunu deyince atdan düşdü. Züleyxaya nəvaziş edib dedi:

– Ey Züleyxa, harda qaldı o gözəlliyyin ki, bir dəqiqədə hər kəsi məftun edirdin. Nə oldu ki, gözlərinin nurundan məhrum oldun?

Züleyxa yanğılı bir ah çəkib dedi:

– Ey Yusif, o gözlər sənin fərağın ilə qan-yaş tökməkdən bu hala düşdü.

Cənab Yusif:

– Belin nə üçün bükülmüşdür?

Züleyxa:

– Sənin eşqin və fərağının ağır yükü mənim belimi bükmüşdür.

Cənab Yusif:

– Nə səbəbdən belə fəqir və pərişan oldun?

Züleyxa:

– Sənə nahaq yerə iftira edib, zindana saldırıldığından hasıl olan günahının əfvi bütün var-yoxumu təsəddüq verdim!

Ondan sonra cənab Yusif onu öz evinə apartdırıb qullığuna xid-mətçi teyin eyledi. O əsnada cənab Həqq Züleyxaya irəlikli gözəlli-yini etə buyurdu. Guya o təəssüflü ehvali əsla görməmişdir. Ondan sonra cənab Yusiflə əqdi-izdivac etdilər. Lakin burası ixtilaflıdır. Əsil vəqət irəlide bəyan etdiyimiz olsa gərekdir.

Yusif əleyhissəlamın təbir elədiyi yuxu eynilə zühura çıxdı. Yeddi il həddən artıq feyz və bərəkət olduqdan sonra acliq illəri gəlib yetişdi. Hər kəs yemək tədarükü etməyə başladı. Qəhətlik hər yerde hökm sürürdü. Əkinə sepilənlərdən əsla məhsul hasil olmurdu. O vaxt cənab Yusif yeddi ildən beri yiğib saxladığı buğda, arpa və bu kimi sair şeyleri qaidəsile paylaştığına görə hər terəfdən Misirə qafılələr gəlirdi və o saxlanılan məhsulatdan alıb aparırdılar. Axırda baş vəzir (Yusif) əhalini fəqirliye düşər etməmək üçün əmr etdi ki, hər adama bir yükdən artıq buğda verilməsin. Və hər buğda alan adamdan sonralar da pulunu vermək üçün möhür və imzası ilə kağız alınsın. Bu üsul ilə heç bir kəsin fəqir olmasına yol verməyirdi.

Doğrudan-doğruya yoxsul olanlara kifayət edəcək qədər də buğda verirdi. Bu acliq bütün Misir ölkəsini və ərzi-Fəlestini və Şamı tamam-kamal ohadə eyləmişdi.

Yağış yağındı. Tarlalarda heç bir şey bitmeyirdi. Bütün əhali qorxuya düşmüşdü.

Böyük bir müşkülət qabağında idilər. Hər gün Misirə yüzlərlə qafılə gelirdi və hökumət anbarlarından taxıl alıb Şama qədər aparırdılar. Pul və mal çox-çox idi. Fəqət taxıl yox idi. Yusif əleyhissəlamın tədbiri sayesində bu müşkülət bir dərəcə yüngülləşirdi.

Bu qılıq hər yerde olduğu kimi cənab Yəqubun vətəni olan Nablis şəhərində və ətrafında dəxi hökmərəma idi.

Yusif əleyhissəlamın qardaşları dəxi taxıl almaq üçün Misirə getməyə qərar verdilər.

Cənab Yusifin yox olduğu zamandan bori Yəqub əleyhissəlam bir guşəyə çəkilib özünə matəmxana etmişdi. Heç bir yerə getməzdidi, heç kəslə söhbət etməzdidi. Fəqət gecə və gündüz “Yusifim vay!” – deyib ağlardı. Həddən ziyadə ağladıǵına görə gözlerinin nuru tökülib gözləri görməyirdi. Bədəni tab və taqətdən düşüb artıq dərəcədə zəif olmuşdu. Saçı və saqqalı ağappaq ağarmışdı.

Misirə gəlib buğda almağa qərar vermiş olan övladları Yəqub əleyhissəlamın matəmxanəsinə gəlib əhvalatı ona söylədilər. Getməyə izn alıdlar.

Misirə yetişib taxıl almaq üçün izn hasıl etməyə cənab Yusifin hüzuruna geldikləri vaxtda müşarileyh onları görünce tanıdı. Gördü

öz qardaşlarıdır. Fəqət onlar Yusifi tanıya bilmədilər. Baş vəzirə lazım olan ehtiramı emələ gətirdikdən sonra böyük qardaşı Yəhuda ərz elədi:

– Ey böyük olan əmir, biz erzi-Feləstinin Kenan eli deyilən yerindən buraya gəldik. Qədim bir xanədana mənsub olub gəlib gedəniz və qonaqlarımız az deyildir. Allahın hikmətli neçə aydan bəri davam edən quraqlıq üzündən tarlaşarımızda bir şey bitmir. Nehayət dərəcədə eziyyətə düşdük və eşitdik ki, siz gələnlərə haqq ilə taxıl verirsınız. Təvəqqə edirik bizi də bir qədər taxıl verəsiz. Sizin bu qılıqlı haqqı ilə satmaq olduğunuz taxıl ehsan kimi olar.

Həzrəti-Yusif buyurdu:

– Madam ki, Konan ərzinin qədim bir xanədanına məxsus olduğunu söylədiniz, bəlkə xanədanınızın adını mən eşitmış olum, sizə nə deyərlər?

Yəhuda cavabında:

– Ey kəramətli əmir! Bize “İsrail” deyərlər. Cəddimiz İbrahim əleyhissəlam olub, azarlı qoca atamızın adı Yəqubdur.

Yusif əleyhissəlam soruşdu:

– Cox yaxşı, atanızdan başqa bir kəsiniz yoxdurmu? Siz neçə qardaşınız?

Yəhuda:

– Biz on iki qardaş idik. Bundan neçə il əvvəl birimizi qurd yedi. O biçarənin adı Yusif idi. Atamız onu çox sevdiyindən bu günə qədər təselli tapmamışdır. Gecə-gündüz ağlamaqdan gözlerine korluq toru gəlib dünyanın görüntüsündə məhrum olmuşdur. On qardaş hüzurundan gəldik. O biri qardaşımız isə atamızın yanında qalmışdır. Ən kiçik qardaşımızdır. Atamız onu Yusifin yox olmasından sonra hamımızdan artıq sevdiyi üçün yanından əsla ayırmaz. Qulluğuna dəxi o baxır.

Cənab Yusif bildi ki, doğma qardaşı olan Benyamin sağdır. Fəqət qardaşları onu görməmişdilər. Atası dəxi onu unutmayıb, ağlamaqdan gözlerinə qara su gəlməyini eşitdikdə ürəyi çox yandı, lakin bu halı bildirmədi. Bir az fikirdən sonra dedi:

– Cox gözəl, sizə taxıl verilər. Ancaq verdiyiniz qərar mövcibincə hər nəfərə biryük veriləcəyinə görə sizə on yük veriləcəkdir. Çünkü on nəfərsiniz.

Yəhuda:

– Fəqət, ya əmir! Ərz etmiş olduğum kimi azarlı-azarlı və qoca atamlı qardaşım üçün dəxi ikiyük artıq verilməsini əmr buyursanız bizi ehsanınıza qərq etmiş olursunuz.

Həzrəti-Yusif onların bu xahişlərini qəbul etməyib onlara belə cavab verdi:

– Adətimizə görə buraya gəlməyən adama taxıl verə bilmərik. Sizin xatırınız üçün adətimizi pozmaq mümkün deyildir. Ancaq sizə özgə cürə kömək edə bilərəm. İndi taxılınızı alıb vətonunizə qayıtdıqdan sonra yenə gelib təkrar taxıl alarsınız. Fəqət bu dəfə gələndə o kiçik qardaşınızı da birgə gətirərsiniz. Sizi gördüğüm kimi onu görmək istəyirəm. Çünkü atanızın onu sizdən artıq sevməyinin səbəblərini bilmək isteyirəm.

Sonra Həzrəti-Yusif müqərrəblərinə əmr etdi ki, haman Yəqub övladlarına on dəvə yükü buğda versinlər. Yəqub əleyhissəlamın oğlanları cənab Yusifin ehsanına teşekkür etdilər. Sabahı günü yola düşmək istəyirdilər. O gün çuvallarını doldurmaq üçün anbar olan məhəlləyə getdilər. Aldıqları taxılın pulunu məxsusi pul almağa təyin olunan məmura verdilər. Yüklerini hazırladıqdan sonra mənzillərinə qayıtdılar. Cənab Yusif qardaşları gedincə anbar məmurlarını hüzuruna çağırıldı. Və əmr elədi, taxıl üçün aldığı pulları qardaşlarının çuvalları içəin elə qoysun ki, əsla onlar xəber tutmasınlar. Sabahı günü Yəhuda qardaşları ilə dəvələrini yükleyib Misirdən çıxdılar. Taməlsə, yəni vətenlərinə yetişdilər. Buğdaları anbara qoymağadaşıdıqda gördükleri pul taxılın içindən çıxdı. Hamısı heyrətə düşüb təəccüb etdilər. Dərhal gedib əhvalatı atalarına ərz etdilər.

Cənab Yəqub Misir emirinin bu müamiləsini öz xanədanı haqqında bir hörməti-məxsusə hesab etdi. Və pulu bu surətlə qaytarmağı oğlanlarının izzəti-nəfsino toxunmayan bir nəzakətli müamilə zənn edib qəlbən çox memnun oldu.

Yəhuda ilə qardaşları bir neçə gün dincəldikdən sonra yeno taxıl almaq üçün getmək tödbiri gördülər. Və kiçik qardaşları Benyamini dəxi aparmaq üçün gəlib atalarından izn istədilər.

Cənab Yəqub riza vermək istəməyib dedi:

– Yusifi aparıb tələf etdiniz. Qorxuram Benyamini də aparıb Yusif kimi tələf edərsiniz. Mən daha sənə inana bilmərəm. Özünü gediniz, qardaşınızı qoyun burada qalsın.

Onlar dedilər:

— Mehriban ata! Sən indi də Yusifin həlak olmağını bizdən bilirsən. Halbuki o vaxt söylədi, Yusifi qurd gəlib yemişdi. Orada onu yalqız qoyub getmək üçün təqsirkarıq. Benyamin üçün dəhəxətaya düşmək mümkün deyildir. Ələlxüsus hamımız qardaşımızla birgə Misirə gedib, birgə qayıdacağıq. Ancaq bir yetim də olsa, bir yüksək taxıl artıq alarıq.

Yequb əleyhissəlam yenə razı olmamaq tövrlə dedi:

— Sizin almaq istədiyiniz taxılın böyük əskik olmağı eyb etməz. Lakin mənim qoca və əlil olduğum halda yalnız qalmağım münasib deyildir. Bu iş hər kəsin təəssüfünə səbəb olar. Allah eşqinə bizi xəlqin dilinə salmayın.

O halda Yəhuda:

— Düzdür, biz bir yüksək taxıl əskik gətirsem, bir şey olmaz. Və seni də yalqız qoymaq istəmirik. Fəqət söz burasındadır ki, Misir hökmədarı bize demişdir ki, əgər qardaşınızı özünüzlə berabər getirməsəniz, size taxıl vermərəm. Her halda müşarileyhin hüsn və müümiliyi və taxıl üçün aldığı pulu qaytarmağı kimi lütf və mərhəməti hənuz göz qabağındadır. Əgər onun tövsiyəsini əmələ gətirməz isək bir böyük xəta etmiş olarıq. Əgər Benyaminin gətməyinə izn vermək istəməsəniz, biz dəxi taxıl almağa gətməkdən əl çekerik. Çünkü boş əl ilə qayıdır gələcəyik.

Cənab Yequb gördü övladları taxıl almağa gətməyəcəklər və bir çox fəqir ailə, gəlib-gedən yolcu və qonaqlar ac qalacaqdır. O cəhətlə ərəsiz qalıb Benyaminin Misirə gətməsinə razı oldu. Cənab Yequbun oğlanları gətməyə hazırladılar. Yola gəlib atalarile xudahafız etmək istədilər. O halda Yequb əleyhissəlam oğlanlarına dedi:

— Oğlanlarım, Benyamini size, sizi Allaha tapşırıdım. Onu gözelcə mühafizə ediniz. Sağ apardığınız kimi, salamat gətiniz. Misirə yetişdikdə hamınız bir qapıdan daxil olmayıñız. Çünkü on bir qardaşı birgə görənlər həsəd edər. Mən dəxi bədnəzərdən qorxuram.

Bu tövsiyələri etdikdən sonra Benyamini qucaqlayıb hər iki üzündən öpdü: "Oğul səni Allaha tapşırıram".

Bir neçə gündən sonra on bir qardaşdan düzəlmış qafisə Misirə yetişdi. Birbaş əmr cənab Yusifin yanına getdilər. Və qoca atalarından salam söylədilər.

Yusif əleyhissəlam bu dəfə qardaşlarına həddən artıq ehtiram eyledi. Hamisini öz yanında saxladı. Və hər iki qardaşa bir otaq verdi ki, on birinci qardaşları Benyamine təkbaşına bir otaq düşsün.

Çünki bu növ ilə ayrılığı görüşməyə döndərmək isteyirdi.

Binaənəleyh gecə hamısı yatandı sonra qalxıb qardaşı Benyaminin yanına gəldi. Və bir çox mülayimanə səhbətlərdən sonra:

— Mən sənin qardaşın Yusifəm, — deyib özünü tanıdı. Və tamam ehvalatını ibtidaidən intəhaya qədər bəyan eylədi. Sonra dedi:

— Qardaşım, mən soni burada yanında saxlamaq isteyirəm və bacardığım qədər çalışacam. Sən ne deyirsən?

Benyamin:

— Çox yaxşı, mən məmənun qalaram. Lakin qoca və əlil atamız vardır. Bəs o, necə olsun? Neçə ildir sənin ayrılığında ağlamaqdan gözlerinin nurunu yox etdi. Dünyanın hər bir görünüşündən məhrum oldu. İndi əger mən burada yanında qalar isəm, yəqinən təhəmmül edə bilməyib vəfat edər.

Cənab Yusif:

— Mən atamızı da buraya gətirəcəyəm. Bu ayrılıq daha kifayət edər. Bundan sonra hamımız birgə ömrü sürecəyik. Ancaq sən mənim kim olduğunu qardaşlarımı söyləmə. Mənim əmələ gətirdiyim tədbirləri gözlə.

Bu sözləri dedikdən sonra qalxıb öz otağına getdi. Yequbun oğlanları üç gün cənab Yusife qonaq qaldılar. Sonra vətənlərinə getmek xəyalına düşdülər. Cənab Yusif əmr eyledi on bir çuval bugda hazırladılar. Ancaq qardaşı Benyamini saxlamaq üçün lazımlı olan tədbirləri eyləmişdi.

O zamanda İbrahim əleyhissəlamın şərieti belə idi: əgər biri birinin malını oğurlasaydı, mal sahibi oğrunu tutanda oğru onun qulu olardı. Və onu qul kimi yanında saxlaya bilərdi. Cənab Yusif bu əmri bildiyinə görə qardaşı Benyamının çuvalı içinə bir gümüş cam qoymadı.

Yükler dolduruldu. Dəvələr çatılıb yola düşdükdə bir münadı nida eyledi:

— Ey karvan əhlil! Sizin aranızda oğru vardır. Baş vezirin gümüş camı oğurlanmışdır.

Bundan hər kəs heyrətə düşdü. Və özünü itirən Yequbun oğlanları bu əhvalı görünçə hamısı mütəhəyyiranə dedilər:

– Biz buraya oğurluq etmək, fəsad törətmək üçün gəlməmişik. Həmd olsun Allaha, biz hələ gümüş cama möhtac deyilik. Lazımınca sərvət və samanımız vardır. Xanədanımız çox şərəfli və namusludur. Oğurluq etməyə tənəzzül və irsi böyüklüyünü alçaltmağa yol verməz.

Cənab Yusifin xidmətçiləri isə dediler:

– Biz demirik hökmən siz oğurlarsınız. Ancaq burada bir oğurluq əmələ gəlməşdir. Əlbəttə, bu oğrunu tapmaq lazımdır. Ona görə hamınızı əmirin yanına aparıb axtarmalıyıq.

Dorhal onları Yusifin hüzuruna getirdilər. Müşarileyh bu işin əmələ gəlməsinə çox töv süf eylədi. Və xatircəliq olmaq üçün yüksəkəri axtarmağını söylədi və dedi:

– Əmin olunuz, əgər dediyiniz kimi yüklerinizdə olmasa biduni-məməniət vətənizə qayıdaqsınız, biləks oğurlanan cam yükünü-zün arasından çıxarsa, oğrunun tənbəhini size həvalə edirəm.

Yəhuda dərhal dilləndi:

– Bizim dinimizdə oğru mal sahibinin qulu olur. Biz dəxi dinimizin hökmüñə razıyıq.

Həmin saat cənab Yusifin əmri ilə yüksəkəri və çuvallar bir-bir axtarıldı. Oğurlanan cam isə Benyaminin çuvalından çıxdı. Yusif əleyhissəlam tərəfindən məzkrənə cam zəbt, Benyamin isə tövqif edildi.

Onların hamısı bu işdən təlaşa düşdülər. Son dərəcə utandılar. Yəhuda cənab Yusifə yalvarıb dedi:

– Əzəmetli əmirimiz, oğrunu tutmaq və cəzaya düşçər etmək borcunuzdur. Bunun o biri qardaşı da bunun kimi yaramazdı. Hətta arabır oğurluq dəxi edərdi. Onu da qurd yedi. Madam ki, bu da belə iş əmələ getirməye cürət etmişdir, qoy cəzasını çoxsin. Ancaq irəlidə söyləmişəm. Qoca və əlil bir atamız var. Bunu çox sevir. Hətta özümüzlə buraya getirməyə ondan izn istədikdə salamat qaytarıb aparmağı öhdəmizə almışiq. İndi yalnız gedərsək, ona nə cavab verəcəyik? O qoca atasına rəhm edib, bunu ofv et. Onun əvəzində bizim birimizi saxla. Özünə qul qərar ver.

O biri qardaşları dəxi bu ricaya iştirak etdiłərse də, cənab Yusif qəbul etməyib dedi:

– Haşa! Biz birinizin əvəzinə o birinə cəza verə bilmərik. O təq-sırlıdır. Siz təqsirsiz. Heç bir vəchlə onun yerinə sizlərdən ala bilmərik. Məlimizi kimdən tapdıqsa, onu da tutub saxlayıraq.

Onlar rica və niyazlarının fayda verməyəcəyini anlayıb Benyamini orada qoysular, vətənlərinə qayıtdılar. Ancaq Yəhuda getmedi və qardaşlarına dedi:

– Mən buradan getmirem. Zira öhdəmə almışam ki, Benyamini özümlə bərabər getirəm. İndi nə üzlə gedim. Siz gediniz. Oğlunun oğurluq etdiyini ona söyləyiniz. Nə vaxt mənim qayıtmagıma izn verərsə qayıdaram. Yoxsa burada ölenə qəder qalacağam.

Onlar dəxi çəresiz qalıb yola düşdülər. Kenana yetişincə vaqioni atalarına söylədilər. Cənab Yəqub bir ahi-cangūzar çökib dedi:

– Siz Yusifə eylədiyinizi qardaşına da eylədiniz. Şeytan sizi tov-layıb günaha mürtəkib etdi. Əlhal durmayıb gediniz Yusifi və Benyamini axtarıb tapınız. Və onlardan mənə bir xeber getirin.

Yəqub əleyhissəlam ikinci müsibətdən fəvqəladə sıxlıdı. Haman vaxt beytülehzanında oturub “Vay Yusif, vay Benyaminim!” deyib şiddətlə ağladı. O qəder qanlı göz yaşları tökdü ki, gözləri işıqdan düşüb ağappaq ağardı.

BEŞİNCİ FƏSİL

Cənab Yequbun oğlanları Misirdən qayıtdıqdan sonra atalarının yanına gələ bilmirdilər. Ve atalarının sözünü eşitmək istəmirdilər. Xüsusilə əmr vermişdi ki, Misirə gedib Yusifi və Benyamini axtarsınlar. Əsla bu əmrini emələ getirməmişdilər. Binaənəleyh müşarı leyhin yanına getməyə üzləri yox idi.

Misirdən alıb getirdikləri taxıl az bir müddətdə qurtardı. Misirə də təkrar getməyo cürət edə bilmirdilər. Yeni bəzi dəvərsiz və yungül şeylərini götürüb getdilər. Misirə yetişib cənab Yusif əleyhis-səlamın hüzuruna gelib ərz eylədilər:

– Biz nəhayət dərəcədə möhtacılığa düşdük, heç bir şeyə güməniniz gəlmədiyinə görə bir az şeyləriniz vardi, onları gətirib hüzura gəldik. Lütfi-inayətinizdən rica edirik ki, bize taxıl verəsiniz. Və bize verdiyiniz şeyi chsan buyurmaqda təsəddüq hesab edəsiniz.

Bu cürə sözlər ilə həddən artıq yalvardılar.

Cənab Yusif qardaşlarının bu halını görünce bildi ki, həqiqətən çox yoxsul olmuşlar. Daha səbr və təhəmmül edə bilməyib acıqlı bir tövər ilə dedi:

– Yusifin və qardaşının başına gətirdiyiniz müsibətləri bilmirsinizmi?

Onlar cənab Yusifin bu sözlərindən şübhələnib dedilər:

– Yoxsa siz Yusifsiniz?

Cənab Yusif:

– Bəli, mon Yusifəm, bu da qardaşım Benyamindir.

Bu sözdən hamısı qorxuya düşdülər ki, məbada həzrət-Yusif bunnardan intiqam almaq qəsdində ola. O xeyal ilə qorxudan dedilər:

– Ey Yusif, cənabi-Həqq soni bize qalib edib intiqamını aldı. Biz səndən lütfü mərhəmətdən başqa bir şey ümidi etmeyirik. Zatən cozamızı artıqlamasılə çökdik.

Cənab Yusif qardaşlarının yalvarmağını görünce dedi:

– Sizin mənə elədiyiniz yamanlıqları mən sizə bağışladım. Ümidvaram cənabi-Həqq dəxi ofv edor. Bundan sonra hamımız bir yerdə, birgə dolanarıq. İndi gedib atamı, bütün ailəni buraya gətirin.

Qardaşları dedilər:

– Atamız cənab Yequb göz nurundan məhrum olduğu kimi, özü dəxi nəhayət dərəcədə qocalmışdır. Yolun zəhmətinə davam edə bilməz.

Cənab Yusif bu sözü eşidince köynəyini onlara verib dedi:

– Bu köynəyi aparıb atamın gözlərinə sürtərsiniz. Gözü yenə işqli olar. Ondan sonra büsbütün onları yiğib getirərsiniz.

Hamısı bu omrdən məmənun oldular. Haman gün Misirdən hərəkət etdilər. Bu şad xəberi aparıb müştuluq almaq üçün bir nəfəri özlərindən qabaq gönderdilər.

Cənab Yequb karvan Misirdən çıxan gündə yanındakılara deyirmiş:

– Burnuma Yusifin iyi gəlir.

Yanındakılar ona istehza ilə deyirdilər:

– Qırx il bundan irəli ölmüş, indi sümükləri də qalmamış olan “Yusifin iyini duyuram” deməyiniz çox təəccüblüdür, şübhəsiz, köhne halınız vardır. Adəton sizdə dəlilik asarı görürük.

Cənab Yequb bunların cavabında dedi:

– Men sohv etmirəm. Yusifin iyini duyuram, həm də iyi get-gedə çoxalır. Rica edirəm, çıxıb ətrafi geziniz, mənə bir xəber gətiriniz.

Onlar axıruləmr o qocanın könlünü elə almaq üçün ev qapısının ağzına bir adam çıxartdılar. O halda həmin müştuluqçu golib bu şad xəberi getirdi. Yequb əleyhissəlam dəxi ziyade məmənun olub dedi:

– Mən size demədimmi burnuma Yusifin iyi gəlir?

İki gündən sonra karvan gelib Yusif əleyhissəlamın köynəyini gətirdi və cənab Yequb gözlerinə sürtüncə gözləri sağalıb işqılandı və bir cavan gözü kimi qüvvəti göz oldu. Hər kəs şad və məmənun idi. Dərhal səfər tədarükü gördülər, üç gündən sonra yetmiş nəfərlik ailə tamam-kamal Misirə əzimet etdilər. Misirin sərhədinə yetişcə bir adam göndərdilər ki, cənab Yequbun gəlmeyini Yusif əleyhissəlamə xəber versin.

Cənab Yusif bu xəberi eşitdikdə, bir cəmm-qəfur ilə şəhərin kənarına çıxıb atasını istiqbal eylədi. Fövqələdə bir təntənə ilə umarət dairəsinə daxil eylədilər. Oraya daxil olunca atasını və onun anasını səndəlidle oturtdu. Özü dəxi məxsusi yerində oturdu. O zaman on bir qardaşı gelib bərabərində əyilib səcdə etdilər. O zamanda bir kəsə fövqələdə ehtiram etmək istədikdə elə edirdilər.

Yusif əleyhissəlam atasına xıtəbən dedi:

– Mehrivan atamız! Baxınız! Uşaqlıqda gördüyü yuxunun təbiri budur. Allahım onu haqq və həqiqətlə aşikar buyurdu. Mənə lütfi-inayətinden, elm və hikmət, mal və sərvət ehsan buyurdu! Bunların evəzində həimd və şürk etməkdən acizəm.

Cənab Yusifin quyuya salındığı zamandan qırx il keçmişdi. O müddətdə atası ilə görüşə bilməmişdi. Ərzi-Kenandan gelmiş Yəqub övladı Misirdə yerləşib sakin oldular. Axırda Misirdən Həzreti-Musa ilə erzi-Fələstine gedən bəni-İsrail bunların nəvə-neticələrindən idi.

Yəqub əleyhissəlam cənab Yusifi gördükdən sonra yeddi il daha ömür eylədi. Tamam övladı ve ailəsi ətrafında rahat yaşadıqdan sonra vəfat eylədi. Vəsiyyətə görə nəşini Fələstine aparıb babası İbrahim və atası İshaq əleyhissələmin qəbirləri yanında dəfn etdilər.

Cənab Yusif atasından sonra çox illər ömür eylədi. Misirdə kemali-ədalətlə hökumət süründü. Bəni-İsrail hor il çoxalırdı.

Züleyxa Yusifdən iki il irəli vəfat cylədi. Və Yusif əleyhissələmin vəfat etdikdə vəsiyyəti mövcübincə mübarək nəşini mərmərdən qayrılımış bir tabuta qoyub dəfn etmişlərdir.

Maqalelər

NƏ ETMƏLİYİK?

Dərhəqiqət xəyalımız hüquqi-müizzimizi geri almaq, zalimin çəngeli-qəddarəsindən xilas olmaq isə müctəhid və müttəfiqərəy olub ittifaq etməliyik. Zira ittifaq ele bir ali sıfətdir ki, beş aciz onunla mütəəssif olar isə engüştnümai-cahan olan bir cabbarı dəqi-qələrlə belə macal verməyərək müzməhil edəcəkləri şübhəsizdir. Necə ki, bu xüsusda həkimi-banami-aləm alimi-siyaset Şeyx Sədi həzrətləri buyurmuşdur:

Murçəqanra çü bovəd ittifaq,
Şiri-jıyanra baderənd pust.¹

Hakeza ittifaq kiçik bir qövmi böyük bir millet dərəcəsinə yetirdiyi kimi, nifaq dəxi böyük bir milləti də nabud etməsi mühəqqəkdir.

Binaonəleyh biz islam millətini boğazlayan cəlladların çəngalından qurtarmaq istərsek, hər halda, hər məkanda olursa olsun bir-birile görüşüb müşavirə etməklə ittifaq etməliyik. Lakin biz müselmanlar ele qanı soyuq, ele havapərest olmuşuq ki, bir acizi döyməyə ittifaq etməkdən başqa digər bir şeyə istedadımızın olmaması dəxi zənn olundu.

Əcəba, bir acizin ekseriyyətə döyülməsini özümüze hünər saydığını kimi, ən alçaq bir qulluqçunun da qarşısından yüzlerimizin qaçması nə dərəcədə namussuzluq olduğunu anlasayıq, şübhəsiz, hər ikisinin tərkinə çalışırıq. Odur ki, istiqlali-milliyəmiz, islahatı-mülkiyyəmiz günü-gündən pozğunluğa, pərişanlığa üz çevirmək-dədir. Halbuki indilikdə biz islam milləti üçün mövcud olan cəmiyyətlər heç bir dövləti-mütləqənin məmlekətində mümkün deyil. Əcəba, bütün ömrümüzü cəmiyyətlərdə keçirtdiyimiz kimi istiqlali-milliyəmizə çalışdığımız nə olmuş, fəqət lağlagiyyat, müzəxəfatılı söyləşməkdən başqa bir şey olmamışdır.

Əgər zəvar məclisində, pəsməzarda, ziyafətlərdə mümkün dərəcədə maddi və mənəvi bir təşəbbüsət əmələ gətirsek, nələr yapabilmerik?!

Xüsusən, məscidlərdə olan cəmiyyət heç bir yerde ola bil-meyir.

¹ Qarışqalar ittifaq etsələr, yırtıcı şirin derisini yırtarlar.

Möhtərəm qare, insaf ediniz: Bir ay ramazan-mübarəki məsciddə yiğilüb nələr eşidirik? Və on gün, on gecə mehərrəmdə nələr anlamınıq? Heç bir şey!

Əcəba, məscidə yiğilmaq (dər beytül-əhl səhbət kərdən mərəhəst), yaxud mücahid - heqiqiyi-dini-islam olan həzreti-İmam Hüseyn əleyhissələmə minberlərdə təhqir edən bir çox əcamır ovbaşın sərfi-xurafatını eşitməkdən ibarətmidir? Xeyr, xeyr!

Məscid, o müqəddəs, o ali yerdir ki, milləti-nücabiyi-islama bir hadisə arız olduqda filfövr orada ərlər, qəhrəmanlar, ictimia edib, haman hadisənin dəfinə, yainki, tövsiyeyi-məmaliki islamiyyə haqqında məsləhət və məşvəret edərdilər. Amma burasını bilməliyik ki, o tərzdə, o qaydada ki, indilikdə biz milləti-islam dolanıq, göləcəkde belə ictimailik istər məsciddə, istər qeyri bir yerdə olmuş olsun, ağlar göz ilə həsrətini ne qədər çəkəcəyikse də, lakin bir zərrəcə mümkün olmayıacaq. O vaxt - "ah", "əfsus" - dəxi fayda verməyocəkdir. Hər halda islam qardaşlarından mozkur cəmiyyətləri qənimət bilib onu cəraddan sərfi-nozər etməklə dərdlərimizin çəresinə tədbir etməkləri tövsiyə olunduğu kimi, dərdimizə çarə istərsək ittifaq etməliyik, - deyə xətmi-kəlam cdirem.

"Hilal" qəz., 13 dekabr 1910

YAZIÇILARIMIZ VƏ YAZILARININ ƏHƏMİYYƏTİ

Bu gün camaatımızda no qədər nöqsan, no qədər təəssüf ediləcək hallar varsa onlardan biri də, bəlkə ən böyükü yazıçılarımızın yazdıqlarına əhəmiyyət verməməkdir. Əcəba, bu etinasızlığa səbəb nədir? Budur, yeddi-səkkiz ildən bəri beduni-fasılə qəzetə görürük, oxuyuruq, beqədri-imkan yaxın və uzaq yerlərin əhvalatından və xaricdə yaşayan dindəşlərimizin həyatı-meişətindən bixəber oluruq. Lakin yalnız "Fransada Puankaren¹ intixab etdilər", yaxud "amerikalı bir arvad fosforlu bir libas geyib bayırı çıxdıqda ətrafına o qədər tamaşaçı yiğildi ki, daha qayıdır evinə getməyə yol tapa

¹ J. A. Puankaren (1860-1934) – Fransa prezidenti

bilmedi" kimi xəbərlər oxumaqla işimiz keçməz, məqsədimiz ələ gelməz və qəzətəldərə yazılın məqalələrə dəxi əhəmiyyət verməyimiz lazımdır. Çünkü içimizdəki nöqsanatı və həyatı-meişətimizə lazıim olan fayda yollarını məqalələr göstərir. Qəribə bir haldır, hər kəs qəzctəni elinə aldıqda ən əvvəl imzaya baxır. İmza tanışsa oxuyur, onu da burun ucu ilə, daha nə yazılmış, nə deyir, nəyə dairdir, orası zaiqəye tapşırılmayırlar. Filənkəs özü nədir ki, yazdığı nə olsun, – deyə büsbüütün bir qəzətənin yazılarından sərf-nozər edirlər.

Fəqət bu yeddi-səkkiz ildə nəşr olunan qəzətələrin yazıçılarından möhtərəm Əli bəy Hüscynzadə ilə Əhməd bəy Ağayev cənabları bu əhəmiyyətsizlikdən müstəsnadır. Çünkü onlar böyük bir aləm keşf etdilər. Millətlərinə milliyyəti qandırın kimi öz dili, öz mətbuatının fəraizi-diniyyə kimi vacib olduğunu da anlatdır. Ələlxüsəs, Əli bəy həzətleri mətbuat aləmində fövqəladə bir məharət göstərdi... farslaşış... bərbəd olan Qafqazdakı türk balalarına türkliyi bildirdi, həbsi-nozəbini öyrətdi, abavü əcdadını tanıtdı. Lakin onların getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünkü o cənablar dilsizlerin dili, karların qulağı, korların gözü idilər. Müxtəsər, bir böyük maarif yetimi olan Qafqaz müsəlmanlarının ataları idi. Odur ki, onlardan sonra bədbəxtlik bayquşu Qafqazın ən uca, ən ali binalarını viranə hesab etməklə üstündə oturub ürək sıxan bir sövt ilə vaqqıldamağa başladı. Nə edəbiyyatımızda qaidə, nə mətbuatımızda bir hədd-hüdud var. Müxtəsər bugünkü yazılarımız tamam-kamal qeydindən azadədir.

Hər kəs bildiyini edir, xoşuna gələni yürüdür, düşündüyüni həqq-həqiqət sanır. Alimi-rebbani müfid bir söz söylərsə, onun rəddini (velöv sərf məntiqsiz də olmuş olsa) özünə vacib bilir. Bunlar hamısı başlı-başınlaşıdan, yazıçıların yazdıqlarına əhəmiyyət verilməməkdəndir. Əgər bir yazıçının yazdığına diqqət və etina edilsə, o yazıçının ən düz, doğru yazması bilinsə, fikrimizcə heç bir şey itirmorik. Bəlkə daha da işlərimiz nizama düşər. Qayda ilə gedər. Dəmirçi saat qayırməq, ərəbəbənd xarratlıq, ərəbəçi avtomobil sürmək sevdasına düşən kimi hər cızmaqara bilən dəxi mühüm tarixlər, əxlaqa dair roman və hekayələr yazmağa ol uzatmaz. Bu gün haman əhəmiyyətsizlikdəndir ki, mühüm məsələlər gülünc məqamına gəlmış, hətta bütün millətin şan-şərəfi ayaqlar altına salınmış, bu başsızlıq namusunu çörəyinə alət edənlərə yol açmışdır.

İndi baxaq, görək!

Birisini bir kitab yazır. Tarixmi, romanını, hekayəni, təlifəməni, tərcüməməni etmiş, nə isə təbə edib satışa qoyur, bir başqası da haman kitabdan alıb oxuduqda bəzi nöqsanları görür, ona qüsurlarını göstərmək və gələcəkdə yazısını düzəltmək üçün tənqid sərlövhəli bir neçə söz yazır. Sabahı günü kitab sahibi dəxi cavab yazır, o biri gün tənqidçi dəxi birisini yazır və lazımlıca qüsurlarını göstərir, daha o biri gün müəllif cənabları cavab yazır. Yəni qəzətədə yazışmaq qızışır. Lakin oxucular bu yazışmağa ehemiyət verirlərmi? Xeyr, bu gün maarifçinin yazısını oxuyanda deyirlər, düzdür, doğrudur, sabah müəllifin cavabını oxuyanda onu təsdiq edib deyirlər, düzdür, heç bir kəs bu yazışmanın nə səbəblə olduğunu etinə etməyir. Hansı düz və doğru yazır, o məlum olmayırlar. Nə vaxt iki yazışmanın yazılarına diqqət edilib ikisindən birisinin nəhaq olduğunu özünə söyləmişlər və murdar lekə kimi sehifeyi-mətbuata yapışdırıldığı vərəq parasını cırıb atmışlar? Halbuki bu yaxınlarda ele bir şeylər yazıb təbə etmişlər ki, doğrudan da alçaq bir adam onu yazmaz. O cümlədən biri do bir ildən bəri arabir mübahisəli görünən "Osmanlı tarixinin mühüm sehifələri" və "Osmanlı dövlətinin qüdrətli günləri" kitablarıdır ki, adlarını elanda oxuyanlar bir şey bili bəyilər. Lakin içiniñ malamal cigerparçalayan zəher ilə dolu olduğunu bilmeyirlər. Ümidvaram, arabir məzkur kitablar xüsusunda bir qədər yazıb Qafqazın türk balalarına babalarının qüdrətli günlərini oxudaraq, bu yazılan "qüdrətli günləri"nin nə tövr rəzalet olduğunu bəyan edərək.

"İqbal" qaz., 31 oktyabr 1913

MƏQSƏDİMİZ

Cənab Həqqin Adəm övladına bəxş etdiyi əql və şüur sayəsində hər kəs bir məslek və məqsəd təqib edər. Və hər kəs də öz biliyini, hətta düşündüyünyü cyni həqiqət bilər. Onun üçün o yolda ona nə qədər mücazat və üqubat arız olursa hamisindən məmənnun olar. Çünkü hər kəs öz məqsədinin fədaisidir:

Cahan mülkündə məqsəd, qüdrəti-ərbabi-hümmətdir,
Həmiyyətmənd olan əşxas üçün namusi-qeyrətdir.

Yolunda qəsdinin hər kim türəbi-tirəye girse,
O mənsub olduğu qövmə bəhəqq şəni-şərafətdir.

Bu gün tarixi-alemə baxılsa ibtidadan intəhaya qədər serasər ərbabi-məqsəd ilə dolu olduğu görülər. Zira bu qədər nəbiler, vəlli-lər, vəsiler kutubi-semavilər, ezm abidələr, mühüm əsərlər, möhtəşəm məbedələr, mütəntən saraylar, ali ehramlar, qiymətli kitabların hamısı bir məqsədin məhsuludur.

Əzmənəyi qəbletl-tarix (yeni tarixdən iżəlikli zamanlardan) bu anə qədər artıq zəhmət və tükenməz əziyyətlər ilə bina edilən istehkamlar, körpülər, tağ zəfərlər və su kemərləri tamamilə bir məsəkin nəticəsidir.

Misirdəki hökmər Müns¹, Babildəki Şumer² xanədanından başlamış bu vaxta qədər zahir olan müharibələr, ixtilalar, iğtişaşlar və inqilablar, hasili bütün tarixi vüquat hamısı bir arzunun meyvəsidir.

Bunlarla bərabər yunanlı müvərrix Heredotdan başlamış İbn el-Əsir, İbn Xəldanın tarixi əsərləri, Alinin "Künhül-əxbər"ı, Münəccimbaşının "Səhaifül-əxbər"ı, Qesənuñuzun "On minlərin ricəti ilə", Anabazisi Tokididinin "Pelupunes seferleri", Pelurtarxin "Həyat məşahiri", Süuutinin "On iki qeyser"ı, Almaniyada "Nibu", "Ranke", "Mumzen", "Zabel", "Tərayke", "Huyeser", "Kerunyus", İngiltərədə "Maquleu", "Karlayl", "Ziley", "Qreyhan", "Buqle", Fransada "Kizo", "Tukoyl", "Qustedoqulansi", "Ten", "Mişle", "Renan", "Surel və livis", Türkiyədə Nəcib Asım bəy, Əhməd Rasim, Əhməd Rəfiq, Şəmsəddin Sami bəy, Rəşid, Murad bəy, Əli Seydi və Əli Rəşad kimi məşhur mühəqqiq müvərrixlərin yazmış olduğu tarixləri yenə də bir niyyətin behəsiidir.

Bu məqsədlər, bu məsəllər, bu niyyətlər, bu arzular təşrih edilərsə, bunların hamisimən içindən fəqət bir "Dirilik" çıxar. Çünkü yuxarıda zikr olunan asar və ictihadat tamamilə "Dirilik" in ləvazimatıdır. Onlar bütünlükdir. Dirlər üçün qayırlılmış və yazılmış, ölürlər üçün qayırlıb yazılmamışdır.

Binaileyh biz dəxi özümüzü bir məqsəd sahibi sandığımıza görə alıb, müəsirət və həyati-milliyəmizi tədqiqə başladıq, başladıqsa qüvvətli deyicilərin deyintilərinə düşər olduq. Lakin o dütçər olma-

¹ Miladdan 3900 il irəli.

² Miladdan 3500 il irəli.

gün acısı Qafqaz əhalisinin halında olan achiğın yüzdən biri qədər bizi təsir etmədi.

Cünti tədqiqatımızda əhalinin yüzdə doxsan doqquzunu hansı dindən, hansı məzhəbdən və hansı millətdən olduğunu bilməyən gördük, hər bir müsəlmandan – “hansı dində, hansı məzhəbdə və hansı millətdən” – soruşduqda “İslam dinindən, islam millətiyəm” – cavabı almırırdı.

Yazılıq səksən-doxsan il ömür edib din, məzhəb ilə millətin ayrı olduğunu hənüz başa düşməmişdir.

Halbuki islam dinində əreb, fars, türk millətləri var. Həkəza xristian türkləri dəxi vardır. Və hər bir dini qəbul ede biler. Məzhəb dəclədir. Lakin milləti din adı ilə adlandırmış böyük nöqsandır. Belə bir millətin yaşamaq ümidində olması xətədir.

Bu səbəblə əhalimizə millətini tanıtmaq üçün bir müfəssəl “Türk tarixi” yazımışdıq. Bir möhtərəm zat bundan xəberdar olmuşdu. Və bizim qüvvəsizliyimizi, o kitabın nəşrinə qadir ola bilmədiyimizi dəxi bilmışdı. Ona binaən o möhtərəm zat Bakının məşhur milyonerlərindən biri ilə səhbət etdikdə, səhbətin arasında məzkar tarixin fəqərosunu araya salmışdı. Və milyoner cənabları dəxi bizi çağırıb haman tarixin təb və nəşrini qəbul eləmişdi. Təşəkkür olsun, sonralarda ziyanlılarımızın bərəkətində haman tarix bir kündə indi də qalmaqdadır!

Biz isə məqsədimizdən əl çəkə bilmədik və həmişə məqsədimizin ələ gəlmeyinə çalışdıq. Axıruləmr bir neçə rüfəqanın himmeti ilə bir məcmuə nəşr etməyi qorar verdik. Bəhəmdillah icazə hasıl edib nəşrinə başladıq. Məqsədimizə müvəffəq olmaq ümidindəyik.

İmzasız
“Dirilik” jur., 16 sentyabr 1914

QAFQASIYA TARİXİ

Bu gün hər millətin, ister böyük, ister kiçik olsun – mümkün qodər tarixi meydana çıxmışdır. Hər kəs balasına tarix oxutdurur, hansı irqdən, hansı cinsdən, hansı millətdən olduğunu övladına anladır.

Yalnız bu feyzdən məhrum olan Qafqaz türkləridir. Hənüz qafqazlıların hansı irq, hansı millətdən olduqları naməlum kimi qalmış-

dir. Bu məsələ isə hər kəsi düşündürəcək bir məsələdir. Tarixi bilməyən bir millət özünün nə olduğunu bilməz, özünün nə olduğunu bilməyən millətdə şəref və izzəti-nəfsin olmayı qeyri mümkündür. Odur ki, bütün millətlərdə yalnız böyüklər üçün yox, hətta məktəblərdəki uşaqlar üçün yazılın nejmələr dəxi tarixi vüquatdan yazılır. Zira tarix hər kəsə əbabü-əcdədini kamalınca tanıtırız zavalsız bir mərifəti-həqiqətdir. Ona bina imdilik Qafqasiya əhalisinin hansı cinsdən olduğunu bəqədrülimkan yazırıq, bundan sonra dəxi bir sərlövhə ilə Qafqasiyada olan müharibələri tofsili ilə oxucularımıza oxutduracağıq.

Qafqasiya çox qədimdən qalma bir qitədir. Fəqət bu memləkətin haləti-esliyesi lazımlıca məlum deyildir. Naməlum olsa da İbranilər kitabında və İran-yunan esatlarında zikr olunmuşdur. Məzkur kitabların yazdıqlarından anladılır ki, Qafqasiya çoxdankı memləkətdir.

Qafqasiya əhalisi çox müxtəlif cinslərdəndir. Qırx il bundan irəli Qafqasiyada yetmişdən ziyade dilin söyləndiyi rəvayət olunur.

Qafqasiya Avropa ilə Asiya arasında bir keçəcək olduğuna görə, qədim zamanlarda Asiyadan Avropaya köçən müxtəlif qövmlər olmuşdur. O qəbile əhalisinin bir miqdari o qövmlərin nəvəlerindən olduğu da zənn edilir. Bu cürə zənniyatdan sərf-nəzər etdikdə bu gün Qafqasiyanın əhalisi üç qismə bölünür:

1) Əsil Qafqaz əhli; 2) Turanlılardan olan türk, tatar və monqollar; 3) “Ariya” qövmlərindən olan ruslar ilə ermənilər və iranlılar və sairə...

Əsil Qafqaz əhli bir çox cins və qövmlərdən mürəkkəbdir. Əvvəlinciləri Kuban vilayətindəki çərkəslər, məzkar silsilənin Qara dənizə olan cənub etəklərində sakın olan “Abazc”lər və Dağıstanın yuxarı cəhətindəki çeçenlərdir. Bunlar uzun müddət ruslar ilə vuruşdular. On doqquzuncu əsrin ortalarında məğlub olduqlarından bir milyona yaxın nüfus Türkiye memləkətinə köçdü. Terek nəhrinin mənbəsində sakın olan “Əvest”lər ilə Suand qövmi, Batum tərəfində sakın olan “Laz”lar dəxi Qafqaz qövmi ilə həmcins isələr də, əsil dillərini unudub indi türkçə danışırlar. Türkiyədən olan türk və tatar ilə türkəşmiş monqollar Qafqasiyada çoxluq olmuşdur. Bu memləkətin şimal-şərqi qismi ilə Dağıstanın aşağı cəhətində və Xozər dənizinin sahiləri və cənub qismində dəxi bùsbütün türklər

sakin olmuşlardır.¹ Tarixin göstərdiyinə görə Əbdülmelik ibn Mervanın zamanında bir çox xəzərlər dəxi Qafqasiyada qalib təvəten etmişlər. Çünkü xəlifeyi-müşarileyh xəzərlər ilə müharibə edib, onları məğlub etmişdir. Məglubiyyətdən qurtaran xəzərlər islam dinini qəbul edib Qafqasiyada qalmışlardır. Xəzərlər isə sərf türk qövmi olduğuna hökm etmək olar.

Xilafayı-Abbasiyədən Harun-ər-Rəşid Bulqareqa Əhməd ibn Fəzlani səfir sıfətilə göndərmişdi. Səfir müşarileyh səfəri haqqında yazdığı bir risalədə belə yazır: "Xəzərlər qövmi türk dilindən başqa heç bir dil ilə münasibəti olmayan bir lügət ilə danışırlar. Və özləri de Qaraxəzər, Ağxəzər adları ilə iki qismə bölünmüslər. Hökm-darlarına "xaqan", rəislərinə "bəy" deyirlər. Bu adların isə xalis türk olduğu şübhəsizdir. Əhal həmin adlar aramızda işlənməkdədir. Ələlxüsus, "bak", "bək"lik məsəlesi dərəceyi əlaya varmışdır. Yuxarıda müxtəsərən zikr olunan qövmlərin halından anlaşılır ki, biz türk övladıyıq.

Və aramızda çox sözlər var ki, o sözlər fəqət tatarlarda işlənmişdir. Bizim cavanlarımız əsla onu işlətməyirlər. Qocalarımızın hamısı o qədim türkcə ilə söyləşirlər. Məsələn, bir uşağa acıqlananda – "gəlib səni tayaqlaram a!" – deyir. Tayaq bu gün tatarca əl ağacına deyirlər. Ümidvarım türkiyimizin bir də birinci əlaməti olan qədim türkələri yığış yazmaqla əhalimizə istər cinsə, istərsə dildə sərf türk milləti olduğunu söyləyə bilerik.

İnzasız
"Dirilik" jurnalı, 16 sentyabr 1914

MÖVLUDİ-NƏBİ

Peyğəmbərimiz Həzəret Mühəmməd əleyhissəlam, Peyğəmbərimiz fəxri-kainat, Mühəmmədül Mustafa (s.ə.) həzərtləri miladın 569-cu ilində hicri-təbəviiyyədən 53 il irəli, fil-vaqiəsi ilində və Ənuşirəvani-adıl hökumətinin 42-ci ilində rəbiülevvəl ayının ikisində, düşənbə günü, gün çıxmadan irəli dünyamı şərəfyab buyurmuşlardır. Atası Abdullah ibn Əbdüllü-Mütəllib ibn Haşim bin Əbdüll-

Mənaf bin Qeys bin Kilab bin Murə bin Kəb bin Lui bin Ələbi bin Fəxr əl-Qureysi əl-Haşimidir.

Anası isə Aminə bint Vəhəb bin Əbdüllü-Mənaf bin Zəhra bin Kilab bin Murə bin Kəb bin Lui bin Galib bin Fəxr əl-Zəhriyə el-Qureşiyədir. Dördüncü nəsəbdə (Kilabdə) əziz əri cənab Abdullaḥın nəsəbi ilə birləşir. Cənab Abdullaḥ fəvqələdə bir hüsni-camala malik idi. Müşarileyh Əbdüllü-Mütəllib tərəfindən ərzaq gətirmek üçün bir Qureş qafilesilə Şama göndərilib. Məkkəyə müraciətində yolda xəstə olub vəfat etmiş, ələhal darül-nabiqədə mədfundur. Bəzi rəvayətlərə görə Rəsuli-Əkrəm əsla atasını görməmiş dünyaya gəldikdə yetim kimi gelmişdir. Babası Əbdüllü Mütəllib ona atılıq etdi. Süd vermək üçün bəni Səd bin Bekrin Həvazindən Əbi Zeyb qızı Həlimə cənablarına verdi, beş il bəni Səd içinde olduqdan sonra beş yaşında şəfqətli anasına qaytarılmışdır. Bəni Səd dildə fəsih olduqlarından o həzəret "İnnə efsəhəl-ərəb məbdeun min Qureş və nəşətu fi bəni Səd bin Bekr"¹ buyurmuşlardır. Bir ildən sonra anası Nəbiyi-əkremimiz Mühəmmədi (s.ə.) Mədineye, dayılarının yanına gətirib buraxdı. Müşarileyhə haman il orada vəfat etdi. Dayıları ümumən Mekkeyə köcdükdə Mühəmməd yenə Əbdüllü-Mütəllibə tapşırıldı. Sekkiz yaşına yetişdikdə Əbdüllü-Mütəllib dəxi vəfat eyledi. Atası əvəzinə emisi Əbu Talib onu təhti-himayəsinə aldı. On iki yaşında Əbu Talibin rəfaqətli Şama əzimat buyurdu. Bu səfərlərində Kifr adlı qəryədə Buheyra nam rahiib ilə görüşdü. Rahib isə peyğəmbərimizdə (s.ə.) nübüvvət əlamətini dərk etdiyi üçün ona bəşarət verib, Şamın yaxınlığına getməkden mən eyledi, lazımlı şəyleri Bəsrədən (köhnə Şam) alıb iadət buyurdular. On yeddi yaşında emisi Zubeyr bin Əbdüllü Mütəllib və ya Abbas (r) ilə Yəmən tərəfinə əzimat etdi. Bu səfərində müşarileyhə nebidən çox xariqələr görülsəndi. İyirmi beş yaşlarında əmin, doğru, sədaqət, mərhəmət istiqaməti ilə şöhrət tapmasına görə Qureş varlılarından dul qalmış Xədicə (bint Xuveyli bin Əbdülrəza) ibn Quseynin hesabına müşarileyhənin qulu Meysər ilə birgə ticarətə Şama əzimat etdilər. Bu dəfə və yuxarıda zikr olan rahibin deyrinə yetişdikdə vəfat etmiş Buheyranın oğlu Nəstura nebiheyi-müəzzzəm iləyhi-

¹ Biz Qureşdən olub bəni-səd bin Bekrən nəşət etmiş ərəblərin ən fəsihəriyik (gözel nitq sahibləriyit).

¹ Qamusü-əlam

nübüvveti cəhətdən təbşir, təhlükəyə düşməsi tərəfdən Şama getməyi mən eylədi. O möhələ malları satıb qayıtdılar. Əvzətlerindən iki ay sonra Xədicəni təzvici buyurdu. Otuz beş yaşlarında Kəbeyi-şərifin binası təzələndikdə bir sütun üçün Qureyş fırqələri arasında ixtilaf törədi. O ixtilafı rədd etmək üçün rəsuli-Əkrəmin həkəm olmasına ümumiyyətlə, riza verdilər. O dəxi bir tədbiri-həkimanə ilə sütunu bir kılımın üstüne qoydurmuş, hər bir fırqəyə kılımın bir ucunu tutdurmaqla ixtilaflı məsələni həll və fəsl buyurmuşdur.

Qırx yaşında peyğəmbər olub vəhi nazil olmaqla xəlqi islamə dəvət etməyə başladı. On evvel Xədicə, Əbübəkr (r) və uşaq olduğu halda Əli ibn Əbu Talib həzrətləri və Zeyd Harisə və Abdüllah bin Məsud iman getirdilər, bir çoxu dəxi vasitə ilə islamə müşərrəf olmuşlar. Ancaq iman getirmeyen Qureyşin məmanet və təerrüz etməyinə görə peyğəmbərimiz fəxri-kainat həzrətləri üç il gizlice dəvət etdişə də, yenə də az olan müsolmanlar cürbecür cəfa və əziyyətlərə düşər olurdular. Nübüvvətin dördüncü ilində “Fəsəde bimə tuəmmər varada ənil müşrikin” ayəyi-kəriməsi nazil olmaqla aşkara dəvətə başlayıb. Küffarın daha da əziyyəti ziyadələşdi. Əshabi-kiramidən getmək istəyənlər yenə Həbəşistana getmələrinə müsaidə buyuruldu (Osman ibn Əffan ilə on bir kişi, dörd arvad Behri-əhməri keçib nəçaçı-Əzməhəyə iltica etdilər. Peyğəmbərimizin qızı, Osmanın arvadı Rüqeyya ilə Zübeyr ibn əl-Əvam və Əbdürəhman əl-Ovf dəxi burada idilər. “Vənnəcm” sureyi-şərifəsi nazil olub məscidi-həramda oxunduqda müsolmanlar ilə bərabər Qureyş küffari də səcdə etdilər. Bu xəberi Həbəşdəki müsolmanlar eşidincə vətən məhəbbətə qayıtdılar və lakin yolda müşriklerin yenə cəfa etməkdə davam etmələrini eşidib Həbəşə qayıtmaga məcbur oldular. Bu dəfə Cəfər ibn Əbu Talibin rəisiyyi ilə 80 kişi və 18 arvad Həbəşə köçdülər. Nübüvvətin altıncı ilində Nəbiyi-Əkrəmin böyük əmisi Həmzo ibn Əbdül Mütəllib və Qureyşin şücaətlilərindən Ömer ibn əl-Xəttab iman getirməklə islam bir qat da qüvvət tapdı. Lakin peyğəmbərin emisi Əbu Ləhəb ilə Qureyşin qolugüclülərindən Əbu Cəhl və sair o kimi iman qəbul etməyenlər Peyğəmbərimizə və tabelərinə əziyyət etməkdən bir an çəkinməyirdilər. Əmisi Əbu Talib islamı qəbul ilə Peyğəmbərimizi himaya edəndən sonra Nəbiyi-əkrəmə kimsədə əziyyət etmək qüdreti qalmadı.

Nübüvvətin onuncu ilində Əbu Talib, üç gün sonra mala və cana sadıqanə fedakarlıq edən Xədicə əleyhissəlam vəfat etdilər. Həzrət üç ay əziyyətlərinə dözentən sonra Taife tərəf əzimət etmiş və orada bir ay qalıb oranın əhalisini islamə dəvət buyurmuşlar isə de onlar dəxi tərizə başladılar. Həzrət naçar oradan iadət edib Mütəəm bin Əddinin qəbiləsinə imdad ilə Məkkəyə daxil oldular. Nübüvvətin on birinci ilində həcc mövsimi Mədinədən Məkkəyə altı kişi geldi. İslam dairesinə tabe oldular. On ikinci ildə bunların təşviqi ilə Mədinə əhalisindən Əqəbə adlı mahalda bir cəmmi-qəfir islamı qəbul etdilər. On üçüncü ildə əqəbəyi-saniye vüqu olub Mədinənin Ovs və Həzrəc qəbilələrindən beş yüzdən çox arvad və kişi məzkur Əqəbədən həzrətə iman getirdilər. Və hər halda islam dini yolunda canfəda olmalarına and içib ənsar adını qazanmağa hadi olmuşlar. Küffari-Qureyş qüvvəsiz olsalar da qüvvə com edib həzrətin dinini payımal etməyə çalışırdılar. Çünkü eksori isəvi və bütpərəst idilər. Binaənoleyh səhabədən Yasir bin Əmmar bin Məsud və Bilal Həbəsi gizlice onların dalınca Ömrə (r) iyirmi səhabə ilə aşikara Mədinəyə əzimət etdilər və onları mütaqid həzrət Rəsul ona tapşırılmış əmanətləri sahiblərinə təslim etdi. Həzrət Əlini (ə) yerində vəkil edib Əbübəkr və qulu Amir bin Fehire və Abdüllah Ərqəmi götürüb 53 yaşında olduğu halda Mədinəyə tərəf yola düşdü. Qureyş küffarı onu təqib etdilər. Həzrət yolda bir mağarada gizlənməyə məcbur oldu. Nəhayət, çox əziyyətlərdən sonra Mədinənin yaxınlığında Qiba nam bir məhelləyə yetişdi. Salim ibn Ovf qəbiləsilə cümə namazını qılıb o məhellədə Qiba məscidinin esasını düzəltdi. 14 gün qalandan sonra Mədinəyə Əbu Əyyub Ənsarının evinə nüzul buyurdular. Əhli-Mədinə tərəfindən böyük hüsni-qəbul görülüb hamısı islam dini qəbul etdilər. O vaxta qədər qiblə Qüdsi-şerif idi. Allahın emri ilə Kəbeyi-mükərrəmə qiblə qərar verildi. İslama çoxlu erkan və qəvaid təyin edildi. Küffar ilə müharibə və cihad etməyə məmur oldu. Hicrətin ikinci ilində Bədr davası vəqə oldu. Üç yüz iyirmi islam əsgəri, doqquz yüz əlli müşriklerin eksori öldüyü halda, həzrət qalıb oldu. Müşriklərin rəislərindən Əbu Cəhl və sair o kimi imansızlar təlef oldu. Əbu Ləhəb həzrətin qalıb, Əbu Cəhlin məğlub olmaq xəberini eşidincə bağrı partlayıb fəvt oldu. Arada bəzi xırda müharibələr dəxi vəqə oldu. Üçüncü ildə Ühud müharibəsi oldu. Üç min müşrik ilə yeddi yüz islam əsgəri müha-

ribe etdilər. İslam tərofindən məglub olmaq və qəçməq əseri görüldüse də, yene Həzreti-Rəsul kəmali-mətanətlə əzəmətdə sabit oldu, qəçmadı. Əmisi Həmzə və Ənsaridən üç, səhabədən isə yetmiş bir nəfər şəhid oldı. Mübarek dişti sindi, yenə davam etdi. Axıruləmr müzəffəriyyət qazandı. Hicretin dördüncü ilində Xəndək, beşinci idə Bəng Müstəli və bini Ləhyan, altıncıda Xeybər mühəribələrində dəxi qalib oldular. Fədək məhsulatının yarısını almaq şərtlə sülh edib, o əmlakla xoş oldu. Haman ildə Məkkə əhalisinin məməniyətə intəha vermək üçün Hudeybiyyə məsalihəsini bağladı. Yedinci ildə etrafa namələr yazıb başqa milletləri islamə dəvət etdi. Həzretin devətnaməsinə Qeyser ehtiramla cavab verdiyi halda, İran padşahı Xosrov Pərviz müaradatla naməni parçalamaq kimi ədəbsizliklə qiyam etdi, səkkizinci ildə rumlar ilə mühəribə etdi və Məkkəni fəth eylədi. İslamin daha da qüvvəsi çoxaldı. Haman ildə Həvazinə qarşı mühəribəsi və Taifin mühasirəsi dəxi vüqu oldu. Ömər Ümrəni iadə etdikdən sonra Mədineyi-Münəvvərəyə gəlib, çoxdan qalmış məscidi-nəbəvini bina etdi və Xalid ibn Vəlidin fümotül-cəndədə göndərdi. Oranın sahibi Əkidəri tutub götürməklə sülh eylədi. Sonra Əbu Bekr reziyəlləh enhunun əmarətiley müsəlmanlar Məkkəyə göndərildilər. Müsəlmanların ən evvel Həccə getmələridir. O ildə Beraət ("Tövbə") surei-şərifəsi nazıl oldu. Həzreti-Əli göndərilib həccdən sonra Hərəmi-şerifdə qiraət edildi. Onuncu ildə Cəzirətül-ərbəin hər tərefindən məhbuslar gəlib islamı təsdiq və qəbul etdilər. "İza cae Nəsrullah" – surei-şerifəsi nazıl oldu. Həmd olsun Allaha ki, islam çoxaldı, bizzati-Nəbi zişanımız həzrətləri haman il müsəlmanlar ilə bərabər gedib həcci-əda buyurdu. Buna həccetül-vida deyirlər. On birinci ildə Usamə bin Zeydin serdarlığı ilə rumların üstüne göndərmək üçün əsgər tərtib etməyə məsul oldu və o gündən etibarən islam Ərəbistanda kökünə şüubi-millət və xilafət sahibi olmağa başladı.

"İqbal" qəz., 26 yanvar 1914

MÜVƏFFƏQİYYƏT ETİMADA BAĞLIDIR

Müvəffəqiyət, yaxud qabiliyyət deyildikdə zənn edilməsin ki, yalnız qılınc çekmək, ordu təşkil etmək, məmləkət fəth cılomək və tamam güc çatanları parça-parça doğramaqdan ibarətdir.

Müvəffəqiyət təbiətin doğruduğu elə bir qüvviə-xariqüladədir ki, bütün ziheyatın hər bir məqsəd, məslək və arzusuna təcəlla edər.

Zira müvəffəqiyət olmasa, heç bir nəfərdə fatehlik, qaliblik hasili dünyada şan və şərəfle yaşamaq bissi doğulmaz. Tarixi-ələmə əzəmət və sətvəti ilə bir çox zevatın zati-alilörünü qeyd etdirib, əbəd-düdəhr qəblələrdə rəkz, dillərdə zikr etdirən haman müvəffəqiyətdir. Lakin bu müvəffəqiyətin qüvviə-tamamiyyəsini təşkil edən bir etiqaddır. Etiqad isə ister milli, ister dini olsun müvəffəqiyətin kəskin qılıncıdır. Belə ki, məmləkət fəth etmək, cahangir olmaqdan tutmuş məşhur bir ədib, ya bir natıq, yaxud bir senotkar olmasına qədər bütün təşkilati-bəşəriyyənin ümdə səbəbi etiqaddır. Hər bir fail fealiyyətdə arzu etdiyi məqsədinin hüsuluna etiqadı olmaz isə arzusuna nail olmağı müşküldür. Beynəlbəşər müvəffəqiyət nə qədər ali, nə qədər qiymətdar isə haman müvəffəqiyətin qüvviə-tamamiyyəsini təşkil edən etiqad on o qədər ali və qüvvətlidir.

Biniənəleyh dünyada bizim kimi sərfi-rezalətdən ibarət olan heysiyyəti-şəxsiyyə gözləyib yaltaqlıq ilə yaşamaq yox, mərdiməydan olub hüquqşunasani-cahan kimi ömür sürmek ümidiндə olan ərbəbin milli yadını bir etiqadda olmağı lazımdır.

Etiqad xüsusunda bir kərə əhvali-üməm və əqvalı-cəhanın əhvali-ümumiyyə və xüsusiyyəsi nəzərdən keçirilirsə əzmine-qəbləltarixdə "Dövri-cümudiyyə" dən tutmuş milli etiqad, milli hissin mövcud olması görülür. Çünkü məzkur zamana qədər asurlıların, atnələblərin, finikiyalıların, kəldanılərin, franqların, anglosaksonların və dermanların arasından qanlı mücadilə və müqatılələr əskik olmamışdır. Halbuki bunların çoxları bir din, bir məzəhbədə olmuşlardır. Miladdan sonra milli hiss, milli etiqada, bir də bir dini etiqad qoşuldu. Lakin ərəblər dini etiqada üstün oldular. Dini etiqad sayesində əqlə heyət verəcək dərəcədə insaf, ədalət, mərhəmətə malik olduqları kimi metin, əzimə, müstəqim rəyə, dönməz üzə, dəyişmez bir sədaqətə dəxi sahib olub ənənnati-milliyyə və müqəddəsatı-diniyələrinin müəzzzəz və möhtərəm etdilər. Bu xüsusda

bəziləri kimi əcnəbilərdən yox, bu nöqtəni bir az da açıqca isbat üçün islam tarixindən bir fəqərəni naql etməyə iktifa edəcəyik: "Ərəblərin Rum və İran məmləkətini fəth və təsxir etməklərinə yardım edən əhval və sebəblərə dair uzun mübahisə və şiddətli mütləfiələr yazılmışdır. Filvaqe ərəbler o iki böyük məmləkəti fəth, qeyşər və əsəraları möglub etdikdə miqdarları o iki dövlətdən birinin tek bir şəhərdə saxladıqları mühafizə əsgərlərindən çox azaz idi. Bundan mədə ərəbler o zamanlarda qayet sadə bir məişətlə keçinirdilər. Fünni-hərbiyədən çox az təcrübə görmüşlərdi. Məlləri az, dəvə, alət və ədavatları çox naqis idi. Romalılar və iranlılar isə dünyanın en böyük dövlətləri ile mükəmməl silahlara, hesabsız əsgərlərə, hər yerdə möhkəm və müntəzəm qəle və istehkamata malik idilər. Bundan əlavə ərəbler onlardan sayca az, əhvalca zəif olduqları halda fəthinə getdikləri məmləkətləri əsla tanımayırdılar və əhalisindən de heç bir köməkləri yox idi. Fəqət ölümdən qorxmayıb fəthinə etiqadname hasil edib mühacim sifətində gedirdilər. O, etiqadları sayəsində on ilin içində dünyanın en böyük məmləkətləri hesab olunan o iki məmləkəti fəth etdilər. Bu fəvqəlxəyal, fütuhat hər kəsi düşündürdü və heyret dəryasına qərq etdi. Həqiqətən qədimdən bəri badiyənişinliklə yaşayan ərəbler əsrlərdən bəri iranlılara və rumlara hörmət və heyrot nəzərili baxırdılar. Hətta məmləkələrinin böyüklüyünü dillerində zərbülmesəl etmişdilər. Adları geləndə qorxu və nəzər ilə hərəkət edirdilər. Belə olduqları halda qaba libaslar, təamları dari və arpadan ibarət, silahları ip ilə bağlanmış mizraqlardan, bez parçasına sarılmış qılınclardan mürəkkəb olan ərəblerin bir az dəstə ilə o iki böyük məmləkətin fəthinə nə nov ilə cürət etdiklərini və islamiyyətdən qabaq elə bir işə qətiyyən cürət etmədiklərini tedqiq etmək hər bir insan oğlu insanın vəzifəsidir.

Ərəbler islam zühur olduqdan sonra evvəlki hallarını buraxıb başqa bir hal kəsb etdilər. Çünkü ərəbler qəbələ-islam darmadağın, ayrı-ayrı qəbilələrdən ibarət idilər. Aralarından münaziə və qeyri-məəqul mücadilə eskik olmazdı. Fəqət islamiyyətdən sonra hamısı qəlbədə bir millet və bir ümməti-vahidə şəklinə girdilər. Lakin o böyük məmləkətləri fəth etmək kimi qayet böyük bir təşəbbüsde olmaqlarına cürət verəcək sebəblər kifayət etməmişdir. Onlara əsil qüvvət və cəsəret verən şeyi qəbul etdikləri dini-islamın sidqü səthinə etiqad və ehkamına itaət etməkləri idi. Ərəblər islami qəbul

etdikdən sonra kəlimətullahın əlayişan və şövkəti yolunda çalışmağa, məmlekətləri fəth etmeye, cənab həqq tərəfindən yer üzündə islamiyyəti nəşr etməyə məmur olduqlarına, bu yolda ölenlərin şəhid olduğunu, axırətdə dünya mükafatından daha qiymətdar, daha payidar bir mükafat veriləcəyinə qeyri-mütəzəlzil və mətin bir etiqad ilə naqə olmuşlardır. Ərəblərin o əzim və məşəqqətli təşəbbüsətini qüvvədən felə çıxartmaq üçün onlara qüvvət və cəsəret verən şey haman dini-Məhəmmədiənin feyzi və islamiyyətə olan mətin və möhkəm etiqadları idi. O sayədə etdikləri fütuhatların ləzzətini gördükə etiqadları daha da möhkəmleşmişdi və qarşılarda heç bir manə və təhlükənin olacağına əsla güman etməyirdilər. Zira islamiyyət yolunda fövqələdə, mətin bir etiqad kəsb etmişdilər.

Hətta "Qadisiyyə" müharibəsində iranlıların komandanı Rüstəm Müğireyə xıtabə:

— Görünür ki, siz məqsədiniz yolunda ölümü heç mənziləsində görürsünüz! — dedikdə, Müğire cavabə:

— Əlbəttə, bizdən ölenlər cennətə, sizdən ölenlər isə cəhənənmə gedəcəklər. Ona binaen bizdən sağ qalanlar sizdən sağ qalanlara qalib gələcəkdir.

Kəza Rum imperatoru tərəfindən təyin edilmiş Misir valisi Məquqəs Ebəde ibn Əssameti Rum əsgərinin çoxluğu ilə qorxutduğunu və onlara heç bir vəchlə qalib gələ bilməyəcəklərini söylədikdə Ebəde bin Əssamot Məquqəs cavabən belə cavab vermişdi:

— Bu sözler ilə özünü və yoldaşlarını ifsal etmə, bizi rumluların qüvvəti və çoxluğu ilə qorxutmaq, onlara müqabilə cədə bilməyəcəyimizi söylemək bizi qorxuda bilməz. Və əzmimizdən döndərə bilməz. Əger bu dediyin doğru isə, yəni rumlar elə qüvvətli və çox isələr bu hal bizi müharibəyə daha da təqrib edib iştihadımızı artırı, çünkü onlar ilə müharibəyə də bir nəfərimiz qalıncaya qədər hamımız şəhid olarsaq cənab həqqin hüzuruna daha ziyada məzur bir halda çıxarıq. Və onun neməti-rizvanına daha ziyada müstəhəq olarıq. Bu isə arzu etdiyimiz müntəhayi-səadətdir. Bizim üçün bundan qiymətdar bir şey ola bilməz. Sizinlə müharibə etməkdə iki nemətdən birini gözlöyirik. Sizinlə qalib olub dünya nemətinə məzher, ya möglub olub axırət nemətinə nail olarıq. Əlimizdən gələn cəhd və qeyrəti sərf etdikdən sonra bu ikinci nemət bize o birindən

daha ziyade arzu olunur. Cənabi-Həqq Qurani-əzimanında sayca az olan neçə cəmaətin çoxlu olan camaatlara qalib gəldiklərini və səbr edənlərin köməkçisi olduğunu buyurmuşdur. Aramızda heç bir kimse yoxdur ki, şərəfi-şəhadət ilə müşərrəf olub, öz məmlekətinə, öz yurduna dönməməyi və oğul-uşağına yetişməməyi hər sübh və şam cənab-Həqđen təmənna etməsin. Bizim heç birimiz qoyub geldiyi şeylər üçün təəssüf etmez. Hər kəs oğul və uşağı, əyal və əmvalını Allaha tapşırılmışdır. Arxamıza baxmarıq. Hamımız qabağa baxarıq. Məişətcə, halca zərurət və ehtiyac içinde qaldığımıza dair olan sözlərinə gəlinəcək biz özümüz bu halımız ilə dünyada ən ziyadə vüsəti-hala malik və en ziyad bəxtiyar insanlardan hesab edirik. Dünyanın hamısı bizim olsa da öz nəfsimiz üçün ancaq indi malik olduğumuz miqdardan artıq bir şəyə rəğbet etmeyirik.

Bu etiqad get-gedə ərəblərdə o qədər möhkəmlənmişdi ki, hər işə başladığda tamam edib ondan mənfəetdar olmağa etiqadi-tammə hasıl etmişdilər. Əllərindən natamam bir iş buraxmadılar. Binaənəleyh, etiqad hər kəsə bir müvəffəqiyyət hissi oyatmışdı. Hər kəs əzm etdiyi məqsədə özünü nail olmuş hesab edirdi. Hakimlik iddiasına düşən hakim, alım olmaq isteyən alim, filosof olmaq arzusunda olan müqtədir bir filosof olurdu. Zira şiru etdiyi işlərdə nə qədər ağır zəhmətlər və məşəqqətlər olsa idi hamısına davam edərdilər. Etiqad və əzmlərində o qədər mətin idilər ki, dünyalarca eziyyəti heç məsabəsində görürdüler. Həmin etiqad və əzəmet nəticəsi ki, Səffahın qılıncından tekce canını xilas edib qaçmağa müvəffəq olan Əbdürreħman bin Müaviya Tunis, Cəzair, Fasi keçib dənizdən aşdı və Əndəlus dövlət əmviyyəsini təşkil edib, bütün Portagiz və İspaniyarı hökmi altına aldı. Mütəntən məscidlər, möhtəşəm saraylar mükəmməl darülfünunlar təsis etdi və bunlar yalnız Asiya, Afrika, Avropada yox, bütün dünyadan hər cəhətdə əngüştünlər oldu. Xristian hökmərləri, papasları, ümumiyyətlə, gəlib orada təhsillerini təkmil etdikdən sonra gedib məməkətlərini müsəlman elmi, müsəlman yazılı, müsəlman biligi ilə idarə edirdilər.

Ərəblərin bu etiqad, bu müvəffəqiyyətləri hər bir tərəfdə inqışar tapdı. Bütün ələmin təhsin və təqdirinə məzhəb oldu. İllər ilə bir məzhəb, bir dində olsalar da bir-birinə müxalifət edən qeyri müsəlmanlar üçün bir təziyane-i-ibrət kəsildi. İslamlardan belə bir etiqadda olmayı ən əvvəl exz edən fransızlar oldu. Belə ki, Əməvilər Əndəlisi

və Məğlibin qeyri qismlərini fəth etdikdən sonra İspaniyanın arxasında (Prine) dağlarını aşış Avropanın vəsetinə yürümek üçün Fransaya ayaq basıdlar. 114-də "Run" nəhrinə qədər məməkət içində girdilər. Fransızlar bu hərəkətdən İspaniya kimi öz məməkətlərinin də islamlar əlinə keçməyindən qorxub aralarında sair xristianlar ilə bir əqidə ittifaq etməyə başladılar. Və o yolda hər cürə fədakarlığı qəbul edib islamları rədd və məğlub etməyə qərar verdilər.

Binaənəleyh ərəblər ilə xristianların fransız məməkəti içində Turs ilə Puatiya arasında qanlı müharibələr vüquə gəldi. Nəticədə Əndəlus əmiri Əbdürreħman əsgəri ilə şəhid oldu. Əgər ərəblər bu müharibədə qalib gələsə idilər, İslamiyyət Fransada və sonra bütün Avropada intişar tapacaqdı. Ərəb dili Asiya və Afrika qitələrindən olan əqvamın və sair əlemi İslamiyyətin dilləri olduğu kimi tamam Avropa əqvamının da ümumi dili olacaqdı. Lakin bu müharibədən sonra dini-etiqad, dini ittihadın ləzzətini dadan qeyri müslimlər beduni-tərəddüd dini-etiqad və dini ittihadlarını daha qüvvətləndirməyə çalışdılar. Çalışdırlarsa müvəffəq de olurlar. Əndəlus hökuməti kimi böyük bir dövləti məglub və münqəriz edib yədi-təserrüflərinə keçirdilər.

İslam tarixində böyük və olduqca mühüm bir mövqei-işgal edən Əndəlus faciəsi təhəmmülsüz və delxəras bir faciədir. İslam olan hər bir fərdin qəlbini yandırıb, yovmil-intiqam sinəsindən dağının təsiri getməyəcək bir vaqiədir. Sairələrini deməyirəm. Əgər tərəximizi unutmayıb yalnız Əndəlus faciəsini oxumuş olsayıdıq, bu gün Qars vaqası esla bizi təəccübəldirməzdı.

Binaənəleyh bu etiqad və ittihad get-gedə islamlarda möhkəmləşən kimi qeyri-islamlarda da şiddet etdi. "Səlib müharibəsi" kimi dünyani qan deryasına dönderən böyük müharibələr vüquə gəldi ("Səlib müharibəsi" ni mütaləə edənlərə məlum olsun gərək).

Bu etiqad Napoleon Bonapartın zamanına qədər şiddətli hökm-fərma olmaqdır idi. Lakin Napoleon dağıtmamış bir meməkət, tecavüz etməmiş bir namus buraxmadığına görə xristianlar arasında bir də bir millizət etiqadı vücudə gəldi. Ondan sonra hər kəs millət sövdəsına düşdü və milli ruh ilə bəslənməyə başladı ki, Napoleon kimi mütəcavid və mütezasirləri müdafiə etmək üçün əldə bir dəsturuləməl olsun. Haman qərar verilən dəsturuləməlin nəticəsidir ki, bu gün "Avropa müharibəsi" dəhşəti ilə tarixdə təzə bir

qurum ayıracaq bir surətdə vüquo oldu. Bu müharibənin göstərdiyi neticə isbat edir ki, bu müharibədən yenə dini etiqadda olanlar istifadə edəcəkdir.

Bileks indi islam adı ilə adlananlarımızın istor ziyalı, istor avam sınıfının hərəkət və sükunatına baxdıqda yuxarıda zikr olunan milli etiqad və ya dini etiqaddan osla bir əsər görmək mümkün olmayırlar. Hor işe iqdam olunarsa natamam qalır. Hətta bir-iki il qaidə ilə idarə olunan məktəb və cəmiyyətlərimiz, üçüncü ildə nizamdan düşməyə başlayır. Bunların səbəbi nədir? Bunların səbəbi haman etiqad feyzindən məhrum olmağımızdır. Keçənlərdə “Cəmiyyəti-xeyriyyə”ni illik hesabı oxunduqda hesabın türkçə oxunmasının qeyri-mümkin olduğu katib tərəfindən ixtar olunmuşdu. Əcəba, dünyalara elm və füsun, nəhv və sərf təlim edən islam övladı nə səbəblə indi öz dilində oxuya bilməsin?

Möhtərəm qare, bilirsinizmi nə üçün belə olmuş?

Onun üçündür ki, iş başında durub sədarət edən ərbab bir təqim ruhən, etiqadən hissən əcnəbileşmiş, eyş və işrət hevəvü həvəs əsiri olmuş zövq və səfa qulları olduğundandır ki, osla əzmimizdə mətanət, reyimizdə istiqamət, özümüzdə təəssübi-milli görünmeyir.

Əger qələmimdə maneələri yırtıb atacaq qüvvə olsaydı, iş başında duranların işlerini və o sayədə üreyimizə sancılan zəhərli xəncərin sobəblərini birər-birər sayardım. Saya bilməsem də bir neçə söz söyləmodən keçməyəcəyəm.

Ey rəis-kardə durub sədarət edən ağalar! Ey cəmiyyət işlərini ellərinə alan conablar! Artıq etinə və etibarsızlıq vaxtı keçmiş, indi himmət, həmiyyəti-fodakarlıq dövri, tarixlərə əzəmet və sərvətlərlə zəbt olunan əcdadımızın nami-alilərini şan-şərəfə zikr etdirmək üçün roşadəti-milliya və vəzaifü vətəniyyəmizi isbat və ifa etmək zamanı hilul etmişdir. İqdam edilən işin tamamına davam, toqib olunan məqsədin hüsluluna etiqad və o sayədə onənati-milliyyə və müqəddəsatı-diniyyəmizin payidar olmasına kamili-iman etməliyik. Müvəffəqiyyət dəxi bunlar ilədir. Zira etiqad etibar, etibar isə ittihad, qüvvət, qüvvət isə müvəffəqiyyət hasil edir. Burasını yalnız islam tarixində deyil, bütün tarixi-əlemdə mühüm mövqelər, parlaq sohifələr işgal etmişdir. Budur tarix! Müraciət buyrulsun.

“Dirilik” jurnalı, 1 mart 1915

ÜLƏMA VƏ RUHANİLƏRİMİZ

Canini ve xaini əfv etmək bəşəriyyətə rəxnə salmaqdır. Təbiidir hər yerdə müqəssir və müqəssiri mühakimə edəcək bir məhkəmə mövcuddur. Lakin bir çox müqəssirlər məmlekətə vez edilən qanunun mocibince bəzən də başqa səbəblər ilə əfv edilə bilərlər. Zira bu qanunlar vez edildikdən əvvəl məmləkətin varidat və mədaxiliatı nəzərə alınır. O cəhətdə haman qanunlar təqazai-zamana görə bir çox təğəyyür və təbəddülata da uğrayır. Bugünkü hökm sabah yürümeyir. Sabahki isə biri gün!.. Çox vaxt olur ki, “kürek” (katorqa) cəzasına məhkum edilmiş bir cani külli məbleğlər sərf edib xilas olur. Və bəzən də əsla cinayətdən xəbəri olmayan təqsir-siz bir şəxs kürek cəzasına yox, bəlkə edam cəzasına məhkum olur. Burası məlum!..

Əger heysiyyəti-bəşəriyyətə riayet olunsayıdı, bir dəfə “Əlsun biəlsun və əlcürüh qisas”¹ kimi qəti bir qanun qoyulardı ki, təcavüz etmək heç bir kəsin xəyalına da gelməzdi. Bundan mədə “insaf məhkəməsi” və sair bu kimi məhkəmələr olduğu kimi bir də milliyyət və dəyanət məhkəməsi vardır ki, oradakı qanunun nə fəsil, nə qeydi, nə də əlavəli qeydi vardır. Ancaq bu milliyyət və dəyanət məhkəməsinə gətirilən müqəssirin işinə fəqət qanuni-təbiətlə tətbiq edilmiş qəti bir qanun ilə baxılacaqdır. Bu qanun məhkəmənin də intiqamlı bir ictimai mühakimə olacağı şübhəsizdir.

Binaənəleyh bu gün dönyanı dəhşətlə yanğınlara yandıran, qanlı faciələrə mərux edən bu cahan müharibəsinin baisi məzcur milliyyət və dəyanət məhkəməsində əfv edilmədiyi kimi üləma və ruhanilərimiz dəxi əfv ediləcək müqəssirlərdən deyildir. Əger onların bugünkü hərəkət və sükunəti etrafında tədqiq və təhqiq edilərsə, cahan müharibəsinin baisindən eyler və ən əvvəl üləma və ruhanimizin məzacatı təqrir edəcəyi təbiidir. Zira bu müharibə içində keçirdiyimiz qaiłə, rast gəldiyimiz müşkülət və düçər olduğumuz müsibət din və milliyyət ayrışı olanları mütəəssir etdiyi halda, üləma və ruhanimizdə əsla bir təsir müşahidə olunmadı. Sanki yanın evlər, dağilan xanimanlar islamın, heyvancasına kəsilən başlar, boğazlanan qocalar, namusları çirkin ayaqlar altında əzilib çeynənən xanım

¹ Dilə dil ilə, yaraya yara ilə qisas (ərəbcə).

qızlar islam deyilmişler. Halbuki bu ölüm, faciəvi dünyada ağlatmış bir bəşər buraxınmış, hətta daş ürekli qatillerin dəxi kəsdiklərinin tamaşasına riqqətlənib ağladığı da rəvayət olunur. Buna binaən qatilin riqqətinə, üləməmizin rahat yaşamağına baxıqla demek olar ki, o müslüm və müslümələrin, yeni məzлum və məzлumələrin halına bütün qeyri-müslümələr ağladığı halda, üləma və ruhanınız qəhəqəhəylə gülüb şad olmuşlardır. Əger gülüb şad olmasayırlar, o qanlı faciənin vüqu olduğu yerə gedib çöllərə dağlınlardan xəber tutmaqları yana dursun, laəqal ortalığa çıxıb pul, paltar və yeməli şeylər yiğardılar. Təşəkkür olsun onu da etmədilər və hemişəliklə istirahətlərinə məşğul oldular və indi də olmaqdırlar. Bunların bu rəftarı öz zəmim və təbirlərinçə izzəti-nəfs isə də ümumiyyət nezərndə izzəti-nəfs deyil, belke onların iqtidarsızlıqlarını və quyudsız¹ yaşaya bilməyəcəklerini ortalığa çıxardan bir həqiqətdir. Bu hala nezərdən daha səbr etmek və cürbəcür təfsir və tədbirlərdə yubanmaq zamanı keçmiş, əhal ciddiyətələ işe girişib iş görmək zamanı gəlmışdır. Sair işlərimizə baxdıqımız kimi üləma və ruhanilərimizin halını dəxi nezəri-etibarə almalıydıq. Üləmatının tərzi-idaresi və ümuri-məişəti qəti bir surətdə islah və təmin edilməyincə bizlərə imdadı dəyməyəcək. Aramızdakı ixtilaf, biri-birinə kəc baxmaq, biri-birini tekfir və təlyin etmek rədd olma-yacaqdır. Yalnız bunlar deyil, bir çox adətlərimiz var ki, mənən heç bir şey olmadığı halda kəsrəti-istemaldan etiqad dəreçəsinə yetişmişdir. Menim fikriñə, üləma və ruhanilərimizin haqqında belə bir təşobbüsde olmalıydıq, on əvvəl məscidlərimizdəki rəislər bu məsələyə diqqət edib, ramazani-şərif, məhərrəm-erbaində yığılan pulları mövqufat şəklində saxlamalıdırular. Çünkü məzkur aylarda yığılan pullar az deyildir. Yalnız məhərrəmdə hər rövzəxanın min manatdan ziyada pul alır. Məlum iş ki, rövzəxanın min manatdan ziyada alıqda məhəllə mollası ondan daha ziyada alacaqdır. Ramazani-şərif dəxi o qəbildəndir. Lakin bu qədər çoxlu pullar haraya gedir? Nə olur? Məlum deyil. Və o pullardan heç olmasa məscidlərə bir döşənəcək, bir işıqlıq da olsun alınmamış. Məzkur aylar qurtarınca məscidlərimiz yene haman qaranlıq və sahibsiz bir yurd şəklində olub qalır. Molla və rövzəxan isə fəqir və fiqəranın

¹ Qaydasız

əməyi ilə hasil olan puldan hər biri min manat nəqdiyyəye malik olur. Bunun da bərabər lazımi yerdə görülen işlərini də görməyirlər. Haman bu qapı, o qapı dilənəçiləri kimi sürünməkdəirlər. Bu cəhətdən haman məscidlərdə toplanan pulları birdən mollalara verməməli, irəlidə erz etdiyim kimi mövqufat şəklində saxlanıb ondan fəqət üləmaya aylıq məvacib təyin etməli, yəni hər üləmaya ayda elli-altmış manat məvacib verməlidir. O vaxt aylıq məvacib alan üləma öz məhəlləsinin əhalisi üçün nikah, talaq, siğə, istixarə, şəhədnamə və bu kimi üləmaya aid işləri pulsuz görməlidirlər. Əlbəttə, bu məsələyə geniş bir məramnamə və nizamnamə lazım olacaqdır. Fəqət mən ixtisaren üləmaya məvacib təyin etməyi ezfəl bildiyimə görə bəyan edirəm. Çünkü üləma bir kərə özünün məişətini təmin edilmiş gördükden sonra hər yerdə olsa həqiqəti söyləyecək, milliyyət və dəyanotin ne olduğunu bilib nəşrinə çalışacaqlardır. Daha mədaxil yolu açmaq üçün Qurani-şərifin ayeyi-kərimələrini sui-təfsir etməyəcəklər. Əhalinin başını mövhumatla məşğul eylemeyəcəklərdir. Ondan sonra ehtimal ki, xeyalda, merac röyada huri-ləri dəraquş edən xoşini-müqəddəslerimiz həqiqi bir mömin şəkline girib keçmişdəki qüvvətü-hakimiyətin iadəsinə etiqadname ilə girişəcəklərdir. Şübhəsiz, məzkur mövqufat məscidlərimizdə toqər-rür etdikdən sonra faidəsi görülərsə, üləməmiz özləri əllərdə qalan mövqufatımızı çalışıb ələ alacaq və bihudə yerdə tələf olan zəkat və imam malı kimi şəri vergilərimizi dəxi haman mövqufata elavə edəcəklərdir. Və get-gedə şəri-şərifi kamalınca bilən üləmələrimiz bu məsələni şəriət muthirə mövcibinə daha da vüsətləndirib sair nöqsanlarımızın islahında diqqət eleyəcəklərdir.

Zatən, üləməmizi da bu hala salan daimi suretdə bir yerdən mədaxillərinin olmamasıdır. Əger həmİŞəliklə bir məvacibləri olmuş olsa bu qədər çəkişmə və çalışmalarına meydan verilməz. Məvacib olduqda bir alim Bakıda ikən Moskvaya təyin olunarsa, məəlmə-nuniyyə gedər. Yaxud Qars folaqətzadələrinə baş çəkməyə göndərilirse, tecil təmamilə ezimət edər. Göndərmək xeyr, özü kamalimənnuniyyətə məzkur vezifələri ifa edər və bir çox şeylər var ki, on ildən bəri metbuatımız onun rəddinə çalışır, əsla müvəffəq ola bilməyir. Yəni müvəffəq olmali yox, heç qələmə almalı şeylər deyildir. Məsələn, istixarə etmək, saat xoşlamaq, saqqala həna yaxmaq, baş qırxmaq, təsbeh çevirmek və sair bu kimi axmaq şeylər bəzi

mühərrirlerin yazı sərmayəsi olmuşdur. Daim əla-əlevqat belə əsas-sız şeylərə söyməcələ əhalini özlərini cikrətmisler. Mollaların yetmişə bulduğu camaati yüz yetmişə bulmuşlardı. Halbuki min o kimi şeylərin elaci bir alimin elindədir. Əger alimin məvacibi olarsa, o vaxt molla özü “bunlar axmaq şeylərdir” – deyə istixarəye, saat xoşla-mağə gələni rədd eleyəcəkdir. Və əsəssiz, mənasız, əsla şəriətə dəxli olmayan müzəxrəfat olduğunu şiddətli sözler ilə bəyan edəcəkdir.

Bundan meada bu məvacib məsəlesi yalnız əhalinin müşkülyatını asan etməyəcək. Üləmanın da izzəti-nəfsini hissiyati-şəxsiyyəsini mühafizə edəcəkdir. Belə ki, indi üləmamızın yüzdə əllisi də ancaq özünü bu qapı, o qapıda dolandırı biler. Əllisi isə bir parça çörək tapmaq üçün olmazın işlərə və şəriəti-müqəddəseni ləkədar edəcək qəbahətlərə mürtəkib olmaq qədər də alçaldır və çirkin əməllərə meşğul olur. Məvacib isə bu axırıncı əllini haman qəbahət çirkabından qurtaracaq və islami da ləkə altından xilas edəcəkdir. Ümidvaram ki, bu məsələni qüvvədən felə çıxarmaq üçün millət rəvxası ilə möhtərəm üləma dəxi biliştirək çalışar.

“Dirilik” jurnalı, 15 may 1915

RUSİYA İMPERATORU BÖYÜK PYOTRUN VƏSİYYƏTNAMƏSİ¹

Cənab həqqin həmd-sənasından sonra tamam övlad və canişin-lərim bilməlidirlər ki, görürəm gələcəkdə get-gedə bütün övladı biri-birindən sonra Avropanın sair məməlikində hökmran olacaq-lardır. Zira Avropanın bütün riyasət və səltənətləri köhnəlmış və qocalmışdır. Rus səltənəti isə ibtidadan vəziyyət və samanca tərəqqi, nizam və nəşqə leyaqətli və cəmə riyasət və səltənətlərin serdəf-təridir. Biz ibtidada bu səltənəti əql ilə tapmışıq. Mən əfskarım üzük-cisinin təidi ilə muradımın gemisini məqsud sahilinə yetirmişəm. Mən bilirəm ki, mənim canişinlərim ötkin tədbirlər ilə bu səltənətin tosiinə çalışıb bəhr-əzm misalında edəcəklərdir. Binaənəleyh onlar

¹ Bu yazı Ə.Müznibin əsəri deyil. İlk dəfə onun tərəfindən Azərbaycan xalqına çatdırıldığı üçün və böyük siyasi-ictimai əhəmiyyətini nézərə alaraq kitaba daxil etdik.

üçün bu neçə kəlmeni hidayət və vəsiyyət surətində yazıram ki, əllerində dəsturüləməl olsun:

1) Rus dövləti həmişə mühərribə ləvazimatı tədarük edib, hazır olmalıdır. Zira bu qüvvə Rusiyanın tərəqqisine səbəb olacaqdır.

2) Mümkün olduqca mühərribə zamanında Avropanın etraf və əknafında olan dövlətlərdən səreskerlər tələb etməlidir. Mühərribə işində həmişə işləməlidir. Sülh zamanında üləma, hükəmə və ərhəbi-sənəci dəvət etməlidir.

3) Avropa məməlekətlər ilə sair məməlekətin arasında fitne və fəsad vüqu olduqda yaxşı bir mövqə tutmaq şərti ilə onların birisi ilə şərik olmalıdır. Ələlxüsus, alman qövmünün arasındaki iğtişaşda. Zira bu hökumət Rusiya dövləti ilə bitişikdir.

4) Lehistan¹ ixtilal və nifaq salmalı, o məməlekətin əyan və əkabirinə rüşvət verib, onların dəyanətini xələldər etməlidir.

Moskvadan əsgər gətirib olduğu kimi Lehistan qoymalıdır. Əgər sair hökmdarlar müdaxilə cədlərsə, filfövr Lehistan torpağından bir parça onlara heqqəsükut verməli, iş tamam olduqdan sonra o parçanı da geri almalı, Rusiya səltənətini möhkəm və təkmil etməlidir.

5) Mümkün qədər də İsveç, Norveç məməlekətindən əldə etməli. Amma tədbir ittixaz etməlidir. Çünkü o məməlekətin valisi, əlinizdə o məməlekəti feth və tesxir etməyə bəhanə olmaq üçün sizə hücum edərsə, o vaxt bu məqsədi hasil etmək üçün Danimarka qıtəsini İsveç-Norveçdən ayırmalı və bu iki məməlekətin arasında ədavət və xüsumət danəsini əkməlidir.

6) Rus şahzadələri həmişə Almaniya sultanlarının böyüklerinin və valilərinin və ali rütbe sahiblərinin qızlarını təzvic etməlidirlər. Bu zımnido böyük faidə təsvir olunur.

7) İngilis hökuməti ilə ittihad və irtibat, ticarət ümuratında dəxi ittifaq etməli, çünkü gəmi qayırmağa gərək olan ləvazimat mumai-leyh hökumətdən alınacaq. Və çoxlu mənfəət hasil olacaqdır. İngilislərlə olan irtibatın səbəbələ herb gəmisi və əslihələr qayırmaqdan böyük köməklik görülecekdir.

8) Rusiya dövlətinin hüdudu Avropada şimala, Baltik dənizinin şimalına qədər, cənubda Qara dənizə qədər vüsətlənməlidir.

9) Rusiya dövlətini o vaxt dövlət adlandırmak olar ki, paytaxtını bütün Asiya və Avropa xəzinələrinin açarı olan İstanbulda qərar vermiş ola. Əlhal həttal-imkan çalışıb İstanbulun qərb cəvarına sahib olmalı. Əlbəttə, İstanbul sahib olan padşah aləmdə padşahlar padshahi olacaqdır. Buna görə bu məqsudi nizai - fele çıxartmaq üçün daimiyətli bağı və bərəqərər etməlidir. Sünni və şie məzħəbinin ixtilafı böyük ordu və kəskin silah işini görürse də, Asiyada Rusiya nüfuzunu yürütmək üçün dəxi en birinci vəsilədir. Bununla berabər size dəxi lazımdır ki, daimülövqat hər vəsile ilə mümkün olsa onların arasında nifaq, bir yüksət səbəblərini toplayıb biri-birlərinə xüsumət və edavət artırıb onları ülfət və məvanisət məqamına gəlməyə qoymayasınız. Bizi en çox xoşhal edən şeylərdən biri də sünni-şie və sairənin arasındaki ədavət, üləmanın ümuri-müslimlərinə müdaxilə və təsəllüt etməyi və onların müsəlmanları, Avropa millətlərlə qarışmağı caiz görməməkləridir ki,islamlar göz açıb qüvvə ilə açıq yolu tanıyırlar. Bu iki fəqərə islam adının tezliklə Asiyadan bərəref olmasına, isəviyyətin tərbiyə və mədəniyyətini Rusiya padşahlarının o yerlerde neşr və temim etməyinə kifayət edəcəkdir.

Məxfi qalsın: Bizim üləmamızın müdaxilə və təsəllüti idi ki, bu günə qədər Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz qüdrət və istiqlalımı izhar etməklə onları mən etdim. İndi on adı bir dərəcədə qalmışlar. Lakin çox zəhmetlər ilə bu qailəni aradan qaldırdım. Ruhanilerin dövlət və millet ümuratından müdaxilə əllerini qisaldıb onları kilsələrdə mütəqaид cılyedim. Bundan əlavə cürbəcür tədbirlər etməli ki, İran məmlekəti gün-gündən yolsuz və ticarətsiz qalsın. Xülasə, İranı həmişə tənəzzülə sövq etməli və hali-ehtizarda saxlamalı ki, Rusiya dövləti istədiyi vaxtda zəhmətsiz İranı söndürməyə qadir olsun. Amma Türkiyə dövləti məhv olmadan İranın canını almağınız məsləhət deyildir. Gürcüstan məmlekəti, Qafqasiya xüttəsi İranın şah damarıdır. Rusyanın təsəllüt neşteri məzkur damara yetişərsə, filfövr ürəyindən zəf qanı açılacaq və onu elə bir bihal edəcəkdir ki, min Əflatun gəlsə də onu islah edib və saqlantıq mümkün olmayıacaqdır. O vaxt İran məmlekəti Rusiya padşahlarına dəvə kimi müti olacaqdır və Türkiyənin axıncı şəlesi sənənə qədər mayehtac barkeşti edib, Türkiyənin işi

qurtardıqdan sonra İran müşkülatsız qəhr və zəbt etmək mümkün olar. Ona binaen sizə lazımdır ki, vəqt fövt etmədən Gürcüstani və Qafqasiyanı zəbt və təsxir edib İranın daxilə hakimlərini özünüze xadim və müti edəsiniz. Ondan sonra Hindistana qəsd etməli. Zira o memlekət çox böyük və vüsətli bir ticarət yeridir. Əger oranı elə getirmiş olsanız İngiltəre vasitəsilə hasil olunan pul, o ölkədən də ziyada Hindistandan hasil edilə bileyəcdir. Hindistannın açarı Türküstanın paytaxtındadır. Nə qədər bacarırsınızsa Qırğız, Xiyva və Buxara səhraları tərəfindən ireliliyiniz ki, məqsudunuz sizə yaxınlaşacaqdır. Lakin təəmmül və fikir etməyi buraxmayın. Tələsmək və yeyinlikdən ictinab ediniz. Avstriya dövləti ilə zahirdə dost olmalı, amma elə bir tədbir etməli ki, alman və Avstriya ayaqdan düşsünər. Belə ki, Avstriya ilə yoldaş olmalı, Türkiyəni Avropadan çıxarmalı, bu şərtlə ki, Avstriya bu yoldaşlıqdan fayda hasil edə bilməsin. Bu işdə iki yol vardır. Biri Avstriyani başqa tərəfdə məşğıl etməli və biri də Avstriyaya Türkiyə məmlekətindən elə bir parça verməli ki, geləcəkdə onun geri alınması asan olsun.

10) Yunanlar ilə sülh və müsallimat ilə dolanınız. Dava vaxtında onlar sizə böyük imdad edərlər.

11) İsveç, Norveçi, Türkiyəni, İranı və Lehistanı fəth etdikdən sonra İtaliya və Fransa ilə ittihad və irtibat peydə ediniz. Əger onlardan heç birisi bizim dostluğumuzu qəbul etməzlərse, o vaxt bu vəsile ilə o biri əyalətləri nistü nabud ediniz. Ondan sonra o hökuməti də öz tehti-teserrüfinizə keçirib hökmran olunuz.

12) Əger bu iki zikr olunan riyasatlardən biri mühəribəni qəbul etməzlərse elə bir tədbir etməli ki, bu iki hökumətin arasında fitnə və fəsad vəqə olsun. Bu vəchlə get-gede onlardan biri aradan götürürlüb bərbad olacaqdır. O vaxt qalmış hökumətləri tarac edib, bir nəfərin zəhəmetini çəkmədən bütün Avropa məmlekətinə fərمانfurluq edərsiniz. İşin axırında sair məmlekətlərin hamisini öz məmlekətinizə iihəq edib, bütün dünyaya sahib olarsınız.

İmzasız

"Dirilik" jur., 1 iyun 1915

RƏQABƏTİ-MƏTBUAT

(Ciddi diqqət buyrulsun)

Rəqabət yaşamağın böyük qüvvələrindən biri, bəlkə birincisidir. Rəqabətsiz irəliləmək, izzət ilə yaşamaq mümkün deyildir... Mətbuat rəqabetinə gəldikdə bu rəqabet yazılımaqla qurtaracaq şeylərdən deyildir. Mətbuat rəqabetini lazımlıca bilmək üçün 1906-ci ildən başlayıb bu vəqti qədər çıxan qəzetləri oxumaq lazımdır. Bu on ilin müddətində çıxan qəzetlərin arasında dəxi əracif görülmüşdür. Lakin biz hər şeyin saxtası olduğu kimi, onları da mətbuat saxları sayırıq. Doğrudan da öyle idi. Amma bu saxtalıq getgedə həqiqət məqamını aldı. Xüsusi qərəzkar dairələrin müraciəfkarı oldu. Bu qara və çirkin fikirlərin nəşri camaatın oxlaqını pozdu, əfkarını borbad elədi. Oxular nəzərində mətbuat ehtiramı qalmadı. Özü islaha möhtac olan şəxs millotin, şübhəsiz ki, küçə söyüşlərində başqa bir şey bacara bilməyəcəkdir... Bu çirkin, bu alçaq rəqabetin dehşətli bir qüvvəsi də bizim üzərimizde partlamğa başlamışdır. Sürgündən geldiyimiz zamanlarda nə qədər başqalarına qulluqçuluq edirdikse o qədər dinc və asudə idik. O gündən ki, nəşriyyat binası qoymuşuq, haman ardi-arası üzülməyen hücumlara, təcavüzlərə məruz olmadayıq. Nə üçün? Nə səbəblə? Onun üçün və o səbəblə ki, heç bir ağanın hökmü altına girib mətbuat nəşr etməyə girişməmişik. Yalnız öz səy və eməyiminin sayəsində kitablar və məcmuələr nəşr etməyə başlamışq. Hər kəsin yaramaz hərəkətini açıqca yazmışq. Tenbellərə yol göstərmışik, şeytan fikirləri qamçılamışq. Bu hala nəzərən dəfəat ilə məcmuələrimiz saxlanılıb. Özümüzü məhkəmələrə çekmişlər. Bununla qələmimizi sindirmaq istəmişlər. Ancaq cənab həqqin... inayəti ilə müvəffəq ola bilməmişlər. Bu xüsusda müfəssəl yazımaq üçün vəqt müsaid deyildir. Vəqtinə yazılaqdır.

Lakin bu axırlarda məruz olduğumuz hücumlar daha acınlığı və ürək bulandıracaq hücumlardandır. Vərəqparələrde iftiralar, böhtanlar yazılıb küçələrdə paylanır. Şəklimiz olmazın qəbahətlər ilə çekilib dükənlərə, kafe-şəntanlara verilir. Bəlkə vərəqparələr də dərc olunacaqdır. Nə edəcəklərsə etsinlər, nəfəsimiz var ikən əzminizdən dönməyəcəyik. Əcəba, bu hücumlar nə üçünmüş? Bir vəqt

günahkar olub demişik ki, ...belə-belə yazmaq cayız deyildir. Beş il bundan qabaq birinin yazısına yaramaz demişik və ya bir müəllimin hərəkətini tənqid etmişik və ya birinin "sən cəmiyyətdə yaramazsan" söylemişik. Bunlar dəxi indi səs-səsə verib: gərek Əlabbas yer üzündən götürülsün, halbuki, söyüşə tənəzzül edən cənab bilməlidir ki, ...Əlabbası qoçu qələmə verməklə, "Babay-Əmir" in yazıçılarına "Beçə Əyar" deməkə nəşriyyatı artmaz, nüfuz qazana bilməz. Yaxud Əlabbasın nüfuzuna sədəmə yetirə bilməz. Çox da küçədə bir-iki adam vuruşmuşdur. Əlabbas hər kəsin tərefindən cavabdhəndə ola bilməz. Bu cür töhmətlər, çirkin sözlər heç kəsin şöhrətinə, mənəviyyatına yardım etməz. Tuta-lım rusların Tolstoyu vardır, hər kəs onu sevir və yazıları, kitabları hər tərəfi bürümüşdür. Bir yazıçı otuz nəfər əli çomaqlı göndərib Tolstoyu ezdirərsə, o vəqt onun yazıları, əsərləri çoxalarmı? Xeyr. Daha da gözündən batar. Rəqabət öylə deyildir. Rəqabət hər nədə olursa olsun ciddiyət və ləyaqətlə olar. Həkəza mətbuatını çoxlu işə vermək istəyən mündərəcatına və nəfasəti-təbincə diqqət etməlidir, yazısını gözəlləşdirməlidir. Oxuların rəğbətini qazanıb bollu əsərlər nəşr etməlidir. Yoxsa bir yazıçıya oğru, qoçu, uşaqbaz, mən nə bilim nə, nə, nə deməkə əsər çoxalmaz, oxumaq tərəqqi etməz, mətbuat irəli getməz.

Budur, aylardan bəridir ki, divanxanalar qapısından qurtara bilməyirik, haman yaxamız əllərdədir. Yazdıqlarımızı tərcümə olunub məqamına təslim edilməkdədir. Axıruləmr pasportumuz alınıb nəzarət altında qalmalı olduq. Əlbəttə, insaf, ədalət ərbəbi yoxalmamışdır ki, hər yetənin danosu müyəssər düşsün. Biz bu hücumları indi görməyirik. 1910-cu ildən görüb gəlməkdəyik. Ən əvvəl tutulduğda, hepsiz münasibətlə ziyafətlər verilmiş, şadyanlıklar edilmişdir. Sürgün edildikdə evimizin qabağına bedahətçilər yiğmişlər, meyxanalar söylətdirmişlər. Ata-anamın gözləri içəin söymüşlərdir. Bu kimi şeylərə öyrəncəliyik. Bu gün otağımızda bir sandıq söyüş məktubları vardır. Biz isə o məktubları söyüş məktubları hesab etməmeliyik. Hamisini millet mükafatı hesab edirik. Yenə milletin qədir bilənlərinə və yaxşı-yamanı fərəq edənlərinə məğrur club nəşriyyatımızı davam etdirəcəyik. Müğərrizlərə, müfsidlərə nəşriyyatımızı çoxaltmaqla şiddetli cavablar verəcəyik. Budur, "İnsaf güzgüsi", "İbrət təziyanəsi", "Yaşayış özülü", "Tac Mahal tarixi"

nam dörd xırda əsər dəxi nəşriyyatımıza əlavə etdik. Hər kitab-xanada satılmaqdadır. Bu yaxınlarda şairlerimizdən Cənnəti, Seydi, Müniri, Mehdi, Seyid Zərgər, Seyid Məddah, Ağadadaş cənablarının rəsm, şeir və tərcüməyi-halları, "Açıq məktublar"ı (otkritkalar) təbdən çıxıb satışa verilecekdir. Bizi bu nəşriyyatımızın da nə tövr ilə binaləndiyi vəqtinə yazılaçqdır. Həyat baqi qalsa daha da artırıb hücumlara yol göstərəcəyik. Onları bu hərəketlərindən usandırıb peşman edəcəyik. Yəni milyona malik olan nəşriyyatı söyüsdən xilas edib, böyük kitablar nəşr etməklə arzuya müvəffəq olmaq ümidiñdəyik.

"Babayi-Əmir", 1916

QAFQASIYA MƏŞAHİRİ-ÜDƏBASI HAŞIM BƏY VƏZIROV

Vardan itirmək nöqsan yetirməz. Yoxdan yoxaltmaq müdhiş bir müsibətdir. Bu müsibəti cümlənin məfhumi tam mənasılı qafqasiyalıları acılatdı. Ali təhsil görməmiş mühərrirrleri ilə şirin-kəlam olmaqlarını artıq gördü. Qafqasiya məşahiri-üdəbasından birini də qayıb etdik. O isə çalışqanlığını hər kəs təqdir edən Haşim bəy Vəzirovdur.

HAŞIM BƏYİN BABALARI

Mir Haşim bəy bin Mir İman, bin Mir Şah Məhəmməd bin Mir İmamverdi. Mir İmamverdi İran mülkədarlarından olub, Qarabağa mühacirət etmiş. O vəqtler Qarabağda xan olan Cəfərqulu xanın vəziri olduğuna görə vəzir-vəzir deyilə-deyilə onlara familiya olub qalmışdır. O münasibətlə də Qarabağın bəyzadələrindən hesab olunub, bəy adlanmışdır.

"İrsad" qəzetində dəxi yazdığı məqalelərdə imzası Seyid Haşim Vəzirovdur.

HAŞIM BƏYİN VİLADATI VƏ TƏRBİYƏSİ

Haşim hicrətin 1286, miladının 1868-ci ilində Şuşa şəhərində doğulub. Atası Mir İmanın təhd-i-tərbiyəsində olmuşdur. Anası dəxi zamanının ali tərbiye və təlim görmüşlərindən olduğu cəhətələ mərhum Haşim bəyin istor ev tərbiyəsi, istor məktəb tərbiyəsi yaxşı olmuşdur. Atası 1880-də vefat edib, 12 yaşında yetim qalmış, anasının (Nənəş xanım Hacı İsmayıllı qızının) tərbiyəsilə böyümüşdür. Müşərileyhə dəxi ali xanədanda olduğundan təlim və tərbiyə üsulunu lazıminca biləcəyi şübhəsizdir.

HAŞIM BƏYİN İBTİDAİ TƏHSİLİ

Mərhum ibtidai təhsilində Qarabağın mərkəzi olan Şuşa şəhərində Molla Həmid və Mirzə Əli nam mütərrislərindən türkcə, farsca və bir qədər də ərəbcə oxumuş, sonra hökumət tərefindən açılan şəhər məktəbinə qəbul edilmiş və məzkr məktəbdən birinci derəcədə ikmal edənlər ilə çıxmışdır. Məzkr məktəbi qurtardıqdan sonra imtahan edilib İrəvan darülmüəlliminə qəbul olunmuş, oranı da müvəffəqiyət naməsili bitirmişdir.

HAŞIM BƏYİN MÜƏLLİMLİYİ

Mərhum darülmüəllimin qurtardıqdan sonra müəllimliyə başlamış, 19 il İrəvan vilayətində (Böyük Vedidə), Cavanşir qəzasında, Vaqe Alpautda, Şəki qəzasında Köynükde ve yene Cavanşir qəzasında (Bərdədəki) məktəbdə gah müəllimlik, gah nazirlik¹ vəzifəsini ifa etmişdir. Axırda Şuşa şəhərində imperator Nikolay Aleksandroviçin cülesi münasibətlə müsəlmanlar tərefindən təsis olunan müsəlmani-rusi məktəbinin nazirliyinə dəvet edilmişdir. Mərhum məzkr məktəbdə, xüsusən türk və fars dillərində darai-qabil və məlumatlı oxumuşlar yetişdirmiştir. Müəllimlərdən bir çoxu mərhumun ustalığı sayəsində həyat və məişətlərini kamalınca təmin edən

¹ Inspектор

vazifələr ilə məşğuldurlar. Müəllimliyi müsəlman-erməni iğtişaşına qədər davam etmişdir. Mərhum Haşim bəy müəllim olduğu zamanda "Müslüm" imzasılı "Kaspi" qəzetəsinə məqalələr yazıb, camaatin ehtiyacatını rəf etməye çalışırdı. Şuşa bələdiyyə idarəsində qlasni olub vətəndaşlarının mənafeyini həmişə müdafiə edirdi. Müsəlman-erməni iğtişaşında göstərdiyi xidmətləri daha böyükdür. Qarabağda vəqəf olan iğtişaş əsnasında müsəlmanları daima hökumət yanında və əfkari-ümumiyyət nəzərində müdafiə etmiş və dilsiz cahil milləti egyptin töhmət və təcavüzündən dili və qələmi ilə müdafiə və mühafizə etməkdən bir an geri durmamışdır. O vaxtlarda Qarabağdakı müsəlman və erməni münasibətini İslahi bir yola qoymaq üçün Qafqaz hökuməti-aliyəsi tərəfindən təyin olunan general Tağıyayşvilinin hüzurunda böyük bir izdiham içerisinde müsəlmanları müdafiə etmək yolunda mənidar və keşkin bir nitq söylemiş, o nitqi sayəsində qarabağlıların hökumət nəzərində asayışsevici bir camaat olduqları bilinmişdir. Hətta nitqinin arasında və atiu Allahə və atiu Rəsul¹ ayəyi-şərifəsini ele şərh və təfsir etmiş ki, general fəvqəladə məmənnun olub mərhumdan nitqinin yazılıb ona verilməsini rica etmişdir.

HAŞIM BƏYİN TƏBİD EDİLMƏSİ

1915-dəki iğtişaşda göstərdiyi yararlılıq pusquda durmuş duntəblərin xoşuna gəlməmiş, xüffəs güneşinin ziyasından şikayətçi olduğu kimi onlar dəxi mərhumun əlindən danos verməyə başlamışlar. Bir tərəfdən donosların yağıdırılması, o biri tərəfdən rey və tədbirin dəyişilməsi səbəbilə beş il Stavropol şəhərinə təbid edilmişdir.

HAŞIM BƏYİN MÜHƏRRİRLİYİ

Nəfədən qayıtdıqdan sonra möhtərəm "Irşad" qəzetəsində bir qədər iştirak etmiş, məzkrə qəzetədə "Seyid Haşim Vəzirov" imzasıyla hər kəsin təhsir və təqdirini mövcib olacaq atəşin məqalələr yazması və yazdığı məqalələrinə o vaxtdan ərbəbi-qələmi təkrar-

¹ Bir Allaha və Rəsula itəət edin

təkrar təqviyyət yazımlarıdır və 1906-da dekabrın beşində hörmətli Əhməd bəy cənabları səyahətə çıxdıqda, yerində müvəqqəti müdir olmuşdur. Bu müdirliyi "Irşad" qəzetəsinin 278-ci nömrəsindən ikinci ilində 15-ci nömrəsinədək davam etmişdir. Əhməd bəy səyahətdən qayıtdıqdan sonra 1907-ci il yanvarın 23-də müvəqqəti müdirlikdən çıxmışdır.

HAŞIM BƏYİN MƏTBUATI

Mərhum en əvvəl Tiflisdə divar təqvimini düzəldib nəşr etmiş və bu ilin təqvimini yedinci təqvimdir. "Irşad" qəzetəsində qüvvə-qələmiyesini bildirdikdən sonra müstəqil bir qəzətə basdırmaq xəyalına düşmüş, nehayət "Təzə həyaf"ı nəşr edib arzusuna müvəffəq olmuşdur.

"Təzə həyat" hicri 1322-də 30 səfərdə, miladi 1907-de aprelin 1-də nəşrə başlamış, birinci ilində 209, ikinci ilində 230, cəmi 439 nömrə çıxmış, 1908-də oktyabrın 7-de hökumət tərəfindən bağlanmışdır. Naşırın daha qəzətə nəşr etmək xəyalı olmadığından iki aya qədər çalışıb bir şirkət təsis etmişdir. Müeyyən bir şərait daxilində bir mütərcim, bir müsəhih və baş mürəttib ilə şərik olub məzkrə ilin axırında "İttifaq" qəzetəsinin nəşrinə müvəffəq olmuşdur. Lakin qəzətə ağır yürüyb mürəttiblərin bezisi üç ay, beş ay, bezisi sekiz aya qədər davam etmişlər isə də, maaş hasil olmadıqdan yoldaşlıqdan çəkilməyə məcbur olmuşdur. Yoldaşlar da sonra bir tərəfdən idarenin yalnız başına qalmayı, digər tərəfdən "Təreqqi"nin bağlanması, Haşim bəyin mühəkkəmlənməsine böyük səbəb olmuşdur. "İttifaq" hicri 1326 zilqədənin 19-da, miladi 1908 dekabrın 1-də düşənbə günü nəşr olunmuş, 1367, ramazanın 29-da, miladi 1909-da oktyabrın 2-sində, bezisi müfəsidlərin camaat arasında şüursuz törətməsinə bağlanmışdır. Birinci ilində 25, ikinci ilində 225, cəmi 251 nömrə nəşr olunmuşdur. Bu vəqtlərdə mərhum Haşim bəy səyahətdə idi. On gün fasılə verdikdən sonra səyahətdən qayıdır "Səda" ni nəşr eləmişdir.

"Səda" hicri 1327-də şəvvalın 10-da, miladi 1909-da oktyabrın 12-sində nəşrə başlamışdır. Birinci ilində 69, ikinci ilində 265, üçüncü ilində 146, cəmi 480 nömrə çıxmışdır.

“İttifaq”dan sonra “Səda” qəzetəsinin 44 sayına qədər Orucovların mətbəəsində çap etdikdən sonra cudu-səxavəti ilə məşhur olan Muxtarov cənablarından “Tərəqqi” mətbəəsini əlverişli bir qiymət ilə almış, 45-ci sayısında orada çap etməyə və mətbəəçilik eyleməyə başlamışdır. 1911-ci il martın 19-da Bakıdakı mühərrirler ilə bərabər həbs edilmiş, 25 gün həbsdə qaldıqdan sonra buraxılmış, yenə “Səda”ni nəşr etməyə davam etmişdir. Nəhayət, “Səda” hicri 1329-da ramazanın ... (?)də, miladi 1911-də avqustun 14-də hökumət tərəfindən bağlanmışdır. Arada bir üç aya qədər fasile əmələ gəlmış isə də mərhum bikar dayana bilməyib “Qaiqazist” adında rusca bir qəzətə nəşr eləmiş, o dəxi 7 nömrə nəşr olunduqdan sonra bağlanmışdır. Bu mətin bir əzəmə malik olan Haşim bəy çalışıb “Sədai-vəton” nam füqəraya yarar bir qəzətənin nəşrinə başlamışdır. Bu isə nüsxəsi 2 qəpikdən satılırdı. “Sədai-vəton”, hicri zülhiccənin 22, miladi 1912-də, dekabrın 1-də pəncənəbə günü nəşr olunmuşsa, fəqət 91 nömrə çıxdıqdan sonra bağlanmış, “Sədai-həqq”i nəşr eləmişdir. “Sədai-həqq” 1330-da rəbiülaxərin 14-də, 1912-də martın 21-də çəhərşənbə günü çıxmış, birinci ildə 238, ikinci ildə 298, cəmi 536 nömrə nəşr olmuşdur. Bundan “Sədai-Qafqaz” çıxmaga başlamışdır.

“Sədai-Qafqaz” 1333-də, reçəbin 28-də, 1915-də iyunun 30-da nəşrə başlamış, birinci ilində 153, ikinci ilində 27, cəmi 180 nömrə çıxmış, nəhayət 1916-da fevralın 4-də özü ilə istirahətgahı-əbediyyə çəkilmiş isə də bir ay neçə gün vəfatından sonra rəsmi surətdə hökumət tərəfindən bağlanmışdır. Mərhum bu qəzətələrin arasında bir də “Məzəli” nam rəsmli gülgi məcməsi təsis etmiş, lakin məcmə uzaq sərməmiş, yatırmağa məcbur olmuşdur. “Məzəli” 1333-də səfərin 22-də, 1914-də dekabrın 27-də nəşrə başlamış, 1333-də zülhiccənin 20-də, 1915-də oktyabrın 17-də saxlanılmışdır. Ancaq 42 nömrə çıxmışdır.

HAŞIM BƏYİN KİTABLARI

Mərhum seminariyada olduğu zamanda “Məktəb tərbiyəsi”, “Cinlər və şeytanlar barəsində” adlı rusca iki kitabı yazmışdır. Ondan sonra “Döymə qapımı, döyərlər qapımı”, “Evlenmek su içmək deyil” və “Xan-xan” nam komediyaları təlif etmişdir. Sonra məşhur “Otello” pyesasını “Çoxarvadlılıq” və “Seli” pyesalarını rusça-dan türkçəyə tərcümə etmişdir.

HAŞIM BƏYİN QƏDRŞÜNASLIĞI

Mərhum həmişə şairə, mühərrirə ayrıca hörmət edərdi. Bir şair, bir mühərrir ilə nə qədər yazımiş olsa idı də yene ikram və ehtiramından el çəkməzdidi. Xasse menim boynumda haqqı çoxdur. Mənim bu gün mətbuat aləmində işləməğimə və şair namılə tanındığımı mərhum Haşim bəy sebeb olmuşdur. Əgər o dəxi şairə indikilər kimi baxsaydı, mən haman ərəbəbəndlilikdə çürüyüb getmişdim. Sənətim ərəbəbəndlilik, özüm savadsız olduğum halda, şeir yazmağa məni təşviq etdi və alayarmıcılıq yazıqlarını qəzətəsində dərc etməklə gün-gündən həvəsimi artırdı.

Bir gün:

Könül, dilərsən əger ibtisami-hüriyyət,
Əlində meh kimi parlat hüsami-hüriyyət.
Yixilması biza ol məbədin səadətdir:
Tekellüm olmaz içinde kelami-hüriyyət.
Xarab olub da dağılsın binadan Allahım
O kişvər ki, yox onda nizami hüriyyət.

şerini yazıb müşarileyhə verdikdə, “Bahəmdilləh əməyim hədər olmadı. Həqqinizdə göstərdiyim müsaidələr puça çıxmadı, – dedi, – aramızda külən yazışma dəxi öz təqsirimizdəndir. Fürsətdən istifadə edən müfəssidə Allah lənət eləsin”.

Nəhayət, Haşim bəy 1334-də rəbiülaxərin 15-də, 1916-da fevralın 4-də vəfat etmiş, ərbəbi-ürfəfanın yaralı üreyini dağdır etmişdir. Mərhumun təşyi-cenazesində Bakının bütün əyan və ekabiri, üləma

ve sadati ve avam sınıfı, bir dəstə dəxi müteəllimləri hazır idilər. Mafesi üstündə lalelər salınmışdı. Mühərrirler və müəllimlər tərəfindən – necə ki, qəzətelerde yazılmışdır – nitqlər söylənmiş naminə yadigarlar bəxşish edilmişdir. Hasili-mərhumun sağlığından qəbr evinə gedən qədər camaatdan gördüyü ikram və ehtiram bir çoxlanı qüvvətləndirirdi, bəzi naümid olanlara qüvvətli bir ümidi verdi.

Lakin en acı nöqtəsi buradır ki, dəqiqədə min Haşim bəy kimi-ləri məzara dəfn etmək asandır. Fəqət ikinci bir Haşim bəyi yetirib "Səda" başında oturtmaq müşküldür. Bu müdhiş illətin tedavisi qəzətə idarələrindən gözlənir. Ümidvarıq ki, mühərrir besləməyi nəzerdən uzaq tutmazlar.

"Dirilik" jur., 22 mart 1916

ƏLİ BƏY HÜSEYNZADƏ

Azərbaycanın en məşhur ədibi olan Əli bəy Hüseynzadə cənabları Qafqaz şeyxülislamının nəvəsi olub, Bakı vilayətlərində Salyan qəsəbəsində doğulmuşdur. Bir ya iki yaşında Tiflis şəhərinə baba-sının yanına getmiş, ibtidai tərbiyəsini mərhumun evində görmüşdür.

Məktəblı yaşına yetişdikdə Tiflisdə müsəlman idareyi-ruhaniyyəsinin öhdəsində olan müsəlmani-rusi məktəbə girib bir qədər türkçə, farsça və ərəbcə oxuduqdan sonra Tiflisdəki birinci klassiçeski gimnaziyaya gedib rusca, latinca, fransızca, almanca və yunanca dillerini, riyaziyyə, təbiəyə və ədəbiyyati-qərbiyəyi on sənə təhsil elemiş, 1885 miladide dərəyatının ikmal şəhadətnamesi almış, Peterburq darülfünunda ülumi-riyaziyyə və təbiyyə şöbəsinə qəbul olunmuşdur. Orada dəxi dörd sənə təhsil etmiş və mezkur müddətin zərfinde Mendeleyev, Mensutkin, Vağrı və Beketov kimi 19-cu əsrə yetişən en böyük və məşhur professorların xilqei-tədrislərində bulunmaqla müsəyyər və məhfuz olmuşdur. Müşarileyhə təbə və ülumi-şəriyəyə fövqələdə mail olduğundan 1889-da Peterburq darülfününü şöbəsində çıxınca ümum islamların məqr xilfətləri olan İstanbula getmiş, "Darülfünuni-tibbi"yə girməyə qeyrot etmişdir.

O zamanlarda Sultan Əbdülhəmid dövrünün programında yenidən rəsidiyyə və ədadiyyə imtahanlarını vermək kimi böyük müşki-

lıati həll edərək mezkur darülfünuna girməyə müvəffəq olmuşdur. Sarsılmaz ezmə təhsilinin ikmalına çalışan Əli bəy İstanbul darülfünuna girincəyə qədər əzdiyi əziziyətləri bir tərəfdən, Hüseyin Remzi bəy, Feyzi paşa, Nafiz paşa, Bəsim, Əmir paşa, Cəmil paşa və Fexri bəy kimi Türkiyənin məşhur professorlarının xilqeyinadiresində bulunmaq, digər tərəfdən Abdulla Cövdət, Şərifəddin Mamumi, İshaq Süküti, Əbdülkərim Səbaqı kimi möhtərəm zatların arxadaşlığı sayəsində osmanlının lisan və ədəbiyyatına dara olmuş, 1895-de doktorluq diplomasını almışlar. Eyni zamanda Abdulla Cövdətin təhrik və təşviqi ilə "Faust"dan bəzi parçalar tərcümə etmiş və İstanbulda müntəşir "Məlumat" məcməsində nəşr elədirmiştir. O vəqtdeki tərcümələrindən biri də budur:

Ey vah ki, dünyaları fikrim dolaşırkən,
Təqiba nə at var, nə qanad var, nə də yelkən.
Sərbəst uçuşub fövqi-çəmənzardə quşlar,
Əlhan ilə ixtar qılırlarsa baharı.
Sevdayı-vətən sevgi ilə eylor isə seyr,
Səhraları, dəryaları bir durna qatarı.
Camalı-uca dağlar üzərində ezəmetlə,
Şahin pərə balın açıb eylərsə teali.
Yüksəlməyə balalarə, aləmləri seyrə,
Hər fərdi edər sövq onun hüsnü ziyanı.

Müşarileyhə İstanbulda həkimlik edərkən bir tərəfdən təbiblik (imrazi-cildiyə) şöbəsində ixtisas etməyə çalışmış, digər tərəfdən məktəblərin islahatına həsr himmət eləmişdir.

Bu əsnada (1897-də) Osmanlı-Yunan mühəribəsi vəqə bulundugundan "Hilal-Əhmar" heyətinə daxil olub, Osmanlı orduşunu Yunanistan ölkələrindən (Tesaliyənin) müxtəlif cəhətlərindəki mühəribələrdə bulunmuşdur. Dumgə qabəsi alındığı zaman mühəribədə hazır imiş.

Mühəribədən qayıtdıqdan sonra yenə imrazi-cildiyə ilə məşqul olub, nehayət, İstanbul darülfünuni-tibbisinə professor təyin edilmiş, iki sənəyə qədər orada dərs verməklə məşhur Cəlaləddin Muxtar ilə imrazi-cildiyəyə dəha bir çox təbiblər yetişdirmiştir.

Eyni zamanda tibbi ədəbiyyat ilə iştigale təşəbbüs etmiş Hindistanlı vəba, taun kimi xəstələrənələr haqqında tədqiqati-tibbiyə icra etmək üçün məktəbi-tibbiyə heyəti tərəfindən intixab olunmuş professor Məhəmməd Rəfi bəy ilə bərabər taun mərkəzini dair türkçə fənni və ümumin təqdirinə məzher olmuş bir əsər vücudə gətirmişdir.

Nehayət, Əbdülhəmid dövri-müstəbidesinin qanlı işgəncələrinə davam etməyərək sənələrdən bəri həsrətini çekmekdə olduğu vətəni-əslisi Azərbaycana əvdət etmiş, paytaxtımız Bakıda fəvqə-ladə ehtiramlı qarşılanmışdır.

Rus-yapon müharibəsinin nəticəsi olaraq 1905 inqilabı və Rusyanın daxilində vəqiqe bulunan milli qırğınlar təsiri ilə azəri türklərində dəxi bir intibah elmi vücudə golmiş, elm və maarifə doğru təveccəh etmişlərdir. Ona binaən ədəbi-müşarileyin mühərrirliyi ilə "Heyat" adlı qayət qiymətdar bir qəzətə edilmişdir. Fəqət naşriyyatımız başında daima əhli olmadığı kimi "Heyat" qəzetesinin maddiyat müdürü dəxi sərfi-cahil pəsənd olduğuna görə çevirdiyi dörlü-dörlü dolab və intriqalar sayəsində mezkur qəzəti tətılıə möcbur edilmişdir.

Ondan sonra "Füyuzat" namində ədəbi, elmi bir məcmua nəşrine təşəbbüs etmiş, otuz iki nömrədən sonra bu doxi eyni iştiraqə ilə qapadılmışdır. Lakin bu məcmuənin qapadılması qareyin girami-nəzərində bir ziyayı-elm kimi taqı edildi. Baəməməum təsəfə xiran olurları.

Bunları mütəmadiyi Əli bəy əfəndi eldən buraxılmamaq üçün "Seadət" mədrəsəsində müdir olummuş isə mətbuatdan da ahəngdar və olduqca həzin nəşidələrini müzayiqə buyurmamışdır. Bilaaram:

Ucundadır dilimin həqiqətin böyüyü
Nə qoydular diyəyim, nə kəsdi lər dilimi.
Bilirmisiz cühəla nə yapdılar vətənə,
Nə qoydular uyuya, nə qoydular oyane,
Durur bilahərəkət, rəvamıdır diriye!
Nə getmedi ileri, nə dönmədə geriya,
Ədu qırar qapıyi biz evdə bixəbəriz,
Nə başqa-başqalarız, nə ittihad edəriz,
Ayılmadı qələmim şu türk ilə ecəmi,
Nə qoydular yarayım, nə qırıldılar qələmi,

kimi milli və vətəni şəkvələrə, amilperəstini təraneləri görüldür.

Əli bəy əfəndi "İrsad" qəzetesində natamam buraxdığı "Siyasət-fürusət"ini, "Həqiqət" qəzetesində məşhur alman şairi Getenin "Füyuzat"dan yarımçıraq qalan "Faust" u "Şəlalə" məcmuəsinə yazmış isə də yenə bitməmiş qalmışdır.

Nehayət, get-gedə Rusiya hürriyyəti təxrif və sehvin edilərək şiddətli istibdad şəklinə qonuluncə artıq burada təzyiqata təhmil edəmemiş, yənə Türkiyəyə ezamiyyətə məcbur olmuşdur. İstanbulda yetişince durmuş və tiyət yetişdirdiyi gənc və hüquqsunas ənsarlar tərəfindən kemali-məmənuniyyətə tibbi fakültəyə müdir edilmişdir.

Son vaxtlarda aldığı məlumatə nəzərə müşaralıyyə İstanbulda təhil etmiş Səidə bəyim nam 7 yaşlı bir qızı, Məhəmməd Selim nam beş çocuq yaşılı bir oğlu olmaq üzrə iki övladı vardır. Kəndisi də milli təlim-tərbiyə cəmiyyətində bulunuyor.

Əli bəy yalnız həkim deyildir. Həkim olduğu kimi müqtədir şair və böyük ədibdir. Bu gün Azərbaycan məşəhir həkamasi ünvanı ilə bir silsilə asar nəşrə başlanırsa, hər üç qismindən başda yazılıacaq qəder də kəsb istehqaq etmişdir.

İmzasız
"Övraqı-nəfisə" jurnalı, 1919

AZƏRBAYCANIN GƏNC ŞAIRLƏRİNDƏN ƏLİAĞA VAHİD

Gənc Azərbaycanımızın gənc və sevimli şairlərindən olan Əliağa Vahid əfəndi hicrətin 1311-ci sənəsində şaban ayının 12-də paytaxtımız Bakıda doğulmuşdur. Pek fəqir ailə içinde neşvü nüma etdiyindən daha müntəzəm məktəblərə girməmişdir. Zətən o vaxtlarda da ailə başçılarımızca "üsuli-cədid" məktəbləri təqdir edilmədiyindən o qədər etinaya alınmayırdı. Ona binaən əski üsul üzrə açılmış məktəblərə verilmiş, bir qac sənə quru həsirlər üstündə diz çökərək mollaların müdhiş sima və kəskin çubuqlarılıq məruz qalmışla cüzi də olsa, yazmaq və oxumaq öyrənmişdir.

Hənüz dərse alışmaqdə ikən mərhum pedəri vəfat etmiş, atasızlıq təsirilə daha başqa persitarı olmadığından dərsdən tətil etməyə məcbur olmuşdur. Həyat və möşətlerini bir dörlü təmin etmək üçün

xidmətə girməyə və sair para hasil ediləcək vasitələrə təvəssül etmişdir... Övvəl baqqal dükənində şagird olmuş isə də dükənin dəyintisi və bahalığın tərzi-vüquati onun təbe şairanəsile müvafiq olmadığından orası tərk eləmişdir, sənət öyrənmək məqsədilə xarratlığa getmişdir. Xarratlıqda bir qədər sərbəstlik gördüyü üçün bir müddət davam etmiş və kamil ustalar qədər də məharət kəsb eyləmişdir.

Vahid əfəndi qayet üzügülər, alnıaçıq, sərih-təbi və çalışqandır. Şairlikdəki nöqsanını ikmal etmək üçün bütün erbabi-ixtisasatın məsləhətini qənimət sanar... Hər daima Cənneti, Müniri, Müznib, Yusif və mərhum Seydi kimi məşhur şairlərlə elmi müzakirələrdə bulunur. "Dirilik", "Babayı-Əmir", "Məzəli" və sair bunlar kimi məhəlli mətbuatda yazımaqla iştirak etmiş və etmekdədir. Aşağıdakı qəzel dəxi yeni yazdığı asarı cümləsindədir:

Hər olan kəs laflı millet yolunda ixtilaf eylər,
Düşünsün qəsdinin zəşt olduğun bihudo laf eylər.
Əbəs lafı küzafılə bilinməz rütbeyi-insan,
Həmİyyətmənd olan mərdum nə lafı, nə gezəf eylər,
Vətən, millet yolunda canfəşanlıq eyləyən arif,
Küduretdən əvvəl ayineyi-qəlbini saf eylər.
Cahanda qüvvəsiz millət deyildir laiqi-dövlətə,
Hüququn anlayan əşxasə bu sözler kifayət eylər,
Vətən torpağının hər kim səfabəxş olduğun bilsə,
Oni manəndi-Kəbə gündə min dəfə tüaf eylər.
Çəkiləsə hürr hürtiyət eger bazarı-eşq içərə,
Yəqinən Yusif Misrin bahasın bir gilaf eylər.
Bəsalet ərsəsində əsgəri təlim ala her kim,
Əgər gəncisin ola bişək oni enqai-qaf eylər.
İgidlər eçz qılmaz düşmənə dava zamanında,
Nə qədər tab var cismində qeyrətlə maaf eylər.
Zərurət vaxtı yatmaz mərdi-aqil istirahətdə,
Cəllad tığınə yekşər ədu cildin qilaf eylər.
Yenə batında düşməndir, onu sən dost zənn etme,
Əgərçi zahiri düşmən sənlə etilaf eylər.
Gər olsa, Vahid, şerində nöqsan, qəm deyil, zira!
Yenə ümid var erbabi-cəmiyyət məsaf eylər!

Töküb qanım, rəvan qeyb oldu ol servi-rəvan gözdən,
Bu rövşəndir ki, qan tökcək olur mərdüm nihan gözdən.
Kəməndi-zülfüne bağlı çıxar qan cismi-zarimdən,
Kənar olduqca hər lehzə o yarı-mehriban gözdən.
Gözündə tıftək oynar xəyalı-çeşmi-məxmuri,
Basıb bağrına mərdüm qoymaz ani bir zaman gözdən.
Təki min ox, rizayəm, sinəmə peyvəstə sancılsın,
Məni ta salmışan ol dilberi-əbri-kəman gözdən.
Əgər bir dəfə bağ içə bu qamətlə xuram etsən,
Salar ta həşredək öz servi-nazın bağiban gözdən.
Eşitdim, qeyrlə ol laleüzlüm seyri-bağ etmiş,
Xudaya, saxla sən ol mahi-bimehri yaman gözdən.
Necə serməst iken, Vahid, çıxım meyxanədən huşyar?
Məni bir lehzə qoymaz bezmədə piri-muğan gözdən.

*İmzasız
"Övraqı-nəfisə", 1919*

HÜSEYN ƏRƏBLİNSKİNİN TƏRCÜMEYİ-HALI

Hüseyin Balaxələf oğlu 1881 sənə miladidə Bakı şəhərində təvəllüd etmişdir. Səkkiz yaşında axund Molla Ramazan oğlunun yanında altı ilə tamam üsuli-qədim üzrə təlim almışdır. Zamanının ucbatından olaraq rus hakimiyyətinin rəsmi lisani öyrənməkdən və lazımı elmü sənəti exz etdikdən ötrü rus məktəbində oxumaq məcburiyyətində olduğu üçün Sultan Məcid Qənizadə cənablarının təhtirəyasətində bulunan 3 şöbəli şkolasına daxil olur, oranı bitirdikdən sonra Mixaylovski şkolasının 3-cü şöbəsinə qəbul olunur.

O vaxtda sağ rus hökuməti təhti-təbiyyətində olan əhli-İslamiyyəti təzyiq altında saxlayıb və maarif qapılarını onların üzünə bağladıq üçün kəndimiz kimi metrik deftərlərimiz və təvəllüd naməxələrimiz də pərişan bir surətdə olduğundan müsəlmanlardan yüzdə bir faizi bele rəsmi məktəblərə qəbul olunmurdular. İstə bu sebədən dolayı da alimlərimiz kürreyi-ərzi özüñün buynuzunda isnad verib, cahillərimiz də, qoçubazlıq ilə öz həmdisin və həmçinin canına

ve malına qəsd etməyə bir dörtlü fəxr edirdiler. Hətta bir ölümə min ölümə bir ailəyə deyil, böyük bir xanidən məhv ediliyordu.

Bunları gəren Ərəbli “ağlamaqla dərdə dəva olmaz” – deyib, fənaliqları rəf etməyə və onların ürəyini almaqçın arkadaşlarını dəvət edib, çarelər arayır və bir cəmiyyətin təşkil olunması lüzumunu söyləyir.

İşte 1900-cü sənədə teşrini-sininin 17-də İsa bəy Aşurbəylı, cənablarının təhti-sədaretində olaraq məzkrə cəmiyyət təşkil olunur. Get-gedə qətl və qarətin azalması üzvlərin fəaliyyətinə delalət edirdi də, fəqət müstəbid hökumətin zalim jandarm heyəti tərefindən şiddətli surətdə təqib olunduqlarından dolayı davam elemədilər. Cəmiyyət qapandı. Lakin baisinə nə olduğunu bilən Ərəbli heç də məyus olmayaraq amali-arzusuna çatmaqçın başqa vasitələr aradı. Aktyorluq fikrinə düşdü. Əvət, bu yolla da milləti divi-mütəqiqiyətin pəncəyi-istibdadından və cəmaəti ifriti-infiyət və cəhəletin kəməndi-əsarətindən xilas etmək olurmuş!

İşte 1902-ci ilde sentyabrın 25-də Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” nam faciəsini mövqeyi-tamaşaaya qoyaraq aktyorlarımızdan Mir Mahmud Kazimski və mərhum Kərbəlayı Cahangir Zeynalov bir yerdə əvvəlinci dəfə olaraq Ərəbli, nökər Xəlilin rolunu səhnəyə-mübərəkiyə qədəm qoymuşdur.

İşbu vaxtdan beri mərhum artıq nuş ilə teatro aləmində çahışdır. Min dörtlü cövri-cəfalarla ilde bir dəfə də olsa tamaşalar veriyor və razılıq əvəzində tən və şəmadətlər aldığına baxmayaraq, arzusu yolunda yorulmaq bilmeyirdi.

1906-cı ilde əvvəlci dəfə olaraq arkadaşlarla bərabər tamaşa göstərmək istəyile Dərbənd şəhərinə səfər ediyor. Belə bir səfərin əziyyət və məşəqqətinə baxmayaraq, Bakıya dəvət edildikdən sonra aktyor və həvəskarlardan ibarət bir dəstə düzəldib məvərai-bəhri-Xəzər və İrana ezam olunur.

Aylarla xanəyerduş olub diyarbədiyar gəzir və hər yerin cəmaəti-nin anladığı lisan üzrə tamaşalar göstəriyor.

İşbu son illərdə bir qəç dəfə Rusiyaya getmiş, Qazan, Orenburq, Ufa və Hacıterxan şəhərlərinin əhli-islamiyyəsi miyanında böyük ad qazanıb, şöhrət bulmuşdur. Mərhum mahir bir aktyor və müqtədir rejissor olduğu kimi Qafqasiya türk teatro və sənaye-i-nəfisəsinin həqiqi bir xadimi idi.

İki ilden bəridi ki, Hacıbəyli qardaşlarının müdürüyyəti onu müdürüyyətine rejissor dəvət etmişdi.

İşte 1919-cu sənədə miladidə həmin mart ayının 4-də insaniyyət və islamiyyət adusı bir qatilin zələm bir qırğusunilə qətlə yetirildi. Və faciye-i-herətayenin son pərdəsi idi olaraq qapandı:

Yadındamı doğuldugun zamanlar?
Sən ağlar idin, gülderdi aləm.
Bir öyle ömür keçir ki, olsun,
Mövtin sənə xəndə, xəfqə matəm!

İmzasız
“Övraqı-nəfisə” jur., 1919

SEYİD ƏZİM¹

XIX əsrin ikinci yarısında dilinin şirinliyi, təbinin barizliyi ilə şöhrət qazanan Seyid Əzim 1251-ci ilde rəbiülevvəl ayının 14-də Şamaxı şəhərində doğulmuşdur. Atası Seyid Məhəmməd Şamaxı seyidlerinin en məşhurlarından olub bütün ailələri seyidlik təribəyesi ilə bəslənmiş, keçinmişlərdir. Seyid Əzim yeddi yaşında ikən atasız qalıb, ana babası molla Hüseynin təhti-himayəsinə keçmişdir. Molla Hüseyn isə Rusiya dövləti tərəfindən Dağıstanın Jaksay kəndində məməriyyətdə bulunurdu. Haman babası Seyid Əzimi anası ilə bərabər yanına aparmışdı. Seyid Əzimi de türkçə, farsca və ərəbcə oxutdurmuşdur.

Seyid Əzim on bir il Dağıstanda oxuyub yaşadıqdan sonra yenə Şamaxıya qayıtmış, ata yurdunda təkrarən əski ailənin qüvvətlənməsinə çalışmışdır. Fəqət Dağıstanda etdiyi təhsilə qənaət etmemiş, biliyini daha da artırmaq istəmişdir. Buna görə iyirmi yaşından olduğu halda Nəcəfə getmiş, bir neçə il orada qaldıqdan sonra Bağdada, oradan da Şama gedib zamanın icab etdiyi elmi icmal etmişdir. Şamda olduğu zamanda “Beytüs-səfa”dakı şairlərə yazdığı mənzumələr divanında mövcuddur.

¹ Məqalə Seyid Əzim Şirvanının “Seçilmiş şeirləri” kitabından bezi kiçik ixtisarlarla çap edilir. Bakı: Seyid Əzim. Seçilmiş şeirləri. Bakı, 1930 (Müqəddimə).

Ərəbcə təhsilini ikmal etdikdən sonra vətəni Şamaxıya qayıtmışsa da, hacı olmaq sevdasına düşmiş, Məkkəyə, oradan da Mədinəyə getmiş. Sonra Misirdə çox alımlar və şairlərlə görüşmüş və doğma yurdu Şamaxıya qayıtmışdır.

O zamanlarda Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzetində xalqı pul yiğib məktəb açmağa təhrik və təşviqedici bir məqalə yazmış. Şamaxılılar dəxi o məqaləni nəzəri-etibar olaraq pul toplayıb məktəb açmışlar və Seyid Əzimi də o məktəbə şeriat müəllimi təyin etmişlərdi. Lakin ianənin qalanı verilmədiyindən altı aydan sonra məktəb bütün-bütünə axşamış, bağlanmasıq dərəcəsinə varmışdır. Məktəbin bu fəlakətli halını görən Seyid Əzim Qafqaz müsəlmanlarına müraciət edib bu mənzuməni "Əkinçi" qəzetiňe yazmışdır:

İy Həsən bəy müəllimi-dana,
İy edən əhli-aləmi ehya;
İy çatan əlemə səfasından,
Eyleyir Seyid iltica səndən.
Kim bu məktub, kim xəyalimdır,
Əhli-Qafqaza ərzi-halimdır.
Edəsən çap, ey gözüm nuri,
Ta ola ruzigar məşhuri.

QAFQAZ MÜSƏLMANLARINA XİTAB

Əssəlam, ey əhaliyi-Qafqaz,
Ey reyisani-vacibülezaz.
Əssəlam, ey gürühi-xeyr əsər,
Milletin qeyrətin çəkən kəslər.
Kişidə olmasa əgər qeyrət,
Ondan, elbəttə, yaxşıdır övrət.

Və ilax.

Seyid Əzimin dadi-fəryadında nə ianəçilərdən, nə də şeyxüislam və müfti-islamdan etina edən olmuş, İzzəddinlər, Fələkilər, Zülfiqarlar, Xaqanilərin ənqazı üzərində qurulmağa başlayan yeni

maarif ocağı yixılıb-dağılmağa üz tutmuşdur. Şamaxı şəhərində bir növ yeni üsula bənzər bir şəkilde açılan bu məktəb Seyid Əzimin bütün-bütünə mənbeyi-həyatı, mayeyi-iftixarı olmuşdur. İstədiyi kimi balaları oxutmuş, onlar üçün intibahverici mənzumələr yazılmış, tam serbest bir surətdə idarə etdiyindən son dərəcədə məmənun olmuş. Burası mənzumələrindən anlaşılır.

Məhəmməd Ağa Cürmi tərəfindən həcv edilib müftəxor seyid olduğu başına qaxıncı edildikdə Seyid Əzim şövqindən bir çuval saman, bir kisə arpa və ya bir kürk üçün yazdığı uzun qəsidiələri unudaraq kəmali-qürur ilə:

Deyiləm müftəxori-qərqasi-murdari tələb,
Mənə öz rəncim olub vasiteyi-nan, Cürmi.
Sənətim bir neçə ətfala olubdur təlim,
Açmışam sahəti-Şirvandə dəbistan, Cürmi.
Varidur layiqi hərçəndi dəbistanımda,
Ruhi-Xaqani ola tifli-səbək xan, Cürmi –

deyə məktəbinə bütün mənlikilə güvəndiyini bildirmişdir.

Nə çarə ki, xüsusi surətdə, daha doğrusu, Kərim bəy kimi keyfəmayəsha qulunun nüfuzu sayesində pul toplayıb açılan məktəb isə müvəqqəti olmuş, lazıminca davam etməmişdir.

Cünki məktəb gerek dərs ləvazimatı və gərkəsə müəllimlər maaşını vermək və sair ehtiyacata sərf etmək üçün pul cəhətindən ağır sixıntılar törəmiş və nehayət, bağlanmışdır. Seyid Əzim dəxi haman məktəb bağlandıqdan sonra şəher məktəbinə şeriat müəllimi təyin edilmiş və yenə məktəbdarlığına mənzumələr yazıb şagirdlərə təlim etməsinə davam etmişdir.

Eyni zamanda şəher məktəblərinin quruluşuna xalqın həyatı-ictimaiyyə və əhvalı-ruhiyyəsinə aşina olduğundan mətbuatı bilxassə mətbuatdakı məktəbə dair yazılın məqalələri nezərindən qaçırmamışdır. Elmi yazınlara əhəmiyyət vermiş, həmin deqiqədə fəryada başlamış "Əkinçi" qəzetiňin müdürü Həsənbəy Zərdabiyə xıtabən yazaraq öz vicedən siziltisini və xalqın nicatı elmdə, sənətdə olduğunu xalqa eitdirməyə çalışmışdır. O cümlədən "Əkinçi" qəzeti ndə məktəb və elmə aid yazılın bir məqaləyə cavab tərzində bu mənzuməni yazmışdır:

Ey bize xeyirxah olan Möhsün,
Əhli-ehsan və xoş nişan Möhsün.
Millətin qeyrətin çəkən qardaş,
Toxtı-xoşbəxtlik əken qardaş.
Sözlərin dün getirdi şura məni,
Şad qılsın görüm ilahi səni.

və ilax.

Seyid Əzim ilə Hesen bəyin əl-ələ verib xalqın bilaram elmə, sənətə doğru təhrik, təşviq etməleri mücrümlikdə cahilanə ağ köynək olub xəncər vuranları tənqid ələmələri avamlara, bilməsə mütəəssib dindarlarla xoş gəlmədiyindən onları təkfir etməyə başlamışlardır. Təzəcə yanmağa başlayan təlin və təkfir atəşinə yalnız mollalar deyil, Kərbəlayı Həsənqara (Hadi), qubalı kapitan Soltanov (Hadi) və Nalan kimi şairlər dəxi ətək vurmuşlar. Bunlar gərək Hesen bəyi və gərəksə Seyid Əzimi qayət çırキン bir surətdə həcv etmişdir.¹

Bidətləro, yaramaz adətlərə, dini xurafata atəş açan Seyid Əzim bu həcvləri kükrəmiş aslan kimi qarşılamış, Qarabağın mənqəbəsini haqlı olaraq tamamilə zatında təmsil edən Həsənqara Hadini bu mənzuməsilə qayət ustadanə bir surətdə qamçılamışdır:

Ey olan Hadiyi-ərbabi-zələlet Hadi,
Ey müzillini edən haqqə hidayət Hadi.

¹ Hesen bəy Qarabağlı Hadidən aldığı həcvin ədəbli cəhetinə bu sözləri eləvə etməklə "Əkinçi" qəzətinin elavəsində dərc etmişdir: "Cənab Hadi Əlminin Qarabağının aşağıda zikr olunan həcvini onun xahişinə müvafiq tamam çap etməyə izin olmadı. Ona binaen onların bir para nəlavəti və hədyan sözləri qaldı. Amma əl cənab və onu fitləyen eşxaslar meyus olmasın ki, belə kamallı sözər pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın serhədində bir daş qoydurub onun üstündə zikr olunan həcvə tamam qazdım ki, gələcəkdə bizim övlad o yadigarə baxıb bilsinlər ki, mon bu zəhmət ilə milləti-islamı qəşfətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmisəm".

Həcvin işe başlangıcı budur:

Ey edən fikrini aləmdə nümayan, Hesen!
Dadmayan dəhrdə bir ləzzəti-iman, Hesen!
Şəri-cərayə vuran qəsdilər nöqsan, Hesen!
Eyləyen öz-özünü biseri-saman, Hesen!

Eylədin sən ki, bu mehdiliyə adət Hadi,
Eylə bəs aləmə təbliği-risalət Hadi.

Leyk peyğəmbər olan həcv eləməz ümmətini,
Kişi lazımdı çəkə ümmətinin qeyrətini,
Gərçi həcv eyleyənin yoxdu kəsən sünnetini,
Sənə bu həcv nə fərz idı, nə sünnet, Hadi.

"Əhsanül-qayide"nin sahibi, yaxud özü bəg,
Yazmış idi nə rəva, xalq olur ağköynək?
Sən oba aşrı, əzizim, nayə lazım hürmək,
Nə üçün eylədin izhari-ədavət, Hadi?

Leyk siz bir para bidətlər edibsiz icad,
Qoymusuz adını siz təziye, ey ehli-fəsad.
Bize bu teziyeden özge heveslərdi murad,
Mən ölüm, bir sən özün eylə mürüvvət, Hadi!

Bu deyilmi qərəzin başuvi sən çapmaqdən,
Yəni ki, canımı cananə edərdim qurban?
Maluvi bəs nə üçün eylemeyirsən ehsan?
Quru baş çapmağa sən etmişən adət, Hadi!

Xatırın cəm elə kim, gər bu işə rəsmi-əza,
Sənə nifrin edəcək padşəhi-Kerbübelə.
Bədənin zəhmetinə şəridə yoxdur fitva,
Yoxsa var sizdə, görək, təzə şəriət Hadi?

Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq,
Daldə qaldıq tökülib cəhl ilə biz, ay sarsaq!
Pəs nə vaxtı bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!

və ilax.

Hadi Seyid Əzimdən insaniyyətin tələb etdiyi tədib qamçılarını yeyince son dərəcə mütəəssir olaraq qayət tənəli bir cavab yazmışdır. Kapitan Soltanovun və Nalanın işə yazdıqları son dərəcədə

edəbdən xaricdir.¹ Bunların hücumları nə qədər yersiz, həcvləri nə qədər ədəbsiz olsa da, Seyid Əzimin sarsılmaz əzmi, rəvan təbi müdhiş saldırısı qarşısında aciz qalırdı. Verdiyi məntiqi cavabları, həkimanə öyüdləri intibahın əsasını təşkil etdiyi üçün nəticəsiz qalmayırdı. Oxu tam hədəfə isbat edərdi. Hamisini dehşətli saldırışı ilə susmağa məcbur edirdi. Hesənqara Hadiyə verdiyi dəyərləi cavabdan qubalı kapitan Soltanov Hadiyə de vermişdir.

Cavab isə budur:

Ey bizi mədh qılan Hadiyi-dövran əxəvi!
Bu nə zəhmətdir, aya mənbəyi-ürfan əxəvi.
Seyyidi eyləmisen mədhi-firəvan, əxəvi!
Şad səndən olacaqdır şəhi-Mərdan əxəvi...

...Məni əfv eyle ki, öz Cürmümə iqrar etdim,
Anladım səhvimi, iqrarımı inkar etdim.
Sənə baş çapma dedim, təvbə-istigfar etdim,
Keç bu təqsirdən, ey mənbəyi-ehsan əxəvi.

Olasan eşqdə divanə, məhəbbətdəndir,
Çapasan başını mərdanə, məhəbbətdəndir.
Tökəsən qanını meydanə, məhəbbətdəndir,
Olmuşam eylədiyim zəmmə peşiman, əxəvi.

Leyk gəl indi biz eyri oturaq, düz danışaq,
Elə bil küslü idik, gel təzəden barışaq.
Şərdə var isə baş çapmaq biz də qarısqaq,
Bir görək varmı buna hüccəti-bürhan, əxəvi.

Bələ fitvanı görək verdi bize hansı innam,
Ya ki onlar özü də etdi bu əmre iqdam?
Bədənin zəhməti gər şerdə olmazsa haram,
Biz də başlar çapıban cari edək qan, əxəvi!

¹ O zamanlarda bir qarabağlı Hesən boye yazdığı açıq məktubunda “aşura barəsində qəzetde çap olunan fəqərə cümləmizi mükəddər etdi və bəzilərini sizin qetlinizə dəxi mühəyyə edilibdir”, – demişdi.

Gərek əvvəl çapa başlarını fövci-üləma,
Çünki onlardı bu işlərde rəisül-füqəra.
Sonradan baş çapalar xan, əmirül-üməra,
Nə ki hər bisəri-pa, lütiyi-meydan, əxəvi...

...Doğrudur, baş çapıraq biz dəxi cəmiyyət ilə,
Bunu lazımdı həlal eyləməyə hüccət ilə.
Nə olur bir göz açıb baxmaq işə ibrat ilə,
Bəlkə yoldan çıxarıbdır bizi şeytan əxəvi!

Ey Hesənbəy ki, gəlib təbime mərdanə bu söz,
Bilirem ki, dəyəcek Hadiyi-kapitana bu söz,
Çap qıl, ta dağila səfheyi-dəvrənə bu söz,
Qoy məni həcv elesin həzrəti-kaptan, əxəvi!

Ey bu nadanlar əlindən yetişən canə, Hesən,
Səbr qıl təneyi-hər cahilü nadanə, Hesən.
Sən də Seyyid kimi ver pəndi-həkimanə, Hesən!
Bəlkə bir söz qana bu zümreyi-nadan, əxəvi!

Əlli iki il bundan əvvəl mövhumat və mövhumatpərəstliyin en güvvətli zamanında xəncər vurmaq əleyhinə qalxışan Hacı Seyid Əzimin mücahədətini təqdir etməmək qabil deyildir. Lakin onu təqdir əvəzində, avamlar yan dursun, Əhsənül-Qəvaid kimi mührərlər belə üzərinə hücum etmişlər. Onu susdurmaq, daha doğrusu, məglub edib avamın nəzərində ləkələmək, nüfuzdan, etibardan salmaq üçün “şair badopərest olur, onun sözü məqbul deyildir” – deyə mütəhhim etmeye qalxışmışdır. Əhsənül-Qovaидin¹ yazdığı şairlərə toxunduğundan bir çox şairlər onu həcv etməye təşəbbüs etmişlərdi. Hacı Seyid Əzim həcv edib “Əkinçi” qəzetine göndəmişsə də, dərc edilməmişdir. Sonra dörd şairlə birləşib həmin ildə “Əkinçi” qəzeti² vasitəsilə cavab yazıb Mollayı-Rumi, Əbu Əli Sina və Şeyx Sədiddən dəlillər gətirərək şairləri müdafiə etmiş:

¹ “Əkinçi” qəzeti, 1876, sayı 7.

² Yenə orada, sayı 8.

Çu şair birəncəd bequyad həca,
Həca ta qiyamet bəmanəd bəca.¹

Əhsənül-Qəvaid dəxi delilli-sübuthu cavab yazaraq axırında deyir ki, məni həcvi-şüəradan qorxutmuşduz, mən ayinə kimiyem, hər kəs məndə öz camalını görər² və bir də kəlam, şəxsin etiri və buyidir. Gülün etri öz lətfətin və mütəəffin şeyin buyu öz xəbəsətin zahir edir.³ Lakin Seyid Əzim gərək Əhsənül-Qəvaidın və gərək Nalanın hücumlarını ayrı bir mənzuməsilə qarşılamış, xurafat cəbhəçilərinə ağır zərbə endirmişdir. Seyid Əzim Kapitan (Hadi), Həsən-qara (Hadi), Əhsənül-Qəvaid və Nalan kimi mütəərrizlərlə qələm mücadilesində olduğu zamanda cahil və avamların da təərrüzünə məruz qalmış, ona cürbəcür ağır sorğular verilmişdir. Onlar məktəbi sevmədikləri kimi, qəzətdən də məmənun olmamışlar. Qəzətdən nə fayda olacağını, acı bir dil və istehza ilə soruşmuşlar. Seyid Əzim dəxi ona verilən sorğunu və tərəfi-müqabılıq verdiyi cavabı:

Dün sual etdi bir nəfər, cahil
Ki, qəzətdən nədir bizə hasil? –

mətləli nəzm edib Həsən bəyə göndərmişdir. Mətbuatın əhemiyətini xalqa anlatmaqdə və davamına ciddiyətlə çalışmaqdə daima Həsənbəylə yan-yanaşı yürüyen Seyid Əzim xalqın intibahı yolunda mübarizə etməkdən bir an çəkinməmiş, mətbuatın əhemiyətini özü anladığı kimi xalqa da anlatmaq istəmişdir. Lakin çar hökuməti tərəfindən osmanlı-rus müharibəsinə aid xəberlərin qəzətədə dərc və nəşr edilməsinə yol verilmədiklərindən ister Həsən

¹ Şair incidikdə heç deyər, heç və qiyamətə qədər qalar.

² Bu mezmum Sabir üçün böyük bir mövzu olmuşdur. Bir çox şeirlərində işlətmişdir. O cümlədən:

Şairem, əsrimin ayinesiyem,
Məndo hər kəs görür öz qas-gözünü;
Necə kim, dün "Birisi" baxdı mənə,
Gördü ayinədə ancaq özünü.

³ "Əkinçi" qazeti, 1876, sayı 9.

beyin, ister Seyid Əzimin fəryadı netice verməyirdi. Seyid Əzim "Ziyavi-Qaqazya" qəzetəsinin çıxmاسını görüb, haqqında mənzumələr yazılmışda da, "Əkinçi" qədər də mürevvici-əfkarı ola bilməmişdir. Nehayət, "Əkinçi" bağlandıqdan sonra məktəbdən və mətbuatdan aldığı intibahı şəhər məktəbində qüvvətləndirməyə çalışmışdır. Elmi və elm əqli olmayı mətbuatda yaşlılara tövsiyə etdiyi kimi məktəbdə də oğluna nəsihət adıla:

Üləma haqqını riayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə, bu kafir, ol müsəlmandır,
Hər kimin elmi var o insandır –

deyə elmin, elm əhlinin, hətta insanıyyətin belə qədri-qiyəməti elmdə olduğunu anlatmış, bir az da irəli gedərək:

Demirəm mən gedən təriqilə get,
Əqli tut, ol gözel rəfiqilə get.
Sənə bürhan deyil təriqi-pədər,
Gör nə yol getdi, zadeyi-Azər.
Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan, get əhli-ürfan ol! –

demiş, din, məzhəb ayrılığı ilə şərəf qəsb edən dindarlara dəhşətli bir zərbə endirmişdir. Ələlxüsüs, xalqın ruhi xəstəliyin, mədəni mütərəqqi olmalarına yol verməyen mümanieti daima xalqı qul halında saxlamaq isteyən insanları gözəlcesinə bilmış, həziq doktor kimi bir an evvel müalicəsinə girişmişdir. Bu xəstəlik isə islam dinində olanların beyninə yerləşən sünni-şie məsəlesi, mollabazlıq, başqa dilləri öyrənməkdən ibarətdir. Odur ki, sünni-şieliyi əzmək üçün əliallahlığı da onlara qoşaraq müxtəlif rənglərde məsxərə etmiş, çirkinliklərin və qanlı vaqıələr törendiklərini cürbəcür vasitələrlə göstərərək rəzil etmişdir. Xurafat amilləri qarınqluları olan mollaların, qazıların qoyun cildində qurt kimi yırtıcılıq etdiklərini meydana çıxartmış (Fə la tekəbb izzina) əmrini xalqa verdikləri halda özlərinin daima zinaya rəqib olduqlarını açıq-açıqına söy-

ləmişdir... Nəcəf və Kərbəlayə təhsilə gedən tələbələrin siğəbazlıqla məşgül olduqlarını geniş surətdə nəzəm etmiş, təhsilini qurtarıvətəninə qayıtdığından sonra etdiyi moizənin sərf sefəsetədən ibare olduğunu anlaqlı bir müəllim kimi xalqa anlatmış, təcrübəli bir doktor kimi cəhalət dərdinin çarəsini göstərmiş, nəhayət, axunda xitabən

Bir deyən yoxdur, ey imami-şerir,
Edəcəksen nə vəxtədək təzvir?
Dutalım elmə olmusan vasil,
Bize bu elindən nədir hasıl?
Hansi nadanı alım etdin sən?
Hansi bimarı salım etdin sən?
Hansi kuri sən etmişən bina?
Hansi əmvatı eylədin ehya?
Hamı islam üçün sərəncamın?
Yerə gırsın o müctəhid namin!
Söylədin telegrafı elmi-bəlis –
Ki, onu ixtira edib iblis.
Kari-şeytan dedin dəmir yolunu,
Xəlqə etdin həram Dum yolunu...

və ilax.

Söylədiyi mənzumələri qehrəmananə saldırış olduğu kimi, özü-nün də mümkün qədər yeniliyə doğru yürüməsi qayət deyərli bir hərəkatdır.

Seyid Əzimin bu doğru hərəkətlərinin içərisində və düşüncəsi icabince en mühüm bir nöqtə olmuşdur. O da hər cəhətdən olursa olsun yüksəlmək nöqtəsidir. Seyid Əzim Şirvan felakətinin tövsiyəsini və şirvanlıların xoşbəxtliyini haman nöqtədə bilirdi. Ehtimal ki, bu nöqtəyi-nəzərlə də Bakı, Şirvan varlılarının nəzəri-diqqətini, pulunu Şirvana cəlb etdiyi, Azərbaycanı müdhiş və olduqca faciələrlə istilası altına alan Rusiya imperatorunun da nəzəri-merhəmetini cəlb etməyi nəzərdə tutmuş, II Aleksandra edilən üçüncü sui-qəsdə:

Şükür Allaha, bəxt yar oldu,
Sanki bu dəhr növbəhər oldu.

Dövvümi-mahi-niqi-aprəldə,
Əvni-haq xalqa aşikar oldu.
İmperaturu-əzimi-rusə,
Lütfi-fezdan nigahdar oldu,
Bu üçüncü bələdan oldu xilas,
Yenə təxtində şəhriyar oldu¹ –

kimi uzun dualar, sənalar və sui-qəsd edənə lənət, nifrət edərək bir sevinclə qəsidi yazmış, səsini saraya eşitdirmək istəmişdir. Bunun dalınca III Aleksandrın taxta oturacağı təkərrür edəcəyini duyuncu manifest məsələsini dərmiyən edərək:

Saqiya, ey büti-gülçöhrə gəlir fəslı-bahar,
Meyi-gülfəmə gətir, mövsimi işarət görünür² –

başlıqlı uzun bir qəsidi yazmış, Şirvanın və şirvanlıların zəlzələdən uğradıqları fəlakətə ağlayaraq, könlündəki acı təəssüratı bürüzə vermiş, şirvanlılara vergi üçün möhlet və ianet təmənna etmişdir. III Aleksandr taxta oturunca cülaus münasibətilə onun adına "Məcmueyi-asarı-Hacı Seyid Əzim Şirvani" namına bir təlim kitabı yazımiş, o kitabda nəşrlərdən əlavə:

İlahi, dövləti Rusiya daim bərqərar olsun,
Əsasi tacü təxli alem içrə paydar olsun –

kimi mənzum duası da vardır. Hətta Puşkinin qəbri üzərində yapı-laçaq türbə münasibətilə də imperator müəzzimə:

Təalallah səni qadir, elmi-əqdasü-dana
Ki, məcmui-cahanı altı gündə eylədi ehya –

mətləli uzun bir mədhiyyə yazıb, cəmiyyətin təqdir və iltifatına qarşı təşəkkür etmişdir. Zətən Seyid Əzim fövqələdə vətənpərest və

¹ Divani-Seyid Əzim, Təbriz təbi, səh.117.

² Məhəmməd Ağa Cürmi

şairnevaz olmuşdur. Bir şairlə nə qədər heçvleşib, küsülü olmuşsa da, kənardan şairin haqqında təcavüz edilməklə bacardığı qədər də imkan vermədiyi kimi şairi təqdir edənə də həddən artıq ehtiram etmişdir. Seyid Əzim mətbuatda mədəni məktəb tolımı, mənzumələr yazımaqla berabər Bakı, Qarabağ şairləri ilə de müşairobə bulunmuşdur. Bakıdakı şairlərdən Ağa Kərim Salik, Məhəmməd Ağa Cürmi, Ağa Dadaş Müniri, Ağa Dadaş Süreyya, Mirzəağa Dilxun, Əli Abbas Müştəq, Mirzə Məhəmməd Müsəvvirle Qarabağdakı şairlərdən isə ancaq Abdulla bəy Asi, Əli Əsgər Növrəslə müşairosı çox olmuşdur. Bir-birlərinə nəzirə yazmaqdan, bir-birinin əhvalını da nəzmən soruşturdu. Aralarındaki münasibət qayet səmimi və olduqca dostənə olmuşdur. Lakin Azərbaycan şairlərinin hamisindən ziyadə Bakı şairlərinə böyük ixləs və iradəti olmuşdur. Hər birindən çox Bakı şairlərinə nəzirə yazmışdır. Məhəmməd Ağa Cürmi tərəfindən yazılın:

Xəta edib o ləbi-ləlinə şərab dedim,
Bu söz nə sözdü məni xanəman xərab dedim –

mətləli qəzələ nəzirə yazıb göndərdiyi kimi Cürminin qəzəli ilə bərabər haman vəzn, haman rədifi qəzel yanan şairlər haqqında da bu şerî yazmışdır:

Necə rədifi-qəzel etdin intixab dedim,
Nezirəyi-şüərayı-fələk cənab dedim...

Bundan sonra Mirzə İsmayııl Qəsirə yazdığı həcvində, Hacı Ağa Hüseynqulu Səfər Əliyevin qardaşı Ağa Dadaş bəyin və Hacının oğlanları İsmayııl bəy, Kamil bəy haqqında yazdığı mədhiyyədə və sairədə Bakı şairlərini terif etdiyi kimi bu mənzuməsində həddən artıq təqdir və tövşif etmişdir və şeirlərindən nəhayət dərəcədə qənaət hasil etdiyini bildirmişdir:

Şirvanə Bakıdan yenə çox tötfələr gəlir,
San Misir karvanı açılmış, şeker golir.
Nazil olubdu ayeyi-rehmət Şəmaxiyə,
Tulani şükriər eləsin, müxtəsər golir.

və ilax.

...Seyid Əzim şeir və məktəb aləmində çalışarkən gözlənilməyən bir hadisəyə təsadüf etmişdir. O hadisə də qayet haqsız olaraq uydurulub Seyid Əzimin müəllimlikdən çıxarılmışdır. Bu dəxi onun üçün daha bir fəryad etməyə mövzu təşkil etmişdir. Haqsızlığı təhəmmül edə bilmeyən Seyid Əzim popuçitelə şikayət etmədən ötri Tiflisə getdikdə Gəncədə tövquf edib şeyx Nizaminin xaraba türbesini ziyaret edərkən bu rübəini söylemişdir.

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan,
Olmuşmu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kələmi dağılan?

Orada Tiflisə gedib haqqında haqsızlıq edildiyini sübuta yetirmiş, yenə də vəzifəsində davam etmişdir.

Seyid Əzim Şirvan şairlərinin ən rəvan təbəlisi olmuşdur. Fəaliyyət, qabiliyyət cəhətindən Bakı "Məcməül-şüəra"ında Cürmi, Qarabağ "Məclisi-üns"ündə Natəvan nə olmuşsa, Şirvan "Beytüssəfa"ında Seyid Əzim o olmuşdur. Fəqət, təbiəti-şəriyyəsinin rəvanlığı cəhətindən bir qədər də üstün görünmüüş, daha doğrusu, XIX əsrin birinci yarısında Qasım bəy Zakir nə qədər meydan almış isə Seyid Əzim də eyni meydanı almışdır. Mətbuatda iştirak etmiş, məktəb menzumələri düzəltmiş, müsabiqə ilə qəzəller yazmış, nezirəleşmiş, varlılara kürk, arpa, saman, bugda üçün, imperatorlara yaxınlaşmaqdan ötrü qəside, mədhlər inşad etmiş, müasir şairlərlə heçvleşmiş, hər tərəfə mütehəvvir bir iyid kimi at salmışdır. Məcruni, Məftuni, Xelili, Qumrını, Nalanı, Nadini, Kapitanı, Yusifi, Yasiri, Fenəni, Cürmini həcv elədiyi kimi xan qızı Xurşudbanuyə (Natəvana) tərəfdar çıxıb, sítayış etdiyi Abdulla bəy Asını də həcv elemişdir. Zamanında molladan, qazıdan, axundan, əfəndidən, müctəhiddən, şairdən əsla qorxmamışdır. Hamisəna mübariz sıfatılıq qarşı çıxmışdır.

Lakin bu meziyyət, bu qüvvətlə başqalarının təsiri altından özünü xilas edə bilməmişdir. Divan tərtibində Nevai, Füzuliyyə, həcvdə isə Yeqmaya təqlid etmişdir. Bir çox həcvlərini Yeqma yanan möv-

zuda yazib, ancaq həcv etdiyi adamın bir adını dəyişdirmiştir. Qəzel-ləri isə nə qədər sənətkarənə olsa da, hamısı nəzirədir. Məsələn:

Zehi-zatın nihani ol nihadan masəva peyda,
Bihari sününə əmvac peyda, kər napeyda.

Füzuli

Əya zatin nihadur, ol nihadan hər nihan peyda,
Olubdur hikmətindən cümlə bu qövmü-məkan peyda.

Seyid Əzim

Bunca kim vardır ol qəmzeyi-caduda bəla,
Yoxdu yüzdən biri ol çərxi cəfa cudo bəla.

Qasim bəy Zakir

Nə qəder ola ol çərxi-cəfa bəla,
Olmaz o qədər ki, var bütü-bədxudə bəla.

Seyid Əzim

Bu beylərdəki məzmun ikisi də birdir. Fəqət Zakirin baş misrasının məzmunu Seyidin ikinci misrasında, ikinci misrasındaki məzmunu birincisi misrasındadır...

Bu tutuşturmalara bir az da artıq əhəmiyyət verilsə, Seyid Əzim külliyyatının hər yerində yuxarıda göstərilən nəzirələr və iqtibaslar görünür.

Seyid Əzim farsca da şeir tərcümə etməkdə böyük iqtidar sahibi olmuşdur, tərcümə etdiyi şeirlərdə badayeyi-ədəbiyyəni, sənəti-şeri əslində olduğu kimi riayət edə bilmışdır. Ələlxüsus, Füzulinin farsca olan bir tərkibini olduqca gözəl tərcümə etmişdir. Nümunə üçün bir neçə beytinin dərc edilən iddianın doğruluğuna riayət edər.

Ey xoş ol dəm ki, bəhər niqü bədəm qar nəbud,
Bim əz təneyi-əğyarü qəmi-yar nəbud.

Füzuli

Ey xoş ol dəm ki, mənim eşqilə karım yox idi,
Bimi-əğyar, könüldə qəmi-yarım yox idi.

Seyid Əzim

Cani-aşüftə giriftari-dili-peyda-şüd,
Təni-sərgəştə əsiri-aləmi-dünya şüd.

Füzuli

Cani-aşüftə əsir oldu dili-şeydayə,
Səri-sərgəştə giriftar qəmi-dünyayə...

Seyid Əzim

Bu dəyərli tərcümənin farscası on beş beytdir, hər bəndi də tərkibindən əlavə beş beytli və lakin hər bəndinə bir beyt iki bənd də şerin üzərinə əlavə edib on yeddi bənd eləmişdir. Məettəəssüf Füzulidən tərcümə edildiyi divanında qeyd edilməmişdir. Şerin başında “Dərbəyani-sifati adəm və eşqi-məcaziyi-beni-adəm və eşqi həqiqi” yazmaqla kifayətlənmişdir.

Seyid Əzim ibtidə seyidlik, sonrakı məmurluq ruhu ilə bəslənmiş, nehayət, təhsili də axundluq təhsili olmuşdur. İrlidə deyildiyi üzrə əgər məktəbdə türk, rus müəllimləri ilə yan-yanası durub-oturmasa idi, məktəb intibahından mütafiz olmasa idi, o dəxi başqa axundlar kimi yox, bəlkə də mükəmməl şəcərəli bir axund olacaqdı. Məktəbin təsiri, məktəbin ilhamı ona açıq bir fikir bəxş edib:

Demirəm rus, müsəlman ol,
Hər nə olursan get əhli-ürfan ol –

söylətdirmiş və qədri-qiyət qazandırmışdır.

Seyid Əzimin böyük-böyük əsərləri vardır. Fəqət əsərləri çoxluca, böyük, şəriyyətə dəyerli, mövzu etibarı ilə əhəmiyyəti çox deyildir. Çünkü bütün yazdıqları dərəbəylik dövrünün çeynənib tökdüyü qəzel, müstəzad, müxəmməs, müsəddəs, varlılara, şahlara,

imperatoriłara təmənna üçün mədəh və tərifdən ibarətdir. Əger oğluna nəsihət yazdığı, "Pərişan"ı və azacıq olsa da "Əkinçi" qəzetiñde iştirakı olmasa idi Seyid Əzimdə başqa şairlərde olan qədri-qiyomat də olmazdı. Çünkü Seyid Əzim əsrin sənət və mədəniyyətinə nə qədər yaxşı baxmışsa, qadın məsələsinə on o qədər də xor baxmışdır. Axundları, qazılıarı tənqid etmişse də, özü qəsidiłer yazış təmənna etmekdən çekinməmişdir. Buna görə də Seyid Əzimin en böyük qiyməti kiçik "Pərişan"ında yazdığı nəsihətləri və en böyük şöhrəti də mədhiyyələri və həcvləri sayəsindədir.

Bununla berabər Şirvanda özünü taze bəyliyə yazdırılanları şiddətlə bir ilə həcv və rəzil etmişse də Mahmud ağa, Kərim bəy, Həsen bəy kimi köhnə bəyləri tərifdən vaz keçə bilməmişdir.

Seyid Əzimə ümumi, ictimai duyuñ, ictimai düşüncə nöqtəyi-nəzərile inqilabçı adı verilərsə, heç şübhəsiz ki, yuxarıda söylənilən zeif cəhətdən mübaliğeli ədd olunacaqdır. Lakin zamanın avamlığını Şirvan kimi bir mühitin qaranlığını, şia sultani Ağa Seyid Əlinin sünni imperatoru Hacı Məcid əfendinin hökmranlığı və amansız müamelesi nəzəre alıñarsa, o vaxt Seyid Əzimə vaxtının en dəyərlı qəhrəmanı demək belə cayızdır və bu qəhrəmanlığına görə də şirvanlılar tərefindən lazımi mükafatını almış, iyirmiñilik müəllimliyi və dəyərlili bir şair olduğu nəzəre alınmayaraq məscidə bir neçə mömin tərefindən başmaq çıxarılan yerdə divara sıqtalanıb ölüm halına salılmış. Bütün Şirvanı min dil ilə vesf edən Seyid Şirvani 1305-də ramazanın 21-də o zamankı şirvanlıların cəhaletinə qurban olmuşdur və Şirvan şəherinin kənarında Şahxəndən qəbiristanında dəfn olunmuşdur. Vəfatı münasibətələ Şirvan şairlerindən Ağa Əli bəy Nasih bu növhəni yazmışdır:

Qan aqla gözüm sərvəri-dövran getdi,
Sərdəstəri əhli-fəzlü-ürfan getdi.
Əfsus o şairi-ədibi-kami,
Əhbəbin edib, zari-pərişan getdi.
Ayineyi-övqat idı ol zati-şərif,
Səngi əcəl ilə sindi əlan getdi.
Heyratdəyəm ey xak, necə sıqdırıñ,
Ağuşuna ta o bəhri-ümman getdi...

Çefində çox idi gərçi qani zərű ləl,
Defn olmağa səndə başqa bir qan getdi.
Etmişdi qəza ger səni əmvatə maqam,
Fəxr et ki, bu dəm cismən üçün can getdi.
Naseh dedi, tarixi-vəfatı qəm ilə,
"Səd heyf ola Scyyidi-Şirvan getdi".

Seyidin savadı çox olduğu kimi, mütləisi də çox olmuşdur. Lakin yazılarında savadı qədər də səhv, mütləisi qədər də istifadə və iqtibas etmişdir.

SEYİD ƏZİMİN ƏSƏRLƏRİ

Seyid Əzimin yeddi əsəri vardır:

1. Qəzəller. 1890-da Təbrizdə daş basması ilə, 1902-də yeni hürufat ilə Bakıda təb olunmuşdur. Təbrizdə təb olunanda qəsidiłeri, həcvləri vardır.
2. "Külliyyati-farsı" qeyri-mətbudur. Böyük bir divandır. Hamısı farsca tövhid, nət, mənaqib və varlılara yazılın uzun mədhiyyələrden ibaratdır.
3. Qəsaid və həcviyyati qeyri-mətbudur. Böyük bir kitabdır. Bundan bəzi qəsidiłeri və həcvləri Təbrizdə təb edilmiş divanında mövcuddur. Bu kitabda qəsidi və hecvlərdən əlavə rübailer dəxi vardır.
4. "Qisəsülənbiya". Farscadan tərcümə edilmişdir. Qeyri-mətbudur. Arasında nəzmələri vardır.
5. "Məqtəl". Qeyri-mətbudur. Kərbəla hadisəsinə aid yazılmış dübəyt, növhə və əfraddan ibarətdir.
6. "Pərişan" adı ilə oğluna nəsihət olaraq yazdığı müxtəlif hekayətlərdən ibarətdir. Seyid Əzimin en dəyərlili kitabı budur. 1313-cü ildə farscadan tərcümə etdiyi "Sığan-pişik" kitabçası ilə birlikdə Təbrizdə çap olunmuşdur.
7. "Məcmueyi-asarı-Hacı Seyid Əzim Şirvani" adlı əsəridir. Bu kitab Rusiya imperatoru III Aleksandrın taxta oturmağı münasibətələ təlim və tədris üçün yazılmışdır. Üç qismdən ibarətdir.

Birinci qısmda: İmperator haqqında iki dua ve tərif, 71 hekaya vardır. Hekayələr Sədinin "Gülüstan"ından və sair fars və rusi kitablardan tərcümə edilmişdir.

İkinci qism də imperator haqqında yazılmış iki dua və tərif ilə 51 nəsihətdən ibarətdir. Bu nəsihətlərin də altısı Aleksandr torifidir.

Üçüncü qism isə mənzum olaraq oğluna nəsihət adı adığı öyüdlər və hekayətlərdir ki, 1912-ci ildə "Perisan" nəmi ilə Təbrizdə təb olunmuşdur. Kitabı isə qeyri-mətbudur.

Bu kitabı Seyid Əzim sağ iken məktəblərdəki müsəlman şöbələrinin inspektoru olan Çerniyayevskiye göndərmişdi. O, dəxi o kitabdan bir neçə hekayə alıb, bir neçə müəllimin iştirakı ilə tərtib etdiyi "Vətən dili" adlı təlim kitabında çap etdirmişdir.

Xatirələr

QARABAĞ SƏYAHƏTİ¹

1920-ci il mayın 16-da gecə saat 12 radelerinde hökumətə məxsus trenlə hərəkət etdi. Bu trendə maarif komissarı Dadaş Bünyadzadə, daxiliyyə komissarı Həmid bəy Sultanov, həbsiyyə və bəhriyyə komissarı Çingiz İldinm mövcud idi. 17-də Kürdəmir, Mövsünlü, Ucar və Yevlax mövqelərindən keçərek, Berdəyə yetişdik. Orada gecələdik. Yarın hərəkət edərək, 18-də Ağdama gəldik. Bir gecə də orada qaldıq. Sabah günü hərəkət edərək 19-da Şuşaya vasil olduq. Fəqət, komissarlar heç bir yerde gecələməyərək (Bünyadzadədən başqa), xüsusi avtomobilrlə həmin 17 mayda Şuşaya müvəsilət etmişdilər. İləridə təşkil olunub yararsızlıq göstərən revkomu və yerinə yenidən əza intixab edərək, revkom qurmuşlardı. Biz isə 19-da gəldik. Şuşanın böyük simalarından – məşhur Mirzə Cəlil və Mirzə Cavad Qayibzadə kibi əfəndilər tərəfindən hüsninqəbul göstərildi. Təşəkkür ediriz.

Şuşa təqsim etibarile ikiyə ayrılır: müsəlman hissəsi, erməni hissəsi. Şərqdə müsəlmanlar, qərbdə isə ermənilər yaşayırlardı. Təhriri-xanəvare görə, Şuşada on bina baliğ, bəlkə ziyadə ev var idi.

Müsəlman hissəsinə gəlincə, şəhərin aşağısında və şərq cəhətində sakındırlar. Bu hissə 17 məhəlləyə ayrıılır². Bu məhəllələrin hökumət tərəfindən təyin edilmiş birer yüzbaşısı və Şuşa ilə qəzasının bir qazisi vardır. Şuşada sabiq xanın qızı Gövhər ağa tərəfindən tikdirilmiş iki böyük came və nəhrin ətrafında mədrəsələri, kənddən, ərazidən, bağdan, ziraetdən ibaret qayət zengin mövqufatı vardır. Bundan əlavə, hər məhəllədə məhəllə əhli tərəfindən yapılmış "Hüseyniyyə" təsmiyyə edilən birər məscidləri mövcuddur. Fəqət, bunların mövqufatı yoxdur. Məhəllə əhalisi tərəfindən idarə olunur. 71 hamamı və 8 xan karxanası vardır.

¹ Müzənnibin bu yazısını ilk dəfə Respublika Əlyazmaları İnstitutunun əməkdaşları M.Adılov və A.Ramazanov çap etdirmişlər. Bax: "Elm" qəzeti, 26 may 1990.

² Müellif həmin məhəllələrin adlarını sadalayır, lakin veroqin naqışlıyindən birinci iki ad oxunmur. 1) ..., 2) ..., 3) Mərcanlı, 4) Dəmirçi, 5) Mamaiyyo, 6) Saatlı, 7) Köçərli, 8) Mərdinli, 9) Cöl qala ya cuhudalar, 10) Çuxur məhəllə, 11) ..., 12) ..., 13) Qurdalar, 14) Seyidli, 15) Culfa, 16) Dörd çinarlı, 17) Ağa Dədəli. Bu isə şimdə təzə məhəlləyə illəq edilmişdir.

Şuşada bir çox su çeşmələr mövcuddur ki, bunlardan daima qayət dadlı sular axıbor. Bunların en böyüyü Mehdiqulu xanın qızı məşhur şairə Xurşudbanu bəyim Natəvan tərəfindən ağır məsariflə altı çağırılı məsaflədə vəqəf dağlardan ve ormanlardan getirilmiş ki, Azərbaycan tarixində qeyd ediləcək qiymətdar asardandır.

Müsəlman hissəsində 3 zükür, 1 ünas olaraq dörd ibtidai məktəb vardır. Bunların birincə texminən iki yüze baliq çocuqlar təlim edilirdilər.

Sabiqdə bir müsəlman hissəsində, bir də erməni hissəsində birər bank varmış. Şimdi yox kibidir. Erməni hissəsindəki bank ləğv edilmişsə də səbəbi məlumdur. Lakin müsəlman hissəsindəki bankın nərəyə getdiyi ve nə səbəblə qeyb olduğu hənuz məlum deyildir. Hala da əhalı bankı arayırlarsa da bir şey bulmayırlar.

Və iki də böyük mətbəə mövcud imiş ki, Qarabağ qəzeti təb olunurdu. Bunlar da yiğilmişdir.

Qarabağ dörd qəzadan ibarətdir. Şərqdən Yevlax (Ovlaq), qərbdən İrəvan və Naxçıvan, cənubən Aras nəhri, şimalən Gəncə ilə məhduddur.

İyunun 4-de Nuru paşa Şuşaya gəldi. 5-də diktator elan edildi. Və məzkrə gündə şura (revkom) əzası tövqif və həbs olundu. 13-də məhbuslar azad olunub, revkom təşkil edildi. 14-də Qırmızı Ordu Şuşaya gəldi, 12-də Behaəddin bəy gəlib vali olduğunu elan etdi. Məttəəssüf bəzi millət xainlərinin əfsadına dalaraq, birçə gecə valilik etdikdən sonra təşrifərma oldu.

15-də komissar Bünyadzadə öz hərbiyyə komissarı Çingiz İldırım vürud etdilər. Onları mütəaqibən Ağdam otryadı gəldi. Şiddətli nitqlər söyləndi, 250-dən ziyadə şura hökumətinə əleyhdarlıqla bulunanlardan tövqif edildi. 14-də maarif, mətbuat və mətbəə komissarı təyin olundum.

QARYAGİNDE¹

Qara köpək deyilən təpə iləridə Hülakünün təpəsi adlanırmış. Get-gedə kəsrəti-isteməli-amianədən Qaraköpək şəklində soqlanmışdır. Məzkrə təpənin cəvarında kəndisi kibi bir çox (15-e qədər) sünə və ufaq təpələr mövcuddur ki, onların yayılması Hülakuya istinad verilir. Bu təpələr, türklər adəti mövcübincə, məşhur qəhrəmanların qəbri üzərində yapılmış. Böyle ki, təqribən miladi 1890-da məzkrə təpələrdən bir qacı dağıdılmış, altından müreibə beş metro ölçüdə evlər çıxmışdır ki, üstü ikiqat şalbanlar örtülmüş və içində 2, beşən də üç insan cənəzəsi və at cəsədi, qılınc, mizraq və ufaq xəncər kibi silahlar bulunmuşdur. Ve beşən böylə qəbirlərdən saxsı küpələr və kasaya bənzər qablar, bezi qoç şəklində yapılmış küpler çıxıbor. Bu qoç şəklində olan küpelerdən biri boğaz altında, digəri beldə olmaq üzrə iki deşik var imiş. Əgər o küpənin içində su və sair içki bulundurulursa, tökülecek ixtiyarı səldə deşikdə idi. Böyle ki, məzkrə deşiyə barmaq tuxanınca dərhal tökülməkdə olan su kəsili, barmaq qaldırılınca axmağa başlayırmış.

Məzkrə Qaryagin qəzasında oğuz qəbri deyilən bir məzar şimdə mövcuddur.

Nadir şah Qarabağı zəbt etdikdən sonra Pənah xanı və atasının ardınca gəlmiş onun qardaşı Behbudəlini Qars mühəribəsinə aparmış, Behbudəli orada qətl edilmişdir. Nadir şah Behbudəlinin rəşadətini təqdir etdiyindən yerini Pənah xana vermiş və rütbəsini daha da tərfi etmişdir. Fəqət, Qars mühəribəsində qayıtdıqda Pənah xan fərər etmiş, fürsət bəkləmişdir.

PƏNAH XANIN QƏTL SƏBƏBİ

Pənah xan Kərim xan Zənd ilə Şiraza getdiyi zaman geri dönməyə bir bəhanə aramış, müşirləri isə ona bihuşdarı içirib bihuş etmiş, onu ölmüş qələmə verib Qarabağa qayıtmayı məsləhət görmüşlərdir. Eyni zamanda Kərim xana vəfatını xəber vermişlər. Kərim xan isə Qarabağın uzaq olduğunu və nəşin qoxuyacağını

¹ Qaryagin - indiki Füzuli rayonu

bəyanla qarını təhrif edərək, içindəki ehşasını çıxarmağa və yerinə ətriyyat doldurmağı emr etdi. Əmrin icrası nəticəsində Pənah xan diri iken cəlladlar tərəfindən öldürülərək əsassız bir tədbirin qurbanı oldu.

AĞDAMIN VƏCHİ-TƏSMİYƏSİ

Ağdam, ibtidaiə boşluq imiş. Pənah xan ilk culus etdiyi zaman Ağdamda bir yeri qızdırılmış, içində bir ev tikdirmiş. Ancaq içərisi gec və əhəng ilə ağartdılarından və daima təmiz saxlandığından burası Ağdam adlanmışdır. Bu ism de fəqət əhalinin arasında bir nişan əlaməti olduğundan nəşət etmişdir. Ev isə yer içində pəncərəsiz idi. Fəqət damı günbəz kibi yapılib, işq düşmək üçün ortasından bir baca qoyulmuşdur. Bu evin içərisi İran tərzində mütezeyyin imiş.

TƏRTƏR

Tərtor – dərdi, yəni xəlit, yaxud bulanıq deməkdir. Məzkur yerdən çayın bulanıq axlığına görə eyni ismle təmsiyə edilmişdir.

İBRAHİM XANIN QƏTLİ

İbrahim xan rus sərdarına itaat etdi. Oğlu Əbülfəth xanı yanına göndərdi. O dəxi general-mayor Lisanoviç bir miqdər saldat ilə Şuşaya göndərdi. Lakin məzkur general Şuşaya girince, qəhrən zəbt imiş kibi, müamilələr bulunduğu. Xan bundan sixıldı. İrandan imdad istədi. İmdad Qarabağ hüduduna, Arasin Qarabağ tərəfinə gəldikdə, Lisanoviç xüsusi təlimat verərək, məiyyəti ilə xanın yanına gəldi. Və Qazax mahalında vəqə Həsənsudakı müəhəhidəyi və ona binaən Rusiya himayəsində olacağına razı olduğunu, İran ordusunun Qarabağ yaxınlaşdığını və o, hərəkətin eyi olmadığını izhar etdi.

İbrahim xan isə: – “Çəkil, çəkil, haçaquyruq, rədd ol!”
– və nökərlərinə: “Çəkin bunu eşiye!” – dedi.

Mayor bu təhqiramız sözü eşidincə, verdiyi təlimata aid işarələr edince, məiyyəti xanı yaylım atəşinə dutuyorlar. Xan dəxi müqabili ndə bulunur. Fəqət, yerli ermənilər o haldan bilistifadə qiyam edərək, xanı arxadan əhatə edərək qurşunu yağmur kibi yağıdırıyorlar. Bu şiddətli atışma nəticəsində İbrahim xan bütün ailəsi ilə qətl olunur. Yalnız qızı Gövhər ağa, bir də bir lələsi diri qalır.

Lələ, dəxi Gövhər ağa Qarabağda Məlik Şahnəzər kahında bir müddət gizli saxladılar. Asayış bərpa olunduğundan sonra dışarıya çıxır. Nəhayət, həddi-rəşdə yetişince, Şəki xanı Selim xanın oğlu Süleyman xanla izdivac ediyor.

SABİRDƏN BİR XATİRƏ¹

Hər nəzmində mahir bir rəssam kimi bir tip, bir şəxsiyyət, bir mənzərə təsvir edən Mirzə Ələkbər Sabiri əvvəldə şəxşən tanımadımsa da, lakin Sabir təxəllüsünü daha irəlidən tanıydım. “Əkinçi”, “Ziya”, “Şərqi-Rus” qəzetlərində Qüdsi, Seyid Hüseyni, Celal, Mənevi, Rahil, Giryən kimi təxəllüsler arasında bir də bir Sabir təxəllüsü gördürüm.^[1]

Bu təxəllüs çox nəzərfirib, çox cazibədar idi. Şübhəsiz, bu qüvvət təxəllüsə deyildi. O təxəllüsə yazılıb nəşr olunan mənzumədə, bilməssem, o mənzumədə Sabirə məxsus olan üsul və üslubda idi. Buna görə ürəyimde Sabirə qarşı səmimi və böyük məhəbbət yarandı, onunla tanış olmayı arzu etdim, fəqət hələ tanış olmamışdan məzkur mənzuməni qiymətli bir yadigar kimi ezzizleyib saxladım. Hər dəfə o şəri oxuyanda özümü hələ tanış olmadığım və məndən çox uzaqda olan Sabirə danışmış kimi sanırdım...

Sabiri daha mətbuatda görə bilmədik, yalnız Şamaxıda sabun bişirməklə keçindiyini eşidirdik. Arababəndlilik vəziyyətim onu Şamaxıda gedib görməyimə də imkan verməyirdi. Əger mərhum Mirzə Səməndərədə^[2] olan asudəlik məndə olsaydı, on kərrə görüşünə gedərdim, lakin bu təhessür uzaq sürmedi. 1905-ci il inqilabı Sabir

¹ Xatirə ədəbiyyatşunas Abbas Zamanovun “Sabir və müasirleri” kitabından götürülmüşdür. Bax: Gösterilən mənbə, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1973, səh.235-248.

təxəllüsünün üzərindən örtünü atdı. Mətbuatda təkrarən görünməsinə müvəffəq olduq. Bu dəfə Hüseyni, Cəlil, Rahil təxəllüsləri arasında yox, Ə.Hüseynzadə, Tahir^[3] və Hadi^[4] imzaları göründü, yenə öz xüsusiyyəti ilə meydana çıxdı. Hadi:

Məkatib cilvəgahı-təleti-fəyyazi-qüdrətdir,
Məkatib pərtövü ənvari-şəmsi-sübhi-vəhdətdir;

və ya:

Maarif tərbiyətbəxşayı-hissiyyati-vicdandır,
Maarif rövnəqəfzayı-riyazi-fikrəti-candır, –

yazarkən Sabir xalqın birliyini, düşüncəsini, xüsusən cəhalətin şiddətlə töretdiyi qanlı faciələrini nəzərə alaraq “Beynəlmiləl” ünvanı ilə:

Əsrımız xahiş edərkən ittifaqü ittihad,
Cümələmiz əmniyyət içərə almaq istərkən murad,
Beynimizdə yox iken bir gunə əsbabi-təzad,
Bu vətən övladına arız olub büğzü inad,
Müslimanla ermənilər beyninə düşdü fəsad,
Yoxmu bir sahibhidayət, yoxmu bir əhli-rəşad?!
Ey sükəndanan, bu günlər bir hidayət vəqtidir,
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir, –

deyə müfəttinlərin fitnəsinə bir hədd qoymaq istədiyi kimi, avam xalqın da anlayışına uyğun nəzmlər yazmağı nəzərə almışdır. Buna görə bütün müasir şairlərin şeirlərindən onun şeirləri tez oxunur, tez əzberlənirdi. Bilkassə:

Millet necə tarac olur olsun, nə işim var?
Düşmənlərə möhtac olur olsun, nə işim var, –

mənzuməsi ilə boynuyoğunları məsxərə etmesi daha da hörmət və şöhrət qazanmasına səbəb oldu.^[5] Bakının hansı küçəsinə gedilirdi, bu nəzmin oxunmasına rast gəlinirdi. “Hophop”un tərifi dillərdə söylenirdi.

“Hophop” imzası isə məni çox maraqlandırırdı. Ne münasibətlə böylə bir imzani qəbul etməsini bilmək isteyirdim. Bir gün Sabir haqqında Mirzə Cəlil ilə etdiyim səhbat esnasında “Hophop”un qəribe bir imza olduğunu heyvətə söyledim. Mirzə Cəlil isə:

– “Hophop” imzاسını Sabir özü qəbul etməmiş, o imzani biz ona vermişik. Sabir idarəmizə gətirdiyi mənzuməyə imza qoymazdı. Birinci nəzminin idarəyə verib getdikdə arxasınca baxdıq, gördük çox yeyin və hoppana-hoppana gedir, o münasibətlə də biz ona “Hophop” imzاسını verdik.^[6] Və özünü də sonralar Molla Nəsred-dinə Qızdırmaçı imzası ilə nezmlər yazar Həbib Zeynalovun^[7] mağazasında tanıdıq.

Sabir 1907-ci ildə Bakıya gəldi, bu zamanlarda Məhəmməd Hadi “Irşad” qəzetəsinin müsəhhiliyindən çıxarılmışdı. “Təzə həyat” idarəsində müsəhhiliyə girmişdi. Ara-sıra “Təzə həyat”da nəşr etdiyi şeirləri arasında:

Olmuş övladı-vətən puyəndeyi-rahi-zılal,
Bunları irşad bir şoleyi-irşad yox.

Nasıl fərq eyləsin biçarə millət nuru, ziümatı,
Zelalət cilvelənmişdir bu gün “Irşad” halında, –

deyə “Irşad” idarəsində məmənun olmadığını bildirirdi.

Sabir dəxi Bakıya gəlince “Irşad” idarəsində müsəhhilik vəzifəsini qəbul etdiyə də, çox sürmedi.

Biz haman il görüşüb tanış olduq, bılıxassə 1907-ci ildə nəşr olunan “Bəhlül” adlı gülgi məcmuəsinə:

Nə soxulmusan araye, a başı bələli fələ?!
Nə xəyalılı olubsan belə iddiat, fələ?! –

satirasını yazıb getdikdə daha yaxın tanış olduq. “Irşad” idarəsin-dən çıxmığının səbəbini soruşdum. Müsəhhilik vəzifəsinin ağır olduğunu söylədi.

Mən dəxi onun haman “Fələ” rədifi satirasının ardınca –

Bihudə nədir gəlmədəsən dada, a fələ,
Qiymət nə verərlər belə fəryadə, a fələ^[1] –

^[1] “Bəhlül”, 20 oktyabr 1907.

başlangıçlı satırını yazıp nəşr elədim. O zamandan etibarən aramızda böyük bir səmimiyyət vücudunda geldi. Nə vaxt Bakıya gələsəydi, mütləqə görüşməliydik. Bəzi vaxtlar Sabirlə bərabər Abbas Səhhət, Mahmud Əmi^[8] dəxi bir yerde görüşüb söhbət edirdik. Bir gün söhbət edərkən mənə xıtabən: "Nə vaxt bir məcmuə və ya qəzətə çıxarsan, sənə gözəl şeirlər yazacağam", – dedi. Şübhəsiz, bu səmimi vədə məni çox məmənun eyledi.

1909-cu ilin ortasında mən "Zenbur" məcmuəsində çalışdığım kimi, Sabir dəxi buna-onə etdiyi rica və müraciətə xatimə çəkərək Bałaxanıdakı məktəbe müəllimliyə girməyə müvəffəq oldu.^[9]

Bu məktəb əhalidən toplanan ianə ilə açılmışdı. Fəqət rəsmi olmaq üçün "Nəşri-maarif" cəmiyyətinin məktəbləri sırasına keçirilmişdi. Müəllimlərin maaşı isə ayda otuz üç manatdan olaraq haman toplanan ianədən verilirdi.

Sabir bu məktəbə "Nəşri-maarif" cəmiyyətinin müsaidəsi ilə keçdi.

* * *

Sabir və "Zenbur" – 1909-cu il qurtardı. "Zenbur"un Rza bəy Səlimxanovdan^[10] sonra müdürü olan Əzim Əzimzadə ilə məcmuənin naşırı doktor Əbdülxalıq Axundovun^[11] arasında törənen münaqişə müdərin dəyişməsi ilə həll olunmalı idi. Nədənsə bu məsələ bir ay "Zenbur"un çıxmamasına səbəb oldu.

Lakin məcmuenin mənim öhdəmdə olacağı da mənə söylənmişdi. Bunu da mən Sabire bildirmişdim. O isə əhdinə vəfa edərək 1910-cu ildə çıxacaq "Zenbur"un birinci nömrəsi üçün "Qocalar marşı" sərlövhəsi ilə yazdığını:

Bir qocayam, çaq ner kimi yaşaram,
Dörd arvadı bir-birinə qoşaram,
Bir ildə üç-dördün alıb-boşaram,
Qoca kişi yalqız yatmaz...¹ –

başlangıçlı satirasını irəlikən yazıp mənə vermişdi. Nəhayət, naşir ilə müdər arasında münaqişə iqtisadi cəhətdən doğulduğu belli oldu.

¹ "Zenbur" məcmuəsi, № 1, 29 yanvar 1910.

Nəticədə cüzi bir güzəşt ilə münaqişə bitdi. "Zenbur"un Palavan-dovun^[12] məsul müdərliyi və mənim mühərrirliyim ilə birinci nömrəsi yanvarın 29-da nəşr olundu.

Sabir "Zenbur" idarəsinə tez-tez gəlirdi. Hətta, demək olar ki, özünü heyəti-təhriyyənin birisi sanırdı və o sıfətə çalışırdı. "Qocalar marşı"nın ardınca "Ürəfa marşı", "Millət şərqisi" sərlövhəsi ilə ardi-arası üzülmədən satıralar yazırdı.

Bir gün idarəyə gəlib "Zenbur"un 4-cü nömrəsinə baxıqdə islamı təmsil edən və qolu zəncirle bağlanan bir tipi görünce gülüdü. Xüsusən zəncirin halqalarına diqqət etdikdə bütün halqların emməmeli axundlardan ibarət olduğunu görüb xeyli düşündü. Mütələqə məzkur şəklə aid bir nəzm yazacağını söylədi və 5-ci sayı üçün yazıp götirdisə də, ondan irəli düzülən:

Qeyret edib çalışdın, düşdün qabağa, millət,
İndi bir az da dincəl, baş qoy yatağa, millət, –

mənzuməsi hazır olduğu üçün onu altıncı nömrəyə saxladıq.^[13]

Bu günlərdə "Zenbur"un idarəsi "Kommunist" qəzeti idarəsi yaxınlığındakı pasaja köçürüldü. İdarə yaxın olduğu üçün Sabir her gün yanımızda idi. Rəssama şəkil teması verdikdə o da bizimle iştirak edirdi. "Zenbur"da Sabirin xüsusi teması ilə çəkilən şəkillər vardır.

Ara-sıra Şamaxı həyatından danişirdi. Məti Abbasəli, Qənnadı Ələkbərlə bir yerdə dedikləri meyxanalardan söhbət edərdi, guya Abbasəlimi, Ələkbərmi – unutmuşam – Təbrizdən Şamaxıya gələrkən:

Xoş gəlmisin xütteyi-Təbrizdən,
Xütteyi-Təbriz səlamətdimi, –

deyə başladıqları meyxananı Məti Abbasəlinin ağızı, gözü əyri imiş və onun üçün:

Ağzı əyri, burun əyri, göz əyri,
Daban əyri, siyir əyri, diz əyri, –

meyxanasının söyləndiyini söhbət eylərdi.

* * *

Seyid Əzimdən çox razılıq edərdi. Daima onun haqqında böyük ustاد kimi hörmətlə danışardı. Aralarında böyük səmimiyyət olduğu kimi nəzmən bir-birinə öcəşmələri dəxi olurmuş...

Sabir, Seyid Əzimin elmi, təbi və şeri haqqında bir çox səmimi və eyni zamanda mütəvaze mədhələr söylədiyindən sonra dedi:

— Seyid Əzimin hər bir qisim yazdığı əşarı yaxşıdır, lakin məni ən maraqlandıran və heyretə salan Mirzə Əlekber Qafilə^[14] xitabən qələm-kitab haqqında tapmaca üsulu ilə yazdığı dörd mətələli mənzumesidir, ustadım onda böyük məharət göstərmişdir. Mən o mənzumi ondan aldım, indi məzkur mənzumə məndə mövcuddur.

Sabir yenə bir gün Şamaxıda keçirdiyi günlərdən səhbet edərək Şamaxının ümumi həyatını ikiyə ayırib deyirdi:

— Şamaxılıların böyük hissəsi ömrün zövq və sefasını içkide bilirlər və ona da aludədirler. Her cürə kef ondadır. Mən bədbəxt içki içmədiyim üçün Şamaxının zövq və sefasından da məhrumam. İcki içməyən qismi isə məhərrəmi təntənəsinin esiridirlər...

Bir gün “Kaspi” mətbəəsini (o vaxt Sabir bağçasının yerində idi) görməyi arzu etdi. Axşam saat sekizdən sonra onu məzkur mətbəəyə apardım. Mətbəədəki tipoqrafiya, litoqrafiya, kəsən, tikən makinaları və metbəənin hər bir ləvazimatını ona göstərdim. Hamidian çox “Kaspi”ni təb eden rotatsiyonu ilə litoqrafiya makinalarına heyrət etdi. Rotatsyonun kağızı lenta kimi aparıb, çap eləyib, kəsib bükmesinə, eyni zamanda da neçə nüsxə çap elədiyini saymasına, litoqrafiyanın isə düz daşda birinci rəngdən sonra ikinci rəngin istenilən yere verilməsinə və rəngdən başqa yere əsla toxunmamasına çox təəccüb eyledi. “Dəmirin de canı olarmış”, — deyə ellərini bir-birinə qovuşdurdu. Mətbəədən çıxdıq.

Abbas Səhhət dəxi bu günlərdə “Müsəlman ürəfaləri” haqqındaki mənzuməsi ilə bərabər “Alimnümalər”ə aid:

Üzdə insan, qəfədə heyvandır,
Zöhrdə iddiası səlmandır, —

mətələli mənzuməni “Zənbur” idarəsinə gətirdi,¹ sırası ilə nəşr olundu.

Sabir “Molla Nəsreddin” və “Zənbur” məcmuelərində basılan satiralarını toplayırdı. Kitab şəklində nəşr etməyi arzu edirdi. Mən dəxi o vaxta qədər nəşr olunan mənzumələrimi toplamışdım. Topladığımı ona gösterdim, bir-bir baxarkən 1909-cu ildə “Zənbur”un 29-cu sayında:

Etsən nə qədər nalevü əfşan, a dilənçi!
Bir zərrə verilməz sənə ehsan, a dilənçi! —

sərlövhəsi ilə nəşr etdiyim mənzuməni axıra qəder oxuyub:
— Sənin bu mənzuməndən xoşum geldi, mən də bir beləsini yazacağam, — dedi və sonra:

Get-get qapıdan, bəsdi, a biar dilənçi,
Din səhldi, pul söyləmə, zinhar, dilənçi, —

başlangıçı şerini yazıb gətirdi. 1910-da “Zənbur” un 14-cü nömrəsində nəşr olundu.^[15]

* * *

Sabir və “Həqiqət” qəzeti — 1910-cu ilin ortasında Əhməd Kamal “Həqiqət” qəzetəsini idarə etmək üçün Orucovlar tərəfindən devət edildi. Əhməd Kamal Sabiri də özü ilə bərabər qəzetədə çalışmağa gətirdi. O vaxtlar hər ikisinin mənzili Balaxanıda idi. Əhməd Kamal məktəb tədrisatından sonra şəhərə gəlirdi, “Həqiqət” qəzetəsinin materiallarını hazırlayırdı, gecə şəhərdə qalmaq üçün Azərnəşr binasının qarşısında günbatan tərəfindəki binada açılan “Dağıstan” mehmanxanasında otaq kirayə etdi. Qəzetənin bütün materialları orada təshih olunurdu. Redaksiyaya çox az gəlirdi. Çünkü o, araqsız iş görə bilmirdi. Redaksiyada da öyle iş yaramazdı. Buna görə bütün materialların hazırlanması üçün ayrıca bir otağın olması lazımdı. Bundan əlavə, Əhməd Kamalın hər bir şeyə təəssüfü yoxdu. Bütün dünya gözəlliklərindən yeganə sevdiyi şey araq idi. Daima araq şübhəsi stolunun üstündə olurdu. Özünün oturub bir şey yazmağa qərarı gəlməzdi. Buna görə Sabiri ayda iyirmi manat zəhmət haqqı verməklə öz hesabına olaraq katib kimi çalışdırırı.

¹ “Zənbur” məcmuəsi, № 13, 18, 1910.

Nə vaxt onların yanına getsəydim, görərdim stolun üstündə bir şüxə araq, bir də bir stəkan qoyulmuşdur. Əhməd Kamal əlləri cib-lərində otağın bu baş-o başına gedir, həm araq içir, həm də yazacağı məqaləni deyir, Sabir dəxi onun dediklərini yazırı.

O zamanlarda osmanlılardan çox görməmişdik, gördüklərimizin də ancaq çənələrində qoyduqları saqqallar ilə danışqları bize çox qəribə görünürdü. Bilkassə, Əhməd Kamal araq içəndə çox maraqlı bir sima təşkil edirdi. Gözləri piyalə boyda açılır, dodaqları uzanır. Danışığı da çox məzəli olurdu. Sabir bir gün onun bu halını seyr etmək üçün onun arağını götürüb sobada gizlətdi. Əhməd Kamaldan arzu edilən tamaşanı gördükdən sonra arağını verdi.

Əhməd Kamal "Həqiqət" qəzetesinə gəlmədən əvvəl qəzetəni Üzeyir bəy Hacıbəyov idarə edirdi. Onun zamanında men Türkiyə mətbuatında məşhur həcvçi Əşrefin qitələrini görüb maraqlandırmışdan "Rəd-bərq" ünvan və imzası ilə qitə yazmağa başladım, ilk qitem budur:

Şeytan nə qədər gəzdisiə bu dari-fənədə,
Hər şəkər girib seyr elədi yerdə, həvadə,
Hər şəkər girə yox qəmü fəryad o gündən,
İranda təcəlla edə şəklü vükələdə.

"Həqiqət", 28 may 1910

Sabir qitə yazmağı Azərbaycan mətbuatında başlamasımdan çox məmənənən oldu və o da qitə yazmağa girişdi, ilk dəfə olaraq:

Dindirir əsr bizi, – dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hełə astomobil minməyiriz;
Quş kimi göydə uçur yerdekilər,
Bizi gömmüş yere minberdəkilər, –

qitəsi təziyanə ünvanı ilə imzasız "Həqiqət" qəzetesinin 1910-da 14 iyun, 134-cü sayında nəşr olundu.^[16]

İkinci qitesi isə:

Zahidin eksimə düşcək nezəri-xudbini –
Görür ayineyi-safimda o bir bidini;
Zənn edər eqli-qəsirilə o menhus menəm,
O mənə lənet edər, mən deyərəm amini;
Gec-tez, əlbəttə, kəsər bir bu qədər lənat onu,
Yerde qalmaz mənim aminim, onun təlini.

"Həqiqət", 17 iyun 1910

Əhməd Kamal Sabiri çox sevdiyinə görə başqa şairin mənzümlərini qəzetədə buraxmayırdı. Yalnız Sabirin təziyanəsi ilə mənzum hekayələri nəşr olunurdu. "Həqiqət" qəzetəsində bir çocuq oyunu düzəltmişdi. "Həftəyi-ədəbi" ünvanı ilə seçmə beylərə məxsus bir sütun ayırmışdı. Osmanlı şairlərindən birər beyt seçib idarəye göndərməyi tövsiyə etmişdi. Yaziş şairlər də dəyərli ədəbi əsərlər yaratmaqdan el çəkib, onunla məşğul olurdular. Hansı şairin qiymətli beyt intixab etməsini ayırmak üçün də bir komissiya təşkil olunmuşdu. Məzkur komissiya tərefindən bəyənilən beytler təkrarən bir də qəzetədə nəşr olunurdu. Bu çox sürmədi. Umum türkəcə qəzetələrin hökumət tərefindən qapanması ilə Əhməd Kamalın müdürüyinə, "Həftəyi-ədəbi"nin ortadan qaldırılmasına xatimə çəkildi. Bakıda mətbuat namına heç bir şey qalmamışdı. "Molla Nəsrəddin" isə Tiflisde nəşr olunurdu. Sabir hər gün "Zənbür" idarəsinə gəldiyi kimi yene bir gün gelib:

– Dur, bir gəzməyə çıxaq. Mən keçən həftə də "Molla"ya bir şey yazmamışam, belkə bir mövzu tapıb, bir şey yazaq, – dedi:

Mən "Zənbür" redaksiyasını bağlayıb Sabirle gəzməyə çıxdım. "Parapet"i bir-iki dövr dolandıq, bir-iki mövzuda bəzi vəzndə mətlələri inşad etdikə də, məqbul görülmədi. Nəhayət, mətbuatın qapanmasından danışmağımız o gün yazılıcaq mənzumənin mövzusunu təşkil eylədi. Odur ki, o gün:

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can,
Xalqın canı qurtardı zəhmətdən, ay can, ay can.¹ –

¹ "Molla Nəsrəddin", 1 avqust 1910.

başlangıçlı satırını şerikli yazıp Molla Nəsrəddin idarəsinə gondərdik.

Daha "Həqiqət"in çıxmasına icazə verilmədi. Yerine "Günəş" qəzetəsi çıxdı. "Zənbur" dəxi iki nömrə çıxdısa da, o da bağlandı. Sabir əvvəlki kimi "Günəş" qəzetəsinə taziyanə, həftədə bir dəfə "Günəş" qəzetəsində əlavə olaraq çıxan "Palanduz" ünvanlı məzhekə səhifəsinə "Nizədar" imzası ilə satıralar yazdı.

Sabir istər "Həqiqət", istərsə "Günəş" qəzetəsində yazdığı taziyanələr üçün ayda on manat alırdı. On manat da "Molla Nəsrəddin"dən alırdı. Xüsusi suretdə iki evdə də dərs verib hər evdən iyirmi manat alırdı.

* * *

Sabir və "Səda" qəzetəsi – Sabir mətbuatda ciddi və satira yazımağa başlayanı bir dəfə olsun təqnid olunmamışdı. Sabir yalnız "Səda" qəzetəsi tərəfindən, o da həqiqi yox, şəxsi üzrə diqqətsizlik, saymamazlıq neticəsi olaraq təqnid edilmişdir. Ona da "Zənbur" idarəsinin "Səda" müdürünin təklifini rədd etması səbəb olmuşdur.

"Səda" qəzetəsinin müdürü Haşim bəy Vəzirov mətbəəni təzəcə alıb işe saldığı üçün müştəri toplamağa çalışırdı.

Haşim bəy məsələnin əsas cəhətinə göz yumub başqalarına etdiyi hücumlarından "Zənbur" a etdi. "Keyfim gələndə" sində "Birisi" imzası ilə "Zənbur"ın şəkillərini təqnid, yaziçılarını təhqir etdiyi sırada Sabire də sataşmışdı. Halbuki, Sabir Bakıda qəzetə və məcmüələrdən "Həyat" və "Füyuzat" a写的 kimi "Tazə hayat"da da xeyli şeirlər nəşr eləmişdir:

Yar getdikcə təhessür dili-şeydadə durar,
Ömr vardıqca həvəs aşığı-risvadə durar! ¹ –

şeri o cümlədəndir.

Nə isə, "Səda" qəzetəsi müdürü heç bir cəhəti nəzərə almadi, adəti üzrə Sabire də sataşdı.

Sabir isə ona cavabən "Həqiqət"in 1910, 16 iyul tarixli 158-ci nömrəsində:

¹ "Tazə hayat", 16 avqust 1907, № 93

Bir müdirin ki, keçməyə qoluna,
Qolu bulvarda bir gözəl sənəmin,
O nasıl milleti çəkər qabağa,
Ya "Səda"sı nasıl çıxar qələmin? –

taziyanəsini yazdı. Haşim bəy "Səda"nın 162-ci nömrəsində Sabirin taziyanəsinə cavab olaraq "Dəyənek" və "Həqiqət"ə nəzirə" ünvanı ile:

Mənə vardır vəsiyyəti nənəmin;
Hər nə it hürsə, düşmə çox dalına.
Hürməyindən həqiqət artsa qəmin,
Bir sümük də izafə qıl yalına,¹ –

qitəsini "Dəyənek" ünvanı ilə yazıp nəşr eylədi.

Bu günlərdə Haşim bəy İran konsulundan maddi istifadə etmək üçün "İttihad" məktəbində aktiv bir surətdə çalışmağa girişmişdi. Məktəb müdürü Hüseyn Kamal bunun məktəb faydasına deyil, yalnız istifadə üçün çalışdığını və istifadə dəqiqəsini fövt etmədiyini görünce, onu məktəbdən uzaqlaşdırıldı. Məqsədindən mehrum edilən Haşim bəy "Səda"nın 169-cu nömrəsində (2 sentyabr 1910) "İttihad" məktəbini və məktəb müdürü Hüseyn Kamalı ədəbsiz sözlər təqnid və təhqir etdi. O məqale yalnız məktəbin nizam-intizamına, müdərin heysiyyətinə deyil, məktəbdə oxuyan bütün uşaqların abrusuna toxunurdu.

Sabir bir müellim sıfəti ilə məktəb və məktəblilərin hörmətini müdafiə etmək məqsədi ilə "Günəş" qəzetəsində:

Hüseyn Kamal deyir ki:

Tənū təhqirə təhəmmül edirəm mən, lakin
Tən edən zati-fürumayədə vicdan olsa;
Nə gözəldir bu sözü şairi-osmanının
"Tən edən dinimizə bari müsəlman olsa"²

Ədəb və nəzakətdən kilometrlər ilə uzaq olan bu qitə şübhəsiz Sabir kimi ince və mehcub təbiətli şairə acı təsir etdiyə də, təbiə vüqar və etidalına təsir edə bilmədi. Sabir soyuqqanlıqla:

¹ "Səda", 25 avqust 1910.

² "Günəş", 8 sentyabr 1910, № 14.

Şairəm, əsrimin ayinəsiyəm,
Məndə her kəs görür öz qas-gözünü;
Necə ki, dün "Birisi"^[17] baxdı mənə
Gördü ayinədə ancaq özünü.^[1] –

cavabını verdi.

"Zənbur" məcmuesi də "Səda"nın ədəbsizliyinə qarşı 1910-cu il 29 iyulda, 24 sentyabrda qitələr nəşr edirdi. Bu münaqişədə Əlipaşa Səbur^[18], Əhməd Kamal da qitələrlə iştirak eylədilər.

Qələmi-münaqişə hənuz təqib etdiyi xətti-hərəkətini bitirməmişkən, yeni bir münaqişəyə meydan açıldı. O da Mirzə Ağa Əliyev^[19] imzası ilə nəşr olunan qitələrdən ibarət idi. "Yeni füyuzat" müdürü Əlipaşa Səburun tərəfindən keşf edilən bu şeir aşırmaçılığı qitə yazışması ilə həll olunmağa başladı. Bu xüsusda "Yeni füyuzat" məcmuesində Əli Səburun qitələri mövcuddur.

Sabir bu yazışmaya da yabançı kimi baxmadı. O dəxi şairlik vəzifəsini müdafiəyə girişdi:

Qurulubdur yenə meydani-həyahayi-süxən,
Yazılır şeir, açılır pərdeyi-mənayı-süxən;
Şair olmaq hünərindən başı bibəhrə ikən
Girişib ogruluğa Mirzəli Ağayı-süxən;
Əşrəfin gündə birer danə rübaisi ilə
Özünü ədd ediyor şairi-danayı-süxən.
Nə gözəl söyləmiş ol Nəfiyi^[20]-ustadi-kelam,
O böyük xazını-rövşəndilü kalayı-süxən:
"Sirqəti-şeir edənə qəti-zəban lazımdır,
Böylədir şəri-bəlağətdə fətavayı-süxən".^[2]

Yazışma çox uzandı. Bu zamanlarda Bünyadzadələr^[21] də Haşim bəyə qoşuldular. Farscadan tərcümə və nəşr etdiyim "Min bir gecə" ni təqnid adı ilə məni qayət abrusuz və ədəbsiz yazılarla təhqir etdilər. Təqnidin sonunda açıq imza yox idisə də, onlar burda-orda danışmaqla özlərinə istinad verirdilər. Zətən öyle olmalıdır,

¹ "Günəş", 17 sentyabr 1910, № 19.

² "Molla Nəsrəddin", 17 dekabr 1910.

"Səda" gözdən düşmüş, satılmayan və eyni zamanda mühərrirsiz, köməksiz, bir sevilmez qəzətə idi. Bünyadzadələr o qəzətə gah "Təbim gələndə" ünvanı ilə sataşmalar, gah kiçik məqalelər yazırlar. Əlelxüsüs, Türkiyədə nəşr olunan "Sabah" qəzetəsindəki Emil Zolya təfriqəsini Azərbaycan şivesinə azacıq çevirdikdən sonra öz imzaları ilə nəşr edirdilər. Böyle bir imzapərestlik sevdası ilə her cəhətdən iştirak etməyə haqları vardı. Burasını duyan Sabir "Molla Nəsrəddin" məcmuesində Sədидən təzmin edərək:

Əz "Səda" qarein bezar ayəd,
"İbn Bonyad" əger yazar ayəd,
Əsbe lağər miyan be kar ayəd
Ruze meydan nə gave pərvəri.

Cəfərə! Əz Dadaş to ar məber,
Zəhleye xəlq zinhar məber,
Ba frumaye ruzgar məber,
Kez neye burya şəkər nəxori,^[22] –

qitələrini nəşr eylədi.

Utandırıcı bir vəziyyət alan mətbuat münaqişəsi son dərəcədə ciddi və olduqca şiddetli bir hala gəlmişdi. Cünki Haşim bəy, Əhməd bəy Ağayevdən başlayaraq "İttihad" məktəbi müdirlərini, "Nicat-maarif" cəmiyyətini, "Səfa" cəmiyyətini küçə sözleri ilə təhqir etdiyi kimi, "Zənbur", "Molla Nəsrəddin", "Həqiqət", "Günəş" Sabiri o sözlərlə təhqir eyləyirdi. Lakin Sabir onun mənəvi cəhətinə yanaşış tənqidler yazırırdı. Tərcümə tənqidini cayız gərən Haşim bəyin bu dəfə öz tərcüməsi tənqidə uğradı. Ruscadan tərcümə etdiyi "Otello" pyesi Sabirin qələmi-tənqidinə ilişdi. Məzkur pyes haqqında:

Oylə bir tərcümə kim, ruhi-Şekspir görçək
Ağladı ruhi-Otelloyla bərabər özünə.
"Ax, mütərcim!" – deyə bir odlu tüpürçək atdı,
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə, –

¹ "Molla Nəsrəddin", 23 fevral 1911, № 8.

taziyanəsini yazaraq 1911-ci il 9 mart tarixli "Molla Nəsrəddin" də nəşr eylədi. Bu zamanlarda Mirzə Cəlil Tiflisdən getdiyi üçün "Molla Nəsrəddin" i gənc Məmmədəli Sıdqı idarə edirdi. Haşim bəy isə bunu nəzərə alaraq Sabirə cavab yox, Məmmədəli Sıdqının gəncliyini hədəfə alıb öz "Səda" sında yazdı:

Düşdü pambıq dalına, getdi Cəlil çöl, meşəyə,
Beyliyi sevməz idi, leyk yalannmış nitqı.
Nayib olmuş ona bir tifl, o da düşmüş peşəyə,
Söyləyir gahi-quru, gahi-tüpürçək, Sıdqı.¹

Çar hökuməti tərefindən icra edilən haqsızlığın, zülmün, istib-dən şiddətlə hökmfərma olduğu zamanda böyük və mühüm rol oynayan, siyasi-ictimai əhəmiyyəti olan qitələr, yuxarıda qeyd edilən səbəblərə görə mövzusunu dəyişdi, yaramaz bir yola düşdü.

Nəhayət, bu çirkin münaqişəyə martın 19-da 1911-də jandarma rotmeystri tərefindən xatimə çekildi. Bakıdakı qəzetə və məcmuələrin müdirləri həbs edildi. Bir müddətdən sonra bəzisi zaminə buraxıldı, bəzisi sürgün edildi. Mən zamində olduğum üçün buraxıldığım da, qəzetə, məcmuə nəşr etmək hüququndan məhrum olundum. Heç yerdə də məni qulluğa qəbul eləmədiler, yalnız "Min bir gecə", "Əməl çıçəyi", "Çəkməsilən" kimi əsərlər nəşr eyleyib satmaqla keçinirdim.

Sabir bütün müdirlərin tutulması və mətbuatın qapanmasından çox müteəssir olmuşdu. Bununla bərabər, mətbuatın daha da ciddiyetlə artmasını və mətbuatda çalışanların daha da müvəffəqiyyətə davam etmələrini arzu edirdi.

Bugünkü kimi xatırımdır. Bir dəfə Sabir, Orucovların yanına gəldi. Bir az alacağı vardı, aldı. Onlarla el verib xudahafız etdikdən sonra mənimlə qucaqlaşdı, öpüşdük və mənə:

— Gedirəm, ancaq ayrıla bilmirəm. Məettəlem necə eyleyim ki, bu səfərdə ruhumla yoldaş olasan, — dedi, bu səmimi təhəssürünü bildirdikdən sonra, — gedirəm ailemi Bakıya gətirim, gəlib seninlə nəşriyyat işində çalışacağam, — deyib ayrıldıq.

¹ "Səda", 15 mart 1911, № 57.

Nə çərə ki, Sabir arzusuna yetmeden tərk-i-həyat etdi. O vaxtin qəzətələri Sabir ölümünə o qədər əhəmiyyətlə baxmadılar. Yalnız "Molla Nəsrəddin" şəklini və tərcüməyi-halını nəşr etdi.

Haman ilde "Uşaqlara ibrət" adlı əsərim ikinci dəfə olaraq basılmaqdır. Əlimdən daha başqa iş gelmediyi üçün ilk təşəbbüs olaraq məzkrə əsərimi Sabirin yadigarına ithaf etdim. Xatırımdadır ki, qabığının bir üzündə bu məzmunda bir şey yazmışdım: "Mənim əlimdən bu gəldi, bu kiçik əsərimi Sabirə yadigar etdim. Varsın məndən güclü olanlar daha böyük yadigar yapsınlar".

Bu əsər bu gün əlimdə mövcud olsa da, məttəəssüf, qabiqsızdır. Yuxarıda qeyd olunan yazılımı eyni ilə ala bilmədim, fəqət əserin içərisində tam başında təb edilən "Sabirin yadigarına ithaf" cümləsi basılı olaraq mövcuddur.

* * *

"Hophopnamə"nin ilk nəşri – Sabirin vəfatı zamanında nəşriyyat qüvvəti bir şəkil almaqdır. Ara-sıra əsər nəşr edən "Kaspi" idarəsi, Qəfur Rəşad Mirzəzadelerin^[23] "Məktəb" nəşriyyatı mövcud iddi. Nədənse Sabirin əsəri basılmamış qalırdı.

Lakin "Təshili-l-qəvaid", "Şəbi-hicran", "Qəlbimin sultani" kimi heç elmi-ədəbi əhəmiyyəti olmayan əsərlər ardi-arası üzülmədən nəşr olunurdu. Sabirin əsərini nəşr etmək üçün isə əhalidən yardım dilənirdi. "Hophopnamə"ni nəşr etmək üçün bir neçə Sabir aşıqları tərefindən, əhalidən imkanları daxilində yardım edəcəklərinə söz verilmişdi.

Bu sözü həyata keçirmək üçün ilk təşəbbüs beş manat verməklə hüməmtli bir qadın tərefindən görüldü.^[24] Bunun dərinən on manat müəllimlər tərefindən toplandı. Demek, Sabirin əsərini nəşr etmek üçün iyirmi manatla fond qoyulmuşdu.^[25]

Nəhayət, müəllimlər təşəbbüsü ilə yay zamanında verilən bir teatrodan yüz manat da Sabirin əsəri nefisə hasil oldu. İanə edilən iyirmi manatla pul yüz iyirmi manat oldu.

"Hophopnamə" nə suretlə olursa olsun basılıb çıxdı. Fəqət bu "Hophopnamə" də Sabirin ancaq uzun satiralarının bəziləri basıldı. Əsərinin hamısını nəşr etmək mümkün olmadı. Xüsusən taziyanələrinin birisi də olsun "Hophopnamə" yə salınmadı.

"Hophopname" satışa qoyuldu. Çox yaxşı satıldı. Hasıl olan para, mayalı qazanlı ailəsinə verildi.

"Hophopname"nın satışında görülen müvəffəqiyyət ikinci təbini icab etdi. Bu dəfə Sabirin bütün əsərləri rəsmli olaraq basılmasına təşəbbüs edildi. Bunun üçün "İqbəl" idarəsindən Hüseyn Sadiq, "Kaspi"dən Mehdi bəy Hacınski, müəllimlərdən Mahmud Əmi olmaq üzrə bir komissiya düzəldi. Bir ianə dəftəri "İqbəl" idarəsində, bir ianə dəftəri "Kaspi" idarəsində qoyuldu. Sabirin əserinin basılması üçün ianə verenlər bu idarələrə müraciət edirdilər. Bu qərar üzrə 300 manat ianə yiğildi.

Bu dəfə "Hophopname" rəsmli və mükəmməl olmaqla əlavə üç min nüsxə basıldığı üçün min manata qədər xərci vardi. "Hophopname" basılıb qurtardı. İanə isə bu mexarici ödəmədi. Nəhayət, 1 manat 50 qəpiye qiymət olunan "Hophopname"nin biri 50 qəpikdən Orucvlara verilib üç min nüsxə üçün onlardan 1500 manat alındı. Min manatı mətbəeyə, beş yüz manatı da yiğilan üç yüz manat ilə Sabirin ailəsinə verildi. Sabirə heykəl yapılmış münasibəti ilə nəşr olunan "Hophopname" haman 1914-də nəşr olunanın eynidir.^[26]

Lakin bu vaxta qədər Sabirin əseri beş dəfə basılmışsa da, heç birisi mükemmel olmamışdır. Hamısı naqis çıxmışdır. Altıncı basılışının isə akademik tərzində basılıb çıxacağı birinci arzulardandır.

"SABİRDƏN BİR XATİRƏ" MƏQALƏSİNƏ ŞƏRHLƏR

Xatirənin əlyazması mərhum yazıçı Əvəz Sadıqovun arxivindən tapılmışdır. Xatirənin qısa variantı "Müasirləri Sabir haqqında" (səh. 221-224) kitabında çap edilmişdir, burada isə kiçik ixtisarla verilir.

Əlabbat Mütəllibzadə Müznib (1883-1938) – şair, mühərrir, müətəcim, mətbuat xadimi.

1. Müəllif yanılır. Sabir "Əkinçi" və "Ziya" qəzetlərində iştirak etmemiştir.

2. Mirzə Səməndər – XIX əsrin sonları və XX əsrin əvvəllerində Dərbənddə yaşayan məşhur həcvgü şair, 1920-ci ildə Bakıda vəfat etmişdir.

3. İbrahim Tahir Musayev (1862-1943) – şair.

4. Məhəmməd Hadi nəzerde tutulur.

5. Müəllif Ə.Sabirin 1929-cu ildə nəşr edilən "Seçilmiş şeirləri məcməsi"ne yazdığı mütəddimədə bu şerin Sabirə məxsus olmadığını iddia edir.

6. Müəllif Sabirə "Hophop" texəllişünün verilməsi və Sabirin ilk əsərinin "Molla Nəsreddin" jurnalına necə çatması haqqında C.Məmmədquluzadənin xatirəsini təhrif edir (bax: "Müasirləri Sabir haqqında", səh. 157-159).

7. Məşhədi Həbib Zeynalov Qızdırmaçı (1870-1917) – məllanəsredinçi şair.

8. Mahmud bəy Mahmudbəyov nəzerdə tutulur.

9. Müəllif yanılır. Sabir 1909-cu ilden ortasında deyiş, 1910-cu ilden əvvallerində Balaxanı məktəbində müəllimliyə başlamışdır.

10. Rza bəy Səlimxanov (1874-1962) – maarifpərvər ziyanı.

11. Əbdülxalıq Axundov – həkim, liberal mühərrir.

12. Murtuza bəy Palavandov – əsli acar olub, o zaman Bakıda yaşayan maarifpərvər liberal ziyanı.

13. Sabirin "Giley, yaxud umu-küsü" sərlövheli satirası nəzerde tutulur. Satiranın məzmunundan aydın görünür ki, həmin karikatura münasibətlə yazılmışdır.

14. Mirzə Ələkbər Qafıl – XIX əsrin ikinci yarısında Şamaxıda yaşayış ve S.Əzimin müasiri olan şair.

15. Müəllif yanılır. Sabirin "Dilənci" şerində bu misralar yoxdur və Sabirin "Dilənci" seri "Zənbur" jurnalının 1910-cu il 29 mart tarixli, 8-ci nömrəsində çıxmışdır.

16. Müəllif yanılır. Sabirin ilk qıtəsi "Görünce şəxs bir ərbabi-sərvətin üzünü" "Həqiqət" qəzetinin 13 iyun 1910-cu il tarixli 133-cü nömrəsində çıxmışdır.

Ə.Müznibin, haqqında danışığı qıtə Sabirin mətbuatda çıxan ikinci, bundan sonra isə şairin ikinci qıtəsi kimi qələmə verdiyi ("Zahidin eksime düşək nezəri-xudbin") qıtə isə üçüncü qıtəsidir.

17. Birisi – Haşim bəy Vəzirovun texəllişidir.

18. Əlipaşa Hüseynzadə Sabur (1885-1934) – şair, "Yeni füyuzat" jurnalının naşiri.

19. Mirzəağa Əliyev (1883-1954) – SSRİ xalq artisti, iki dəfə SSRİ Dövlət mükafatı laureatı. M.A.Əliyev o zaman ara-sıra mətbuatda çıxış edirdi.

20. Nəfi (1582-1634) – məşhur türk şairi. Hakim dairələr əleyhinə yazdığı satirik şeirlərinə görə edam edilmişdir.

21. Bünyadzadələr – o zamanın mühərrirlerindən. Cəfər (1891-1917) və Dadaş (1888-1938) Bünyadzadələr nəzerdə tutulur.

22. Tercüməsi:

Oxudu kim "Səda"nı zar oldu,
İbni-Bünyad gəlib yazar oldu.
Ariq at meydana yarar oldu,
Çapmaq olmaz vuruş günü camışı.

Ey Cəfər! Sen Dadaşdan ar etmə,
İncidib xalqı biqerar etmə;
Alçağı gəl özünlə yar etmə,
Cün şeker verməz o həsir qamışı.

23. O zaman Bakıda mətbəə sahibləri Qəfur Rəşad və Məmməd Həsən Mirzəzadələr nəzərdə tutulur.

24. "Hophopname"nın nəşri üçün ilk dəfə beş manat janə veren yaziçi N. Vəzirovun qızı Sara xanım Vəzirzadə nəzərdə tutulur.

25. Xatirenin bu cümlədən sonra gələn aşağıdakı sətirlərinin üzərindən ciziq çəkilmişdir:

"Bu zamanlarda Salman Mümtaz Bakıya gəldi. Sabir əsərinin nəşr olunmasına təşəbbüs edildiyini və eyni zamanda bir əldən mümkün olmayıb əhalinin yardımına ehtiyacı olduğunu bildi. Yardım görək olmadığı və onun tapşırığı ilə "Hophopname"ni çıxaracağınə söz verdi. Lakin bu söz hele söz olaraq qaldı, müsbət bir nəticə meydana çıxmadi. Salman Mümtaz nə qədər axtarıldisa da, tapılmadı. Bu fəqərəni Hüseyn Sadiq (Seyid Hüseyn) dəxi lazıminca bilir".

26. "Hophopname"nın 1922-ci ildeki nəşri nəzərdə tutulur. Müəllifin fikri ilə razılışmaq olmaz. 1922-ci il nəşri 1914-cü il nəşrinin eyni deyildir. 1922-ci il nəşri "Hophopname"nın ilk mükemməl nəşridir.

Müxtəsər ənbiya və İslam tarixi

DÜNYANIN YARANMASI¹

Allah-təala bir gizlin xəzinə idi. Özünü bildirmək üçün dünyani yaratdı. Sonra nəbatatı (bitkileri), daha sonra heyvanatı xəlq eylədi. Ən axırda insamı yaratmağa iradə etdi.

Həzrəti-Adəm əleyhissəlamın yaranması. Cənabi-Həqqin ilk yaratdığı insan babamız Adəm əleyhissəlamdır. Allah-təala onu torpaqdan xəlq eylədi. Danışmaqla sair heyvanlardan ayırdı. Hər bir şeyin adını ona öyrətdi, əql və fərasət verdi və həzrəti-Adəmə itaət etməyi bütün məxluquna əmr buyurdu; hamısı qəbul etdilər, lakin şeytan qəbul etmədi. Ona görə Allahanın rəhmet dərgahından qovuldu.

Həzrəti-Həvvanın yaranması. Həzrəti-Adəm əleyhissəlam cənnətdə yalnız yaşayırırdı. Çox asudəliklə keçinirdi. Fəqət bir yolداşa ehtiyacı var idi. O səbəblə cənabi-Həqq nənəmiz Həvva əleyhissəlamı ona yoldaş yaratdı.

Adəm ilə Həvvanın cənnətdən çıxməsi. Həzrəti-Adəm ilə Həvva cənnətdə rahatlıqla yaşayırırdılar. Hər cür nazü nəmət onlar üçün hazır idi. Cənabi-Həqq onlara hər cür meyvələrdən yeməyə izin verdi. Fəqət buğda yeməyi nehy buyurdu. Nəhayət, şeytanın hiyəsiyle nehy olunmuş meyvədən yedilər. Allahanın əmri ilə cənnətdən qovuldular.

Adəm ilə Həvvanın dünya üzündə yaşaması. Həzrəti-Adəm ilə Həvva cənnətdən qovuldular. Həzrəti-Adəm Hind cıvarına, Həvva isə indiki Özbəkistanın Ciddə tərəfincə düşdülər. Uzun müddət ayrı-ayrı yaşadılar.

Həzrəti-Adəm ilə Həvvanın tapışması. Həzrəti-Adəm yalnızlıqdan çox incidi və tutduğu işdən peşman oldu. Tövbə edib çox ağladı və Allaha yalvardı. Tövbəsi qəbul edildi. Həzrəti-Həvva ilə tapışdilar.

¹ Əsar kiril əlifbasi ilə ilk dəfə f.e.d. Cahangir Qehrəmanov tərəfindən nəşr edilmişdir. Bax: Ə.Müznib. Müxtəsər ənbiya və islam tarixi. Bakı, "Gənclik", 1990, 59 sah. (Əvvəlki nəşrdə yox verilmiş bir sıra qüsurlar islah edilmişdir.)

Həzrəti-Adəm əleyhissələmin övladları. Həzrəti-Adəm ilə Həvva Hicazda yaşamağa başladılar. Öz əllerinin zəhməti ilə keçinirdilər. Hər qarında bir oğlan, bir qız, iki övladları olurdu. Fəqət Şis peyğəmbər yalnız doğulmuşdu.

Həzrəti-Adəmin peyğəmbərliyi və şəriəti. Həzrəti-Adəmin övladı çoxaldı. Cənabi-Həqq tərefindən həzrəti-Adəmə on sühüf göndərildi. Öz övladlarına peyğəmbər teyin edildi. O dəxi Allahın emrlərini övladlarına öyrədirdi. Və şəriəti mövcübincə bu qarında doğulan qızı, o biri qarında doğulan oğlana verirdi. Beləliklə, o, sağlığında qırx minə qədər övladı var idi.

Birinci qatil – birinci məqtul. Həzrəti Adəmin oğlu Habil ilə Linuza (L-i-n-u-z-a), Qabil ilə İqlima (I-q-l-i-m-a) adlı qızları doğulmuşdur. Cənabi-Həqqin əmrinə görə, İqlima Habilə verilməli idi. Lakin özü ilə birgə doğulmuşsa da, Qabil almaq isteyirdi. Bu sebəblə aralarında niza emələ geldi. Qabil öz qardaşı Habili öldürdü, torpağa dəfn eylesdi. Odur ki, dünyada birinci qatil Qabil, birinci məqtul Habildir. Qabil tövbə etdişə də, artıq atasının yanında qala bilmədi, Yemən tərəfinə getdi.

Həzrəti-Adəm ilə Həvvənin vəfatı. Həzrəti-Adəm min il ömür etdiğindən sonra vəfat edib, Sərandib adasında dəfn olunmuşdur. Həvva bir il sonra vəfat edib Ciddədə (C-d-e) dəfn edilmişdir.

Həzrəti-Şis (Ş-i-s) əleyhissəlam. Həzrəti-Şis Adəm övladının en gözəli, en xoş xülbilisi idi. Sureti, şəkli və əxlaqi tamamilə babasına bənzəyirdi. O cəhətlə Həzrəti-Adəm onu çox sevərdi və vefatında övladının hamısına xəlifə teyin eylesdi. Allah-təala tərefində ona peyğəmbərlik verildi; əlli sühüf nazıl eylesdi. Así olan Qabil övladını tədib (t-a-d-i-b) etməye məmər olundu.

Dünyada ilk qılınc çəkən – ilk ev tikən. Qabil övladı bütperəstliyə başladılar; Allah-təalaya así oldular. Həzrəti-Şis qılınc çəkib onlar ilə dava eylesdi. Kəbəni daş və palçıqdan bina etdi. Bu sebəblərlə dünyada ilk qılınc çəkən və ilk ev tikən Həzrəti-Şis əleyhissələmdir. O həzrətin qəbri Məkkədə Əbu Qəbis dağındadır.

Həzrəti-İdris əleyhissəlam. Adəm övladı artdıqca üşyan çoxaldı. Allah-təala tərefindən Həzrəti-İdris onlara peyğəmbər göndərildi. Otuz sühüf nazıl olundu. Asileri tədibə başladı. Bəzini esir, bəzini qətl eylesdi. Dünyada en əvvəl cihad edən, yazı yayan, paltar tikən, əhalini sinfə ayıran Həzrəti-İdris əleyhissəlamdır. O vaxtlar insanlar heyvan dərili geyərdilər. Bu cəhətlə qövmi onu çox sevərdi. Qurani-kerimin buyurduğuna nəzərən, cənabi-Həqq İdrisi diri ikən ali bir məqama qaldırdı.

İdris aralarından getdiğindən sonra yada düşmək üçün şəklini evlərindən asarlardı və şəkline itaət ederlerdi. Nəhayət, bütperəstlik binalandı. Allah-təalaya ibadət əvəzində bülətlərə sitayış etdilər. Üşyan yenə dünyada çoxaldı.

Həzrəti-Nuh əleyhissəlam. Adəm övladı dünyada çoxaldı. Bütperəstlik aralarında artdı. Cənabi-Həqq Nuhu onlara peyğəmbər göndərdi. Həzrəti-Nuh onları həqq yola dəvət etdi; heç kos qəbul etmədi. Fəqət, Yafəs, Ham və Sam adlı üç oğlanları ilə arvadları və səksən nəfər də başqaları iman gətirdilər. Qalanları həzrəti çox incitdilər. Hətta ölüm halına düşəcək qədər də döydüler. Nəhayət, Həzrəti-Nuh sıxılıb onlara nifrin etdi.

Nuhun tufanı. Cənabi-Həqq Nuhun qövminə bəla göndərmək istədi və əmr buyurdu, Nuh bir gəmi hazırladı. Həzrəti-Nuh iman gətirənləri və gərokli heyvanlardan bir – cift bir cift gəmidə sakın etdi. Şiddətli yağış yağdı. Su qalxıb hündür dağları aşdı. İman gətməyənlər və Yam adlı oğlu qərq oldu.

Suyun çəkilməsi – tufanın yatması. Tufan dünya üzündə altı aya qədər davam etdi. Sonra su çəkilməye başladı. Həzrəti-Nuhun gəmisi indikən Diyarbəkir ilə Mosul arasındaki Cudi (C-u-d-i) dağının üstündə qərar tutdu. Gəmidəkiliər səlamət qaldıqlarına görə Allaha şükür etdilər.

Həzrəti-Nuhun oğlanları. Həzrəti-Nuhun Ham, Sam və Yafəs adlı üç oğlanları var idi. Tufandan sonra xələyiş onlardan vücudə gəldi. Ona görə Nuha ikinci Adəm deyirlər. Həzrəti-Nuh oğlanlarının her birini bir tərəfə məmər etdi. Sami İraqi-Ərəb, İraqi-Əcəm

ve Fars tərəflərinə göndərdi. Hamı Qırbe, Sudan və Həbəş cəhətlərinə məmür eylədi. Türkün atası Yafesi Çin, Maçın, Tibet və Şərqiñ sair yerlərinə böyük təyin etdi. Min ilə qədər ömür sürdü.

Cinslər – dillər. Sam, Ham və Yafesin övladı çoxaldı. Büyük qəbilələr əmələ geldi. Ərəb, Fars və Rum qövməleri Samın nəslindən, zəncilər. Həbəsiler Hamın nəslindən, türk-tatar qövməleri isə türklərin cəddi-ələsi (C-d-e-l-i) olan Yafesin nəslindən vücudə gəldilər. Müxtəlif dillər ilə söyleşmeye başladılar. O gündən bəri dünya üzündə cinslər və dillər cürbəcür olmuşdur.

Nəbatilər – Assurilər – Gildanilər. Tufandan sonra Nuhun övladı dünyani bürüdü. Babilde Nəbatilər hökuməti, Nipəvadə (N-i-n-v-e) Assurilər dövləti hökm sürməkdə idi. Həmişə aralarında dava olurdu. Sonra Babilde Gildanilər zühura çıxdı. Nəbatiləri meğlub etdilər. Babilde Gildanilərin, Yəmən diyarında Ad (a-d) qövmənin üşyəni həddən aşdı. Aralarında Saibi (S-a-b-i) mezhəbi töredi. Ulduzlara sitayış etməyə başladılar. Nuhun şəriəti büsbütün unuduldu.

Hud peyğəmbər – Ad qövmi. Yəmən qitesində Ad qövmi qüvvətləndi. Olduqları qıtənin ətrafını abad etdilər. Gözəl binalar saldılar. Lakin həqq yoldan çıxıb bütə sitayış etməyə başladılar və o səbəble Həzrəti-Hud onlara peyğəmbər göndərildi və həqq yola dəvət edildilər. Onlar isə qəbul etmedilər. Üşyanlarında davam etdilər. Yeddi il övladları olmadı. Üç il yağmur yağmadı. Məmlekətlərində achiq oldu. Özləri və heyvanları həlak olmaq məqamına gəldilər. Bununla belə, çox az adam imana gəldi. Axırılımr, şiddətli külək əsdidi. Ad qövmi büsbütün həlak oldu.

Saleh peyğəmbər – Səmud qövmi (S-m-u-d). Ad qövmi həlak olduqdan sonra Səmud qövmi zühur etdi. Bunlar dəxi Ad kimi həqq yoldan çıxdılar. Həzrəti-Saleh onlara peyğəmbər göndərildi. Onları həqq yola dəvət etdi də, iman gətirənləri çox az oldu. Əziyyətləri həddən artıq idi. Hətta balalı dəvəsini öldürdülər. Özünü də öldürmək isteyirdilər. Cənabi-Həqqin qüdrəti ilə qorxunc bir səs eşidildi. Səmud qövminin iman gətirməyenləri həlak oldu. Həzrəti-Saleh iman gətirənlər ilə Məkkəyə getdi. Ömrünü orada tamam eyledi.

İbrahim peyğəmbər – Nəmrudi-Zalim. Babilde gildanilər arasında bütperəstlik kökləşdi. Hətta hökmərlər Nəmrud allahlıq iddiasına düşdü. Həzrəti-İbrahim onlara peyğəmbər göndərildi. Və ona iyirmi sühüf nazil oldu. Həzrəti-İbrahim onlara bütperəstliyi nəhəy eylədi. Nemrud açıqlandı. Həzrəti-İbrahimi oda atdırıldı. Allahın tofiqiyle oddan salamat çıxdı.

Həzrəti-İbrahimin hicrəti. Həzrəti-İbrahim Nəmrudun əmri ilə Babilən çıxarıldı. İman gətirənlər ilə Suriya qitəsinə köcdü. Orada acliq əmələ gəldiyindən Misirə getdi. Firon tərəfindən böyük ehtiram gördü. Arvadı Saraya Hacər adlı bir kəniz bağışladı. Sonra oradan da Kənana hicret etdi. Kənanda əmisi oğlu Lutdan (L-u-t) ayrıldı.

Lut aleyhissəlam. Lut Həzrəti-İbrahimdən ayrıldı, Sudun tərəfinə getdi. Ora əhalisini həqq yola dəvət etdi. Dəvətinə qəbul etmədilər. Aralarında heç bir qövməde olmayan yaramaz əməllər var idi. Axırda yerlərini su basdı, hamısı tələf oldu.

İsmayıł və İshaq. Həzrəti-İbrahimin Saradan övladı olmayırdı. Sara Hacəri ərinə təzvici etdi. Ondan İsmayıł peyğəmbər doğuldu. İsmayıł 13 yaşında olduğu halda, Saradan dəxi İshaq peyğəmbər oldu. Daha Hacər ilə İsmayılm orada qalmaları yaramadı. Həzrəti-İbrahim Hacər ilə İsmayılı apardı. İndiki Məkkə şəhərinin yerində buraxdı.

Həzrəti-İbrahimin İsmayılı qurban kəsməsi. O vaxtlar bütperəstlər məbudişləri qabağında övladlarını qurban kəsərdilər. Həzrəti-İbrahim bundan xoşlanmayırdı. Bu işi tərk etmək üçün oğlu İsmayılı Mina dağına apardı, yere yındı. Guya Allah yolunda qurban kəsmek istədi. Bu halda dağda bir qoç göründü. Dərhal qoçu kəsdi, uşaqları kəsilməkdən xilas etdi.

Həzrəti-İbrahimin vəfatı. Həzrəti-İbrahim oğlu İsmayıł ilə Kəbəni təzedən bina eylədi. Sonra Kənanə qayıtdı. Artıq qocalmışdı. 120 yaşında vəfat etdi. Xəlil ər-Rəhman qəsəbəsində dəfn olundu.

Həzrəti-İsmayıł və Ərəbi-müstərəbə. Həzrəti-İsmayıł Mekkədə yaşadı. Ərəb dilini gözəlcə öyrəndi. Cürhüm qəbilesindən bir qız aldı. Yəmən və Şam tərəflərində yaşayan Əmaliqə

(Ə-m-a-l-q-e) qəbilələrinə peyğəmber göndərildi. Əlli il onları atası İbrahimin şəriətine dəvət etdi. Həzrəti-İsmayılin babaşları və nənələri xeyli çoxaldı. Axıruləmr, iman gətirməyən Əmaliqə qövmini Şam tərəflərindən qovdular. Əsil ərebləre “ərbəbi-ariba”, İsmayılin nəslinə “ərəbi-müstərebə” deyilir. Peyğəmbərimiz Məhəmməd əl-Mustafa həzrətləri orəbi-müstərebədəndir. Atasından 48 il sonra 130 yaşında vəfat etdi. O dəxi Xəlil ər-Rəhman qəsəbəsində dəfn olundu.

Həzrəti-İshaq əleyhissəlam. Həzrəti-İshaq Həzrəti-İbrahimin yerində qaldı. Bütün mal və dövlətinə sahib oldu. Əmisi qızı Rüfəqanı (R-f-q-a) təzvic etdi. Ondan əkiz iki oğlu oldu. Adları Yəqub və İsəv (I-s-v) idi. İsəv emisi İsmayılin qızını aldı. Çoxlu övladı oldu. Böyük dövət düzəldib Şam tərəflərinə malik oldular. Həzrəti-İshaq 120 yaşında vəfat etdi. Ata və anasının dəfn olunduğu Xəlil ər-Rəhman qəsəbəsində dəfn olundu.

Həzrəti-Yəqub əleyhissəlam. Həzrəti-Yəqub atası İshaqdan sonra peyğəmber oldu. Kənandakı qövmələri dəvət etdi. O vaxtın adətincə, dayısı Labana (L-a-b-a-n) yeddi il qulluq etdi. Böyük qızı Liyani aldı (L-y-a). Sonra daha yeddi il xidmət edib, kiçik qızı Rahili də təzvic etdi. Həzrəti-Yəqubun 12 övladı oldu. Beş oğlan, bir qız Liyadan (L-y-a), Həzrəti-Yusif ilə Biyamin Rahilden, qalanları sair cariyələrindən, ləqəbi İsrail idi. O səbəblə övladlarına da Bəni-İsrail deyilir. 130 il Kənanda, 17 il Misirdə ömür sürdü. Nehayət, 147 yaşında vəfat etdi. O dəxi Xəlil ər-Rəhmənda dəfn olundu.

Həzrəti-Yusifin quyuya atılması. Həzrəti-Yusifi atası Yəqub o biri oğlanlarından çox sevirdi. Ona görə qardaşları Yusifə ədavət etdilər. Bir gün gəzmək bəhanəsilə Yusifi çölə apardılar, bir quyuya atılar. Köynoyini quzu qanına boyayıb – Yusifi qurd yedi, bu da onun qanlı köynəyidir.

Yusifin quyudan çıxması. Həzrəti-Yusif bir müddət quyuda qaldı. Misirə gedən bir karvan su çəkmək üçün quyuya çəllək saldılar. Həzrəti-Yusif çəllək asılıb çıxdı. Karvan əhli onu Misirə apardı və Əzizi-Misirə (maliyyə nazirinə) satdı.

Yusifin həbsi və xilası. Həzrəti-Yusifə Əzizi-Misirin arvadı Züleyxa iftira etdi. O səbəblə həbs edildi. Fironun yuxusunu yaxşı təbir etdi (yozdu), həbsdən xilas oldu və maliyyə nazirliyinə təyin edildi.

Yusif və qardaşları. Kənanda achiq əmələ gəldi; Misirdə bolluq idi. Hər kes azuqə almağa Misirə gedirdi. Yusifin qardaşları dəxi azuqə almağa Misirə getdilər. Yusif özünü tanıtdı. Sonra Yəqubu da Misirə getirtdi. Əlli altı il ömür elədikdən sonra vəfat eylədi. O zamanlarda Bəni-İsrailin böyük nüfuzu var idi.

Həzrəti-Əyyub əleyhissəlam. Həzrəti-Əyyub İshaq peyğəmberin nəvəsidir. Çoxlu malı və övladları var idi. Şam tərəflərində yaşayırırdı. Allah-təaalanın hikməti ilə malı əlindən çıxdı. Övladları həlak oldu. Bədəninə qurd düsdü. Həzrəti-Əyyub hamısına səbr ilə dözdü. Cənabi-Həqq ona şəfa verdi. Yenə dövlət və övlad sahibi oldu. Doxsan il ömür eylədikdən sonra vəfat etdi.

Həzrəti-Şueyb əleyhissəlam. Həzrəti-Şueyb İykə və Mədin (M-d-i-n) əhalisinə peyğəmber göndərildi. Onların oxlağı çox pozğun olduğundan iman gətirmədilər. Allah onlara belə göndərdi. İstilikdən həlak oldular. Həzrəti-Şueyb isə iman gətirənlər ilə Məkkəyə getdi. İki yüz il ömür eylədikdən sonra vəfat etdi.

Misirdə Bəni-İsrailin əhvahı. Yəqubun on iki oğlu olduğuna görə Bəni-İsrail on ikiyə bölündü və Siblər adlandılar. O zamanlarda Misir hökuməti hoksuslar deyilən əreblərin əlində idi. Bəni-İsrailə böyük hörmətlər edilirdi. Sonra Qibtilər qalib oldu. Bəni-İsrailin daha da qüvvətlənməsindən ehtiyat etdilər. Onları siddətli sıxıntı altına aldılar, hətta əsir halında qaldılar. Dəfələrlə Misirdən çıxmış istədilər. Lakin araslarında birlik olmadığından çıxa bilmədilər.

Həzrəti-Musa əleyhissəlam. Bəni-İsrail əsarətdə yaşayırırdı. Misirlilər onlara hedden artıq zülmər edirdilər və təze doğulan oğlan uşaqlarını öldürürdülər. Böyle zamanda Həzrəti-Musa anadan oldu. Bir müddət gizlice bəslənildi. Axırda anası qorxuya düsdü. Musanı bir sandıq içinə qoyma və Nil nehrinə buraxdı. Nehr sandığı

Fironun sarayı qabağından axıdarkən Fironun arvadı gördü və qırğı çıxardırdı. Ona rəhm etdi, bir süd anası tapdırdı. Tapılan süd anası isə Musanın doğma anası idi.

Həzrəti-Musanın qaçması. Həzrəti-Musa Fironun evində böyüdü. Öz macerasını anasından öyrəndi. Sibtilərə məhabbet, Qibtilərə ədavət bəsləməyə başladı. Sibtini incident bir Qibtini de tələf eylədi. Fironun cəzasından qorxdu, Hicaz tərəflərinə qaçı. Orada Şueyb əleyhissolama bir müddət çobanlıq etdi. Xidməti müqabiliндə qızı Səfurəni aldı. Bir müddət orada qaldı. Bəni-İsraili əsla yadından çıxartmayırdı. Onları Qibtilərin zülmündən qurtarmaq xəyalına düşdü və arvadı ilə beraber Misirə qayıtdı.

Bəni-İsrailin Misirdən çıxmazı. Həzrəti-Musa Misirə getdikdə Tur dağına yetişdi. Orada Allah-təala tərəfindən ona Əsa və Yədi-beyza möcüzələri verildi. Qardaşı Harun ilə bərabər, Misir əhalisinə peyğəmbər göndərildi. Həzrəti-Musa Qibtiləri həqq yoluna dəvət etdi. Firon tərəfdarları bundan narazı oldular. Musa ilə qövmi Bəni-İsrailin Misirdən çıxmamasına əmr etdilər. Musa qövminə yiğib Misirdən çıxdı. Firon bu əmrindən peşman oldu. Əsgərləri ilə onları təqibə başladı. Lakin Musa Nil nehrini keçmişdi, Firon dəxi öz tabe-liyində olanlarla Nili keçmək istədkdə Allahın hikməti ilə nəhrdə boğuldular.

Bəni-İsrail Asiyada. Həzrəti-Musa Asiyaya köçdü. Qövmini qardaşı Haruna tapşırıldı. Özü isə Tur dağına getdi. Orada ibadətlə məşğul oldu və ona Tövrati-şərif nazıl oldu.

Bəni-İsrail Musadan ümidi kəsdilər, Haruna itaət etmədilər. Samri adlı bir şəxs qızıldan bir buzov qayırdı, hamısı ona sitayış etdilər. Musa Turdan qayıtdı, açıqlanıb buzovu parçaladı. Yoldan çıxanları tənbeh eylədi və onlara Tövrati təlim etdi.

Bəni-İsrailin çöldə yaşayışı. Həzrəti-Musa Bəni-İsraili baba-larının yurdu olan Kenana aparmaq istədi. Fəqət Əmaliqə qövmi oraya yerleşmişdi. Onları dava ilə çıxartmaq lazımdı. Lakin Bəni-İsrail əsərətdə qaldıqlarından çox qorxaq olmuşlardı. Bu cəhətlə davaya üz tutmadılar. Həzrəti-Musa onları Tiyo səhrasına apardı,

qırx il orada yaşadılar. Bu müddətdə qorxaqlar tələf oldu. Yerlərində vuruşqan cavanlar əməle geldi. Həzrəti-Musa onlar ilə Bəhri-Lutun cənub tərəfinə yüyürdü. Əmaliqə qövmini məğlub etdi. Şəriə nehrinin şərqindən momlekətlerin hamısına malik oldu. Yüz iyirmi yaşında olduğu halda vəfat eylədi.

Həzrəti-Harun əleyhissəlam. Həzrəti Harun Musanın qardaşıdır. İkisindən də birgə peyğəmbərlik verilmişdir. Musanın şəriətinə tabe idi və şəriət emrində Musanın veziri idi. Həzrəti-Musa Tura və ya saire yerlərə getdikdə Bəni-İsrail ona tapşırılırdı. Qayət fəsahətli və bəlağətli idi. Ona görə Musaya nazıl olan əmri-ilahini Bəni-İsrail qövminə o yetirərdi. Yüz iyirmi iki yaşında Fəcitdə vəfat etmişdir.

Yoşə əleyhissəlam. Həzrəti Yoşə Musa və Harunun vəfatından sonra Bəni-İsraili Qüdsi-şerifə yaxın Lut gölü yanına apardı. Dava edib Kenanı zəbt eylədi. Fəth etdiyi yerləri on iki sibtin arasında boldü. Hər sibtin bir roisi var idi. Həzrəti Yoşə iyirmi sekiz il Bəni-İsrailin işlərini idarə eylədi. Yüz on yaşında vəfat etdi.

Hükkam dövrü. Bəni-İsrail on ikiyə bölündü. Cümhuriyyət tərzində idarə olunurdular. Hər birinin rəisi, qazisi var idi. Sülh vaxtında ayrı-ayrı olsalar da, üstlərinə düşmən gəldikdə birləşirdilər. Birgə davaya çıxırdılar. Buna görə rəisleri Hükkam, dövrləri isə hükkam dövrü adlanırdı. Hükkam dövrü Həzrəti-Yosədən başlanmışdır; 14 hükkam olub, əvvolincisi Yoşədir, axırincısı İşmuil əleyhissəlamdır. İşmuil on bir il Bəni-İsrailin işlərini idarə etdi.

Mülük dövrü. Bəni-İsraili Hükkam 492 il idarə etdi. İşmuildən sonra bir dövlət düzəltildər. Talutu hökmədar eylədilər. Talut Əmaliqə qövminin qalası ilə davaya başladı. Həzrəti-Davud Əmaliqə səreskeri Calutu öldürdü, böyük şöhrət qazandı. Talut Davudun bu şöhrətindən xoşlanmadı, Davud isə ehtiyat edib qaçı. Talut sonrakı davalarda qətl olundu, yerinə oğlu keçdi. Bəni-İsmailin on bir sibti ona, Yəhuda sibli Davuda itaət etdilər.

Həzrəti-Davud əleyhissəlam. Həzrəti-Davud hökmədar oldu. Talutun oğluna itaət edən on bir sibtin arasında ixtilaf düşdü. Onlar dəxi Davuda itaət etdilər. Zəburı-şərif nazıl olunub peyğəmbər təyin

edildi. Həzrəti-Davud həm peyğəmbər, həm padşah oldu. Hələb, Əmmən və Nəsibeyn şəhərlərini fəth eylədi. Gözəl səsi var idi. Dün-yada ilk dəfə dəmirdən zireh qayırı Davud əleyhissəlamdır. Qüdsi-şərifdə Beytül-Müqəddəsi bina etdişə də, tamamlaya bilmədi. Qırx il hökumət sürdükdən sonra yetmiş yaşında vəfat etdi.

Həzrəti-Süleyman əleyhissəlam. Həzrəti-Süleyman atası Davudun yerinə keçdi. Bu dəxi atası kimi peyğəmbər, həmi padşah idı. Zamanında Bəni-İsrail dövləti şərqdən qərbe böyüdü. Neçə hökmədlər ona itaat etdi. Həmir Məlekəsi Bilqeys dəxi təbiətini qəbul eylədi. Yarımçıraq qalmış Beytül-Müqəddəsi, Məscidi-Əqsani tamam etdi. Ciddə dənizlərində gemileri işlədi, Hindistanla ticareti var idi. Qırx il hökumət sürdükdən sonra altmış yaşında vəfat etdi.

Bəni-İsrail dövlətinin bölünməsi. Həzrəti-Süleymandan sonra Bəni-İsrail dövləti ikiyə bölündü. Biri "İsrailiyyə dövləti", o biri "Yəhudiyə hökuməti" adlandı, bunların arasında həmişə çekişmə var idi.

Həzrəti-İlyas əleyhissəlam. Bəni-İsrail dövlətinə tabe olanlar Fəsəq və Fəcurda şiddet eylədi. Bəl adlı bir bütə sitayış etdilər. Həzrəti-İlyas onlara peyğəmbər göndərildi. Nə qəder vez və nəsi-het etdişə də, fayda vermedi. Axıruləmr, onların arasından çıxdı, yalnız yaşamağı ixtiyar etdi.

Həzrəti-Əlisə əleyhissəlam. Həzrəti-Əlisə İlyasdan sonra Bəni-İsrailə peyğəmbərlik eyledi. Onları həqq yola gətirməyə çox çalışdı, onlar əsla qəbul etmedilər. İnadlarında davam etdilər. Axırda Assuriya dövlətinin hökmü altına keçdilər.

Həzrəti-Yunis əleyhissəlam. Həzrəti-Yunis Nineva şəhəri ehalisine peyğəmbər göndərildi. Onları bütperəstlikdən daşındırmağa çalışdı. Onlar Yunisin dediklərinə etinə etmedilər. Hətta onu Dəclə nəhrinə atdılar. Allahın qüdrəti ilə suya batmadı, kənara salamat çıxdı, təkrarən onları dəvət eylədi. Onlar əvvəl ilahi əzabını qorxusundan qəbul etdilərsə də, sonra rədd eylədilər. Həzrəti-Yunis sıxılıb aralarından kənara çəkildi.

İsrailiyyə dövləti. Bəni-İsrail dövlətində hərc-merclik şiddət-ləndi. Assuriya hökmədləri fürsət tapıb üstlerinə əsgər göndərdi, onları məğlub etdi, paytaxtları olan Samariyəni zəbt eylədi. Bəni-İsrail qaćıb ətrafa dağıldı. Boziləri Yəhudiyə hökumətinə pənah apardı, bəziləri Həzrəti-Hizqiyənin ətrafına yığıldılar. Beləliklə, İsrailiyyə dövləti münqəriz oldu.

Yəhudiyə dövləti. Assurilər İsrailiyyə dövlətini münqəriz etdikdən sonra Yəhudiyə hökumətinə əl açıdalar, istədiklərinə müvəffəq ola bilmədilər. Düşmən çəngalından qurtaran Yəhudiyə təbəələri üsyanlarını daha da artırdılar, həzrəti-Əşya onlara peyğəmbər göndərildi, nəsihetini qəbul etmedilər, özünü şəhid etdilər. Nəhayət, Babil hökmədləri Bəxtin-Nəsr zühur etdi. Assuri hökumətini məhv eylədi. Yəhudiyə dövləti aradan qaldırıldı. Qüdsi-şərifi yaxıb-yıxdı. Bəni-İsrail yetmiş il əsarətdə qaldı. Sonra İran hökmədləri Bobili zəbt etdi, Bəni-İsraili əsarətdən qurtardı.

Tövrat və Beytül-Müqəddəs. Bəxtin-Nəsr Boni-İsraili qırıb Qüdsi-şərifi yandırıqdə Beytül-Müqəddəs dağıldı. Tövrat aradan məhv oldu. Bəni-İsrail əsarətdən qurtardıqdan sonra iki minə qədər üləmə Qüdsi-şərifə qayıtdı. Əzbərdən bilənlər Tövratı cəm etməyə başladılar. Bəni-İsrail babililər əlindən qurtardısa da, öz hökumətləri ola bilmədi, iranlılara tabe oldular. Bir azdan sonra Büyük İskəndərin hökmü altına keçdilər. Daha bir az sonra romalılar üstlerində hakim oldu. Ancaq böyükələri bir rəisdən ibaret idi. O dəxi dini işlərə baxırdı. Siyasi məsələlərə qarşı bilməzdı.

Həzrəti-Zəkeriyya əleyhissəlam. Həzrəti-Zəkeriyya Bəni-İsrail tərəfindən rəis seçilmişdi. Beytül-Müqəddəsə qurban kəsər, Tövrat yazdı və ona peyğəmbərlik verildi. Övladı olmazdı. Qoca çağında Həzrəti-Yəhya doğuldı. Baldızı Həna dəxi övladsız olduğundan nəzir etmişdi ki, övladı olarsa Beytül-Müqəddəs xidmətinə versin. Əri öldükden sonra Həzrəti-İsanın anası Məryəm doğdu və nəzir etdiyi yere verdi, Həzrəti-Zəkeriyya Məryəmə məxsus bir otaq tikdi. Oraya özündən başqa kimse gedə bilmezdi. Dünyanı yoxdan var edən, Adəm əleyhissəlamı atasız yaradan Allahın qüdrəti ilə Məryəm hamilə oldu. Yəhudilər Həzrəti-Zəkeriyyadan şübhələndilər, onu mişar ilə parçaladılar.

Həzrəti-Yəhya əleyhissəlam. Həzrəti-Yəhya atasından sonra peyğəmber oldu. Tövratı əlinə alıb Bəni-İsraili dəvət etdi. Nəhayət, Qüdsi-şerifin hökmdarı Hərdus qardaşı qızını almaq istədi. Fəqət, tabe olduqları şəriətcə cayız deyildi. Ona görə Həzrəti-Yəhya və bir çox üləma bu emri nəhəy etdilər. Hərdus açıqlanıb Həzrəti-Yəhyani və üləmaları qətl eyledi.

Həzrəti-İsa əleyhissəlam. Həzrəti-İsanın atasız doğulduğundan yehudilər hürkdülər. Onu da Yəhya kimi öldürməyə qəsd etdilər. Həzrəti-Məryəm qorxdu. İsanı əmisi oğlu Yusif ilə Misirə apardı. On iki ildən sonra Qüdsə qayıtdılar. Nasirə qəsəbəsində gizlice yaşadılar.

Həzrəti-İsannın peyğəmberliyi. Həzrəti-İsaya otuz yaşında peyğəmberlik verildi. İncili-şerif nazıl olundu. Xalqı dəvət etməyə başladı. Ölü diriltmək, dəlini ağıllı eyləmek, suda yürümək kimi möcüzələr göstərdi. Ancaq on iki adam iman gətirdi. Onlara da həvariyyun deyilir.

İsa dininin intişi və Tövrat. İsadan sonra həvariyyun etrafına yayıldı. Həzrəti-İsa haqqında vez, nəsihət və hekayelərdən ibarət kitablar yazdırıldı. Onlar dəxi bir-birinə oxşamayırdı. İsevilər üləməsi bu kitablari düzəltməyə girişdilər. Axırda həvariyyun Məta və Yühənnə, rəislərdən Luka və Markos yazar incilləri qəbul etdilər. İndi isevilərin arasındaki İncil bu dörd kitabdan ibarətdir. Əsil İncil əldə deyildir.

İsevilər arasında din çəkişməsi. Həvariyyun İsa dinini nəşr etməyə başladılar. Roma imperatorları otuz dəfə iseviləri qətlə-amm etdilər. Qüdsi-şerifi dəxi zəbt eylədilər. Bəni-İsraili oradan çıxartdılar. Miladın üç yüzüncü ilində Konstantin isevililiyi azad buraxdı. Ozü dəxi qəbul etdiyindən isəvilik qüvvətləndi.

Bir müddətdən sonra Roma imperatorluğu ikiye bölündü, aralarında məzheb ixtilafi törədi. İsanın həmi Allah, həmi adam olmaqlığı haqqında çəkişmələr böyüdü. Aralarında təkrar-təkrar davalar emələ geldi. Kəlislərini ayırdılar. İsevilik büsbüütün dəyişildi. Dini çəkişmələr yalnız Romada deyil idi. Misirdə, İranda hökm sürməkdə idi. Belə bir azgın zamanın şübhəsiz Həzrəti-Məhəmməd əl-Mustafa kimi müqtədir bir peyğəmbərə ehtiyacı var idi.

Ərəbistan və ərəblərin hali. Asiya qitəsinin qərbi-cənubisində vaqə böyük bir yarım cazirə vardır. Bu cazirə ərəblər meskəni olduğuna görə "Cəzirətül-ərəb" adlanmışdır. Cəzirətül-ərəbin içəri tərəfləri qumluq, hündürcə çox genişdir. Özleri hamılıqla bir cins-dəndirlər. Ona görə xaricdən heç bir qövm Ərəbistana yüyürməyə cüret edə bilməmişdir. Ərəblerin dəxi başqa memlekətlərə gediş-gelişləri olmadığından əxlaqları düzgün qalmışdır; o səbəblə ehde vəfa etmək, qonaq sevmək, yoxsula ol tutmaq, zoiflərə kömək eylemək onların birinci sifətlərindən idi. Həmişə bədəvi halında yaşamışlar və qəbilələrə bölünmüşlərdi. Arabir qəbilələr arasında dava dəxi əmələ galındı.

Qüreyş qəbiləsi. Qüreyş qəbiləsi əreb qəbilələrinin en məşhuru idı və ərəbi-müstərəbədəndirlər. Bu qəbile nəsilcə sair Əreb qəbilələrinə nisbətən birinci dərəcədə idı. Bu səbəblə Kəbenin bütün xidmətləri onların elində olurdu və əhali arasında möhtərəm tutulurdu. Peyğəmberimiz Məhəmməd əleyhissəlam isə bu qəbiləyə mənsubdur.

Məkkə və Kəbə. Məkkə qədim şəhər olduğu kimi, Kəbə dəxi qədim ziyarətgahıdır. Məkkə peyğəmberimizin babası Qusay tərəfindən bina edilmişdir. Kəbə isə ən axırdı İbrahim və İsmayııl peyğəmberlərin tərəfindən təmir edilmişdir. O vaxtlar ərəbler bütperəst idilər. Aralarında musevi və isəvişər dəxi var idi. Kəbə o vaxtlarda da çox müqəddəs sayılırdı. Bütpərestlərin 360 məbudu Kəbədən asılırdı. Hər il ziyarətə çoxlu adamlar gelirdilər. Bütlerin qabağında qurbanlar kesirdilər. Məkkənin "Suqi-Ukaz" deyilən məhəlinde hər il tacirler ticarət edirdilər. Xətblər nitq deyərdilər. Şeirdə faiq gələnlərə mükafat verilirdi və şəri Kəbə divarından asılırdı. "Darünnədə" adında bir şura məclisleri var idi.

Əbrəha və Fil ili. Həbaşlər hökmdarı Əbrəha paytaxtı Sənanda bezəkli bir kəlisa tikdirdi və ərəblərə Kəbə əvəzində o kəlisəni ziyarət etməyi əmr eylədi. Ərəbler isə əsla etmədilər. Əbrəhə əsgər yiğdi. Kəbəni dağıtmaq qəsdi ilə Məkkənin üstünə yüyürdü. Özü ilə bərabər filini dəxi apardı. Yolda əsgərləri böyük bir bədbəxtliyə düşər olub pozuldular. Allahın tofiqiyle Kəbə salamat qaldı.

Ərəblər ömürlerində fil görmədiklərinə görə Həzrəhenin əsgərini “Fil əshabı” və o ilin “Fil ili” adlandırdılar. Bu ildə peyğəmbərimiz Məhəmməd səllaallah əleyih və səlləmə dünyaya gəlmışdı.

Həzrəti-Məhəmmədin viladəti. Peyğəmbərimiz Həzrəti-Məhəmməd miladın 570-ci ilində rəbiülevvəl ayının 12-də düşənə gecəsin Məkkədə doğuldu. Atası Abdulla viladətindən iki ay iləri vəfat etmişdi. Doğulduğu gecədə böyük-böyük tarixi vaqıələr zühur etdi.

Həzrəti-Məhəmmədin nəsibi. Peyğəmbərimiz Həzrəti-Məhəmməd Abdullanın oğlu, Abdulla Əbdülmütəllibin oğlu, Əbdülmütəllib Haşimin oğlu, Haşim Əbdülmənafın oğlu, Əbdülmənaf Qusay oğludur. Əbdülmənafın dörd oğlu olmuşdur. On məşhurları Haşim ilə Əbdüşəmsdir. Haşimilər Haşimin, əməvilər Əbdüşəmsin övladlarındandır. Həzrəti-Məhəmmədin anası Aminə dəxi Haşim övladındandır.

Həzrəti-Məhəmmədin tərbiyəsi. Həzrəti-Məhəmməd anadan yetim doğuldu. Babası Əbdülmütəllib onu ərəb adətincə Beni-Səd qəbiləsindən Helime adlı bir süd anasına verdi. Dörd yaşına qədər orada qaldı, sonra anasına tapşırıldı. Altı yaşına yetişdikdə anası vəfat etdi. Ondan sonra iki il dəxi Əbdülmütəllib tərbiyəsinə baxıb riħlat eylədi. Səkkiz yaşında əmisi Əbu Talibin tərəfindən tərbiye olunmağa başlandı.

Həzrəti-Məhəmmədin Şama səfəri. Həzrəti-Məhəmməd bir dəfə 13 yaşında, bir dəfə də 24 yaşında əmisi Əbu Talib ilə Şama səfər etdi. Bir neçə dəfə Behira, ikinci dəfə də Nəstura adlı rahiblərin sövmələrinə rast geldiler. Onlar qədim kitablardada oxuduqları Axiruzzəman peyğəmbərin elamətlərini həzrətdə gördülər və Əbu Talibdən həzrətin Şama getməməyini rica etdilər. Əbu Talib dəxi qəbul etdi. Mallarını Bəsrədə satıb qayıtdı.

Həzrəti-Məhəmmədin Xədicəni alması. Həzrəti-Məhəmməd Qüreyş xanımlarından məşhur Xədicəni aldı. O vaxtda peyğəmbərimiz 25, Xədicə ise 40 yaşında idi. Çoxlu dövlət və servəti var idi. İbrahimdən başqa övladlarının hamısı bundan doğulmuşdur.

Həzrəti-Məhəmmədin davarı yatırması. Həzrəti-Məhəmməd qövm qəbiləsi və bütün ərəblər arasında möhtərem idi. Her kim ona inandığına görə “Məhəmməd əl-Əmin” deyirdiler. Otuz beş yaşlarında olduğu halda ərəblər Kobəni temir etdilər. “Hecəril-əsvədi” yerinə qoymaq üstündə ixtifaf törədi. Hər qəbilə bu şərəfa nail olmaq isteyirdi. İş davaya çəkdi, çoxlu qanlar tökülcəkdi. Həzrət daşı bir palazın ortasına qoydu, hər qəbilə palazın bir tərəfindən tutdu. Həzrət özü daşı götürüb yerinə qoydu. Beləliklə, davarı yatırıb hamının razılığına səbəb oldu.

Həzrəti-Məhəmmədin peyğəmbərliyi. Həzrəti-Məhəmməd otuz beş yaşından sonra ərəb ibadətçilərinin rəsmince Hira dağına getməyə başladı. Orada cənabi-Heqqə ibadət edirdi. Bəzən neçə günlərə qalıb ibadət və təfəkkür ilə məşğul olurdu. Nəhayət, qırx yaşında olduğu halda, ramazanın 18-də vəhyy mələyi vasitəsilə həzrətə peyğəmbərlik verildi. “Iqra bism...” surəsi nazıl olundu. Xəlayiqi dəvət etməyə məmər edildi.

Həzrəti-Məhəmmədə ilk iman gətirənlər. Həzrəti-Məhəmməd Hira dağından qayıtdı, əhvalatı Xədicəyə söylədi. O həzrətə en əvvəl arvadı Xədicə iman gətirdi. Ondan sonra Həzrəti-Əbu Bekr ilə Həzrəti-Əli islamə daxil oldular. Onlardan sonra Osman bin Əffan, Əbdürrəhman bin Əvf, Səd bin Əbi Vəqqas, Zübeyr bin Əvəm, Təlhə, Əbu Əbidə həzrətin peyğəmbərliyini qəbul etdilər. Bunların dəlaləti ilə daha iyirmi beş nəfər müsəlman oldular. Bunların sayı qüreyşilərə nisbətən çox az idi. Ona görə dinlərini gizli saxladılar və gizlice ibadət edərdilər. Qüreyşilər isə məsələni duydular, müsəlmanlara həddən artıq eziyyət verməyə başladılar. İsləm dininin en böyük düşmənləri Əbu Cəhl, Əbu Süfyan, Ömer bin Xəttab və Həzrəti-Məhəmmədin əmiləri Həmzə və Əbu Ləhəb idi.

Müsəlmanların Həbəştanə hicrəti. İslamin sayı çoxaldıqca qüreyşilərin cəfəsi artırdı. İsləm dininin irəliləməsinə mane ola bilmədilərse, müsəlmanlar da rahat ibadət edə bilmədilər. Həzrəti-Məhəmməd müsəlmanlara Həbəşə hicrət etməyə izin buyurdu. Nübüvvətin 4-cü ilində səhabələrin xeyli Həbəştanə hicrət etdi. Həbəş hökməndər islamıla çox hörmət eylədi, yer və yurd verdi.

Qüreysilər islamın etrafına yayılmasından qorxdular. Nəcaşİ hüzununa adamlar göndərildər, hicrət edənləri qəbul etməməyi rica etdilər. Lakin Nəcaşİ onların ricasını qəbul eylemədi, müsəlmanlara daha da artıq himayə etdi. İslamiyyət qüvvətləndikdə yerlərinə qayıtdılar.

Həzrəti-Məhəmmədin aşkara dəvəti. Həzrəti-Məhəmmədə qırxa qədər adam iman gətirdi. Qüreysilərin İslam haqqında eziyyətləri daha da artdı. Lakin həzrət Həman xəlayiqi dəvət edirdi. O handa qüreysilərin en şücaətlilərindən peyğəmberin əmisi Həmzə və Ömer ibn Xəttab İslami qəbul etdilər. Həzrəti-Məhəmməd o gündən etibarən namazı aşkara qıldı, xəlayiqi aşkara dəvət etdi. Bu iş qüreysilərə çox ağır gəldi, Əbu Taliba şikayət eylədilər.

Qüreysilərin əlaqa kəsması. Əbu Talib qüreysilərin şikayətinə baxmayıb, Həzrəti-Məhəmmədi daha da himayə etdi. Qüreysilər bundan acıqlandılar, yiğisib Haşim övladları və onlara məşrəb olanlar ilə danışmamağı, alış-veriş etməməyi, onlara qarışmamağı qəyliyədilər. Bu xüsusda bir ehname yazdırılar, qırx nəfər imzaladı. Kəbenin divarından asdlar. Müsəlmanlar iki il ayrıca yaşadılar. İki ildən sonra qüreysilər öz əhdələrini sindirdilər. Müsəlmanların gözleri açıldı, hər kəslə ticarət etməyə başladılar.

Əbu Talib ilə Xədicənin vəfatı. Nübüvvətin onuncu ilində həzrət böyük müsibətə düşər oldu. Həzrəti-Məhəmmədin və İslamların böyük və qüvvətli himayəçisi olan əmisi Əbu Talib vəfat etdi. Bir neçə gün sonra arvadı Xədicəyi-Kübra dəxi rihlət eylədi. Xədice isə bütün var-yoxunu İslam yolunda fədə etmişdi. Bunların vəfatı həzrəti qəmləndirdi. Bu səbəblə o ili "Amul-hüzün" adlandırdı. Düşmənlər fürsət tapdı. Əziyyətlərində həddən artıq şiddet etdilər. Müsəlmanlar daha Məkkədə qala bilmədilər. Həzrət Tayifə getdi, onlardan kömək görmedi, məyus geri qayıtdı.

Üqəbə beyati. Həzrəti-Məhəmməd her il Məkkənin xaricinə çıxardı, həccə gələnləri İslama dəvət edərdi. Nübüvvətin on birinci ilində Üqəbə deyilen yerde Mədinə əhli Xəzrəc qəbiləsindən altı adam iman gətirdilər. Onlar Mədinəyə qayıdır İslam dinini yayağa girişdilər. On əvvəl Avs və Xəzrəc qəbiləsindən xeyli iman gətirənlər

oldu. On ikinci ildə yeno on iki nəfər gedib Üqəbədə həzrətə beyət etdilər və Mədinəyə golorsə, köməklik edəcəklərinə söz verdilər. Bundan sonra İslam dinini qəbul edənlər çoxaldı. Avs ilə Xəzrəc qəbilələri arasında müsəlman olmayan adam qalmadı.

Həzrəti-Məhəmmədin hicrəti. Qüreyş müşrikləri müsəlmanların çoxalmasından qorxdular. Həzrəti-Rəsulu evində öldürməyə qərar verdilər. Həzrət bu işdən xəbərdar oldu. Həzrəti-Əlini yerində yatdırdı, özü Həzrəti-Əbu Bəkr ilə Mədinəyə getdi. Qüreysilər bir gecə həzrətin evinə töküldülər, özünü tapa bilməyib qayıtdılar. Həzrəti-Məhəmməd Mədinenin iki saatlıq məsafəsində vəqə "Qəba" adlı yerdə müsəlmanlar namaz qılmaq üçün bir məscid bina etdi. İslam aləmində on əvvəl bina olunan məscid "Qəba" məscidiidir. O gündən etibarən Kəbe qiblə qərar verildi. O vaxta qədər müsəlmanlar namazı Qüdsi-şerifə qılırdılar. Həzrəti-Rəsuldan sonra müsəlmanlar dəxi Mədinəyə köçdülər. Mədinelilər onlara böyük yardımçılar etdilər. Köçüb gələnlərə "mühacir", onlara yardım edənlərə "ənsar" adını verdilər.

Müsəlmanlar arasında qardaşlıq. Həzrəti-Məhəmməd geləcəkdə törənəcək fitne və fəsadı nəzərə aldı. Bir mühaciri bir ənsar ilə qardaş eylədi. Mühacir ənsar ilə qardaşcasına yaşamağa başladılar. Bu surətlə bir İslam cəmiyyəti düzəldi. Qərəz şəxsinin fitnə və təfriqə cəhdinin qabağı alındı.

Həzrəti-Məhəmmədin qəzvə və səryaləri. Həzrəti-Rəsulun və müsəlmanların Mədinəyə köçmələrindən Qüreyş müşrikləri darıxdılar. Mədine üstünə yürüüb Mədineni xarab, İslamları qətl etməyə qəsd etdilər, cənabi-Həqqin tərefindən həzrəti-Rəsula dəxi cihad izni verildi. Həzrəti-Məhəmmədin iştirak etdiyi davaya "Qəzvə", səhabələrin sərkərdəliyi ilə olan davaya "səryə" deyilir. Əlliye qədər səryə, iyirmidən artıq qəzvə olmuşdur. Qəzvələrin on məşhurları: Bədr, Uhud, Hüneyn, Beni-Qərizə, Beni-Nəzir, Beni-Mustalliq, Xeybər, Mekke fəthi, Tayif və Tobuk qəzvələridir.

Həzrəti-Məhəmmədin elçiləri. Həzrəti-Məhəmməd hicrətin yeddinci ilində İran şahı Kəsrayə, Rum imperatoru Heraklə, Misir padşahı Məquqsa, Həbəş hökməndəri Nəcaşiyə, Şam əmiri Harisə və

Yəmamə hakimini məktub ve elçilər göndərdi. Onları islam dininə dəvət etdi. O məktublara basmaq üçün gümüşdən "Məhəmməd Rəsuli-Allah" yazıb bir möhür qayıtdırdı.

İslam məmləkəti və əhalisi. İslam məmləkəti hicrətin ikinci ilindən onuncu ilinə qədər xeylidən-xeyliyə böyüdü; üç min beş yüz mürəbbə kilometrlik yer fəth olundu. İslam məmləkəti bütün Cəzirət-ərəbi əhatə etdi. Şimalən Təbuk və İylə, cənubi Yəmən sahillərinə, şərqiən Əcəm körfezinə, qərbən Bəhri-əhmərə qədər genişləndi.

Həzrəti-Məhəmmədin arvadları azad etməsi. İslamdan qabaq midiyalılar, babillər, assurilər, atinalılar, farslar, romalılar arasında istədikləri qədər arvad almaq adət idi. Arvadlar və uşaqlar miras almaq haqqından mehrum idilər. Hətta atinalılar arvadlara o qədər alçaq nəzər ilə baxırdılar ki, heyvanlar ilə birgə bazara satmağa aparırdılar. Əri ölen arvad miras mal hesab olunardı, varis istəsəydi, nikahsız qəbul edərdi, satardı, yaxud başqasına verib illerlə ücrət alardı. Bu adət ərəblər arasında dəxi var idi. Həzrəti-Rəsul bu yaramaz adətləri ləğv etdi. Ağır şərtlərlə iki arvad almayı qərar verdi. Arvada və uşaqlara miras malından hissə ayırdı. Ata malından başqa, bütün işlərdə kişilərlə bərabər olmalarına əmr buyurdu.

İslamda şəfqət bacıları. Şəfqət bacıları ilk dəfə islama təşkil olunmuşdur. İslam xanımıları Həzrəti-Rəsul ilə qozaya gedirdilər, xəstələrə nəzarət edirdilər, yaralıların yaralarını bağlayırdılar, susuzlara su verirdilər, şəhid olanları dəfn eyləyirdilər. Bunların arasında Ümmi-Sinan, Ümmi-Atiye və Leyli əl-Qəffariyyə kimi məşhur xanımlar çox idi.

Hüccətülvida. Rəsuli-əkrəm həzrətləri hicrətin onuncu ilində yüz iyirmi min səhabəleri ilə Məkkəyə getdi, Kəbeni ziyarət eylədi. Bu ziyaret həzrətin axırıncı ziyarəti olduğuna görə "Hüccətülvida" adlandı. Həzret səhabələrinə birliyə dair vəz və nəsihət buyurdu. Həzrəti-Əlinin özündən sonra vəsiyə olduğunu bəyan eylədi. Vəzi arasında "Bu gün dininizi təkmil etdim" ayəsini söylədi. Ömrünün axırları olduğunu səhabələrə bildirdi, hamısı ilə vidalaşdı.

Həzrəti-Məhəmmədin vəfati. Həzrəti-Məhəmməd Mədinəyə qayıtdıqdan sonra Usamənin sərkərdəliyi ilə Şam tərəfinə, rumların üstünə əsgər göndərdi. Şam, ticarətce əlverişli olduğuna görə, islamlılar əlində olması lazım idi. Bu halda Həzrəti-Rəsul xəstələndi. Xəstə ikən Həzrəti-Əliyə və əmisi Həzrəti-Abbasə tekeyə edib hər gün məscidə gedirdi. Neçə gündən sonra xəstəliyi ağırlaşdı. Nəhayət, hicrətin on birinci ilində 63 yaşında vəfat elədi. Bu vəfat müsəlmanlara çox böyük təsir etdi.

Həzrəti-Məhəmmədin övladları. Həzrəti-Məhəmmədin Qasım, Abdulla, İbrahim adlı üç oğlu, Zeynəb, Ruqiyə, Gülsüm, Fatime adlı dörd qızı olmuşdur. Həzrəti-Fatimedən başqaları özü sağ ikən vəfat etmişlər.

Feqət Həzrəti-Əlinin zövcəsi Həzrəti-Fatime qalmışdır. Ondan İmam Həsən və İmam Hüseyn doğulmuşlardı.

Qurani-məcid. Qurani-məcid aya-aya nazil olunmuş, 23 ilin içində tamam olmuşdur. Nazil olunduqca xüsusi katiblər tərəfindən yazılmışdır. O vaxtlarda yazı hərəkəsiz idi. Əməvi xəlifələrinən Vəlid bin Əbdülməlikin zamanında hərəkə qoyulmuşdur. Quranın ayələri üç qismə bölünür: 1) etiqadat, 2) ehkam, 3) qissədir. İbtida ərəblər arasında yazı olmadığından Quranı hər kəs əzberdən bilirdi. Birinci xəlifənin zamanında Quranı əzberdən bilənlərin çoxu şəhid idilər. Ona görə Həzrəti-Əbu Bəkr Quranı cəm etdirdi. Həzrəti-Hafsanın evində saxlandı. Feqət birçə nüsxə olduğundan islam arasında intişar tapmadı. Həzrəti-Osmanın zamanında haman müşhəfdən çoxlu nüsxələr yazdırıldı, müsəlmanlar arasında paylandı. Haman nüsxədən biri də bu gün Petroqrad kitabxanasındadır. Quran bu vaxta qədər 22 dileyəcək tərcümə olunmuşdur.

XÜLƏFAYI-RAŞİDİN HƏZRƏTLƏRİ

I. Həzrəti-Əbu Bəkr Rza. Hicrətin 11-ci ilindən 14-no qədər rəsuli-əkrəmdən sonra Həzrəti-Əbu Bəkri xəlifo seçdilər. Əbu Bəkr islamın ibtidasından canı, malı ilə fədakarlıq edənlərdəndir. Xilafəti zamanında Yəmənde "Əsvadıl-ünsi", Nocdə "Müslimatil-kəzzab" peyğəmbərlik iddiasına düşdülər və sair bir çoxları islam

dinindən çıxdılar. Xəlifə həzrətləri lazımlı cəzalar verirdi. Lakin bu davalarda Qurani əzberden bilən səhabələrdən xeyli şəhid oldu. O səbəbə Quran cəm edildi. Yalançı peyğəmbərlər məglub edildikdən sonra İraq fəth olundu. Xalid bin Vəlid və Əbu Ubادənin sərkərdəlikləri ilə Suriya və Fələstine göndərildi, Şam mühəsirə və fəth olundusa da, xəlifə həzrətləri fəth xəberini eşitmədən 63 yaşında vəfat etdi. İki il üç ay xəlifəlik eləmişdi.

II. Həzrəti-Ömər (Rzə). Hicrətin 13-cü ilindən 23-nedək Həzrəti-Ömər Əbu Bekrdən sonra xəlifə oldu. Onun zamanında islam əsgəri İraqda iranlılar, Suriyada rumlar ilə dava edirdilər. Rumlar yüz iyirmi min, islam əsgəri fəqət otuz min nəfər idilər. Rumların bu çoxlu əsgərlərinə Qəssan hakimi də əsgərləri ilə qoşulmuşdu. İslam əsgərləri üç dəfə məglub edildi. Lakin islamın məşhur sərdarlarından olan Xalid bin Vəlidin biliyi, bacarığı və tədbiri sayəsində pozulmadı. Təkrarən tənzim edilib düşmənə müqabilə etdirildi. Hicrətin 15-ci ilində dördüncü davada rumlar darmadağın oldular, yarından çoxu tələf oldu. Qəssan hakimi əsir düşüb müselman oldu. Bu böyük dava Yermuk şəhəri yanında olduğundan "Yermuk davası" adlandı. İslam əsgərləri böyük qələbə çaldılar. Hələb, Urfa, Meroş və su sahillerindəki Seyda və Cile şəhərlərini feth etdirildi. Rumların Suriyadan büsbütün ümidi kəsildi. Xalid bin Vəlid həzrətləri bu davada çox böyük şücaət göstərdi. İslam əsgəri bu davadan sonra Qüdsi-şərifin mühəsirəyə saldılar.

Qüdsi-Şərifin təslimi. Fələstine göndərilən İslam əsgərləri rumlara qalib geldi. Nablis, Yafe və Qeze şəhərlərini aldılar. Qüdsi-şərifin mühəsirə etdirildi. Bu davada islam əsgərinin sərkərdəsi Əmr bin əl-As, rumların komandanı Artibun adlı bir general idi. Rum patriarxının xahişinə görə, Həzrəti-Ömər özü Qüdsi-şərifə getdi, Qüdsi-şərif ona təslim olundu. Bu isə heç milletin tarixində görüləməyən bir şandır. İslam əsgərləri tərəfindən isəvilərin dinlərinə, kitablarına və qanunlarına dəyilmədi. Kəlisa evvəlki kimi öz ixtiyarlarında qaldı. Fəqət, aralarında bir əhdname bağlandı və islam xilafətinə vergi verməli oldular. Qüdsün təslimi ilə Suriya fəthi tamam olundu. Rum hökuməti əvəzində islam xilafəti oldu. Rum dili yerine ərəb dili söyləndi. Misir, İskenderiyyə və Trablus dəxi

fəth olundu. İslam tərəfindən alınan yerlərdəki əhalinin ırs, namusu şoriat hökmünçə salamat qaldığından islamın ədalet və həqqanıyyəti hər tərəfə yayıldı. Dava ilə məmləket almaq asanlaşdı. Cox yerlər və qalalar özləri təslim oldular.

Qadisiyə davası və Həzrəti-Ömərin şəhadəti. Həzrəti-Ömərin xilafeti zamanında İranda Sasaniyan sülalesi hökumət sürmekdə idi. Zərdüşt ayininə tabe idilər. Suriyada rumlar ilə dava olunduğu halda, İrana da əsgər göndərildi. Bu əsgərlərin sərkərdəsi Əbu Übeydə bin Mesud əs-Səqəfi idi. Əvvəlinci davada islam əsgəri qalib gələ bilmədi. İran şahı Yəzdigürdün fillərindən ərəblərin atları hürkdü. Əbu Übeydə filin ayağı altında qalib şəhid oldu. Geri dönen islam ordusu bir körpündən keçdiğdə körpü uçdu, islam əsgərinin çoxu tələf oldu. İran şahzadələrindən Şapur Züləktəf ərəb əsirləri haqqında olmazın vəhşiliklər eylədi. İkinci dəfə Sed bin Vəqqasın sərkərdəleri öldürüldü. "Derfuş Kaviyani" deyilən müqəddəs bayraqları zəbt olundu. Qadisiyə davası qurtarınca iranlıların paytaxtı Mədain mühəsirə olundu. Yeddi ayın müddətində zəbt edildi. İranın hər bir yerində islam hökmü yürüməyə başladı. İraqda islam hökumətinin mərkəzi olmaq üçün Kufə və Bəsro şəhərləri bina edildi. Gürcüstan, Azərbaycan fəth olundu. Xorasan tərəflərinə əsgər göndərildi. Nəhayət, hicrətin 23-cü ilində Əbu Lölö adlı bir məcusi tərəfindən şəhid edildi. Həzrəti-Ömərin zamanında islam məmləkəti Nəcddən Qafqaz dağlarına, Xeta hündüdündən Tunisə qədər böyüdü. Xilafət xəzinəsi qənimət mallarla doldu. Həzrəti-Ömər ədalet və böyük fütuhatı ilə məşhur olduğuna görə "el-Faruq" ünvanına nail oldu.

III. Həzrəti-Osman (Rzə). Hicrətin 24-dən 35-ne qədər Həzrəti-Ömərdən sonra Həzrəti-Rəsulun damadı Həzrəti-Osman xəlifə seçildi. Qurani-kərimi yazdırıb ətrafa göndərdi. Zamanında islam Tunisə qədər yayıldı. İbadula davasında rumların yüz iyirmi min əsgərini pərişan, generalları Corceri qətl etdirər. Hicrətin 28-ci ilində dava gəmiləri hazırlanıb Qubrus və Rodos cəzirələri zəbt edildi. Afrikanın şimal qismi kamilən fəth olundu. Anadolu islam əsgərinin əlinə keçdi. İstanbulun üstüne dava gəmiləri (donanma) göndərildi. Müvəffəq olmadılsa da, islamın qüvvətini aləmə bil-

dirdi. İrandakı İslam ordusu terefinden İsfahan, Tus, Belx, Xarezm büsbütün zebt edildi. Sasaniyan münqəriz oldu. İslam məmləkəti həddən ziyanla böyüdü. Lakin Həzrəti-Osman qayət yumşaq təbiətli və əqrəbasını sevən olduğuna görə, Həzrəti-Rəsulun terefindən nəfy edilmiş Mərvan kimi şərir adamları sürgündən getirdi, iş başına keçirdi. Bir çox bacarıqlı adamlar kənardə qaldı. Şam valisi Müaviyə çox qüvvətlendi. Əhali bundan məmənun olmadı. Nəticədə hər tərefdən şikayət başlandı. Nehayət, əhali üsyan edib xəlifənin evini mühasirəyə aldılar. Xəlifə yetmiş gün mühasirədə qaldıqdan sonra hicrətin 35-ci ilində zülhiccənin 18-də 80 yaşında Quran oxuduğu halda qətl olundu. 12 il xəlifəlik elədi.

IV. Həzrəti-Əli əleyhissəlam (Hicrətin 35-ci ilindən 38-nə qədər). Həzrəti-Osmanın qatlindən sonra Həzrəti-Əli əleyhissəlamı xəlifə etdirilər. Bütün sehabələr ona beyət elədilər. Lakin Müaviyə ilə tərəfdarları və Həzrəti-Əlinin ədaletindən məmənun olmayanlar beyət etmədilər. Mənfəətləri üçün arada fəsad törətməyə qalxışdırıllar. Həzrəti-Əlinin Həzrəti-Osman qatlində əli olduğunu söylədilər. Nehayət, Həzrəti-Rəsulun zövcəsi Aişə, Təlha və Zübeyr dəxi onlara qoşuldular, bir müxalif fırqəsi düzəldilər.

Cəməl (dəvə) vaqisi. Müxaliflər Həzrəti-Əliyə zidd olmağa başladılar. Əhali arasında dediler ki: "Həzrəti-Əli Osmanı öldürənlərə coza vermir, onlara tərofdarlıq edir".

Bələliklə, qüvvətləndilər. Həzrəti-Əlidən Osmanın qanını tələb etdirilər. Bu fəsadi yürütmək üçün Yemen valisi Yəla bütün mal və dövlətini ortaya qoydu. Aişəyə dəvesini hədiyyə etdi. Ona görə o fırqə "Cəməl əshabi" adlandı.

"Cəməl əshabi" Bəstədə yiğisdi. Həzrəti-Əli bu hərəkətlərin-dən daşınmaq üçün onlara xeyli nəsihət etdi de, fayda vermədi. Axıruləmr, əsgər yiğib Bəsreyə yürüdü, siddətli dava oldu. Müxaliflərdən Telha və Zübeyr qətl olundular. Aişə esir alındı, müxaliflər meglub oldular. İki tərefdən on min nəfərə qədər adam tələf oldu. Həzrəti-Əli yenə bunların haqqında ədalət və mərhəmət göstərdi. Yaralananlara hansı tərefdən olsa da, müalice etdi, ölenlərini dəfn etdirdi. Aişəni böyük ehtiram ilə Mədinəyə göndərdi. Ancaq bu cüzi vuruşma müsləmanlar üçün böyük müşkülət törətdi.

Siffin davası. Cəməl vaqisindən sonra bütün valilər Həzrəti-Əliyə beyət elədilər. Fəqət, Müaviyə bin Süfyan beyət eləmədi. Əməvi məmurlar dəxi özlərinin memuriyyətdə qala bilməyəcəklərini düşünüb, Müaviyənin etrafına yiğildilər. Müaviyə Osmanın qatili köynəyini məscidin divarından asdı. Beş vaxt namazda əhaliyə gösterib, Osmanın qatlini Həzrəti-Əliyə isnad verdi və Əmr bin el-As ilə birləşib açıq-açıqına Həzrəti-Əliyə qarşı üşyan etdilər. Ona görə hər iki tərefdən yetmiş minə qədər adam tələf oldu. Davanın əvvəlinci günlərində Fərat Müaviyə əsgərinin əlində idi. Həzrəti-Əlinin əsgərlərinə su vermədilər. Lakin Həzrəti-Əli mürvət ilə iş görmeyib, Müaviyə əsgərləri kimi hərəkət etseydi, şəmlər belə qüvvətlənməyəcəklərdi.

Bu qədər şiddetli müharibədən bir nəticə çıxmadiqda Həzrəti-Əli Müaviyəye xəbor göndərdi ki, biz ikimiz dava edirik. Bizim yolumuzda çox adamlar tələf oldu. Gel ikimiz meydana çıxbı vuruşaq. Haqqıq kimdə isə, cənabi-Həqq ona kömək edər, haqqıq zühura çıxar. Müaviyə Həzrəti-Əlinin davada qüvvətlə olduğunu bildiyine görə bu təklifini qəbul etmədi.

Həzrəti-Əli Şam əsgərinə hücum etdi. Bütün səflərini dağıdı. Əmr bin el-As şəmlilərin məglub olduğunu görünce, Quranları süngülərə (nizə) taxırdı, dava hər iki tərefdən dayandı. Xəlifəlik haqqından danışıqlıq başlandı.

Həkəmlər intixabı. Xəlifəlik məsələsini həll etmək üçün iraqılər (Həzrəti-Əli tərəfi) Əbu Musa əl-Əşərini şəmlər (Müaviyə tərəfi) Əmr bin ol-Ası həkəm təyin etdirilər. Əbu Musa sadə, Əmr bin el-As isə ərəbin ağillilərindən da ötkün bir şəxs idi. Danışq başlandıqda Həzrəti-Osmanın qanı unuduldu. Baxılan məsələ ancaq Həzrəti-Əli ilə Müaviyənin xəlifəliyi məsəlesi oldu. Əmr bin el-As Musa əl-Əşərini aldatdı. Xəlifəlik Müaviyədə qaldı.

Nohriyan davası. Həzrəti-Əlinin Siffin davasındaki felaketinə Xəvaric tayıfası səbəb oldu, əmərə qulaq asmadılar, silahlarını atıb davadan çəkildilər. Buna kifayət etməyib, fitnə və fəsad törətməyə başladılar. Həzrəti-Əli əsgərləri ilə onların üstünə yürüdü.

“Nəhrivan” deyilən yerde vuruşdular. Xəvaricdən dörd min nəfər qətl olundu. Bundan sonra Həzrəti-Əlinin tərəfdarları gün-gündən azalmağa başladı. Daha Mədinəyə gedə bilmədi. Həzrəti-Əli Kufəyə, Müaviyə isə Şamda qayıtdılar.

Həzrəti-Əlinin şəhadəti. İslam ölkəsində üç şəxsin hökmü yürüyürdü. Kufədə Həzrəti-Əli, Şamda Müaviyə, Misirdə isə Əmr ibn el-As vali olsa da, nüfuzlu hakim idi. Bu səbəblə həmisi ortada çekişmə olurdu. Xəvaric tayfası bu üç nəferin bir gündə aradan götürülməsini qət etdilər. Şamda silah ilə Müaviyəyə hücum edilsə də, salamat qurtardı. Misirdə o gün Əmr ibn el-As xəstələnib, yerinə göndərdiyi vəkil qətl olundu. Həzrəti-Əli isə Kufə məscidində İbn Məlcəmin zəherli qılıncı ilə 63 yaşında şəhid edildi. Dörd ilə qədər xəlifəlik etdi. Bu vaxt həzrətin 40-ci ilində ramazanın 19-cu gecəsində vüqu oldu.

Həzrəti-Əli eleyhissəlam peyğəmbərimizin damadı ve omisi oğludur. Elmdə, fəzldə, cavanmərdlikdə, qəhrəmanlıqla seyrək təpylan zatlardandır.

XÜLƏFAYI-RAŞİDİNİN XİLAFƏTLƏRİ VƏ ÖMÜRLƏRİNİN TARİXİ

Həzrəti-İmam Həsən eleyhissəlam. Həzrəti-İmam Həsən Həzrəti-Əlinin böyük oğlu olduğuna görə yerində xəlifə oldu. Fəqət, hökumət idarələrində çox qarışığıq var idi. Qarışılığı islah etmədən davaya girişməyə məcbur oldu. Suriyalıların üstüne əsgər göndərdi,

sərkərdeləri Qeys qətl olundu. Əsgərləri arasında üşyan törendi. Asi əsgərlər Həzrəti-İmam Həsənin xiyməsini qarət etdilər. Hətta həzrəti düşmənə təslim etmək istedilər. Müaviyə dəxi fürsətdən istifadə edib güclü əsgərlə həzrətin üstünə yürüdü. Həzrəti-İmam Həsən qan tökməye razi olmadı, xilafəti Müaviyəyə tərk etlədi. Fəqət Müaviyədən sonra İmam Hüseynin xəlifə olmasını, özüne beytülmaldan kifayət qədər də maaş verilməsini və Həzrəti-Əlinin tərəfdarlarına dəyişilməməsini şərt etlədi. Altı ay xəlifəlik etdi. Bir azdan sonra Yezidin təşviqi ilə arvadı Cəd tərəfindən zəherləndi.

Şam (Şərq) Əməviləri dövləti. Həzrəti-İmam Həsəndən sonra xilafət eməvilər əline keçdi. Əməvilərdən on dörd adam doxsan bir il xəlifəlik etmişdir. Bunların hakimiyyət etdikləri zamanda islam əhli Şərq və Qərbə böyük fütuhat etmişlərdir. Əməvilər dövləti Müaviyədən başlanır.

Müaviyə bin Əbu Süfyən (həzrətin 41-ci ilindən 61-nə qədər). Müaviyə qayet ağıllı bir şəxs idi. Xilafətə keçmədən belə xəlayiqə çoxlu enam və ehsan verib nüfuzunu artırılmışdı. Xəlifə olunca daha böyük ənamlar verdi. Dövlət və məmləkətin islahı haqqında çoxlu nizamlar tərtib etlədi. Ən evvel idareyi-mülkiyyət əsulunu Müaviyə icad etdi və denizdə islam əsgərinin qüvvətini artırdı. Rum qeyserinə elani-hərb etdi. Qostantiniye (Konstantinopol - İstanbul) üstüne əsgər göndərdi, Qostantiniye mühəsirəyə salındı. Əbu Əyyub Ənsarı mühabirə əsnasında vəfat etdi. İndi qəbri İstanbulda böyük ziyarətgahdır.

Müaviyə tərəfindən Abdulla ibn Ziyadın sərkərdəliyi ilə göndərilən əsgər Orta Asiyadakı Ceyhun nəhrini keçdi, Türküstəni feth etlədi. Aynı bir ordu dəxi Afrika qitesində Sudana girib əhalisini islam etdi.

Müaviyə fütuhatı ilə islama nə qədər fayda verdisi də, İmam Həsən ilə etdiyi müahidəni pozmaqla o qədər zərər verdi. Sağ ikən əhalidən oğlu Yezidə beyət aldı. Həzrəti-İmam Hüseynin ənsarı ilə şəhid olmasına və islam məmlekətində üşyan və inqilabın töreməsine səbəb oldu, xilafəti səltənətə döndərdi. İslama ən evvel şəhərlərə qazi və müfti göndərən, yol və saray bina edən, postanı icad etleyen Müaviyədir.

Müaviyə iyirmi il valilik, 19 il hökumət sürdükdən sonra hicrətin 60-ci ilində 75 yaşında Şamda vəfat etdi.

Yezid bin Müaviyə (hicrətin 61-ci ilindən 64-nə qədər). Müaviyə vəfat edincə yerinə oğlu Yezid keçdi. Yezid əxlaqca pozğun və eyş-işrətçi olduğundan əhali onu çox sevməyirdi. Çoxu məcburi surətdə ona beyət etdirilər. İmam Hüseyin ilə Abdulla bin Zübeyr beyət etməyib Mekkəyə getdirilər. Kufəliler Həzrəti-İmam Hüseyni dəvət etdirilər, İmam dəxi 72 nəfər səhabəsilə gəlməkdə idi. Yezid o həzərin üstüne güclü əsgər göndərdi. Hicrətin 61-ci ilində məhərrəmin 10-da Kərbəla çöldündə unudulmayacaq bir zillet ilə həzrəti və səhabələrini şəhid etdirilər. Oğlanlarından birçə İmam Zeynalabdin xəstə olduğuna görə salamat qaldı. Bu vəqiqə islam arasına böyük təfriqə saldı, məzhəb qovğalarına səbəb oldu, İslamiyyəti ikiyə ayırdı.

Abdulla bin Zübeyrin elani-xilafəti. Kərbəla vəqiqəsi her yerdən çox Məkkə və Mədinə əhalisine təsir eylədi. Hicaz əhalisi üşyan edib, Yezidin hökumətini tanumadılar. Həzrəti-İmam Hüseynin qanını Yeziddən almaq şərti ilə Abdulla bin Zübeyrə beyət etdirilər. Abdulla bin Zübeyr nə qədər qüvvəli olsa da, siyaseti lazımnıca bacarmadığından, məqsədine nail ola bilmədi, qətl olundu. Yezidin əsgerleri Mədinəni talan etdi, o müqəddəs şəhərdə nalayıq işlər töretdilər. Məkkeyi-mükərrəməni yandırdılar. Yezidin zamanında islam məmlekəti xeyli böyüdüso də, islam tarixini də xeyli ləkələndirdi. Nəhayət, dörd il hökmədarlıq etdikdən sonra hicrətin 64-cü ilində 29 yaşında vəfat etdi.

İkinci Müaviyə bin Yezid (hicrətin 64-cü ilində). Yeziddən sonra oğlu İkinci Müaviyə xəlifə oldu, atası Yezid kimi exlaqsız deyildi. Həmiyyətli, namuslu, dindar bir şəxs idi. Qəsb olunan xilafətdə qalmağı özünə layiq görəmədi. Qırx gündən sonra xilafətdə istefa verdi. Bir az zamandan sonra 21 yaşında vəfat etdi.

Mərvanilər şöbəsi. İkinci Müaviyə ilə Əməvilər xanədanı tamam olur. Ancaq onlara yaxın olan Mərvan bin Həkəm xilafətə keçdi. Hicrətin 64-cü ilindən sonra gələn hökmədlərlə "Ali-Mərvan" deyilir.

Mərvan bin Həkəm (hicrətin 64-cü ilindən 65-nə qədər). Mərvan Həzrəti-Rəsul tərəfindən sürgün edilmişdi. Həzrəti-Osmanın zamanında xilas edildi. Yezidin dövründə Mədinədə vali idi. Yezid

ölünce, Məkkə, Mədinə və Kufə əhalisi bin Zübeyrə beyət etdiyindən daha Mədinədə qala bilmədi, Şama getdi. Hicazda Abdulla bin Zübeyrin qüvvəti, əhalinin əməviler haqqında nifroti artmaqdır idı.

Mərvanın tərəfdarları Şama yiğisidilar. Mərvan ibn Ziyadin köməkliyi ilə hakimiyyət başına keçdi. Yezidin kiçik oğlu Xalidi vəliəhd etməyə vəd verdi, Yezidin arvadını aldı. Lakin hökumət işlərini tamam-kamal əlinə alınca, oğlu Əbdülməlik vəliəhd etdi. Xalidin anası dəxi onu yatağında boğdurdu.

Əbdülməlik bin Mərvan (hicrətin 65-ci ilindən 86-ya qədər). Əbdülməlik ümürü-hökmdarlarının böyüklerindəndir. Hicrətin 65-ci ilində atası Mərvanın yerinə keçdi. Zamanında Yəmen, Hicaz və İran qitələri Abdulla bin Zübeyrə tabe idi. Bəsərə tərəfləri qardaşı Müseyibin idarəsi altında idi. Kufə isə Muxtara itaət etmiş idi. Muxtar İmam Hüseynin qotlində eli olanların hamisini öldürdü. Əbdülməlik əsgər göndərib, Muxtari və öz qardaşı Müseyibi qətl etdirdi. Hicrətin 73-də Hicaz ilə Məkkəyə Abdulla bin Zübeyrin üstüne əsgər göndərdi. Məkkənin evlərini, Kəbənin bəzi yerlərini mancanaqla atılan daşlar ilə xarab eylədi. Abdulla bin Zübeyri və sair neçə böyük səhabəleri qətl etdi. Mədinəyə yürüdü, Mədinəni baş-başa berbad eylədi. Əbdülməlik müsəlmanlıq haqqında zülm etdise də, yaxşılıqları da həddən artıqdır. İraq və Hicaz üşyəni zamanında islam məmlekətinə hücum edən romalıları meğlub etdi. Onlardan çoxlu qənimət və esir aldı. Musa bin Nəsir və Tariq bin Ziyad ilə Afrikaya əsgər göndordu. Trablusi-qərb və Cozair məmlekətlərini keçib Fasin qərb hündüdündəki Bəhri-mühiti-ətəsiyə yetişdilər. Məqsədləri Septə boğazı vasitesilə İspaniyaya keçib, Avropanı zəbt etmək idi.

Əbdülməlik islam dövlətini dağılmaqdən qurtardı. İslam xəlifələrindən ilk dəfə pul kəsdiren, divan dəftərlərini və sair yazılım rumcadan ərebçəyə təhvil eden Əbdülməlikdir. Öz adına kəsdirdiyi pulun bir üzündə "Qülhüvəllahü Əhəd", o biri üzündə "La-ilahə illəllah" və kenarında "Məhəmmədün rəsulullah ərsəlehü billahi və dinil-həqq" sözlərini yazdırıldı. Ərəblərin məşhur şairlərindən Fərzədəq, Cərir və Əxtəl Əbdülməlikin dövründə yetişmişlərdir.

Əbdülməlik 21 il xəlifəlik etdiğindən sonra hicrətin 86-cı ilində 60 yaşında vəfat etdi.

Vəlid bin Əbdülməlik (hicrətin 86-ci ilindən 96-ya qədər). Vəlid atası Əbdülməlikdən sonra hökumətə keçdi. Vəlidin zamanı tərəqqi və fütuhat zamanıdır. Atasının zamanında başlanan islam tərəqqiyatını dərəcəyi-kamala yetirdi. Sərkərdələrinən Qətibə bin Müslümün ordusu Səmərqəndi, Buxarani alıb Kaşqara qədər irəlilədi. Mehəmməd bin Qasimın ordusu Hindistana girdi. Musa bin Nəsir ilə Tariq bin Ziyad bütün Əndəlusu zəbt eylədi. İslam əsgərləri bütün Avropa, Asiya və Afrika qitələrini fəth etdilər. Hicaz və İraqda mükəmməl islahat əmələ gətirdi. Lakin Həccac həddən ziyadə müsəlmanların qanlarını töküdü. Çox insafsız və rəhmsiz bir zalm idi. Hicrətin 95-ci ilində Həccac 96 yaşında vəfat etdi. Vəlid yetimlərə, müəllimlərə, qoca və korlar üçün xidmətçilər teyin etmişdi. Füqəhaya və füqərayə maaş verirdi. Şahidə Əməvi cameindən əlavə, müsafirxana və xəstəxanalar tikdirdi. Mədinəni və oradakı Məscidişərif, Qüdsdəki Mescidi-əqsanı təmir etdirdi, quyular qazıtdırıb, su yolları açdırdı.

Süleyman bin Əbdülməlik (hicrətin 96-ci ilindən 99-a qədər). Vəlid vəfat edince, yerinə qardaşı Süleyman keçdi. Süleyman zamanı islamın təessüfü zamanıdır. Məsələn, meşhur fatehlerdən Musa bin Nəsir ilə Tariq bin Ziyadın arasında çekişmə oldu. Şamda işlərinə baxıldı. Süleyman tərəfindən ikisi də ezl olunub, bir parça çörəyə möhtac edildilər. Musadan sonra Əndəlusda valilik edən oğlu Əbdüləzizin başı kəsdirildi. Kaşqarı fəth edən əmir Qutey edam olundu. İstanbulun üstünə qardaşı Müslümənin sərkərdəliyi ilə əsgər gönderildi. Yeddi il mühəsirə edildi də, müvəffəq ola bilmedilər. Süleyman özü mühəsirədə hazır olmaq niyyəti ilə hərəkət etdi. "Mərci-Dabiq" deyilən yerdə xəstələnib, 99-da vəfat etdi. İstanbulun Qalata qismindəki "Ərəb camei" Müslümənin binasıdır.

Ömər bin Əbdüləziz (hicrətin 99-cu ilindən 101-na qədər). Süleymanın vəfatından sonra qardaşı oğlu Ömər bin Əbdüləziz xəlifə oldu. Ömər çox insaflı, ədalətli və mərhemətli bir şəxs idi. Bütün hərəkətində xülefiyi-raşidinə beyət edirdi. Zamanında islamın üzü güldü. Xəzinə varidat ilə doldu. Həzrəti-Əlinin sebb olunması tərk edildi. Ali-Rəsula etdiyi hörmətindən əməvilər xoşlanmadı. Bir xid-

metçisi vasitəsilə onu zəhərlətdilər. Mərhüm zinəti, sərvəti sevməzdı. Vəfatından qalan mirası 12 dirhəm gümüşə satıldı. İki il yarımla xəlifelik etdi.

İkinci Yezid bin Əbdülməlik (hicrətin 101-ci ilindən 105-ə qədər). Ömer bin Əbdüləziddən sonra Əbdülməlikin oğlu İkinci Yezid xəlifə oldu. Zamanında Şamda nüfuz və hörmət sahibi olan "Ali-Muhəlləb" xanədəni pərişan edildi. İslam əsgərləri Pireney dağlarını aşış Fransanın Tuluz şəhərini mühəsirə etdilərsə də, sərkərdələri şəhid olduğuna görə geri qayıtdılar. Yezid exlaqsız, zövq və səfahətə mail bir şəxs olduğundan əsgərləri o təref-bu tərefdə pozuldu. Bezisi öldürüldü. İdarələr başlı-başına qaldı. Xassa, Hübəbə adlı bir cariyəsinə aşiq olmuşdu, ondan ayrıla bilmirdi. Hökumət ümuməti əllərdə qalmışdı. Sevgilisi vəfat etdi, o dəxi davam edə bilmədi. Yeddi gün ondan sonra vəfat etdi. Dörd il hökumət sürmüdü.

Hişam bin Əbdülməlik (hicrətin 105-ci ilindən 125-na qədər). İkinci Yeziddən sonra qardaşı Hişam hökumətə oturdu. Zamanında Siciliya cəziresi zəbt edildi. Tunis və Trablus tərəflərindəki üsyən basdırıldı. Lakin sair məmlekətlərin üstünə nə qədər əsgər göndərildi də, zəbt edə bilmədilər. Hətta Avropaya yürüyən islam əsgərlərinin sərkərdəsi Əbdürəhman Fransa sərkərdəsi Şarl Martel tərəfindən şəhid olundu. İslam əsgərləri pozulub geri qayıtdı. Çünkü islam əsgərlərində qənimət mal çox idi, yürüyə bilmirdilər və Fransa əsgərləri dəmir zireh geymişdilər. Onlara silah o qədər batmirdi. O səbəblə islam əsgərləri məglub oldu. Bu isə islam əsgərlərinin evvelinci dəfə məglub olmaqlarıdır.

Hişamın zamanında Anadoluda Battal Qazi adlı bir qehreman rumlar ilə vuruşdu, Rum imperatoru Konstantini əsir etdi. Nəhayət, Hişam hicrətin 125-ci ilində 53 yaşında vəfat etdi.

Əməvilər sülaləsinin qalanı. Hişamdan sonra İkinci Vəlid bir il, Üçüncü Yezid beş ay, İbrahim 2 ay. İkinci Mərvan beş ay hökumət sürdülərsə, bacarıqsız və eyş-işrətə mail olduğunu görə əzəmətli Əməvi dövlətini düzəlməyəcək bir hala gətirdilər. Bunlardan sonra xilafət Abbasilər elinə keçdi.

Adları	Cü'lüs tarixləri	Sətənət müddəti	Yaşları
1. Müaviye bin Əbu Süyən	41 hicri	19	75
2. Yezid ibn Müaviye	61	4	39
3. İkinci Müaviye	64	40 gün	21
4. Mərvan bin Hakim	64	1	60
5. Əbdülməlik bin Mərvan	65	21	60
6. Birinci al-Valid	86	10	46
7. Süleyman bin Əbdülməlik	96	3	45
8. Ömer bin Əbdülezziz	99	21	39
9. İkinci Yezid bin Əbdülməlik	101	2	40
10. Hışam bin Əbdülməlik	105	4	53
11. İkinci Yezidin oğlu İkinci Vəlid	125	20	40
12. Birinci Vəlidin oğlu Üçüncü Yezid	126	1	40
13. Birinci Vəlidin oğlu İbrahim	127	5 ay	38
14. İkinci Mərvan	127	70 gün	62

Əməvilər haqqında bir xülasə. Əməvilər 91 il hökumətlərin-dən Ali-Rəsula böyük zülmlər etdilər. Xüsusən müsəlmanların üreyini parçalayan Kərbəla vaqisi qiyamətə qədər unudulmaya-caqdır. Məkkə və Mədine kimi müqəddəs şəhərləri yandırıb dağıt-dilar. Bununla bərabər, onların islam hökumətinin qüvvətlenmesinə, islam məmələketinin böyüməsinə də böyük xidmətləri oldu.

Əməvilərin zamanında islam məmələkəti şimalon Fransa, Ağ deniz, Rum məməkəti, Qafqaz, Xezer dənizi və Sibir, şərqən Xeta, cənubən Əmman denizi, Heboşistan, Sudan və Səhrayı-kəbir, qor-bən Bahri-mühiti-qərbiye qədər uzanmışdı. Ancaq axırlarda hökumət yaramaz və bacarıqsız adamlar əlinə düşdü, idarə pozuldu, qüvvət əldən getdi. Nəhayət, hökumət Əməvilər əlindən çıxıb, Abbasilerin əlinə keçdi.

Abbasilərin zühuru. İkinci Mərvanın zamanında Əməvilər dövləti xeyli zəifləmişdi. Memurlar bildiklərini edirdilər. Mərvan üsyənləri dəf etməklə məşğul idi. Bu haldan Əbu Müslüm Xorasani istifadə edib Əməvilərdən üz döndərənlərdən böyük bir üsyən firqəsi düzəltdi və hökumətin Abbasilər əlinə keçməsinə girdi. Xəlayiqi İbrahim bin Məhəmməd əl-Abbasının beyətinə dəvət

etdi. İbrahim Mərvan ile olan davada qətl olundu. Əvəzində Kufe-deki qardaşı Abdulla bin Məhəmmədə beyət edildi. Bu isə Abdulla Səffaf adı ilə məşhurdur. Axırda Mərvanın ordusu pozuldu, özü Misirdə tutulub öldürüldü. Hicrətin 132-ci ilində xilafət Abbasilərin əlinə keçdi.

Abbasilər dövləti. Əməvilərdən sonra xilafət Həzrəti-Rəsulun əmisi Abbasın nəvələri əlinə keçdi. Ona görə onlara Abbasilər dövləti deyilir. Abbasilərdən 45 zat xəlifə olmuşdur. 37-si 132-dən 656-ya qədər İraqda, 17-si 649-dan 923-dək Misirdə hökumət sür-müşlərdir.

Əbülabbas Abdulla Səffah (hicrətin 132-ci ilindən 136-ciya qədər). Abbasilərin əvvəlinci xəlifəsi Abdulla Səffahdır. Abdullanın hakimiyyətə keçməsindən əməvilər düşmen olalar çox sevin-dilər. Çünkü əməvilərin zümləri əvəzində həzrət-rəsulullahın əqrəbasından olan Abbasilərden böyük şeylər gözleyirdilər. Lakin Abdulla dəxi zülmədə, qan tökməkdə əməvilərdən geri qalmadı. Ona görə də Səffaha – “qantöküçü” ünvanını (adını) verdilər. Zamanında Ali-Rəsulun intiqamını almaq üçün bütün əməvilər və tərəfdarları qılıncdan keçirildi. Bircə Əbdürəhman adlı bir cavan qaçıb qurtardı. Doxsan nəfər əməvi cəsədlərinin üstündə süfrə salıb xörək yedi. Ömer bin Əbdülezzizdən başqa, əməvi xəlifələrinin qəbirlerini açdırıb sümüklerini yandırtdı. Əvvəl Kufa şəhəri xilafət mərkəzi idi, sonra Ənbar şəhərini Haşimiyyə adlandırib paytaxt qərar verdi. Abdullanın qan tökməyi intiqam üzündən olmuşdur. Lakin cavanmərdliyi, lütfü, kərəmi hədden ziyadə idi. Üləmaya, məşayix və füqəraya ənam və ehsan vererdi. Xeyriyyə asarı çoxdur. Dörd il səkkiz ay hökumət etdikdən sonra hicrətin 136-ci ilində 30 yaşında çıxıkdən vəfat etdi.

Əbu Cəfər Mənsur (hicrətin 136-ci ilindən 158-nə qədər). Mənsur, qardaşı Abdulladan sonra xilafətə keçdi. Məmələkətde olan iğtişaşları yatırtdı. Rum imperatoruna hərb elan etdi. İslam esgeri Anadoluya yürüdü, qalib gəldi. Bağdad şəhərini bina etdirib paytaxt qərar verdi. Bağdadda mükemmel məktəbler, mədrəsələr, məscid-lər tikdi. Ərablərdən müəllimlər yetişdirmek üçün İstanbuldan,

natəvilərdən alımlar getirtdi, elmə, fənnə dair yunanca yazılın yüzlərcə kitabları ərəbcəyə tərcümə etdi. Zamanında Bağdad şəhərində bir milyon nüfus, on minə qədər came var idi. Şərqdə islam mədəniyyəti Mənsurdan başlanur. Ancaq çox tündtebiət idi. İstədiyini edərdi. Əbu Müslüm Xorasani kimi qəhrəmanı öldürdü. İmam Əzəm kimi böyük alimi qazılığı qəbul etmədiyiñə görə tutdurub həbsxanada ömrünü tamam elədi. Əndəlus islam hökuməti bunun zamanında quruldu.

Mənsur Mokke və Madinə əhalisine daima ənam və ehsan ilə müavinət etdi. Neçə mərtəbə həccə getmişdi. İyirmi iki il hökumət sürdükdən sonra hicrətin 152-də 63 yaşında vəfat etdi.

Məhəmməd Mehdi (hicrətin 152-ci ilindən 169-na qədər). Mənsurdan sonra oğlu Məhəmməd Mehdi xəlifə oldu. Mehdi yumşaq təbiətli, dindar və mərhəmətli bir adam idi. Taxta oturunca, həbsdəki dustaqları azad eylədi. Məkkoni təmir edib genişlətdirdi. Zamanında dava az olub, əhali rahatlıqla yaşayırıdı. Xorasan tərəflərində Haşimiyyə məzhəbi zahira çıxdı, xeyli adamlar qəbul etdilər. Mehdi o məzhəbin bələsini böyük himmət ilə dəf eylədi. Oğlu Harun ər-Rəşidin sorkerdəliyi ilə iki dəfə Rum imperatoru üstünə əsgər göndərdi. Üsküdara qədər irəlilədi, rumları vergi verməyə məcbur etdi. Hindistan sahilərinə dava gəmileri (donanma) göndərib Abbasilər xilafetini tanıtdırdı. 12 il hakimiyət sürdükdən sonra 169-da 43 yaşında vəfat etdi.

Musa Hadi (hicrətin 169-cu ilindən 170-na qədər). Məhəmməd Mehdinin vəfatından sonra yerinə oğlu Musa Hadi keçdi. 14 ay hökumət sürdükdən sonra 170-də 25 yaşında vəfat etdi.

Harun ər-Rəşid (hicrətin 170-ci ilindən 193-na qədər). Harun ər-Rəşid qardaşı Musa Hadinin yerinə xilafətə oturdu. Harunun dövrü Abbasilərin ən parlaq dövrüdür. Heç bir hökmdarın bu böyüklükde məmlekəti və məmuresi olmamışdır. Harun İstanbul imperatorları ilə neçə dəfə dava etdi, hamısında qalib gəldi. Onun zamanında elm, mərifət və sənət çox tərəqqi etdi. Xüsusən, heyət və riyaziyyat elmlərində ərəblər çox irəlilədilər. Fransa krah Şarl-

mana hədiyyə etdiyi zəngli saat bütün avropahlara heyrət verdi. O vaxta qədər avropahlalar zəngli saat görməmişdilər.

Harun nüfuzu Qafqaz dağlarından Bəhri-mühiti-etləsiyə qədər yürüyürdü. Harun yalnız islamın yox, dünyanın böyük hökmədarlarındandır. Harunun ancaq bərməkili tələf etməsindən razı qalmış olmayırlar. Çünkü bərməkiliərin islam haqqında böyük xidmətləri olmuşdur. Şimali Afrikada Bəni-Əğləb hökuməti Harunun zamanında zühur etmişdir. Harun 23 il xəlifilik etdikdən sonra şərqi sefər etdi. Xorasan qalasında Tus şəhərində 193-də 45 yaşında vəfat elədi.

Məhəmməd Əmin (hicrətin 193-cü ilindən 198-na qədər). Harun er-Rəşiddən sonra Məhəmməd Əmin xəlifə oldu. Harunun vəsiyyətinə görə, Əmin xəlifə, Məmun vəliəhd olmalı idi. Lakin aralarında vuruşma əmələ gəldi. Tahirin sərkərdəliyi ilə yürüyən əsgərlər tərəfindən Əmin məğlub və qotl olundu.

Məmun (hicrətin 198-ci ilindən 218-na qədər). Məmun qardaşı Əmindən sonra xilafətə keçdi. Müşarileyh zamanında ən böyük alim və razillərində olduğuna görə Bağdada bir çox üləma toplaşmışdı. Atası kimi böyük şəhərlərdə çoxlu məktəbler və mədrəsələr bina etdi. Əlinə düşən yunan kitablarını ərəbcəyə tərcümə etəkdir. Hətta bir dəfə davada rumlara qalib gəldi. Dava xərcinə kitab aldı. Məmun siyasi işlərdən çox sarayına üləma və hükəməyiğib elmi işlər ilə məşğul olurdu. Məmunun himməti ilə hisfünhehar dairəsi ölçüldü. Yerin yuvarlaq olduğu isbat edildi. Böyük Kiliyi təxmin ilə təyin olundu. Cəbr elmi ərəblər tərəfindən icad edildi. Məmunun maarifə məşğul olmasından əməviler istifadə edib, ixtılal çıxarmağa başladılar. Abbasilər isə İmam Rzanın vəliəhd olmasından məmənun olmadılar. Arada hezret zəhərləndi. Əməviler ixtılal etdilərse də, əlbəəl basdırıldı.

Məmun dava etmək üçün Rum memləkətinə getdikcə Tərsus şəhərində 217-də 48 yaşında vəfat etdi. 26 ildən ziyanə xəlifelik etdi. Zamanında islam məmlekəti xeylidən-xeyli böyüdü. İslamin şövkəti son dərəcəyə yetişdi.

ABBASİLƏRİN SONU

Mötəsimbillah (hicrətin 218-ci ilindən 227-na qədər). Mötəsimbillah qardaşı Məmündan sonra xilafet taxtına oturdu. Zamanında əsgərlər arasında itaetsizlik, nizamsızlıqlar başlandı. Onları yatırmaq üçün Orta Asiyadan əlli min türk gətirtdi, əsgəri firqə düzəltti, adını əmiril-üməra qoydu. Lakin bu iş yaxşı nəticə vermedi. Bunlar xəlifəyə itaat etmedilər. Büsbütün hökumət əmiril-ümərənin əlinə keçdi, xəlifəlik ancaq quru addan ibarət oldu. Abbasiler dövləti münqəriz olmaq yoluna girdi. Mötəsimbillah Samerra şəhərini bina etdirdi. Zamanında bir növ bütperəstlikdən ibarət olan Babek məzhebi zühura gəldi. Bir gün Declədə seyahət etdiyi halda 227-də 48 yaşında vəfat etdi. 9 il xəlifəlik eyləmişdir. Mötəsim 8 şəhər almış, Abbasi xilafəsinin 8-cisi olmuş, 8 oğlu, 8 qızı doğulmuş, xəlifəlik müddəti neçə 8-lərə tesadüf etdiyindən əreblər ona "Müsəmmən" ləqəbini vermişlərdi.

Vasiqbillah (hicrətin 227-ci ilindən 232-sinə qədər). Vasiqbillah atası Mötəsimbillahın yerində xəlifə oldu. Lakin bunun və bundan sonrakı xəlifelerin əllərində ixtiyar yox idi. Bütün qüvvət və nüfuz atasının türklerdən təşkil etdiyi əmiril-üməralar əlində idi. Xilafeliyin quru adı qalmışdı. Əmiril-üməraların özünə məxsus tac və taxtları var idi. Əsgərlərdən bəziləri əmiril-üməra olmaq iddiasına düşdükde aralarında dava baş verirdi. Bu qarışılıq sayəsində bütün Suriya və İraq cəhətlərindən əlavə, sair yerlər dəxi təvayifi-mülük deyilən xırda hökumətlər əlinə keçdi. Şam və Mekke təreflərində fitnə zühur etdi və basdırıldı. Nəhayət, beş il doqquz ay xəlifəlik etdikdən sonra 232-də 32 yaşında vəfat etdi.

Mütəvəkkil Əliullah Cəfər (hicrətin 232-ci ilindən 247-ye qədər). Mütəvəkkil Əliullah fasiqlik və Ali-Rəsula düşmənliyi ilə məshhurdur. Həzreti-Hüseynin məzarını yixdi, zəvvarı ziyaretdən mən etdi. Zamanında Qafqaziyada Tiflis şəhəri fəth edildi. 15 il xəlifəlik etdikdən sonra 247-də 40 yaşında vəfat etdi.

Müntəsirbillah Məhəmməd (hicrətin 247-ci ilindən 248-ə qədər). Müntəsirbillah atası Mütəvəkkil Əliullahdan sonra xəlifə oldu. Zamanında zikrə layiq vüquat olmamışdır. Altı ay xəlifəlik etdikdən sonra 248-də 24 yaşında vəfat etdi.

Müstəinbillah Əhməd (hicrətin 247-ci ilindən 252-ye qədər). Müstəinbillah qardaşı oğlu Müntəsirdən sonra hökumət taxtına oturdu. Uç il doqquz ay xəlifəlik etdikdən sonra əhali Mötəəzzbillaha beyət etdi. Müstəin dəxi xəlifəliyi buraxmağa və özü də ona beyət etməyə məcbur oldu. Müstəin mərifətli, əxlaqlı bir hökmər idi, ədib və şair idi.

Mötəəzzbillah Məhəmməd (hicrətin 252-ci ilindən 255-na qədər). Mötəəzzbillah Məhəmməd Müstəinin yerində xəlifə oldu. İbtidada çox mərhəmətli, əxlaqlı olsa da, sonra əxlaqı pozulub, zövqü səfaye aludə oldu. O səbəblə hökumət işlərini anası idarə etdirdi. Gözelcə təbioti-şeriiyyəsi var idi. Üç il xəlifəlik etdikdən sonra 255-də 23 yaşında əmiril-üməralar tərəfindən düşürülüb qətl edildi.

Möhtədibillah Məhəmməd (hicrətin 255-ci ilindən 256-ya qədər). Möhtədibillah əmisi oğlu Mötəəzzbillahın qətlindən sonra xilafətə oturdu. Dindar və adil olduğuna görə əmiril-ümərənin rəyinə müvafiq hərəkət etmədi. Aralarında dava əmələ gəldi. Davada yaranan əsir düşdü. 256-da 38 yaşında qətl olundu. 17 oğlu, 6 qızı qaldı.

Mötəmid Əliullah Əhməd (hicrətin 256-ci ilindən 279-na qədər). Mötəmid Əliullah əmisi oğlu Möhtədibillahdan sonra xilafet taxtına cülaus etdi. Mötəmid çox tenbəl və həvəpərest bir adam idi. Ona görə hökumət işlərini qardaşı Müvəffəqbillaha həvalə etdi. Zamanında Misir qitesi Bəni-Tulunun, Türküstən və Xorasan tərefləri Ali-Samanın əlinə keçdi. Bəsrədə Qəramitə zühura gəldi. Vəliehdi Müvəffəqbillah vəfat eylədi. Bu suretdə 23 il hakimiyyət sürdükdən sonra 279-da 50 yaşında vəfat etdi.

Mötəzidbillah Əhməd (hicrətin 279-cu ilindən 289-na qədər). Mötəzidbillah əmisi Mötəmidin yerinə xilafətə keçdi. Çox bacarıqlı bir zat idi, məmlekətdəki iğtişaşı tezlikcə yatırıdı. Pozulmuş idarələri düzəltti. Boş qalmış dövlət xəzinəsini doldurdu. Maliyyə işlərini islah eylədi. Ali-Samanı aradan qaldırdı. Qoramitenin öhdəsindən gəldi. Bu hərc-marçlıyi çox böyük qüvvət və siddət ilə def elədi. Özünü əmiril-üməralara xəlifə tanıtdı. Bu siddətinə görə ona "İkinci Səffah" ləqəbini verdilər. Ali-Rəsula və mənsəblərinə çox hörmət və himayət edərdi. Kəbeyi-müezzəməni temir etdirdi.

Son dərəcədə adil, maarifpərvər və müqtədir şair idi. 9 il 9 ay yarım hökumət sürdükdən sonra xəstə olduğuna görə 289-da öz ixtiyarı ilə hökuməti oğlu Müktefibillaha təslim eylədi.

Müktefibillah Əli (hicrətin 289-cu ilindən 295-nə qədər). Müktefibillah atası Mötəzid kimi tədbirli, ədalətli bir hökmədar idi. Mötəmidin zamanında Misirə təsəllüt tapan Bəni-Tulun sülaləsini məhv eyledi. Misiri və Şəmi Abbasilər dövlətinə ilhaq eylədi. Qəramitə və Mülahideyi-İsmailiyyəni pərişan etdi. Bunların üstüna göndərilən əsgərlər hədden artıq qənimət mallar getirdilər. Altı il yeddi ay hakimiyyət sürdükdən sonra 295-də 33 yaşında vəfat etdi.

Müqtədirbillah Cəfər (hicrətin 295-ci ilindən 320-yə qədər). Müqtədirbillah qardaşı Müktefibillahın yerinə keçdi. Müqtədir on üç yaşlı uşaq olduğuna görə hökumət işlərini anası idarə etdi. Lakin sinni-rüşdə yetişdikdə də bacarıq göstərmədi. Qəramitə Hicazə müsəllət oldu. Məğribdə Fatimilər dövləti vücudə gəldi. İran və Cəzire cəhətləri itaətdən çıxdılar. Bağdadda ixtilaf törədi. İki defə textindən düşürtüldü. Yerinə Razibillah və Qahirbillahi keçirtilərsə də, axırda yenə Müqtədirə beyət etdilər. Müqtədir 24 il 11 ay xəlifəlik etdikdən sonra xilafətdən əl çəkdi. Bağdaddan çıxdı, axırda bir əsgər tərəfindən qətl olundu.

Qahirbillah Məhəmməd (hicrətin 320-ci ilindən 322-yə qədər). Qahirbillah qardaşı Müqtədirbillahın yerinə keçdi. Bu şəxs çox zəlim və qantöküçü bir adam idi. Nahaq yere öldürdüyü adamların arasında ögey anası da var idi. İki ile qədər xəlifəlik etdikdən sonra 322-də xilafəti Razibillaha təslim eylədi. Daha 12 il yaşayıb 52 yaşında vəfat etdi.

Razibillah Məhəmməd (hicrətin 322-ci ilindən 329-na qədər). Razibillah 322-də əmisi Qahirbillahın yerinə keçdi. Zamanında Abbasilər dövləti çox zeifleşdi. Romahlar şimal tərəfdən hücum edib müsəlmanların xeyli yerlərini zəbt eylədilər. Valilərdən bəziləri istiqlal elan etməyə başladılar. Əmiril-üməralar hökumət işlərini daha da qarışdırıldılar. Əmiril-üməralıq irsi keçmək üçün Razibillah fərمان sadir etdirdi. Razibillah yeddi il hökumət sürdükdən sonra 329-da 32 yaşında istisna azarından vəfat etdi.

Müqtəfibillah İbrahim (hicrətin 329-cu ilindən 333-nə qədər). Müqtəfibillah qardaşı Razibillahın yerinə keçdi. Zamanında qayet şiddetli achiq oldu. Əmiril-üməraların arasında çekişmə əmələ geldi. Müqtəfinin hökuməti ancaq bu çekişmələri yatrıtməq ilə ötdü. Dörd il hakimiyyət sürdükdən sonra 333-də xəlifəliyi Müstəkfibillaha təslim elədi. Daha 24 il yaşayıb 357-də vəfat etdi.

Müstəkfibillah Abdulla (hicrətin 333-cü ilindən 334-nə qədər). Müstəkfibillah 333-də əmisi oğlu Müqtəfibillahın yerinə xilafətə keçdi. Zamanında Ali-Beyadan Müezzid Əhməd tərəfdarları ilə Bağdada girdi. Güc ilə əmiril-üməra oldu. Xəlifənin rüsxətinə Ali-Beyanın adlarını pullara zərb etdilər. O gündən etibarən əmiril-üməralıq yüz ilə qədər Ali-Beya əlində qaldı. Abbası xəlifələri nüfuz və qüvvətdən düşdü. Yalnız adları qaldı. Məmləkəti əmiril-üməralar idarə etdilər. Xütbələrdə də onların adları oxundu. Müstəkfibillah bu surətle bir il yarım ay xəlifəlik etdikdən sonra 334-də 46 yaşında vəfat etdi.

Mətibillah Fəzil (hicrətin 334-cü ilindən 363-nə qədər). Mətibillah 334-də əmisi oğlu Müstəkfinin yerinə xəlifə oldu. Məti şair və çox yumşaqtəbiət idi. Zamanında Ali-Beya nüfuzlarını daha bir qat artırırdılar. Müezziddövlə Əhməd vəfat etdi, yerinə İzziddövlə əmiril-üməra oldu. Rumlar İsləm məmləkətindən xeyli yer zəbt etdilər, müsəlmanlara çoxlu zərer verdilər. Anadoludakı Diyarbəkrə və Suriyaya qədər yürüdüler. Məti isə müqabilədən və məmləkəti saxlamaqdan aciz qaldı. Lakin Qəramitədən həcəril-əsvədi alıb yerinə qoydu. 29 il beş ay hökumət sürdükdən sonra felc ilətində mübtəla oldu. 363-də xilafəti oğlu Taibillaha təslim elədi. 364-də 63 yaşında vəfat etdi.

Taibillah Əbdülkərim (hicrətin 363-cü ilindən 381-nə qədər). Taibillah 363-də atasının yerinə keçdi. Hökumət və məmləkətin idarələri və işlərin nəzarəti Ali-Beyadan İzziddövlənin əlinde idi. Xəlifə olunca İzziddövlə və Bəhaüddövlə ilə xeyli çəkişdi. Nəhayət, 18 il xəlifəlik etdikdən sonra Bəhaüddövlənin gücü ilə düşürlüb, xilafət əmisi oğlu Qadirbillaha verildi. Daha on iki il yaşayıb 339-da vəfat etdi.

Qadirbillah Əhməd (hicrətin 381-ci ilindən 422-yə qədər). Qadirbillah 381-də emisi oğlu Tainin yerində xəlifə oldu. Atası İshaq isə xəlifəlik etməmişdir. Sultan Mahmud Qəznevinin bütün müddəti-sələneni xəlifəlik elədi. Zamanında əmiril-üməralıq çəkişməsindən başqa bir şey olmadı. 41 il 8 ay hökumət sürdükdən sonra 422-də 86 yaşında vəfat etdi. Abbası xəlifələri arasında bundan çox yaşayış olmamışdır.

Qaim Biəmrullah Abdulla (hicrətin 422-ci ilindən 467-yə qədər). Qaim Biəmrullah atası Qadirbillahın yerinə keçdi. Zamanında fatimilərdən Müstənsirbillah Bağdadı və bütün İraqi-Ərəbi zəbt etdi. Xütbəni öz adına oxutdurdu. Qaim Biəmrullah qaćib səlcuqilərdən türk hökmətləri Toğrul bəyə pənah apardı. Bir ildən sonra Toğrul bəyin imdadı ilə Bağdadı geri aldı. Əmiril-üməralıq Ali-Beyə elindən çıxıb səlcuqilər elində qaldı. Qaim 44 il yarım hökumət sürdükdən sonra 467-də 76 yaşında vəfat etdi.

Müqtədi Biəmrullah Abdulla (hicrətin 467-ci ilindən 487-yə qədər). Müqtədi Biəmrullah 19 yaşında babası Qadirbillahdan sonra Məlik Şah Səlcuqinin səyi ilə xilafətə keçdi. Məlik şahın veziri Nizanilmülkün himarıtı ilə Bağdadda eim və maarif çox tərəqqi elədi. Tarixlərin en səhihi olan “Tarixi-Cəlali” icad olundu. Müqtədi Biəmrullah ədalətli, ağıllı və bacarıqlı bir hökmər idi. Xütbədən əmiril-üməralıq adını çıxartdı, yalnız xəlifə adına oxutdurdu. Zamanında İslam məmlekəti xeyli qüvvət və şövkət qazandı. 19 il 5 ay xilafət etdikdən sonra 487-də 38 yaşında faciəvi vəfat etdi.

Müstəhəzirbillah Əhməd (hicrətin 487-ci ilindən 512-yə qədər). Müstəhəzirbillah 487-də atası Müqtədinin yerində xəlifə oldu. Müstəhəzir ədalətli, cəsarətli, elmə hörmət eden bir şəxs idi. Zamanında Börküyariq Səlcuqi çox nüfuz qazanmışdı. Əhli-selüb (xaç-pərəstlər) İslam məmlekətinə hücum etdilər. Rəha, Antakiya və Qüdsi-şerifi aldılar. İmam Qəzzalı onun zamanında yetişmişdir. 25 il hökumət sürdükdən sonra 512-də 44 yaşında vəfat etdi.

Müstəşidbillah Fəzl (hicrətin 512-ci ilindən 529-na qədər). Müstəşidbillah 512-də atası Müstəhəzin yerinə keçdi. Zamanında məmlekət nizamsızlıq içinde boğulurdu. Sultan Məsud Səlcuqi dava elan etdi, qələbə çaldı. Müstəşid onlara əsir düşdü. 529-da əsir ikən 43 yaşında qətl olundu. 17 il 2 ay xəlifəlik etmişdir.

Raşidbillah Mənsur (hicrətin 529-cu ilindən 530-a qədər). Raşidbillah 529-da atası Müstəşidbillahın yerində hökmədar oldu. Selcuqilər dava elan etdi. Sultan Məsud Səlcuqi güclü əsgər ilə Bağdadı əlli gün mühasire edib ala bilmədi, geri qayıtdı. Aradan çox keçmədi, tekrarən gedib Bağdadı zəbt etdi. Raşidbillah əvvəl Mosul şəhərinə, sonra İsfahan şəhərinə qaçıdı. 532-də 43 yaşında İsfahanda qətl olundu. Bir il 11 gün xəlifəlik etmişdir.

Müqtəfi Laəmrullah Məhəmməd (hicrətin 530-cu ilindən 555-ə qədər). Müqtəfi Laəmrullah 530-da qardaşı oğlu Raşidbillahın yerinə keçdi. Müqtəfi əxlaqlı, cəsarətli, tədbirli, məmlekət işlərində mahir və maarifpərvər bir hökmər idi. Zamanında neçə davalar oldusa da, hamisində qalib gəldi. Hökumətin mülki və əsgəri işlərini nizama saldı. Əmiril-üməralar əlindəki nüfuz və qüvvəti bir qədər yüngüləşdirdi. İnqiraza üz tutan Abbasilər dövləti bir qədər canlanmağa başladı. Nə çare, ömrü vəfa etmədi, 25 il xəlifəlik etdikdən sonra 555-də 66 yaşında vəfat etdi.

Müstənidbillah Yusif (hicrətin 555-ci ilindən 566-ya qədər). Müstənidbillah 555-də atası Müqtəfinin yerinə keçdi. Müstənid rəiyətpərvər, şücaətli, ədalətli bir zat idi. Zamanında məmlekətin bir çox yerlərdə ixtilal və fitnələr oldu. Bir müddət qardaşı ile çəkişdi. Suriya tərəfində böyük zelzələ emələ geldi, çoxlu zərər verdi. O səbəblər ilə əhali onun zamanında rahatlıq görmədi. 11 il hakimiyyət sürdükdən sonra 566-də 48 yaşında vəfat etdi.

Müstəzi Binurullah Həsən (hicrətin 566-ci ilindən 575-nə qədər). Müstəzi 566-də atası Müstənidin yerində xəlifə oldu. Məmlekətin içindeki ixtilalları yatırmağa, asılırları itaət etdirməyə çox çalışdı. Hökumət qüvvət və nüfuzunu bir qədər saxlamağa müvəffəq olsa da acliq, taun, vəba kimi xəstəliklər emələ gelib, əhalinin rahatlığını pozdu. Zamanında Afrikanın şimalında və Suriyada hakimlik edən Fatimilər dövləti Səlahəddin Əyyubi tərəfindən münqəriz edildi. Əndəlusdan başqa İslam məmlekətlərinin hamisində Müstəzi xəlifə tanınıb xütbəni onun adına oxudular. Doqquz ilden ziyadə hökumət sürüb 575-də 39 yaşında vəfat etdi.

Nasirəddinbillah Əhməd (hicrətin 575-ci ilindən 622-yə qədər). Nasirəddinbillah 575-də atası Müstəzinin yerinə keçdi. Zamanında Əndəlus hökuməti və Fatimilər dövləti münqəriz oldu-

guna görə Abbasilər üçün istifade etməli zaman idi. Lakin Nasirəddinbillah istifade edə bilmədi. Orta Asiyada təşkil olunan Büyük Xarezmşahlar hökuməti Çingiz xanı berbad etdilər. Bunun da Abbasilər dövlətini inqirazdan qurtarmağa faidəsi olmadı. Alim və fazıl bir şəxs olduğuna görə hədis elmi ilə məşğul oldu. "Ruhui-arifin" adında bir kitab yazdı. 47 il xəlifəlik etdikdən sonra 622-də 69 yaşında vəfat etdi.

Zahir Biəmrullah Məhəmməd (hicrətin 622-ci ilindən 623-nə qədər). Zahir Biəmrullah atası Nasirəddinbillahın vefatından sonra xilafətə keçdi. Zamanında Çingiz xanı əsgəri vuruşub, çoxlu müsləman qanı töküldü. Özü adil, mərhəmətli bir hökmədar idi. Dəclə nehri üstündə bir körpü yapdırdı. 9 ay yarım xəlifəlik etdikdən sonra 623-də 52 yaşında vəfat etdi.

Müstənsirbillah Mənsur (hicrətin 623-cü ilindən 640-a qədər). Müstənsirbillah 623-də Zahir Biəmrullah yerinə xilafət təxchine oturdu. Nizamdan düşmüş dövlət idarələrini bir növ islah eyledi. Mögollar ilə bir dəfə vuruşdu. Bağdadda "Mədrəseyi-Müstənsiriyyə"ni bina etdirdi. Ədalet və mərhəmətli rəftarından təbəəsi memnun oldu. Kitab mütləqesini fırqələdə sevərdi. 16 il 11 ay xəlifəlik etdikdən sonra 640-da 51 yaşında vəfat etdi.

Müstəsimbillah Abdulla (hicrətin 640-ci ilindən 656-ya qədər). Müstəsim Abbasi xəlifələrinin axırincisidir. Abbasilərin böyük düşmeni olan Müvidəddin bin Əlqəmi onun veziri idi. Bu şəxs həmişə xilafəti abbasilərden alıb əlevilərə verməyə çalışardı. Hülakü xan ilə müharibə etdi, Bağdad üstüne yüyürməyinə səbəb oldu. Vuruşdular, xəlifə məglub oldu. Axırda İbn Əlqəmi yaşandan dedi ki, Hülakü xan bizim ilə müsalihə etdi. Müstəsim bunun sözünü aldandı. Bağdadın böyükleri ilə Hülakünün istiqbalına çıxdı. Hülakü onların hamısını öldürdü. Tatar əsgəri Bağdada girdi. Bütün binalarını yıldı, kitabxanalarını yandırdı. Minlərlə günahsız müsəlmanları qılıncdan keçirtdi. Hülakünün Bağdadda olan bu təsəllütü-mədeniyətə vurdugu zəreri həddən ziyanadır. Müstəsim qətl olunmaqla Bağdadda Abbasilər dövləti münqəriz oldu. Fəqət, bir müddətdən sonra Misirdə yenə bir dövlət düzəldildi.

Müstəsim 15 il 8 ay hakimiyyət sürdürdü. Vəfatında 47 yaşında idi.

ABBASİLƏR SÜLALƏSİ

Nö	Adları	Cülaus tarixləri	Xilafət müddətləri	Yaşları
1.	Abdulla Seffah	132	4 il 8 ay	30
2.	Əbu Cəfer Monsur	136	22	63
3.	Məhəmməd Mehdi	158	12	33
4.	Musa Hadi	169	1 il 2 ay	25
5.	Harun er-Rəşid	170	23	45
6.	Məhəmməd Əmin	193	5	28
7.	Memun	198	26	48
8.	Motəsimbillah Məhəmməd	218	9	48
9.	Vasiqbillah Harun	227	5 il 9 ay	32
10.	Mütevəkkil Əliullah Cəfer	232	15	40
11.	Müntəsirbillah Məhəmməd	247	6 ay	24
12.	Müsteinkbillah Əhməd	248	3 il 9 ay	31
13.	Mötəzzibillah Məhəmməd	252	3 il	23
14.	Möhtədibillah Məhəmməd	255	11 ay	38
15.	Mötəmid Əliullah Əhməd	256	23	50
16.	Mərzəzibillah Əhməd	279	9 il 9 ay yarım	35
17.	Mükətfibillah Əli	289	6 il 7 ay	33
18.	Müqrədirbillah Cəfor	295	24 il 11 ay	32
19.	Qahribillah Məhəmməd	320	9 il	52
20.	Razibillah Məhəmməd	322	6 il 10 ay	32
21.	Müqətfibillah İbrahim	329	4	55
22.	Müstəkfibillah Abdulla	333	1 il yarım	46
23.	Mətibillah Fezl	334	29 il 5 ay	63
24.	Taibillah Əbdülkerim	363	18	—
25.	Qadirbillah Əhməd	381	41 il 8 ay	86
26.	Qaim Biəmrullah Abdulla	422	44 il yarım	76
27.	Müqtədi Biəmrullah Abdulla	467	19 il 5 ay	38
28.	Müstəhəzibillah Əhməd	487	25	44
29.	Müstəridbillah Fezl	512	17 il 2 ay	43
30.	Raşidbillah Mənsur	529	1 il 11 gün	43
31.	Müqəfi Laəmrullah Məhəmməd	530	25	66
32.	Müstənidbillah Yusif	555	11	48
33.	Müstezi Binurullah Hesen	566	9	39
34.	Nasirəddinbillah Əhməd	575	47	69
35.	Zahir Biəmrullah Məhəmməd	622	9 ay yarım	52
36.	Müstənsirbillah Mənsur	623	16 il 11 ay	51
37.	Müstəsimbillah Abdulla	640	15 il 8 ay	47

ABBASILƏRİN MİSİR ŞOBƏSİ

Hülakü xan Bağdadı aldıqda Müstesimin qardaşı Müstənsirbil-lah Əhməd həbsdən qaçıdı. Misirə getdi. O vaxtlar Misirde və Şamda qulamani-ətrakdan Zahir Bibrəs hökumət sürürdü. Zahir Bibrəs şəhərin böyükleri ilə birləşdi. Müstənsiri 669-da xəlifə elan etdi. Bundan sonra daha 16 zat xəlifəlik etdilər. Lakin ele nüfuzları olmadı. 923-də Türkiyə sultanlarından Yavuz Sultan Səlim xan həz-rətləri Misiri feth etdikdə Abbasilerin axırıcısı olan Mütevəkkil Əliullah Əbdüləzizi və ondan tehvil aldığı mübarək əmanətlər ilə İstanbula apardı. Xilafət isə Böyük Türkiyə sultanlarının öhdəsində qaldı. Bu Abbasilər 254 il xilafət etmişlərdi.

Misirdəki Abbası xəlifələrinin adları bunlardır:

- 1) Müstənsirbillah Əhməd, 2) Hakim Biəmrullah Əhməd,
- 3) Müstəkfibillah Süleyman, 4) Vaiqbillah İbrahim, 5) İkinci hakim Biəmrullah Əhməd, 6) Mötəzid Biəmrullah Əbu Bəkr, 7) Müte-vəkkil Əliullah Məhəmməd, 8) Mötəsimbillah Zəkeriyya, 9) Vaiq-billah Ömər, 10) Müstəinbillah Abbas, 11) Mötəzidbillah Davud, 12) Müstəkfibillah Əhməd, 13) Qaim Biəmrullah Həmzə, 14) Müs-təncidbillah Yusif, 15) Mütevəkkil Əliullah Məhəmməd, 16) Müs-teşəkbillah Yəqub, 17) Mütevəkkil Əliullah Əbdüləziz.

Əndəlus (qərb) Əməviləri zühuru haqqında bir xülasə. Əndəlus (İspaniya) qitesi oməvilərdən Əbdülməlikin və sonra Vəlid bin Əbdülməlikin zamanında 92-də Musa bin Nəsir və Tariq bin Ziyadın sərkərdəlikləri ilə fəth olunmuşdu. Vestqot krallığı aradan qaldırılmışdır.

Bu qitə müstəqil olmayıb Şamda hökumət süren əməvilərin bir vilayəti hökmündə qalmışdı. Valilər tərəfindən idarə olunurdu.

132-də Şam Əməvilər dövləti münqəriz olduqda Əndəlusdakı əməvilər Əndəlus valiliyini müstəqim bir dövlət etmək fikrinə düşdülər.

O vaxtlarda Puatye davasında şəhid olunan Əbdürrəhman əl-Qafqinin yerində valilik edən Yusif əl-Fohri memləkəti idarə edə bilmirdi. Əhali rahatsızlıq ilə yaşayırdılar. Ona görə abbasilərin əlin-dən qaçan Əbdürrəhman bir Müaviyəni Əndəlusa çağırıldılar və xəlifə təyin etdilər. O gündən etibarən İslam hökuməti biri şərqdə (Şamda), digeri qərbdə (Əndəlusda) olmaqla ikiyə ayrıldı.

Əndəlus (qərb) Əməvilər dövləti. Əndəlusda 17 islam xəlifə-ləri hicrətin 138-ci ilindən 422-ci ilinə qədər 294 il hökumət sür-müşdülər.

Əbdürrəhman bin Müaviya (hicrətin 138-ci ilindən 171-nə qədər). Əbdürrəhman Əndəlusda xəlifə olduqda Əndəlus valisi Yusif əl-Fehrinin üsyənini sakit, özünü tələf etdi. Abbasi xəlifəsi Mənsur tərəfindən Afrika valisi Müğisəddinin sərkərdəliyi ilə göndərilen əsgərləri geri qaytardı. Astori dağları ətrafindakı xaçpərest-lər krallığını zəbt eylədi. Fransa kralı Pepinin, qərb imperatoru Şarlmanın ordusunu pərişan etdi. Fitnə və fəsadları büsbütün basdırıldı. Hökumət idarələrini işləh eylədi. Xaricdən olan təcavüzər rəf etmək üçün denizdə dava gəmileri (donanma), quruda isteh-kamlar vücuduna getirdi. Məmləkətini altı vilayətə böldü. Hər birini münqəzəm yollar ilə hökumət mərkəzi olan Qurtuba şəhərine rehbət eylədi. Ziyarət və sinaət işlərinə tərəqqi verməyə girişdi. Quyular qazıtdırdı, kanallar açıldı, limanları təzələtdi, körpüler, mədrəsələr, kitabxanalar təsis eylədi. Öz adına pul kəsdirib, xütbə oxutdurdu. Qurtubədə Camei-kəbir adında böyük və müzəyyən bir məscid tikildi, tikiliş üsulunca birinci dərəcədir. İndi İspaniyalılar tərəfindən kəlisayə dönderilmiş və başına xaç taxılmışdır.

Əbdürrəhmanın zamanından İspaniya yarım cəzirəsi çox abad oldu. Tərtib etdiyi gəmiler Avropa sahilərinə hərəkət etdilər. Əcnəbi məmləkətlerin bazarlarını Əndəlus malları ilə doldurdular. Əbdürrəhmanın bir qüsürü var isə, o da Əndəlus hökuməti hökmü altındakı xaçpərestleri imtiyazlı bir halda saxlaması və milləti-hakime olan ərəblərə qarışdırıb bitirməməsidir. Oradakı xaçpərestler öz ruhami reislərinə tabe idilər, hökuməti tanımurdular. Məlum bir miqdər vergidən başqa heç bir vergi verməyirdilər, əsgəri xidmətə girmeyirdilər, hökumət dairələrinə müraciət etmirdilər, tam istiqlal ilə yaşayırdılar. İslam hökuməti tahtində belə rahat yaşayış xaçpərestlər tədric ilə üsyanə hazırlandılar. Axırda Əndəlus İsləm hökumətinin münqəriz olmasına böyük səbəb oldular. Əger Əbdürrəhman xaçpərestlərə İsləm kimi, xaçpərestler kimi baxsaydı, Əndəlus müsəlmanları İspaniyalıların fəci qətli-amıllarına düşər olmazdı. Əbdürrəhman 33 il hakimiyyət sürdükdən sonra 171-də 60 yaşında vəfat etdi.

Hişam bin Əbdürrehman (hicrətin 171-ci ilindən 180-ə qədər). Hişam 171-də atası Əbdürrehmanın yerinə xəlifə oldu. Qardaşları Abdulla ve Süleyman ixtilal çıxardılar da, əsgər qüvvəsi ilə ixtilallarını yatırtdı. Fransa üstünə əsgər göndərdi, qalib gəlib çoxlu qənimət məllər ilə qayıtdılar.

Hişam məmlekətini islah etməyə və əhalini varlandırmağa ictihad etdi. Alim və fazıl bir şəxs idi, məmlekətin elm və maarifinə xeyli təroqqi verdi. Zamanında əreb dili ümumi bir dil halına girdi. Xaçpərəstlər dəxi ərebçə söyləşməyə başladılar, incili ərebçəyə tərcümə etdilər. 8 il hökumət sürdükdən sonra 180-də vəfat etdi.

Hekəm bin Hişam (hicrətin 180-ci ilindən 206-ya qədər). Hekəm 180-də atası Hişamdan sonra xilafətə keçdi. İbtidada gözəl işlər başlasa da, sonra əxlağı pozulub eyş-işrət, zövqü səfayə aludə oldu. Məmlekət ümuratını nəzərdən saldı. Ona görə qərb imperatoru Şarlmanın əsgəri İspaniya ilə Fransa arasındaki Pireney dağlarını aşdı, Əndəlusa hücum etməyə başladı. Hekəmin əmiləri Süleyman və Abdulla Şarlmanın hücumundan istifadə edib, ixtilal çıxartdılar. Hekəm isə Şarlmanın əsgərlərini məmlekətdən xaric eyledi, əmilərinin üstünə əsgər göndərdi. Süleyman tələf oldu, Abdulla Fasa qaçıdı. Şarlman və Astori kralı İkinci Alfons ilə sülh elədi. Əndəlüslülərin bir qismi bundan narazılıq etməyə başladılar. Hekəm onlar ile şiddətli müamilə etdi. Bir çoxunu məmlekətdən sürgün eylədi. Sürgün olanlardan iyirmi min nəfər Fasa və Misirə getdilər. İskəndəriyyə və Krit cəzirəsini zəbt edib bir hökumət təşkil etdilər. Reyasət Əbu Həfs adlı bir şəxsin öhdəsində idi. Krit cəzirəsindəki Qanadiya şəhəri bu sürgün edilən əreblərin tərəfindən bina edilmişdir. Hekəm 26 il hökumət sürdükdən sonra 206-da vəfat etdi.

İkinci Əbdürrehman bin Hekəm (hicrətin 206-ci ilindən 237-ya qədər). İkinci Əbdürrehman 206-da atası Hekəmin yerində xəlifə oldu. İllərdən bəri məmlekətdə iqtisət çıxaran Abdullanı (atısının emisini) dəf, Astori kralını məğlub eylədi. Əndəlusa hücumu başlayan Fransa kralı Luinin əsgərini pərişan etdi.

Bu arada normanlar denizdən Əndəlusa təcavüz etməyə başladılar. Əbdürrehman gəmi tərtib etdirib təcavüzlərinin qabağıni

aldı. Xariciləri müntəzəm yollar ilə mərkezə rəhb eyledi. Əbdürrehman Əndəlusun böyük hökmədarlarından, elm və merifət sahibi bir şəxs idi. Harada məşhur alim və filosof (hikmet sahibi) olsayıdı, sarayına dəvət edərdi. Saray alim və filosoflar ilə dolu idi. Zamanında elm və maarif, İslam medəniyyəti fövqələde tərəqqi etdi. 31 il hökumət sürdükdən sonra 247-də 62 yaşında vəfat etdi.

Məhəmməd bin Əbdürrehman (hicrətin 237-ci ilindən 272-ya qədər). Məhəmmədin xilafəti zamanında məmlekətin fəlakəti artmışdı. Acliq, zəlzələ, vəba kimi azarlar biri-birinin dalınca zühura gəldi. Bnlardan əlavə, xaçpərest hökumətləri birləşib Telitle şəhərini zəbt, Lissabonu mühəsirə etdilər. Bəzi vilayətlərin valiləri dəxi öz hökumətlərinə xəyanət edib, düşmənə kömək elədilər. Xüsüsən, Ömer bin Hifəs adlı bir sərdar var qüvvəsiylə düşmənlərə qoşuldu. İslam hökumətinin böyük felakətlərinə səbəb oldu. Ancaq Məhəmməd qeyrətli və iqtidarlı bir hökmədar olduğunu görə bu müşkülətin hamısını ref etdi. Oğlu Mendezin sərkərdəliyi ilə göndərdiyi əsgər düşmənləri möglüb etdi. Düşmənlər tərəfindən zəbt olunan yerlərin çoxu geri alındı. Ömer bin Hifəs isə öldürüldü. Nəhayət, 24 il hakimiyyət sürdükdən sonra 272-də 65 yaşında vəfat etdi.

Mendez bin Məhəmməd (hicrətin 272-ci ilindən 275-nə qədər). Mendez 272-də Məhəmmədin yerinə təxə oturdu. Cəsareti və qəhrəmanlığı ilə məşhur idi. Xəlifə olunca məmlekətindəki ixtilaları aradan qaldırmağa girişdi. Əsgərlərə sərdarlıq etməyi öz öhdəsinə aldı. Üşyanı üçün öldürünen Ömer bin Hifəsin oğlu Qalib dəxi atası kimi ixtilal törətdi. Afrikadan gətirdiyi barberilər, xaçpərestlər və yəhudilərdən mürəkkəb əsgər ilə Telitle şəhərini zəbt elədi. Mendez özü əsgər gətirib Telitləni mühəsirəyə saldı. Tam qalib gelecek zamanda şəhid edildi. Hökmədar və sərdarın şəhadəti islam əsgərinin pozulmasına səbəb oldu. Üç il hökmdarlıq etmişdi.

Birinci Abdulla bin Məhəmməd (hicrətin 275-ci ilindən 300-na qədər). Abdulla qardaşı Mendezin yerinə hökmədar oldu. Zamanında məmlekətin müxtəlif yerlərində ixtilal və üşyan zühura gəldi.

Halib bin Hifəs isə Telitleyə girib yerini möhkəmləşdirdi. Valilər üşyan edib istiqlal iddiasına düşdülər. Qalib ilə Astori kralının

arası pozuldu. Abdulla əsgər göndərib əsgərlərini pərişan elədi. 25 il xəlifəlik etdikdən sonra 300-cü ildə vəfat etdi.

Üçüncü Əbdürəhman bin Məhəmməd (hicrətin 300-cü ilindən 350-yə qədər). Üçüncü Əbdürəhman 300-cü ildə xilafət textinə oturdu. Bunun zamanında Şərqdə hökumət süren Abbasilər dövləti çox zəifləmişdi, ona görə Əbdürəhmana “əmiril-möminin” ləqəbi verildi. Təlitlədə 45 ildən beri müstəqil hökumət süren Bəni-Hifəs Əndəlus məmlekətini bölmək qəsdinə düşdü. Lakin Üçüncü Əbdürəhman əsgər göndərib onları məglub və pərişan elədi, istiqlallarını məhv etdi. Astori kralı Əbdürəhmana hərb elan etdi, məglub oldu. Semure adlı məşhur qalanı teslim etməyə məcbur oldu. Əbdürəhman bütün baş qaldıran xacپerəst hökumətlerini məglub və fitnələrini sakit elədi.

Üçüncü Əbdürəhman, bir tərəfdən xırda hökumətlər ilə dava edib fitnələrini yatrıtmaga məşğul idi, o biri tərəfdən də, məmlekətin tərəqqi və abadlığına girişdi. Bunun zamanında İspaniya qitesi yer üzünün en varlı, en məmur bir məmlekəti oldu. Dövlətin ümumi-maliyyəsi islah edildi. Sinaət, ticarət və ziraət fəvqəladə tərəqqi etdi. Elm və maarif çoxaldı. Əndəlusun malları əcnəbi məmlekət bazarlarında en mötəber mallardan sayılırdı və ağır qiymətlərə satılırdı. Əndəlusun müxtəlif şəhərlərində elmi və fənni cəmiyyətlər açıldı. Xüsusən Qurtubə şəherindəki fənn əncümenlərinə dönyanın hər terəfindən alımlar gəlib aylar ilə mübahisə və müzakirəde olurdular.

Üçüncü Əbdürəhmanın zamanında Qurtubədə bir tibbiyyə mədrəsəsi təsis olundu. Avropada ilk dəfə açılan tibbiyyə mədrəsəsi budur. Bu mədrəsəyə Avropadan xacپerəstlərin övladları gəlib ərəbcə oxuyurdular. Tehsillərini ikmal etdikdən sonra Avropa hökmədarlarının neçəsi və xacپerəstlərin böyükleri məmlekətlərinə qayıdır xacپerəstlərə təlim edirdilər. Hər il Qurtubə şəherinə görüşə gəlib, müsəlmanlardan gördüklli hörmət və iltifata heyran qalırdılar. Yalnız Qurtubə şəhərindəki kitabxanada altı yüz min cild kitab var idi. Bu məmlekətin sair şəhərlərində dəxi yetmişə qədər kitabxanalar var idi. Üçüncü Əbdürəhman Qurtubə yanında bina etdiyi “Mədəniyyətiz-Zəhra” imarəti sənət və ziynətçə dönyanın en gözəl və məşhur binalarından birisidir. 50 il hökumət sürdükdən sonra 350-də 72 yaşında vəfat etdi.

İkinci Həkəm bin Əbdürəhman (hicrətin 350-ci ilindən 365-nə qədər). İkinci Həkəm 350-də atası Əbdürəhmanın yerinə keçdi. Bunun zamanı Əndəlusun en parlaq, en məmur zamanıdır. Özü gözəl əxlaqlı, alim və fazıl bir şəxs olduğuna görə Əndəlusda çoxlu alımlar, faziller, ediblər və şairlər yetişdi. Həndəse, hesab, şeir və kitabətdə kişilər dərəcədə böyük şöhərə qazanan xanımlar meydana çıxdı. Həkəm təhriri-nüfuz üsulunu məmlekətdə vəz etdi. Bir neçə böyük nəhərləri cədvəller vasitəsilə bir-birinə yol elədi. Susuz bir yeri suvarmaq üçün məxsusi cədvəller və arxlardan qazıtdırdı. Cəbəllüttariqdən Pireney dağlarına qədər olan yerlərin mədənlərini çıxartdı. Əhali həddən artıq varlandı. Lakin əhalinin varlandıqca əxlaqi pozuldu. İsraf və səfahət yolları açılmağa başladı. Şərab içməyə tutuldular. Bu işlərin qabağını almaq üçün Həkəm Əndəlusdakı üzüm bağlarının hamısını yandırırsa da o qədər təsir bağışlamadı. Bu əxlaqsızlıqların çoxalması Əndəlus hökumətinin inqirazına yol açdı. Həkəmin zamanında bircə Lion krallığı ilə dava olundu. Xacپerəstlərin arasında çekişmə törəyib Həkəmdən kömək istədilərsə də, Həkəm işlərinə qarışmadı. Həkəmin zamanı Əndəlusun en parlaq zamanı olsa da, inqirazi-müqəddiməsi də onun zamanında başlanılmışdır. 15 il hökumət sürdükdən sonra 365-də 63 yaşında vəfat etdi.

İkinci Hişam bin Həkəm (hicrətin 366-ci ilindən 403-ə qədər). İkinci Hişam 366-da atası Həkəmin yerində xəlifə oldu. 11 yaşlı uşaqlığında görə anası Səbihə ona vasiya təyin edilib, məmlekəti idarə etməyə başladı. Səbihə elmlı, mərifətli bir xanım idi. Məmlekəti çox yaxşı idarə etdi. İş başına bacarıqlı adamlar təyin eylədi. Bundan əlavə Hişamın Məhəmməd Mənsur adında müqtodır və mahir bir vəziri var idi. Bunların sayəsində müttəfiq xacپerəst hökumətləri ilə əlli dəfədən ziyada dava edildi, hamısında qəlebə çalındı. Zəbt olunan yerlər geri alındı. Nehayət, Hişamın vəziri Mənsur və Mənsurun oğlu Əbdülməlik, bunların dalınca Səbihə vəfat etdilər. Hişam dəxi 404-cü il ixtilalarının birinde qətl olundu.

Məhəmməd bin Əbdülcabbar və Süleyman bin Həkəm. Üçüncü Əbdürəhmanın nəvəsi Məhəmməd bin Əbdülcabbar 391-də Hişamın yerinə keçdi. Bir müddətdən sonra Təlitlə tərəfindəki əhali Məhəmmədin qardaşı oğlu Süleymana beyət etdilər. Uzun müddət bunlar arasında qanlı davalar oldu. Hər ikisi tərəfdarları olan xac-

pərəst hökumətlərindən kömək istədilər. Əndəlus İslam hökuməti kimi böyük bir dövletin mehv olmasını dörd göz ilə gözləyən xaçpərest hökumətləri onlara kömək verdilər. Davalarını daha da şiddetləndirdilər. Nəhayət, Məhəmməd bin Əbdülcabbar qətl olundu. Süleyman bin Həkəm hökumətə malik oldu. Əndəlus məmləkətini üçə boldü. Hökumətə sadıq olmaq şərti ilə inandığı üç valiyə verdi. Əhalidən narazı oldular. Süleymanın vəziri Heyrərin təşviqi ilə Afrikada hökumət edən Əli bin Həmud Əndəlus hökmdarlığına dəvət etdilər.

Əli bin Həmud və dördüncü Əbdürəhman. Əli bin Həmud İmam Həsən əleyhis-selamın sülalesindəndir. Tincə və Sine'də valilik edirdi. Əndəlus əhalisinin bir qismının dəvətini qəbul etdi. Əsgər ilə Əndəlusun üstüne yürüdü, Süleymani məğlub və qətl elədi. Əndəlus hökuməti taxtına oturdu. Lakin əhalisinin bir qismi Məhəmməd bin Əbdülcabbarın oğlu Əbdürəhmana beyət etdilər.

Dördüncü Əbdürəhman və Qasim bin Həmud. Əbdürəhman taxtına oturunca Əndəlus məmləkəti ikiyə ayrıldı. Biri Əli bin Həmudun, o biri Dördüncü Əbdürəhmanın təhti-idarəsində idi. Əbdürəhman ilə Əli vuruşdular. Əli qalib gəldiğə də, bir az sonra əhalidən boğulub tələf edildi. Ondan sonra Dördüncü Əbdürəhmanın tərəfdarları çoxaldı. Özünü Əndəlus hökmdarı elan etdi. "Murtəzabillah" ünvanını aldı. Lakin Əndəlus əhalisi arasında birlük olmadığından bir qismi Əlinin qardaşı Qasim bin Həmuda beyət etdilər.

Qasim bin Həmud və Yəhya bin Əli. Qasim bin Həmud hökmdar olunca Əli bin Həmudun Afrikadakı oğlu Yəhya vəliəhdlik iddiasına düşdü. Afrikadan Əndəlusa gəldi. Atasının mirasını tələb etdib Qasim ilə davaya girişdi. Qasimi məğlub edib Əlinin yerində hökmdar oldu. Bu surətdə Əndəlus hökuməti yenə ikiyə ayrıldı. Birisi Əbdürəhman tərəfdarı olan əməvilər, biri Qasim tərəfdarı olan ələvilerdən ibarət idi. Bunların arasında çekişmə ve davalar uzun müddət davam etdi. Məmləketin idarəsi pozuldu. Davaların birində Yəhya qətl olundu. Bu hala müsəlmanlar qan ağlayırıdı. Lakin Əndəlusdan müsəlmanları xaric etməyə fürsət gözləyən xaçpərestlər sevinirdilər.

Üçüncü Hişam bin Məhəmməd. Məhəmməd bin Əbdülcabbarın oğlu Üçüncü Hişam 417-də Yəhya qətl olunduqdan sonra əhalidən hökmdarlığa dəvət olundu. Hişam dünya işlerini buraxıb itət və ibadətə məşğul olmuşdu. Hökmdarlığa leyaqəti olmadığını bəyan etsə də, əhalinin israr və təkrarına görə taxtına oturdu. Əsgər yiğib xaçpərestlər ilə dava elədi. Onlardan xeyli yerlər və şəhərləri geri aldı və hökumət üçün faydalı müahidələr əqd etdikdən sonra qayıdır paytaxtı olan Qurtuba şəhərinə gəldi. Bir-biri ilə çekişən valilərə müəssir xitabnamələr göndərdi. İsləm dövlətinin xaçpərestlər əlinə keçəcəyini bəyan edib onları birliyə dəvət etdi. Himmətsiz valilər Hişamın xitabnaməsinə etinə etmədilər. İstehza ilə cavab verdilər. Şəxsi çəkişmələrindən əl çəkmədilər. Bu səbəblə Hişam hökmdarlığı buraxdı. Ailesi ilə Qurtuba şəhərində çıxıb getdi. Əndəlusdakı əməvilər sülalesi Hişam ile tamam oldu.

Əndəlusda xırda hökumətlər. Hişamdan sonra 422-də Əndəlusdakı böyük İsləm dövləti on bir xırda hökumətlərə bölündü. Bunlar vilayətlərdə ayrı-ayrı istiqlal elan etdilər.

Məsələn, Malağa, Olcəzərə və etrafında Bəni-Həmud hökumət süründü.

Qərnətə berberi Zavi tərəfindən idarə olunurdu. Bunun xanədanı miladın 1090-ci ilinə qədər hökmən olmuşdur.

Sevil ilə qərbi həvalisi Bəni-İbadın əlində idi.

Tolududa Bəni-Zünnunun xanədanı hökumət sürdü.

Bəni-Hud xanədanı Saraguzda hökmənlər edərdi. Dənya ilə Bəhri-Səfid cəzairi Əbul-civəş ləqəblənən mücahid Amiriyyə təbə idi. Badayuz Valasiya, Mursiya, Valmeriyə şəhərlərində də belə müstəqil hökmdarlar var idi.

Əndəlusluların kömək istəməsi. Bu hökumətlər birleşib her tərəfdən İsləm məmləkətində hücumu başlayan xaçpərestlərə müqabilə etmək əvəzində daha da bir-birləri ilə şiddetli vuruşurdular. Dindaş dindaşın qanını tökürdü. Məğlub olan tərəflər xaçpərestlərden kömək istəyirdi. Xaçpərestlər dəxili fürsəti qənimət bilib onlara kömək verdilər, müsəlmanı müsəlmana əzdirirdilər. Aralarındaki vuruşmanı daha da qüvvətləndirdilər. Hətta dostluq adı ilə imdadda gəlib dostu olan İsləm hökmdarının yerlərini zəbt etdilər. Məsələn, Qaştala (Kastiliya) hökmdarı Sanu Telitlə emiri İsmayıla kömək

etmek bəhanəsi ilə gedib Təlitəni zəbt etədi. Halbuki, imansız Sanu Haman İsmayılin gücü ilə kral olmuşdu. Beləliklə, İslam şəhərlərini bir-bir tutdular. İslam hökmdarlarının bir-birile vuruşmasından xaçpərestlər hückumun günbegün artmasından İslam məmlekətinin tamam mahv olacağını düşünən bəzi zatlar, xaçpərest hökumətlərin hamisi birleşib Əndəlusə hücum etmedən əvvəl çare etmək üçün Qurtubə şəhərində bir məşvərət məclisi tərtib etdilər. O məclisde Afrikanın şimalında hökumət sürən Mürabitin dövlətindən kömək istəməyi qət etdilər. O vaxtda Mürabitin hökmdarlarından Yusif bin Taşfin hökumət sürürdü.

Əndəlus və Mürabitin dövləti. Mürabitin dövləti Afrikanın şimalında, Tunisdə Şeyx Abdulla adlı bir şəxs tərəfindən təsis edilmişdi. Bu dövlət Afrikadakı İslam hökumətlərinin ən qüvvətli idi. 440-dan 540-a qədər yüz il hökumət sürmüdü. Şeyx Abdulla isə ibadətə məşğul olduğundan vilayəti qardaşı Yəhya bin Ömerə tərk etdi. Ona görə Mürabitin hökmdarlarının birincisi Yəhya olmuşdur.

Mürabitin hökmdarlarından üçüncüsü olan Yusif bin Taşfin bu dövlətin en böyük hökmdarıdır. Trablusdan Bəhri-Mühite qədər hökmü yürüyürdü. Fasdakı Mərakeş şəhəri dəxi bunun tərəfindən bina olmuşdur. Əndəluslular Yusif bin Taşfindən kömək istedilər, Yusif güclü əsgər ilə gəldi, Zəlaqə deyilən yerde xaçpərestləri pərişan etdi. Onları təqib edib bitirmədən təvayifi-mülük Mürabitin əsgərinə müqabilə etdilər. Fransa kralı Filipp dəxi xaçpərestlərə kömək göstərdi. Ağlışız təvayifi-mülükun İslam hökmdarları Mürabitin əsgəri ilə vuruşmaq üçün xaçpərestlər ilə ittifaq etdilər.

Məselən, ən əvvəl Yusif ilə dava etməyə Əndəlus hakimi Mehəmməd Mötəmid Qaştale (Kastiliya) kralı Alfons ilə birləşdi. Bu birləşməni möhkəmletmək üçün Seda adlı qızını Alfonsa verdi. Sonra bu qız xaçpərest edilib, Mariya adlanıldı. Arğıoniya kralı Birinci Alfons Əndəlusə hücum edib, İslam məmlekətinin çoxunu zəbt etdi. Qurtubə şəhərinə qədər gəldi. Kastiliya kralı Altinci Alfons Duru, Mənkuş şəhərləri arasındaki yerləri Henri de Burgon adlı bir fransız pəhləvana verdi. Bu yerde Portagiz krallığı o vaxtdan təşkil tapmışdır.

Yusif bin Taşfinin vəfatından sonra Əndəlus dövləti daha da zeifloşdu. Əndəlus İslam dövləti hər tərəfdən xaçpərestlərin sıxıntısı altında qaldı. Bir tərəfdə Müvəhhidin dövlətinin müəssisi olan Mehəmməd bin Abdulla Təmrusun təhrikli ilə ərablər ixtilal çıxart-

dilar. Nəhayət, 540-da Mürabitin dövləti qüvvədən düşdü. İslam məmlekəti parça-parça olub, bir-bir xaçpərestlərin əlinə keçdi. Mürabitinin Afrikadakı yerləri də Müvəhhidin dövləti tərəfindən zəbt edildi. 549-da Yusif bin Taşfinin nəvesi İshaq bin Əli vəfat etdib, Mürabitin dövləti büsbüttün münqəriz oldu.

MÜRABITİN HÖKMDARLARI

No	Hökmdarlar	Cüuluslarının tarixi	Hökumətlərinin müddəti	Vəfatları tarixi
1.	Yəhya bin Ömer	440	7 il	447
2.	Əbu Bəkir bin Ömer	447	31	478
3.	Yusif bin Taşfin	478	23	500
4.	Əli bin Yusif	500	37	537
5.	Taşfin bin Əli	537	3	539
6.	İshaq bin Əli	539	1	540

MÜVƏHHİDİN DÖVLƏTİ VƏ ƏNDƏLUS

Müvəhhidin dövləti 535-də Məhəmməd bin Abdulla Tümat adlı bir şəxs tərəfindən təsis edilmişdi. İmam Qəzzalinin şagirdlərindəndir. Bu dövlətdə 13 hökmdar olub, 668-ə qədər 133 il davam etmişdir. Hökumət işlərinə Mehəmməd bin Abdulla özü baxırıldı. Məmlekətin hamısını idarə etmək üçün doqquz böyük məmur və yetmiş nəferlik bir müşavire məclisi var idi. Bu dövlət zühura gəldikdən xaçpərestlər Əndəlusda İslam hökmdarlarını qətl, İslam məmlekətini zəbt, müsəlmanları zalimanə bir surətdə qətli-amm etməkdə idilər. Belə halda İmam Qəzzalinin "Ehyai-ülümüd-din" adlı kitabı üstündə Mürabitin dövləti ilə Müvəhhidin hökuməti arasında niza törədi. Nəhayət, bir tərəfdən xaçpərestlərin təcavüzü, digər tərəfdən, Müvəhhidin Mürabitin dövlətini tamam etdi.

Bu arada Mehəmməd bin Abdulla vəfat etdi, yerinə müridlərindən Əbdülmömin bin Əli keçdi. Bu şəxs əsgər hazırlayıb İspaniyaya hücum etdiyi zamanda vəfat eylədi. Yerində Yusif hökmdar oldu. Bu hökmdar ağıllı, tədbirli və bacarıqlı bir hökmdar idi. Yetişdiyi yeri yırtıcılar kimi bərbad edən Yeddinci Alfons ilə Əlrix adlı məhellədə dava etdi. Alfonsun ordusunu darmadağın etdi, 146

min nəfərini qətl, otuz min nəfərini əsir etdi. Gərək İspaniyada, gərək Portagizdə islam əlindən çıxmış olan Qəlatır-Riyah, Vadiyil-Qesr, Madrid, Eskatuna, Salamanqa və sair bunlar kimi möhkəm yerləri zəbt elədi. Xaçperəstlər qorxmağa başladılar. 581-də oğlu Yequb Təlitləni mühasire etdi. Şəhəri zəbt edəcəyi halda Alfonsun anası və dul qalmış arvadları hasardan aşib ağlaya-ağlaya Yequbun yanına geldilər, şəherin zəbtindən el çəkməsini rica etdilər. Yequb onlara böyük ehtiram, ricalarını qəbul və qiymətli cavahirat hədiyyə elədi. Yequbun vefatından sonra xaçperəstlər müsəlmanlardan intiqam almaq üçün ittifaq etdilər. Papanın vasitesi ilə ümumi əhli-səlib hücumu elan edildi. Avropadan minlərlə atlı əsgərlər gəldi. 590-da Yequbun oğlu Nasir dəxi dörd yüz min mücahid ilə onların müqabilinə çıxdısa da özü və sərkərdəleri iqtidarsız olduğundan məglub oldular. Əndəlusda Bəni-Əhmər, Afrikada isə Bəni-Hifes, Bəni-Mürin və Bəni-Zeyri kimi hökumətlər törəyib Müvəhhidin dövlətinin yerlerinə sahib oldular. 668-də Müvəhhidinin axırıcı hökmdarı olan Əbu Dəbus Bəni-Mürin ilə etdiyi davada qətl olunmaqla Müvəhhidin dövləti münqəriz oldu. Xaçperəstlərin hücumu və vəhiyanə hərəkətləri daha da çoxaldı.

MÜVƏHHİDİN HÖKMDARLARI

Nö	Hökmdarlar	Cülluslarının tarixi	Hökumətlərinin müddəti	Vəfatları tarixi
1.	Əbdülmomin bin Əli	535	23 il	558
2.	Yusif bin Əbdülmomin	558	23 il	580
3.	Yequb bin Yusif	580	15 il	595
4.	Məhəmməd Nasir bin Yequb	595	16 il	610
5.	Yusif Müslənsir bin Məhəmməd	610	11 il	620
6.	Əbdülvahid Müstəfi bin Məhəmməd	620	1 il 8 ay	621
7.	Abduilla Adil bin Yequb	621	3 ay	621
8.	Yahya Müstəfi bin Məhəmməd Nasir	621	1 il 4 ay	622
9.	İdris Mamun bin Yusif	622	15 il	637
10.	Əbdül Vahid Rəşid bin İdris	637	1 il	638
11.	Əli Mötəzid bin İdris	638	18 il	646
12.	Əbu Hifes Ömor Murtəza bin Yusif	646	19 il	665
13.	Əbu Dəbus Vasiq	665	3 il	668

BƏNİ-ƏHMƏR DÖVLƏTİ

Bu dövlət Əndəlus İslam hökumətinin axırıcısıdır. Çəmən əmiri Əbu Abdulla Məhəmməd bin Əhmər tərəfindən təsis olunmuşdur. Bu dövlətin 20 hökmdarı 633-dən 898-ə qədər 265 il hökumət sürmüştür. Bəni-Əhmər dövləti zühura gəldikdə islam məmlekətləri bir-bir xaçperəstlər tərəfindən tutulurdu. Mürabitin və Müvəhhidin dövlətləri dalbadal münqəriz oldu. Lakin Əbu Abdulla Məhəmməd cəsaretlili, iqtidarlı bir hökmdar olduğunu görə məmlekətini yaxşı idarə edirdi. İbtidada məmər olan Qranada şəhəri (Qernatə) bunun zamanında daha da məmər oldu. Zalim xaçperəst ispaniyalların qətl və təqibindən qaçan elm, fənn və sənət sahibləri Qranada pənah aparırdılar. Qranadada təzədən elm, fənn və sənaye tərəqqi etməyə başladı. Məmlekətdə böyük və gözəl şəhərlər, şəhərlərde böyük və müzəyyən imarətlər, möhtəşəm saraylar bina olundu. Hər görənin heyretinə səbəb olan "Əl-Beyza" sarayları o vaxtlarda tikilən misilsiz binalardandır.

Bəni-Əhmər dövləti nə qədər qüvvəli olsa da, istiqbalı qorxulu idi. Xaçperəstlərin dəhşətli hücumlarının müqabilində dayanmaq üçün birləşməyə daha İslam hökuməti qalmamışdı. Bununla bərabər dəfələrlə Qaştala (Kastiliya) kralı və sair xaçperəst dövlətləri ilə vuruşdular. Onları sülh etməyə məcbur etdilər. Hətta bu dövlətin yeddinci hökmdarı V Məhəmməd birinci xaçperəst dövlətlərinin vəhşiliklərinə böyük sədd çəkdi. Nə çare ki, bu hədsiz fəlakətli günər keçirən müsəlmanlar haman çekişmələrində yenə də davam edirdilər. Xaçperəstlər qüvvətlərini artırmaqdə idilər.

Əndəlusdakı İslam dövlətinin inqirazı. Bəni-Əhmərin on doqquzuncu hökmdarı Əbülhəsən Əli 871-də taxta cüllus etdikdə Ferdinand ilə Izabella izdivac, Qaştala, Araqon və Lion hakimləri isə ittifaq etdilər. Bu müttəfiqlərin hər ikisi islamın böyük düşməni idilər. Bunlar İspaniyadakı müsəlmanları tamamen məhv, islam mədəniyyətini oradan nabud etmək istəyirdilər.

Əbülhəsən Əlinin oğlu belə təhlükəli zamanda Əbu Abdulla Səgir atasının təhriki ilə bir tərəfdən Əbu Abdulla Səgir, digər tərəfdən müttəfiq xaçperəstlər Bizəye həcum etdilər. Alvira, Qesrün-Nəbulə, Runda və sair mühüm mövqeleri, axırda Biziəni zəbt etdilər.

Onun dalınca Qurtubəni ələ keçirdilər. Ferdinand ilə Izabella müsəlmanları qılıncdan keçirdi, bağlarını və evlərini yandırdı.

Əbu Abdulla Səğır isə nə atadan, nə də xain xaçpərestlərdən imdad gördü. Axırda paytaxtı olan Qranada (Qərnata) şəhəri də dostları xaçpərestlər tərefindən mühasirə edildi. Uzun müddət mühasirədən sonra Qranada silah gücü ilə yox, acliq şiddəti ilə məlum şərtlərlə təslim olundu.

Təslim şərtləri. 898-də Qranada təslim olunduqda müsəlmanlar ilə xaçpərestlər arasında beş şərtlər elədi:

İki aya qədər qurudan və ya denizdən onlara kömək gəlməsə şəhəri təslim etsinlər (İstanbul və Afrikadan kömək istəmişlər). Əbu Abdulla Səğıre Əl-Bəşarətda bir qədər yer verilsin, müsəlmanlar böyükən-kiçiyə qədər təerrüzdən salamat qalsınlar. Yerlərinə, mülkəsinə, silahlارına sahib olsunlar. İbadət azadlığını qətiyyən müdaxilo edilməsin, məscidlərinə, müqəddəs binalarına təcavüz olunmasın, müəzzzinlərin qabaqkı kimi azan oxumaqlarına müsaidə verilsin. Əroblər öz adət və ənənələrini, dil və geyimlərini, kamalınca mühabizə etsinlər. Davalarına öz hakimləri baxsın. Müsəlmanlar ilə isə-vilər arasında münaze olduqda iki tərefin hakimi həll eləsin. Müsəlmanlar qabaqda öz hökmardarlarına verdikləri qədər də vergi versinlər. Heç bir xaçpərest cəbrən (məcburən) bir müsəlmanın evinə girməsin, heç bir zaman bir müsəlmani təhqir etməsin, müsəlman əşirleri buraxılsın. Afrikaya getmək istəyen müsəlmanlar məlum bir müddət zərfində gedə bilecəklər. Qaşṭala (Kastiliya) gəmiləri bu xüsusda xidmət edəcəklər. Gəmi haqqı siyahılar veren qədər də veriləcəkdir. Təyin olunan vaxtin tamamına qədər gedə bilməyən müsəlman yol xərci ilə bərabər aparacağı şeylərin onda birini hökumətə verdikdən sonra gedə bilecəklər. Heç kimseyə axarın cürmənə görə cəza verilməsin. İslam dinini qəbul edən xaçpərest güc və kərahət ilə qabaqkı dininə qaytarılmasın. Xaçpərest olmaq istəyen müsəlman bir neçə toommül və mülahizədən sonra müsəlman və xaçpərest hakimləri hüzuruna hazır olub, qəsdinə doğru dəlil göstərərsə azad buraxılacaqdır. Heç bir müsəlman evindən güc ilə çıxarılmamasın. Şübəsiz, coxrədə səyahət etmek istəsə, hər bir müsəlmanın canı və malı salamat saxlanılmalıdır. Xaçpərestlər ilə yəhudilər arasında olan fərq ərəbler ilə xaçpərestlər arasında olmasın.

Musa'nın qəhrəmanlığı və vəfatı. Bu təslim şərtlə bircə Musa adlı bir qəhrəman razi olmadı. Xaçpərestlərin nə dərəcədə yalançı, xain və ehd sindirici olduqlarını bəyan etdi və axırıncı bir hücum ilə mühasirə xəttini yarmağı tövsiyə edib dedi:

– Şübəsiz, ölüm təslim olmaqdan daha əladır. Qaşṭalalıların (xaçpərestlərin) sözlərindən dönmeyəcəklərinə əmin olsanız alda-narsız. Düşmənimiz hər bir zamanda islam qanını içməyə təşnədir. Evlərimiz yəğma, arvad və qızlarımızın namusu payimal olacaq, məscidlərimiz murdarlanacaqdır. Bizi yandırıb kül etmek üçün indi-dən çör-çöp yığılıb hazırlanmışdır.

Musa bu müəssir sözlərini nəticəsiz gördükdə meşverət məclisindəki yoldaşlarına həqiqət nəzəri ilə baxıb, atına mindi. Şəhərin Alviraya açılan qapısından bir daha qayıtmamaq fikriylə çıxdı. Xaçpərestlər böyüklerine müqabilə etdi. Nə qədərini öldürdü. Axırda atı yaralandı, düşmən təslim olmasına təklif etdi. Musa isə tabū təvəni kəsilincəyə qədər vuruşdu. Qüvvədən düşüncə özünü Qissa-Nil neh-rinə atıb həlak elədi.

Qərnatənin (Qranadanın) təslimi. Qərnatədəki (Qranadadakı) ərəblər (müsləmanlar) İstanbul və Afrika hökmədarlarından kömək istəmişlər. Kömək müəyyən edilmiş vaxtda gəlmədi. Qranadanı təslim etdiler. Əbu Abdulla Səğır şəhərdən bayır çıxdı. Xain Ferdinand qırx min atı, on min piyada ilə Qranadaya girdi. Canavar-casına qətlü qarətə məruz qaldı. Böyük binaları dağıtdı, meyvəli ağaclardan əsər buraxmadı, evləri yandırdı. Əhalisinin gərək arvad, qız, gərək qoca, uşaq olsun, hamisini qılıncdan keçirdi. Camelərdə at bağlatdı, qızların namusuna təcavüz olundu.

Əbu Abdulla Səğır isə ailəsi ilə əl-Bəşarətə hərəkət elədi. Padol dağlarına yetişdikdə Qranadaya baxıb sarayın üstündə xaçpərestlər bayrağının dikəldiyini görünce, şiddətli ağladı. Yalnız oğlu Əbu Abdullanın yox, bütün islamın fəlakətinə bais olan anası Aişə, Əbu Abdullaya dedi:

– Ağla, kişi kimi mühafizə edə bilmədiyin məmləkətinə indi arvad kimi ağla.

Axırda xaçpərestlər Əbu Abdullanın əl-Bəşarətde dəxi qalmاسını zərərlə hesab edib Afrikaya sürgün etdilər. Bir qədər Fasda yaşadıqdan sonra 940-da vəfat etdi.

Müzalim və işgəncə müqəddiməsi. Zalimanə siyasetini perde altında gizlədən Ferdinand Qranadada yerləşincə, bir bəyanatnamə nəşr etdi. Müsəlmanların ya dirlərindən, ya İspaniyadan çıxmalarını emr elədi. Müsəlmanlar odlarda yandırıldı, qılıncdan keçirildi. Yəhudilər haqqında olunan “Əl-Kitrisiyon müzalimi” müsəlmanların da haqqında tətbiq olundu. Dirləri, qanunları mən edildi. Bir qismi güc ilə xəçpərest etdilər. Bu müzalim yerli müsəlmanlara şiddətli təsir elədi. Silaha sarılıb üsyən etdilərsə də, daha da zülmün artmasına səbəb oldular. 903-də bir qismi dinindən keçdi. Çoxu dinlərində sadiq qahb, əl-Beşarət dağlarına çəkildilər. Xəçpərestlər yalnız üsyən edən kişiləri öldürməklə qənaət etmədilər. Arvad və uşaqların pənah getirdikleri bir məscidi barıtlı alt-üst elədilər. 906-da müsəlmanlar mərdaneliklə müdafiəyə girişib qələbə qaldılar. Bu sayədə bir çoxu İspaniyadan qaçıb Türkiyəyə, Fasa, Misirə gedə bildilər. Ancaq malları, mülkləri qəştarolılar (xəçpərestlər) tərəfindən zəbt edildi.

Vətənlərində qalan müsəlman ərebler qılınc gücü ilə zahiri surətdə xəçpərest oldular. Gizləcə dəstəməz alıb namaz qılırdılar. Doğulan uşaqlarını rahib (keşış) gelib müqəddes su ilə xəçpərest xəçlarda (va-ftaz) edərdi. Ancaq rahib gedinçə müsəlmanlar uşağı pak edərdilər. Evləndikdə xəçpərestlik qaydasını emələ getirirdilər. Evlərinə gəlinco islam qanunu ilə nikah eqd elədilər, həmişə üstlərində nəzarət, arxalarında güdücülər var idi. Onlardan cüzicə islamlıq duyulunca inkvizisyon tərəfindən cezalanırdılar.

Müzalim odu Qranada, Qurtuba və Sevilyada yanındı. Hər cür üsyənin qabağını almaq üçün balaca bir biçaq da saxlamağa müsəlmanların ixtiyarı yox idi. Müsəlmanlar bir zaman İspaniyanın fatehi idi. İndi onların həqiqətindən əsir olub qalmışdı.

İspaniyada iki yüz minə qədər Məhəmməd ümməti qalmaqdə idi. Bunlar Fransa torpaqlarına keçərək, oradan enib islam mamləketlərinə yetişdilər.

Qranadanın təslimindən Üçüncü Filippin cülausuna qədər İspaniyadan üç milyondan ziyadə müsəlman çıxarılmışdır.

Əndəlus müsəlmanlarının felakətə düşər olmalarına ümdə səbəb aralarında ittifaq və ittihad olmamasıdır.

Yaramaz bir məqsəd üçün bir-birini qıran, güclü düşmən qabağında birləşib durmayan, şəxsi çəkişmələri ilə ömür sürən millətlərin axırı belə olar. Bunu tarixlər belə isbat edir.

BƏNİ-ƏHMƏR SÜLALƏSİ

Nö	Hökmdarlar	Cülausının tarixi	Hökumətlərinin müddəti
1.	Əbu Abdulla Məhəmməd bin Əhməd	Hicri 633	38 il
2.	Birinci Məhəmmədin oğlu İkinci Məhəmməd	681	29 il
3.	İkinci Məhəmmədin oğlu Üçüncü Məhəmməd	700	9 il
4.	İkinci Məhəmmədin oğlu Nasir	708	6 il
5.	Əbu Vəlid İsmayıł	714	12 il
6.	İsmayılm oğlu Dördüncü Məhəmməd	726	8 il
7.	İsmayılm oğlu Əbüll-Hüccac Yusif	733	22 il
8.	Yusifin oğlu Beşinci Məhəmməd	755, 763	27 il
9.	Yusifin oğlu İsmayıł	760	3 il
10.	Beşinci Məhəmmədin oğlu İkinci Yusif	794	6 il
11.	İkinci Yusifin oğlu Altinci Məhəmməd	799	12 il
12.	İkinci Yusifin oğlu Uçüncü Yusif	811	15 il
13.	Yusifin oğlu Məhəmməd Nasir Yasseri	826	9 il
14.	Məhəmməd ibn Səgir	—	—
15.	Dördüncü Yusif	835	14 il
16.	Osman İxnəfin oğlu Məhəmməd	849	10 il
17.	İsmayılm oğlu Məhəmməd	859	12 il
18.	Məhəmmədin oğlu Əbülləhesən Əli	871	18 il
19.	Əbu Abdulla Zağal	889	—
20.	Əbu Abdulla Səgir	889	10 il

LÜGƏT

A

Abru – şərəf, namus, abır
Amadə – hazır
Amm – kütle, xalq
Ariz – şikayetçi, erizeçi
Aşşıfə – həyocanlı

B

Bəzmi-cəhalət – cəhalet məclisi
Bidar – oyaq, ayıq
Biqiyas – hədsiz derəcə çox
Binaən – görə, ötrü
Binaənəleyh – ona görə

C

Cabbar – zalim, zülm edən
Cələdat – iğidlik
Carəs – zinqirov
Cud – comərdlik
Cübən – qorxaqlıq

D

Dərhəqiqət – həqiqəten
Dəvair – dairələr
Dibac – bəzəkli ipək parça
Didədüz – müntəzir, gözləyən
Diləfruz – sevindirən
Dimağ – kef, nəşə
Dirəxti – qəflət, qəflət ağacı
Düca – qaranlıq, zülmət

E

Edad – leyaqəti hala getirmə
Ehraz – qazanma, əldə etmə, nail olma

F

Əxamə – qardaş
Əqaid – əqidələr
Əlhəqq – doğrusu, həqiqətən
Ənin – inilti
Əngüştünəna – diqqəti celb edən
Əracif – yalan, şayiə
Ərbabi-qına – varlı, dövlətli
Əvan – köməkçilər
Əzdad – rəqiblər
Əzra – bakirə

G

Fasid – pozuq, pozulmuş adam
Fərtut – əldən düşmüş qoca
Füsürdəhal – bəzəkli papağı olan zabit
Fütür – usanma, təngə gelme,
 bezikme
Füzün – arılıq, çox

H

Harut, Marut – məlakələrin adı
Həcləgah – zifaf otağı, gərdək
Həmçü – oxşar
Həmtə – tay-tuş
Həmzad – yaşıl, bıryaşlı, ruh, can
Hübbülətən – vətən sevgisi
Hüveyda – bəlli, aşkar

X

Xaif – qorxaq
Xəffəs – yarasa
Xızlan – küməksiz qalma
Xunxar – qaniçən, zalim, qəddar

I

Ibadüllah – Allah bendələri
Ibrəz – bürüze çıxarma, aşkar etmə
İbtida – ilk, başlangıç

İbtidar

– çətin ve təhlükeli bir işə
 tez ol atmaq
İbtihac – şadlıq, sevinc
İbtisam – təbəssüm
Ictinad – hər şeydən çekinmə
İktisab – qazanc
İləl – illetlər
İltiyam – məzəmmət, dannaq
İma – işaro ilə anlatma, him-cimle
 bildirme

İman – derinlik, ciddilik
İncimad – donma; bərkimə
İnfial – həyecana gəlmə, coşma
İnhiraf – doğru yoldan çıxma
İnkisar – sınmə; tabe olma, ram olma
İnqiyad – boyun eymə, itaət etmə
İstirdad – geri istəmə
İstehqad – leyaqət, qabiliyyət
İştial – alovlanması
İzdiyad – tədricən çoxalma; artım

J

Jalə – şəh, şəbnəm
Jiyan – qızığın, coşmuş (heyvan
 haqqında)

K

Kasəlis – kasa dibi yalayan, yaltaq
Kastid – müştəri olmayan, pula
 getməyən
Kızb – yalan
Kuhkən – dağçapan
Kürbət – qəm, qüsse, kədər

Q

Qeydi-qəvaid – dustaqlıq qaydaları
Qərihə – istedad; düha, zəka
Qətli-amm – kütləvi qırğıın
Qiyas – müqayisə, bənzətmə
Qövl – söz, danışışq

L

Lahuti – ilahiyyat elminə mənsub
Ləhv – oyun, eyləncə, faydasız iş
Lak – yüz min
Lətma – zərbə, zədə
Liva – bayraq

M

Masiva – başqa, özgə, qeyri
Məaili – yüksək fikirlər
Məal – mona, məşhüm
Məhud – ibadət edilən
Məfsədə – pozğunluq, fəsad iş.
Məftuh – açıq, açılmış
Məglub – məğlub edilmiş, basılmış
Məhal – məhəllələr
Məhzun – dədli, qəmli, kəderli
Məkəs – milçök
Məqal – məsəl, atalar sözü
Mələl – hüzn, kədər, qəm
Mərdümək – göz bəbəyi
Məslub – var-yoxu elindən alınmış
Məsnəd – taxt; böyük vəzifə
Müqtədir – qüvvətli, güclü
Mənfi – sürgün edilmiş
Münəfi – utanmış, xəcalətləi
Müstədi – rica edən, xahiş edən
Müstəgni – ehtiyacı olmayan
Müstəme – dinleyən, eşidən

N

Nafiz – nüfuzlu
Nəşidə – məşhur beyt və misralar

Ö

Övz – hər şeyin son, en yüksək nöqtəsi;
 intiqam, qisas
Övraq – voroqlor

P

- Pahənd* – esir; dustaq
Pənd – nosihət, öyünd
Payaney – dalbadal, bir-birinin
 ardınca
Peyda – aşkar, zahir
Peykar – döyüş, vuruş
Peykar – bədən, əndam, cüsse

R

- Rəsən* – kendir

S

- Salim* – eybsiz, nöqsansız
Səlabət – mətanət
Sitəmkar – zülm edən, zülmkar
Sühüt – qəzet, mətbuat

Ş

- Şəqavət* – şer iş, yaramazlıq
Şiri-nisab – şir xasiyyət
Şita – qış
Şitab – tələsmə, süret

T

- Təbah* – məhv olmuş, puç olmuş
Tədih – tərbiye verme
Təərrüz – tecavüz
Təəyyüt – yaşama, keçinmə, məisət
Təğəfıl – qəflət
Təhid – hədə
Təkdir – bulandırma, saflığını itirmə
Təkəssür – çoxalma

Təmcid – tərif, təzim etmə

Tərd – qovma

Təvəssül – yaxın olma, yaxınlaşma

Təvvaf – Həcc mərasimində
 Kəbənin etrafını dolanma

Təzayüd – inkişaf

Təvhid – Allahın birliyinə inanma

Ü

Üdvan – düşməncilik, zülm,
 haqsızlıq

Ülfət – həmreylik, yekdillik

Ümmülləin – məlunların anası

Üss – bünövra, özül, kök

V

Vabəstə – asılı, bağlı

Vəsəf – təəssüs

Vərəstə – xilas olmuş, azad olmuş

Vaya – nəsib, pay, məqsəd, səbəb

Vəqiqət – böhtən, töhmət

Y

Yədi-beyza – ağ el (Musanın möcüze
 göstərdiyi ağ eli)

Z

Zar – ağlayan, inleyən

Zəmin – torpaq, yer

Zəmm – heçv etmə

Zibəfzə – bəzək artırıran, zinət verən

Zib – qurbanlıq heyvan

Zövqiyab – zövq alan

MÜNDƏRİCAT

Ön söz 4

İCTİMAL-SİYASI ŞEİRLƏR

<i>Həzər əfsus</i>	19
<i>Ağlama, ey sevgili, ey nazənin zövcəm menim</i>	19
<i>Ey dəli könlüm</i>	21
<i>Heykəli-istibdad qarşısında</i>	22
<i>Olsam da men</i>	23
<i>Ədəbiyyat</i>	24
<i>Cinsi lətife</i>	24
<i>Ədəbiyyat</i>	25
<i>Ədəbiyyat</i>	26
<i>Sevgili atamız İsmayıł bey</i>	26
<i>Ədəbiyyat</i>	28
<i>Sevin könlüm</i>	28
<i>İqrarı-iman</i>	29
<i>Dad qılma</i>	30
<i>Millət</i>	31
<i>Cameül-əzher</i>	32
<i>Ümid</i>	32
<i>Akaki Seretelinin yadigarı-ruhi</i>	33
<i>Yenə</i>	34
<i>Eyler</i>	34
<i>Menzume</i>	35
<i>Təəssürat</i>	36
<i>Azərbaycan</i>	37
<i>Mövlud</i>	38
<i>Öyünd</i>	39
<i>Qazi Ənver paşa</i>	39
<i>Əməlpərvərənə bir xatira</i>	41
<i>Yuğ qığılçımı</i>	42

SATIRİK ŞEİRLƏR

<i>Dilənci</i>	45
<i>Ədəbiyyat, yaxud təsvirat</i>	46

Behr-i-tevîl	47
İran və qonşular	48
Ədəbiyyat	48
Ədəbiyyat	49
Əkinçi	50
Deyəsən	55
Vallahı, billahı!	56
Teatro və musiqi	57
Solğun hədiyyələr	59
Qoçaq olan gəlsin	59
Odlarə məni	60
Eder, geder	61
Fəryadü vaveyla	62
Varlılar deyir	62
Hansı cəmətdə var?	63
Dolmaz cibışdanın sənin	64
İbarətdir	64

QƏZƏLLƏR

Düşdü dil bir dilberin eşqində qəm zindanına	67
Düşdüm fəraqı-möhnetü qəmi ahü zarına	67
Tutdum nigar zülfini heblülmətin deyə	68
Tari-zülfündən nigarum, boynuma vurdun rəsən	68
Rahi-canana feda etdiməsə nazlı canımı	69
Dilbəra, mehri-dilin hicrana salmışdır məni	69
Fəqan, dövran bu dünyanın əl-həzar olduğun bilməz	70

ROMAN

Yusif və Züleyxa	73
------------------	----

MƏQALƏLƏR

Nə etməliyik?	109
Yazıcılarımız və yazılarının əhəmiyyəti	110
Məqsədimiz	112

Qafqasiya tarixi	114
Mövludi-nəbi	116
Müvəffəqiyət etimada bağlıdır	121
Üləma və ruhanilerimiz	127
Rusiya imperatoru Böyük Pyotrın vəsiyyətnaməsi	130
Rəqabəti-metbuat	134
Qafqasiya məşahiri-üdebası Haşim bəy Vəzirov	136
Əli bəy Hüseynzadə	142
Azərbaycanın genç şairlerindən Əliağa Vahid	145
Hüseyn Əreblinskinin tərcüməyi-haLİ	147
Seyid Əzim	149
Qafqaz müsəlmanlarına xıtab	150
Seyid Əzimin əsərləri	165

XATIRƏLƏR

Qarabağ səyahəti	169
Qaryagında	171
Pənah xanın qətl səbəbi	171
Ağdamın vəchi-təsmiyesi	172
Tərtər	172
Ibrahim xanın qətli	172
Sabirden bir xatire	173

“MÜXTƏSƏR ƏNBİYA VƏ İSLAM TARİXİ”

Dünyanın yaranması	193
Xülefayı-Raşidin həzrətləri	211
Abbasilərin sonu	226
Abbasilərin Misir şöbəsi	234
Müvəhhidin dövləti və Əndəlus	243
Bəni-Əhmər dövləti	245
Lügət	250

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektorlar: *Elnaz Xəlilqızı*
Pərinaz Səmədova

Yığılmaga verilmişdir 30.08.2006. Çapa imzalanmışdır 17.10.2006.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap veroqi 16. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 211.

Kitab “Şorq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.